

SABIR

HOPHOPNAME

TURAN

11/6
S/13



200552

SABIR

HOPHOPNAMƏ

Kitab M. F. Sabirin anadan olmasının
140 illik yubileyinə
"Turan" nəşrlər evinin töhfəsidir.



«TURAN» NƏŞRLƏR EVİ
Bakı - 2002

Nəşrə hazırlayani və redaktori:

Vaqif Sultanlı

filologiya elmləri doktoru, professor

Oqtay Hüseynli

Elmi məsləhətçi:

Teymur Əhmədov

filologiya elmləri doktoru, professor

Reyçi:

Əzizə Cəfərzadə

filologiya elmləri doktoru, professor

Azərbaycanın xalq yazıçısı

İllüstrasiyalar

Əzim Əzimzadənindir

Mirzə Ələkbər Sabir.

S-13 Hophopnamə, Bakı, Turan, 2002, 368 səh.

Oxuculara töqdim olunan bu kitab "Hophopname"nin 1914-cü il noşri osasında hazırlanmışdır. Əsər orəb olıbasından latın qrafikasına çevirilərək noşrin özünəmoxsusluqlarının qorunmasına çalışılmış, yalnız bir sira texniki xotalar islah olunmuşdur.

S 4702060102 01
113-2001

ISBN 9952 - 405 - 00 - 1

© M. Ə. Sabir. Hophopnamə, Bakı, Kaspi - 1914
© M. Ə. Sabir. Hophopnamə, Bakı, Turan - 2002

MİLLƏTİN VİCDAN SƏSİ

Dahi şair Mirzə Ələkbər Sabir Azərbaycan poeziyasının ən möhtəşəm zirvələrindən biridir. Yaşı "Kitabi-Dədə Qorqud"u üstələyən şerimizin böyük Füzulidən savayı heç bir söz-fikir sahibi onunla müqayiso oluna bilməz.

Sabir fenomeni dəfələrlə mübahisə və müzakirə obyektiñə çevrilmiş, sənətkarlıq qüdrəti müxtəlif yön'lərlə dəyərləndirilmişdir. Bu dəyərləndirmələrdə zaman və baxış fərqliliyiñə baxmayaqaraç, şairin yaradıcılıq fitrəti qeyd-sərtəz etiraf olunmuşdur.

Sabir haqqında danışmaq həmişə çətin olmuşdur. Çünkü onun poeziyası o qədər sadə və anlaşıqlıdır ki, ilk baxışda burada tohlil və təfsir üçün hər hansı məqamın ola biləcəyi ağla gəlməz. Lakin ötəri olan bu ilk baxış təessüratı sovuşduqda, sadəliyin arxasında gizlənən sirlər dərinliyin məna-məzmun və poetik cəhətlər, Sabir dühəsinin əzəməti insanı heyrətləndirməyə bilmir.

"Kor-kar ruhlarda milliyat hissi və gözəl duygular oyandırın" (A. Səhət) Sabir poeziyası şərə yeni nəfəs, yəni ab-hava götirmişdi, onunla söz tarixi özünün yeni mərhəlesinə qədəm qoymuşdur. Mirzə Fətəliyə başlayan islahat hərəkatının on böyük memarı olan Sabir əmənovi divan ədəbiyyatına sarsıcı zərbə vuraraq, şərin istiqamətini būsbütün dəyişdirmişdir. Sabirin tasiri ilə "köhnə serlo yəni şer arasında yaranan ucurumdan" (A. Səhət) atılmağə, divan ədəbiyyatına qayıtmağı kimsə cəsarət etməmişdir.

Sabiri "Molla Nəsrəddin" yetişdirmiştir, lakin o, "Molla Nəsrəddin" ədəbi məktəbində yetişə də, bu məktəbin siravi nəfəri olmamış, onun yönəldicilərindən birinə - müəllimləne çevrilmişdir. "Molla Nəsrəddin" in satirik poeziya qolunun formallaşmasında və ideya-estetik soviyyasının yüksəldilməsində Sabirin müstəsnə xidmətləri olmuşdur.

Sabir istədədi mövzu, hüdudları tanımır. Azərbaycanın

yaşadığı tarixin və öz zəmanəsinin irili-xirdalı elə bir problemi yoxdur ki, Sabiri düşündürməmiş olsun.

Sabir ikiyə parçalanmış Azərbaycanı bütöv halda dərk edir, onun bütün problemlərini ahət etməyə çalışır. Əsərin əvvəllərində Azərbaycanın Güneyindən baş qaldıraraq bütün Asiyani lərzəyə salan Məşrutə hərəkatı şairi vəcdə götirmiş, bütün yaradılıcığını boyu yazdığı yegana mədhiyyəti yonı bə hərəkatın əfsanəvi qohrəməni Şəttar xana itahət etmişdir. Məşrutə düşmənlərini öldürəcü satira atəşinə tutan Sabirin şerləri dillər əzberinə çevrilmiş, azadlıq hərəkatının alovlanmasına təkan vermişdir. Sonralar Abbas Səhhət Sabir yaradıcılığının bu yönünü səciyyələndirərək yazdı ki, onun şerləri "İran məşrutəsinə... bir ordudan ziyadə xidmət etmişdir".

Sabirin "Fəxriyyə" şeri Azərbaycan türkülüyünün faciəsinə yazılmış epitatıfıdır. Millətin tarixi özgələşmə kədəri heç bir poetik nümunədə "Fəxriyyə"dəki qədər uca və acı heçkildə ifadə olunmamışdır. Bu şerin sətirləri arasından Sabirin vətəndaşlıq hayqırışları eşidilməkdədir. Ölüm ayağında "xalqımın taleyindən nigaran gedidəm", - deyən Sabirin Azərbaycanın ən böyük vətəndaş şairi olduğu şübhə doğurmur.

Zaman keçdikcə Sabir daha da müasirləşir. Her yeni nəsil onu öz canlı müasirini oxuyurmuş kimi təşnoyə oxuyur, zəmanəsinin ən agrılı problemlərini Sabirdə tapır. Bəs Sabirin müasirliyinin və elliklə sevilməkləinin sırrı, səbəbi nədədir? Bunun səbəbi ilk növbədə Sabirin milli bələtlərimizi satira hədəfinə çəvira bilməsində və bu bələlərə çarə aramaq istəyindədir. "Millət necə tarac olur olsun, nə işim var?", "Ay alan!.. Məmlekəti-Rey satıram", "Bələyi-faqrə düşdün, razi ol, biçarə, səbr eyle!", "Dindirir esr bizi - dinmeyiriz", "Kim nə deyar bizdə olan qeyrətə?", "Daş qəlblə insanları neylərdin, ilahi?!" və digər satiralarının təkcə adları, yaxud ilk misraları şairin necə böyük amal sahibi olduğunu göstərməkdədir. Azərbaycan şeri tarixində heç bir fikir sahibi millətinin acılarına Sabir qədər acı-acı gülməmişdir. Sabir fenomenini səciyyələndirən Yusif Vəzir Çəmənzəminli İstanbulda naşr etdiirdiyi "Azərbaycan adəbiyyatına bir nəzər" adlı monoqrafiyə tədqiqatında yazar

ki, "Sabir, Zakirin heçvərindən doğma bir şairdir. Aralınrındakı forq budur ki, Zakir xəsto millətin bir əzəsişə möşəkul olmuş, onu məhv edən mikrobları göstərmiş, Sabir isə bütün millet vücudunu təşrif edib, onun çürümüş cəhətlərinin meydana çıxıar".

Yazılan tədqiqatlarda Sabir haqqında "Füzulidən sonra Azərbaycanın ümum tərəfindən mənimsenmiş ikinci şairi" (M. Ə. Rəsulzadə), "güldürə-güldürə ağlaşan və ağlaşa ağlaşa güldürən sonetkar" (F. Köçərli), "ictimai tanqid və zifəsini sələf və xələflərindən qat-qat üstün və təsəri yazımiş qəlem elhi" (Ə. Cəfəroğlu), "ədəbiyyatımızın zinəti" (T. Şahbazı), "tam manasılı milli şair" (Y. V. Çəmənzəminli), "Türk qövmünün istedadını inkar olunmaz bir tərzdə isbat edən" (A. Səhhət), "millətin canından artıq istəyən şair" (Ə. Haqverdiyev), "Mayeyi-iftixarı-millət" (Ə. Nəzmi) və s. ifadə və epitetlər işlədilmişdir. Bütün bunlar Sabir dühəsına müxtəlif yönlərdən işq salmaqla onun yaradıcı qüdrətini aşkarlamışdır.

Sabirin vaxtsız ölümü Azərbaycan adəbi-mədəni və ictimai həyatında böyük sarsıntı doğurmuşdur. Şairin dostu və məsləkdaşı Abbas Səhhət yaxırkı ki, "Sabirin vəfatı millət üçün bir ziyai-adəbidir, bir zərbəyi-folakotdır ki, onun ağrısını millət öz vücudunda hələ sonralar dərk edəcəkdir". Firidun bəy Köçərliyə yazmış olduğu məktubda isə A. Səhhət Sabirin ölümünü "şer evinin viran olması" kimi deyərləndirirdir. A. Səhhətə yanaşı F. Köçərli, Ü. Hacıbəyli, Ə. Fəhmi, M. Hadi, Əli Nezmi, Ə. Müzənib, M. Hacinski və başqaları yazmış olduğu məqala və şerlərdə Sabirin ölümünü yalnız adəbi deyil, ümumxalq itkiyi kimi qiymətləndirmişlər.

"Hophopnamə" Sabirin sağlığında nəşr olunmamışdır; şairin maddi imkansızlığı və xəstəliyi buna imkan verməmişdir. Əsərin ilk nəşri 1912-ci ilə təsadüf edir. Abbas Səhhətin hazırlamış olduğu bu nəşr tezliklə satılıb qurtardığından əsər yeniden 1914-cü ilde təkmilləşdirilmiş şökilləde çap olunmuşdur. Sonralar "Hophopnamə" 1922 (Əlis-kəndər Cəfərzədenin redaktorluğu ilə), 1929 (Əlabbas Müzənibin müqəddiməsilə), 1934 (Seyid Hüseynin redaktorluğu və müqəddiməsilə), 1948 (Həbibulla Şəmedzadə-

nin tərtibatı ilə), 1954 (Beydulla Musayevin redaktorluğu ilə), 1960 (İsmayıllı Soltanın redaktorluğuyla), 1962-1965 (üç cilddə), 1980-1992-ci illərdə (Məmməd Məmmədovun tərtibatı ilə) Bakıda nəşr olunmuşdur. Bundan əlavə, "Hophopnamə"nən seçmələr dəfələrlə müxtəlif adlarla oxuculara çatdırılmışdır. Əsər Azərbaycanın Güneyində də geniş yayılmışdır. 1941-ci ildə Nalı Nasiri "Hophopnamə"ni 1914-cü il nəşri asasında Təbrizdə nəşr etdirmişdir. Əsər 1962-ci ildə Bakıda, 1980-ci ildə Tehranda ərəb əlifbasi ilə nəşr olunmuşdur.

"Hophopnamə" rus oxucuları tərəfindən də maraqla qarşılanmışdır. Əsər 1950, 1954, 1962, 1969, 1983-cü illərdə P. Pançenkonun, V. S. Şefnerin tərcümələrində, Ə. Şərif, C. Hüseynov və b. müəlliflərin redaktörləri, ön söz və şəhərləri ilə Bakıda, Peterburqda və Moskvada nəşr edilmişdir. "Hophopnamə" həmcinin A. Macidoglu tərəfindən Ankarada nəşr edilərək Türkiye oxucularına da çatdırılmışdır. Bundan əlavə, əsər fars, tacik, erməni dillərinə də tərcüma edilmiş, 1977-ci ildə "Külliyyati-Hophopnamə" adı ilə ABŞ-da nəşr olunmuşdur. "Hophopnamə"nin har yeni nəşri oxucuların böyük maraq və məhəbbətinə səbəb olmuşdur.

"Hophopnamə"nin oxuculara təqdim olunan hazırlı nüsxəsi 1914-cü il nəşrinin eynidir. Həmin nəşre, ön söz yazmış A. Səhhətin yazısı, Sabirə aid edilən iki məktub olduğunu kimi verilmiş, şerlərin adı, düzünmü, illüstrasiyaların ardıcılılığı mümkün qədər saxlanılmışdır. Yalnız nəşrin nəzərə çarpan texniki qüsurları aradan qaldırılmış və ümumi başlıqlar ("Əşər", "Ədəbiyyat"), yaxud adsız verilmiş şerlər ilk misranın adı ilə adlandırılmışdır. Bir sıra hallarda isə anlaşıqlı olmaq üçün bəzi sözlər dilimizin müasir orfoqrafiyasına uyğunlaşdırılmışdır. İnanırıq ki, "Hophopnamə"nin vaxtilə ərəb əlifbasında buraxılmış, artıq nadir nüsxələrə çevrilmiş 1914-ci il nəşrinin yenidən oxuculara təqdim edilməsi sabırşunaslığa əvəzsiz bir töhfə olacaqdır.

Vaqif Sultanlı,
filologiya elmləri doktoru, professor

Хопъ-Хопъ Намэ•

ПОЛНОЕ СОБРАНИЕ

СТИХОТВОРЕНІЙ

Кавказско-туркского народного поэта

Сабира Таир-Заде.



Издательница

ХАИМА ТАИР-ЗАДЕ.

2-ое полное издание.



Цена 1 руб. 50 коп.

БАИУ.
Типо-литография „КАСПИЙ“ Иса-бека Ашурбекова,
1914 г.

Sabir Tahirzadə öz feti xətti ilə yoldaşı
Abbas Səhhətə yazdığını məktubdan:

... Dünyadan, həyatımdan bezaram.

Bərədar, yəqin et ki, şorən məsul olmasaydım özümü
məsmum edərdim. Bir dəfə dünyanın əzabından xilas olardım,
lakin nə etmeli, tərbiya ibtidaiyyənin təsirindənmi,
dindarlıqdanmır ki, buna vicdanən razı olmuram nə qədər
cismən narahat...

دِنْلَا رَدَّ حَبَّاتِهِ بِرَأْيِهِ

رَسِّيْنَ كَمْشَرَّعَ مُحَمَّدَ اَلْكَسِيرَمَ اَرْزِيْ

مُسْكَمَلَ اَدَارَدَمَ بِرَنْفَهِ دِنْلَا سَلَاسِلَ

مَلَصَ اَدَارَدَمَ كَرْمَنَ اَسْمَلَ تَرِبَيْتَ

اَبَدَ اَيْنَدَنَكَ اَنْجَرَنَى، دِنْلَا لَغْمَنَى دَرَكَ

رَدَّهَ وَجْهَانَ رَاضِيَ اَلْمَسْرَارَمَ نَفَرَ حَسَّانَ رَاضِتَ...

SABİRİN TƏRCÜMEYİ-HALI

Mirzə Ələkbər Sabir Tahirzadə 1278-ci sənə-hicridə zilhicce ayının əvvəlinci günündə Şamaxıda təvəllüd etmişdir və reçəb ayının 28-də, 1329-cu ildə vəfat etmişdir.

8 yaşında məktəbə gedib oxuduğunu yazmağa həvənak olduğundan mollası tərafından aferin əzəvizinə döyüdüünü uşaq dili ilə bu sayaq nəzm etmişdir və rəsmi-xətti də böyləcə imis:

Tutдум orucu iromzanda,
Qaldı iki gözlərim qazanda,
Mollam da döyür yazı yazanda,

On iki sinnə yetişdikdə mərhum Hacı Seyid Əzimin məktəbinə daxil olmuşdur. Seyid onda hissi-şairanə gördüyü üçün dərs verdiyi manzum farsı hekayoların türkçə manzum tərcüməsini Sabirdən istəmiş. O cümlədən "Gülüstən"da – "Didəm güli-təzə çənd dəstə, Bər günbədi öz-giyab bəstə" iləxir hekayesini türkçəyə belə nəzmən təcümə etmişdir:

Gördüm neçə dəstə təzə gülər,
Bağlanmış idi giyah ilən tar.
Dedim na olur giyahi-naçız –
Ta əyləşə gül soñində aziz.

Ot ağlayaraq dedi: otur son,
Söhbət elayım, qomım götür sən.
Alilor edərəm törki-söhbət,
Halonki olarda var səxavət.

Bir-iki il məktəbə davam etdikdən sonra cüzi farsca, türkçə oxuyub-yazmayı öyrəndiyinə atası iktifa edir, ona bir daha məktəbə getməyə riza verməyib özü ilə hərəkət düber

kana aparır. Sabir isə istedadi-fitrisi mucibinçə dükanda olduğunu halda yena kitabot və qiraatə məşgül olur. Aliş-verişdən ziyadə oxuyub yazmağa həvəsnak olduğundan atası dil-təng olub, onu məzəmmət edirmiş. Hatta bir dəfə şer kitabını da cırmış. Bu isə Sabirin təbibinə nagıvara golub Şamaxıdan qaçmağa müsəmməm olub belə bir qəsido yazmış:

Mən Xəlilullahi-əsrəm, pədərəm cün Azər,
Səfər əzbabılı-Şirvan künəm, inşaaallah,
Gərci u dəftəri-əşəri-mora parə nəmud,
Vəsle batəbi-dürəşən künəm, inşaaallah. *

Bu vəqədən sonra Xorassana gedən bir karvana qoşulub gedirəsə də, atası xəbərdar olub qaytarır. Məhərrəm və səfər aylarında növha deyib oxumaqla atasının və sair camaatin əzizi olur. Nəməki danişmağı, şux, zərif və hazırlıca vəzifəsindən az zamanda üləmə və əyanın yanındada maruf və məşhur olur və ümumun məhəbbətini cəlb edir. Xüsusən ustاد mərhum Hacı Seyid Əzimin mənzur-nəzəri olur. Bir vaxt Seyid ilə bərabər səfərdən gəlmış bir nəfər şəxsin görünüşünə gedirlər. Müsafir çamadanından on dənə lumu çıxarıb iki dənəsini Seyidə, bir dənəsini Sabire verir, buna münasib Sabirdən bədahətən bir şeyr isteyir. Sabir bir az fikirdən sonra deyir:

Xumsi-şərabi Seyyidə saqı verib dedi:
Sabir fəqirdir, yetər ancaq zəkat ona.

Mərhum Seyid də:

Seyyiddir ustad buna nəzmü nəsrədə.
Möhtacı-istifadədədir kainat ona.

— beytini deyib haman şərə iltihaqını Sabirə təklif edir. Zətan o qəsida deyib bəzi əyanı tarif etməyə heç mail olmayışdır. Qəsido yazmaqdə adəmi-iqtidalarını göstərən əşxasa dediyi bu idi: "Puldan ötəri yalan mödihələr yazmaqdə iq-tidərim yox isə də, doğru həcv yazmaqdə çox hünərliyəm" — deyə bu qita ilə iftixar edirdi:

* Bu barədə atası haqqında həcv bir parə səbəblərə görə dərc olunmayıb.

Şer bir gövhəri-yekdaneyi-ziqiyəmdər, Salmaram vəfsi-dürűğ ilə onu qiymətdən. Deyərəm həcv, sözüm doğru, kələməm şirin, Əhli-zövqə verərəm nəşə bu xoş şərbətdən.

Seyidin bir qəzelinə ki, mətəsi-atı ilə başlanır:

Ey məh, bilirəm fitneyi-dövrən olacaqsan,
Ey qası hilahim, mohi-taban olacaqsan.

- cavab olaraq bir neçə şer deyib göndərir ki, o şerlər bundardır:

Sən piri-cahandidəsən, ey Seyyidi-sərkər!
Məndən çək elin, eyləgilən pir ilə rəftər!
Olmaz sən qismət dəxi bu dövləti-didər,
Bundan sonra hierimdə ciyərqən olacaqsan.

Aşıq mənə bir mən kimi ziba gərək olsun,
Mail gülə bir bülbülli-şeyda gərək olsun,
Səndə bu işə səbrü şəkiba gərək olsun,
Amma, bilirəm, səbr evi, viran olacaqsan.

Seyid "Xəmse"yi-Nizamiyəni mütaliə etdiyi halda Səbirin məktubu yetişir. Oxuyub belə cavab yazar:

"Nuri-didəm Sabir! Qəzəlimin birinə yazdığını malih və şirin cavab çox xoşuma goldı. Hazırda başqa bir şəyə gümənim olmadığından həmin kitabı sənə silə göndərirəm. Yadigarı-ustadanın olmaq şərtlə qəbul edəsiniz və şairlikdə tərəqqi etməni arzu edirəm".

Sabir kitab ilə məktubu iftixarla alır və qəbul edir. 23 yaşında Xorasan ziyarətinə gedir və tarix olaraq bu şeri yazar:

Sabiri-şeyda ki, tərk-işəhri-Şirvan eylədi,
Bülbüllə bənzordı kim, meyli-gülüstən eylədi.
Min üç yüz birdə hierətdən sora, meymun ili,
Axiri-şəvvəldə əzmi-Xorasan eylədi.

Neçə vaxt Xorasan, Səbzvar, Nişapur, Türbəti-Heydəriyyə, Türbəti-Cam, Xaf, Səmərqənd, Buxara torəflərini seyahət edir. Əsnayı-səyahətdə dəstfüruşluqla güzəran

edilmiş. Bu arada Xorasan ətrafına vəba naxoşluğu düşdüyü görə orada dayanmayıb Şamaxiya qayıdır. Bir neçə vaxt Şamaxida qaldıqdan sonra Kərbəla ziyarətinə azim olur. Ətabatı-aliyatda bir çox növhe və dübeytlər yazmışdır. O cümlədən Həmədanda dediyi bir rübaşı budur:

Həmədanda qonağımdan xəbər aldım, key Şeyx,
Hansi məxlüq sizin şəhərdə bişək çoxdur?
Dedi: "Az işə də bu şəhərdə səm məxlüq,
Leyk dəbbəğ ilə, sobbağ ilə eşşək çoxdur".

Kərbələdən qayıdan sonra yena Xorasana gedir və bu dəfa Eşqabadda və Mərvdə sakın olmayı istərkən pədəri Şamaxida vəfat edir. Bəradərindən aldığı bir kağızda anasının dilindən yazılın təsirli sözlərə tabavər olmayıb Şamaxiya övdət edir və təəhhül ixtiyar etməyə məcbur olur.

On beş sənə zərfində səkkiz qız övladı olur. Böyük bir ailənin təhsili üçün qurruq yağı əritmək və sabun bışırı satmaqla gürzən edər. Bu zəhmətli sənətən cörək qazanmaqdə ikən yənə çətinliklə alına düşən beş dəqiqə vaxtıni mütəaliyə və şer yazımağa vəqf və sərf edir.

1901-ci ildə iki nəfər özüne həmməslək şair və müsahib tapır: Abbas Səhət və Məhəmməd Tərrəhla tanış olur. Bikar vaxtlarda bir yerə cəm olub bədihguluq və farsı, türki qəsidi və qəzel oxumaqla imrəriyəqt edərlərmiş. Tainki 1903-cü ildə Ağaeli bəy Nəsəhə təxəllüs vasiyyətisilə Firdun bəy Köçərlinski cənabları ilə mərafiə bidar edir. Şer və şairə qiymət qoyan bir nəfari görməklə bu tarixdən ciddən çalışmağa başlarsa da, məslək və məzaqına müvafiq məzmun tapmadığından gah qəzel, gah mərsiyo, gah bəzi qitələr yazarmış. Çox keçmədən "Molla Nəsrəddin" jurnalı intişara başlayır. Bu sevgili məzhabə qəzeti nəşr başlaması ilə hünər və istedadını göstərməyə bir müsaid yer açılır. Həmin məcmuənin əvvəlinci ilinin 4-cü nömrəsindən başlayaraq:

Millət necə tarac olur-olsun, nə işim var?
— mətləli şeri ilə ən əvvəl həcvi-məlih yazüb "Hop-Hop"
imza qoyur. Yerli qəzetlər təqdir edir və hər yerdən tə-

sin və təriflər alır. Bundan sonra Sabirin həvəsi və şöhrəti getdikcə artır. Gözəl-gözəl nəzmələr inşad edib qəzətlərə göndərir və tutduğu məsləkində həmsəhbəti olduğu xusğə möminlərinə riyakar məllənümaların əfəl və emalını çox şirin məzmunlarla, zərif kinayələrlə zəmm və təqbihə başlayır. O qədər keçmər ki, qara camaatın lenət və töhmətlərinə nişanə olur. Bununla belə kəmali-mətanətlə öz əzminde sabab edib sevgili millətindən gördüyü əza və cəfadan, yağış kimi üstünə yağan tokfir və təhqirlərdən əslə geri getməyib öz məsləkində davam edir və müləyimanə dillər ilə cühhəl fırqəsini bu növ anlatmağa çalışır:

Əşhədū billahi-aliyyül-əzim,
Sahibi-imanəm, a şirvanlılar!
Yox yeni bir dinə yəqinim mənim,
Köhnə müsəlmanəm, a şirvanlılar!

Şiəyəm, əmma nə bu aşkaldən,
Sünniyəm, əmma nə bu əmsaldən,
Sufiyəm, əmma nə bu əbdaldən,
Haqsevən insanəm, a şirvanlılar!

Ümməti-mərhuməvü məğfur ilə
Əmrdayəm taati-məzbur ilə,
Küfrümə hökm eyləmeyin zur ilə,
Qaili-Quranəm, a şirvanlılar!

Həcv deməklə hər kəsin fikrinə gələn əlfazi-mərdudəni heç vaxt şerdə işlətməmiş, Hamid bayın "İnsana vicdanı qədər peygəmbərlər, padşahlar belə mükafat edəməz" dediyi kimi, Sabir öz xidmətinin mükafatını ölüncəye qədər ancaq öz vicdanından almışdır. Azərbaycan adəbiyyatında ən əvvəl yeni bir çığır açdı ki, ondan müqəddəm kimse o gözəl şivədə yazmamışdı; nöqsanlarımızı və eyblərimizi məzħəkə və məzəh toriqilər qayat şirin və hər kəsin anladığını bir ilə, qəhqəhələrlə oxudub islaha çalışırıdı. Nə carə ki, ancaq beş ilə qədər adəbiyyatımıza xidmət edə bildi. "Molla Nəsrəddin" jurnalı meydana çıxmca hər sahibi-zövq Sabirin ondakı nümuneyi-əşarina məftun olmaqdən kendini alamadı. O gözəl şerləri oxuyub anla-

yanlar, o gözöllüklerin fırqına varanlar onları hifz etmeye həvəs etdilər. Halbuki Sabir əsərlərində işlətdiyi ibarələr və yeni mazmular kimsoni təqlid deyil, məhz öz fikrinin nəticəsidir. Bununla demək istayırmış ki, Sabir müqəllid deyil, bəlkə elə mücəddiddir ki, köhənə şerlərlə yeni şerlər arasında bir əsrlik uçurum açdı ki, bir daha geri dönüb o uçurumu atılmağı kimsədə qədət qalmadı.

Bir kərə düşünülsün: ədəbiyyatımızda nə qədər böyük bir təsir və nə qədər əzim bir inqilab vücuda gotirmiş! Gələləm siyaset aləminə etdiyi xidmətə: Məlumdur ki, fransız şairlərindən Şatobriant fransız qövmünün solṭənət xanədanından olan burbonlular Napoleon Bonapart arasındakı müqayisəyə dair bir kitab yazmışdır ki, bu kitab Burbon xanədanından olan fransız kralı 18 Lüinin öz etiraf və iqrarınca bir ordudan ziyadə ona xidmət etmişdir. Mən də iddia edirəm ki, Sabirin də asarı bu beş ilin müddətində İran məşrutośinə haman növ bir ordudan ziyadə xidmət etmişdir. Mülahizə buyurulsun, İranın viranlığının böyük səbablarından biri olan Atabay məşruṭəçilər tərəfindən qovulub, dübərə Məhəmmədəli tərəfindən cəlb olunduqda dediyi şər budur:

"Öncümən ehlinin qoçaq..." i. a.

Atabayın qətlindən sonra "Təzə həyat" qəzetində Məhəmməd Məhəmmədzadə imzalı bir nəfərin "Sən deyən oldu, biz deyən?" nəqəratlı şərinə cavab verdi. Bu qəbil şerləri çıxdı. Həmçinin Türkiyədə on təmuz inqilabından sonra kəramət göstərib 31 mart faciosunu səkkiz ay müqəddəm "Osmanlılar, aldanmayın..." şəri ilə xəbər vermişdi. Xülasə, Sabir əfəndinin "Heyat"da, "Füyuzat"da, "Rəhbər"da, "Dobistən"da, "Molla Nəsrəddin"da, "Ülfət"da, "İrsad"da, "Günsət"da, "Səda"da, "Həqiqət"da, "Yeni həqiqət"da, "Məlumat"da olan bir təqim pərakəndə mənzümlərini tədqiq etdiğə, demək olar ki, bu anacan misli heç görəlməmiş şerlərdir. Belə bir istedadə malik olan şəxs yalnız əvəmünəns tərəfindən tənənlər və söyüslər eşitməyir, öz ayalı da onun düşməni olur, necə ki, bu halimi "Molla Nəsrəddin" məcmuəsinin 4-cü ilinin 17-ci nömrəsində

olan şərində bəyan edir. Bu arada bir oğlu olur, adını Məhəmmədsəlim qoyur. Uşağının məhəbbətindən qeyri yero hicrat etməyi başara bilmir. Odur ki, yazılı Sabir daha qorxudan bu müsteər adını da dəyişdirib cürbəcür: "Din diroyi", "Mira", "Fazıl", "Ağlar güləyən", "Əbunəst Şeybani" adları ilə gizlətmək istoyır. Nə çərə ki, bu tədbirə xalqın tənə və təorrütündən xilas ola bilmir. Axırda is bir payo-yə çatır ki, "kafir" və "babı" deyə qəssablar ona quyruq satırlar. Naçar qalib quyruqçuluğdan və sabun bisirmək-dən el çökir və üsuli-cədid üzrə tolım və todris qaydasını az-çox öyrənib bir nəfər müəllimləşərək məktəb açır və bunun adını "Məktəbi-ümid" qoyur. Müəllimlikdən də çörək pulu çıxmır. Daha çarəsi kəsilib 1910-cu ildə Bakıya gedir. "Nəşri-maarrif" cəmiyyətinin Balaxanda olan məktəblərində fars (dili) və şəriət müəllimliyinə qəbul olunur. Bakıda yazdığı şerlər – ki, "Molla Nəsrəddin" in beşinci ilindədir, – mühitin təsirindən dahiyanə əsərlərdir. Heyf, əfsuslar olun ki, 1911-ci ildə iyul ayında Bakıda məriz olur. Həkimlər müayına edib xəstəliyini əzmi-kəbəd, yəni qara ciyərin şışmayı deyə toşxis edirlər. Öz xəstəliyini yoldaşı A. Səhhəto bu şerlə xəbər verir:

Arizi-qəmlər olindən ürəyim şışmiş idi,
Zənn edirdim edəcəkdir ona çarə ciyərim.
Baxtı-mənhusimə bax, mən bu təmənnənəd ikən
Başladı şışmaya indi üzü qarə ciyərim.

Mərəzi getdikcə şiddət edir. Daha Bakıda qala bilməyib Şamaxıya qayıdır və oradan Tiflisə müalicə üçün gedir. "Molla Nəsrəddin" jurnalının heyəti-təhririyəsi müdafiə cəhətdən çox müavinət edirərək, heyfa ki, müalicəsi faiidəbəxş olmayıb, bilaxırə Şamaxıya qayıdır və daha mərozin zəhmətindən xilas olmaq üçün ölmək arzu edib bu şəri deyir:

İstərəm ölməyi mən, leyk qaçırməndən əcəl,
Gör nə bədbəxtəm, əcəldən də gorək naz çəkəm!

Axır nəfəslərində bu rübai ni yazır:

Rahəmət bedəhid, ru berah amədəəm,
Bər dərgohi-hezrəti-ilah amədəəm;
Bitöhfə neyamədəm, nə dəstəm xalist.
Badəsti-pür əzəhmət günah amədəəm.*

İyulun 12-də 1911-ci ildə rəhmətli xudaya vasil olur.

A. Səhhət*



* Tərcüməsi: Yol verin, tapmışam yolu, gəlmışam, olub bu dərgahun qulu, gəlmışam. Təhfəsiz gəlmədim, əlim boş deyil, əllərim günahla dolu gəlmışam (tərcümə Ə. Hüseyninindir).



Oyladı-vətən qoy hələ avəro dolansın,
Dül övrot iso sailə olsun, oda yansın.
Millət necə tarac olur olsun, nə işim var!*

3. əsər / 10

ƏLLƏTƏ

MİLLƏT NECƏ TARAC OLUR OLSUN, NƏ İŞİM VAR

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karim. *
Dünyavü cahan ac olur olsun, nə işim var?!

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razi deyiləm kimse oyatsın,
Tok-tök ayılan varsa da, həq dadıma çatsın,
Mən salım olum, cümlə cahan batsa da batsın,
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Salma yadına səhbəti-tarixi-cahanı,
Əyyami-səlofdan demo söz bir də, filanı,
Hal isə gor meyl eləyim dolmamı, nani,
Müştəqbalı görəmk nə gorak, ömründü fani:
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Övladı-vətən qoy hələ avaro dolansın,
Çirkəbi-sofalaşla əli, başı bulansın,
Dul övrot iso sailə olsun, oda yansın.
Ancaq mənim avazeyi-şənim ucalansın:
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Hər millət edir sahheyi-dünyada toroqqı,
Eylor hərə bir manzılı məvədə toroqqı,
Yorğan-döşəyimdə düşə gor yadə toroqqı: –
Biz də edərik aləmi-röyədə toroqqı;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

* Kitabın 1914-ən il nəşrində bu iki misralar verilməmişdir. (Red.)

OL GÜN Kİ, SƏNƏ XALIQ EDƏR LÜTF BİR ÖVLAD

Ol gün ki, sənə xalıq edər lütf bir övlad,
Olsun üreyin şad!
Təyin elə cindarı ki, etsin ona imdad,
Ta dəyməyə həmzad;
Sağdan sola, soldan sağa sal boynuna heykəl,
Qoy cinni məəttal;
Min guna tilismata tutub eylə müqəffəl,
Gəzdir onu əl-əl;
Gər dəysə soyuq, sancılanıb olsa da bimar,
Hökəm et gələ cindar;
Göstərma təbibə o ciyorguşəni zinhar
Qoyma ola murdar;
Ağlarsa uşaq dərdinin axtarma davası,
Ancaq söy anasın;
Qorxutsun o da damdabaca ilə çağasın,
Kəssin da sədasın;
Öyrət ona, əlbətta, özün bir neçə mövhüm,
Məhdud ola məsum;
Bu sayədə ömr eyləyə dünyada o məzlam,
Hər haləti məzmun;
Tek-tək dil açanda ona təlim elə hədyan,
Həm olma peşiman;
Bildir ona min dörlü qəbahətləri hər an,
Alsin ələ ünvan;
On yaşa yetinçə uşağın eyləmə qəflət,
Qandır neçə bidət;
Ta on beşə yetdikcə tapa işdə məharət,
Həm eyləye adət;
Göndərəm onu məktəbə, dəng eyləmə başın,
Tökəmə üzə yaşın;
Hər fənd və bicilklə edər kəsb məaşın,
Saxlar özü başın;

Rahət niyə lazım edə dünyada möişət,
Quldurçuluq öyrət;
Taini:ki qumar oynaya, qətl eyləyə, qarət,
Xoşdur belə sənət;
Dünyani soyub eyləyə hər gün səni xürsənd,
Sağ ol, belə fərzənd!
Evdə tapılır indi dəxi çay, plov, qənd,
Kimdir sənə manond!
Nagah alınıb höbsə, tutarsa səni vəhşət,
Ver hakimə, rüşvət;
Sat var-yoxunu, advokata ver neçə xələt,
Puç ol hələ-həlbət;
Axırda olub hasreti-didari-cəmali,
Qal kisəsi xali;
Qaldıqda oğulsuz dəxi tez başla suali.
Al vizrү vəbali,
Tap rizqi-həlali,
Ay başı bəlali,
Yığ dəymisi, kali,
Olmaz oxumaqdan
Tapmaq bu cəlali...

BİLMƏM NƏ GÖRÜBDÜR BİZİM OĞLAN OXUMAQDAN

Bilməm nə görübüdür bizim oğlan oxumaqdan?
Dəng oldu qulağım.
Jurnal, qəzətə, hərzvü hədyan oxumaqdan
İncəldi usağım.
Ağlın aparib bəs ki, baxır gündə qarayə,
Ya rəb, nə həmaqət!
Söz etməz əsər, çarə qalıb indi duayə,
Tədbir elə, övrət!
Lənət sənə, ifritə, sənindir bu cəhalət,
Etdin nə xəyanat!
Səndən törənibüdür bizim evdə belə bidət.
Ey mayeyi-hiylət!
Tutsun çörəyim gözlərinin ağrı qarasın,
Ey həmsəri-bədxah!
Haşa, oda yaxmaz ana istəkli balasın,
Kəssin səni allah!
Bu tifli oxutmaqla etdin məni tərgib,
Həp eylədin iğva.
Indi nədi fikrin? İşimiz oldu bu tərkib,
Yox çarəsi əsla.
Heyhat ki, tədbir ola bu xanəxərabə,
Zail olub əqli.
Dərsə, qəzətə, məktəbə, jurnal, kitabə
Mail olub əqli.
Yixdin evimi, eylədin övladımı zaye,
İş keçidi məhədden.
Mən anlamaram elm nadir, ya ki sənaye,
Zarəm bu əməldən!
Istərdim o da mən kimi bir hörmətə çatsın,
Azadə dolansın;
Ta qol gücüna malik olub şöhrətə çatsın,
Dünyadə dolansın;

Bir vəqtdir indi ki, olub Rüstəmi-dövran,
Bir ad qazanayıd;
Qarətlər edib ta ki, tapayıd soru saman,
Bir şey də qanayıd.
Puç eylədin, övrət, bu gözəl, sada cavani!
Dilbilməz oğul, vay!
Rəngi saralıb, qalmayıb əsla yarı canı,
Bir gülüməz oğul, vay!
Ay, naxələf oğlum, nə yaman məşqə düşübsən,
Ey kaş, usanayıd!
Quldurluğa yox, elmə tərəf eşqə düşübsən,
Bu qübə qanayıd!
Ey nuri-düçəşmim, oxumaqdan həzər eylə,
Saleh vələd ol, gəl!
At min, hünər öyrəş, məni də bəxtəvər eylə,
İşdə bələd ol, gəl!
Bəsdir oxudun, az qala canın tələf oldu,
Bu kardon ol çək!
Yazmaq, oxumaq, başına əngəi-kələf oldu,
Əşardən ol çək!
Min elm oxuyub söz biləsən hörmətin olmaz
Bu dari-cohanda;
Söz bəhrinə gövhər olasan qiymətin olmaz
Xasə bu zəmanda.
Yox, yox, baxıram fikrinə, səndən oğul olmaz,
Canın bacəhənnəm!
Mirt-mirt oxumaqdan, kişi, bir qan ki, pul olmaz!
Mirtilda dəmədəm,
Qıl elm forəhəm,
Ol qüssəyə həmdəm;
Ömrün olacaq kəm;
Düşmən sənə aləm!..

QOCALIQDAN ŞİKAYƏT

Əfsus qocaldım, ağacım düşdü əlimdən,
 Sed heyf cavanlıq!
Zəf eylədi acız məni, qaldım əməlimdən,
 Çekdim nə ziyanlıq!
Saldıqca cavanlıqda keçən günləri yadə
 Dərdim olur on qat!
Ya rəb, yetərəm birdəmi dünyada muradə?
 Heyhat və heyhat!
Saqqal ağarın, bel bükülüb, dinmə filanı!
 Övqatım olub talx;
Övrət də yaxır saqqalma gündə hənani,
 “Rişi ki, bərəng elx”.
Yad olsun o günlər ki, muradımcə gəzərdim
 Sazonda Oruğnan;
Min azıci biçarələrin başın əzərdim
 Sillə və yumuruqnan.
Bu sayədə hər ləhzə edib səyü təlaşı,
 Sərvət qazanardım;
Təhsil eləyib qol gücünə əmri-məası,
 Dövlət qazanardım.
Əzələr isə süst olub indi qocalıqdan,
 Bir dadrasım yox!
Görməzmisən əhvalımı, düşdüm ucalıqdan,
 Fəryadrasım yox,
Heç yerde səsim yox,
 Kəskin nəfəsim yox,
Fikrimdə cəvanlıq,
 Başqa həvesim yox.

BAKİ FƏLƏLƏRİNƏ

Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fələ də özün daxili-insan edir imdi.

Olmaz bu ki, hər əmrə dəxalət edə fələ,
Dövlətli olan yerda cəsərat edə fələ,
Asudə nəfəs çəkməyə halət edə fələ,
Yainki hüquq üstə ədavət edə fələ;
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fələ də özün daxili-insan edir imdi.

Fələ! Mənə bir söylə, nədən hörmətin olsun?
Axır nə səbəb söz deməyə qüdrətin olsun?
Əl çək, bala, dövlətlilərə xidmətin olsun,
Az-çox sənə verdiklərinə minmatın olsun!
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fələ də özün daxili-insan edir imdi.

Dövlətli, amandır, özünü salma bələyə,
Fələ sözü həqq olsa da, baxma o sadaya,
Yol verma nəfəs çəkməyə hərgiz füqərəyə,
Öz şənini puç eyləmə hər bisərə pay!
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fələ də özün daxili-insan edir imdi.

Aldanma, fəqirin olamaz əqli, zəkası,
Cün yoxdur onun sən kimi pakizə libası,
Yox sərvəti, yox dövləti, yox şalı, obası,
Var köhnə çuxası, dəxi bir tokə qobası;
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fələ də özün daxili-insan edir imdi.

Istərsən eger olmağa asudə cahanda,
Ta olmayasan qəmlərə aludə cahanda –
Fələ üzünə baxma bubihudo cahanda.

Öz fikrini çək, ol dəxî fərsudsə cahanda;
Bu çərxı-folək tərsinə dövran edir imdi,
Folə də özün daxili-insan edir imdi.

Gör millətinin dərdini, axtarma dəvasın,
Əl çəkmə yetimin başına, kəsmə sədasın,
Zinhar qoyub dəhrdə bir xeyr binasın
Yad eyləmə, şad eyləmə millət füqərasın...
Bu çərxı-folək tərsinə dövran edir imdi,
Folə də özün daxili-insan edir imdi.

CƏHD EYLƏ, SƏN ANCAQ NƏZƏRİ-XƏLQDƏ PAK OL

Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol,
Məxluqu inandır;
Xəsiyyətin od olsa da, ətvardə xak ol,
Sök aləmi, yandır;
Xalqın nəzərin cəlb elə qurşağa, qəbaya,
Məclubi-üyün ol;
Hər hiyləvü biçiklə gir, əlbəttə, əbayə,
İmanı sütün ol;
Səy eylə ki, saqqal uzanib üç çorək olsun,
Papaq ona nisbat;
Qurşaq da, bilişən ki, on arşın gərək olsun,
Təfsilə na hacət...
Qoyma yera təsbihini, əl çəkəmə duadən,
Övrəd oxu daim;
Məclisədə çəkib tur özünü, ol nücəbadon.
Söz söylə mülayim;
İşə geyinib məzəbə, imanı büründün,
Pak möhtərəm oldum;
İndi nəzəri-xalqda sən pak göründün,
Əhli-kərəm oldun;
Başdan-ayağa ənnü əman oldu vücudun,
Zöhd ilə bitişdin;
Nolmaq dilayirdində haman oldu vücudun,
Məqsuda yetişdin!
Vəqt oldu ki, indi edəson aləmi talan,
Tut, qoyma qaçanı!
Hökəm indi sənindir, dəxi çək işlərə saman,
Yığ müşkül açarı;
Dul övrətə bidad elə, cytamə xəyanət,
Xovf etmə əcəldən;
Məkr isə özün qıl, oxu şeytana da lənət!
Şad ol bu əməldən,
Əl çəkmə hiyəldən,
Təzvirü dəğəldən,
İmanı da versən,
Vermə pulu əldən!

TÜRK ŞAIRLƏRİNİN SİRİ AMƏDİ FÜZULİNİN BƏZİ QƏZƏLLƏRİNƏ NƏZRİƏ-TƏMƏSXÜRƏNƏ

Təhsili-ülmə etmə ki, elm afati-candır,
Həm əqlə ziyandır;
Elm afati-can olduğu məşhuri-cahandır,
Mərufi-zamandır;
Pondı-pədəranəm eşit, ey sadə cavanim,
Yaxma qoma canım!
Xoş ol kəsə kim, vel dolanıb, dağda çobandır,
Asudə hamandır.
Elm içərə xəta olduğun ondan bilirom kim,
Bilsə nola hər kim,
Elmə gozənin küfrü zəbanlarda bəyandır,
Takfirə nişandır.
Məktəb sənə xoş gəlməsin, ol cayı-xətərnak,
Girmə ona çalak;
Məktəb dediyin qeydi-dilü bəndi-zəbandır,
Qarətgəri-candır.
Çernil nədir? Ol qəlbə qara hoqqeyi-dilxun,
Olma ona maftun!
Ağ günlərini etmə qara, allah amandır,
Bu rəng yamandır.
Dəftər nədir? Ol hərzələrin həmdəmi-razi,
Covfi dolu yazı,
Şairlori naqqal edib, avara qoyandır,
Bu mətləb əyandır.
Ol başı kəsilmiş qələmin tutma belindən,
Xovf eylə dilindən;
Axırda çalar canını, bir əfi ilandır,
Əfisə çalandır.
Kağız sonə ağ göstərir öz sineyi-safin,
Guş eyləmə lafin;
Çox tez qaralar qəlbi, mürəbbisi yamandır,

Bir xirdaca yan dur.
Ol zahiri sürxün ürəyi qara qarandaş,
Mirzələrə yoldas,
Qəlbində xəfi sırrını bildikəcə yazandır,
Əyyari-zamandır.
Derlər oxumuşlar: oxumaq yaxşıdır, əmma,
Var bunda müəmmə..
Yaxşı nəzər etdikcə sorəncəmi yamandır;

Hər addımı qandır;
Lağlağı, amandır,
Qızdırımlı, yan dur,
Sirtiq, Mozalan, dur!

Hop-hop dilə düşdü,
İş müşküə düşdü,
Çünki belə düşdü,
İmdi balabandır.

AH EYLƏDİYİM NƏŞEYİ-QƏLYANIN ÜÇÜNDÜR

Ah eylədiyim nəşeyi-qəlyanın üçündür,
Qan ağladığım qəhvəyi-fincanın üçündür;

Vəz eylədiyim hədyəvü chsandan ancaq
Ümde qərəzim kisəvü həmyanın üçündür;

Sərkəşəliyim xirməni-buğdalar ucundan,
Aşiftəliyim sərvətü samanın üçündür;

Fərş eylədiyim sinəmi hər gün qədəmində,—
Keskin təməim süfrədəki nanın üçündür;

Bimar tənim küftəvü bozbaş əlamindən,
Xunin ciyərim dolma-badımcanın üçündür;

Ağzım dolusu neməti-firdovs dedikdə,—
Boşqabda qara gözlü fisincanın üçündür;

Vəsf eylədiyim zövqlə ənhari-behiştı,—
Kövsər məzəli şərbəti-reyhanın üçündür;

Gördüm ki, plov bişmədədir, acliğa dözdüm,
Bildim bu tədarük şəbi-ehsanın üçündür.

Ax, bircə görəydim səni, ey sevgili varis,
Meylim sən ilə dəsti-zərəfşanın üçündür!

Münimlərə can ver, könül, uyma füqərayə,
Sinəmdə səni bəslədiyim anın üçündür.

Ahin şərəri etməz əsər bir kəsə, Hop-hop,
Bu od sənin ancaq alişan canın üçündür...

Yan, dinmə, sən allah!
Qan, dinmə, sən allah!
Həq söyləmiş olsan,
Dan, dinmə, sən allah!

BİR GÜL

Vaiz ki, çıxar minbərə tez püflər odu,
Tekfirə qoyar kimin ki, eşq isə modu;
Vardır deyəsən bu xazini-niyranın
Ağzında ekstrenni kafir zavodu.

"HƏYAT" QƏZETİNİN İKİNCİ İLİNDE

"GOP-GOP" İMZALI "QOY MƏKTƏBƏ

TƏHSİLİ-ÜLUM EYLƏSİN OĞLUM, DAŞ OLSA DA
QƏLBİ, ONU MUM EYLƏSİN OĞLUM!" NƏQƏRATLI
ŞERƏ NƏZİRƏ-TƏMƏSXÜKANƏ

Bu tifl ki, nuri-bəsərү şireyi-candır,
Tabi-tənű aramı-dilü ruhi-rəvəndir,
Min zəhmət ilə başladıyın təzə cavandır,
Göndərmə bunu məktəbə, rəhm eylə, amandır!
Qoy küçədə naz ilə xuram eyləsin oğlun!
Öz xoşladığı əmre qiyam eyləsin oğlun!

Bu bülbüli-şuridə ki, pakizonəfəsdir,
Aludeyi-qom etmə ki, bihuda həvəsdir,
Bunca ki, gedib məktəbə,-bildikləri bəsdir,
Məktəbdər adı, leyk həqiqətdə qəfəsdir;
Qoyma o dağlımlıda məqam eyləsin oğlun!
Sübħün belə viranədə şam eyləsin oğlun!

Məktəbdə gedib dərs oxuyanları görürsən,
Nitqı çəkilən təzə cavanları görürsən,
Qətən quruyub cismədə qanları görürsən,
Arıfsən, özün yaxşı-yamanları görürsən,
Qiyma ki, gedib fikrini xam eyləsin oğlun!
Ömrün qəmi-elm ilə tamam eyləsin oğlun!

Bavər edəməm, elmdən olsun fərəh-aid,
Elm artıq olursa həm olur qəm mütezaid,
İstərsən səgər oğlun edə kəsb fəvaid,
Həm sərvəti zaid ola, həm məknəti zaid, –
Tərgib elə ta kəsbi-həram eyləsin oğlun!
Bir ad çıxarıb şöhrəti-tam eyləsin oğlun!

Biçara kişi, qanmağa basın hələ keydir,
Axır mənə bir söylə görüm, elm nə şeydir?
Bilmək nə gərok kim, bu əlifdir, bu da beydir?
Həvvəz, sora hüttü, bu nə heydir, o nə heydir?
Qoy pul qazanıb sədri-maqam eyləsin oğlun!
Bəy, xanlar ilə dəxl-kəlam eyləsin oğlun!

Gop-gop kimi bifaida əqli-qələm olma,
Ol Başiqapazlı, vəli, Bidərdü Qəm olma,
QızdırıMALI ol, Təşnələbü Didənəm olma,
Molla Mozalanlara uyuş, möhtərom olma,
Qoy Hop-hop olub şöhrəti-tam eyləsin oğlun!
Kəsbin buraxıb şerə dəvəm eyləsin oğlun!

TƏRPƏNMƏ, AMANDIR, BALA, QƏFLƏTDƏN AYILMA!

Tərpənma, amandır, bala, qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən ayılma!

Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Aldanma ayıqlıqda fəraqöt ola, heyhat!
Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!
Bidar olanın başı səlamət ola, heyhat!
At başını yat, bəstəri-rəhətdən ayılma!

Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Açsan gözünü rəncü məşəqqət görəcəksən,
Millətdə qəm, ümmətdə küdürü görəcəksən,
Qıldıqça nəzər millətə heyrat görəcəksən,
Çək başına yorğanını, nikbatdən ayılma!


Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Bir ləhzə ayıldınsa, qutar canını, yuxla,
At tiryakını, çək, baba, qalyanını, yuxla,
İncinsə sağın, ver yerə sol yanımı, yuxla,
İllərcə şüar etdiyin adətdən ayılma!

Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Göz nurudur uyqu, onu dur etmə gözündən,
Yol verme məbədə çıxa bir ləhzə sözündən,
Amma elə bərk yuxla ki, höttə get özündən,
Afaqi dutan sürü qiyamətdən ayılma!

Laylay, bala, laylay!
Yat, qal dala, laylay!



Amma elə bərk yuxla ki, höttə get özündən
Afaqi dutan sürü qiyamətdən ayılma!
Yat, qal dala, laylay!

QAÇ, AT BASDI!

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!
Ötüşdən çıxan bir cəmaət gəlir!
Edib cümlə əqvama sibqət, gəlir!
Verib hər kəsə dərsi-ibrət, gəlir!
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Çəkil, yol ver, at bağlı çatlatmışıq,
Vurub yıxmışıq, tutmuşuq, atmışıq.
Çapıb qovmuşuq, qan-tərə batmışıq.
Yığıb milləti bir yerə qatmışıq.
Müsavat, ədalət, üxüvvət gəlir!
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Neçə əsrdir indi bilehtimam
Qoyub nami-milliyyətə ehtiram,
Qoçaq əlləşib, çarpışib sübhü şam,
Xüssusən bu sonku beş ildə tamam
Edib aləmə bəxşi-heyrət, gəlir!
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Nədir, yoxsa zənnincə etdim xəta?
Sus! Etməm xəta! Söyləməm nabəca!
Məzah etmiş oldum sanırsan bəsa?
Dodaq altı gülmək nədir, söylə ya?
Sənə belkə bunlar zərafət gəlir?
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Buyur, qıl da dünyaya ətfi-nəzər,
Müsəlman kimi kim olub bəxtəvər?
Bu İran, o Türkiyə – həp bixətər,
Əvət, başla Fasdan Xətaya qədər
Baxıldıqca qəlbə məsərrət gəlir...
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

O Albanyada arnavut qeyrəti,
Bu Qəzvindəki mürtəce heyəti,
Kiritdə müsəlmanların haləti,
Buxarada məzəhbəcilər söhbəti,
Yəməndən də başqa rəvayət gəlir,
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Bu Rusiyənin əhli-imanları
Ki, yəni bu səmtin müsəlmanları,
O yekşənbə, cümə, bu dükkanları,
O dum macərası, bu vicdanları,
Hələ etiraza nə hacət gəlir?
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Bu Qafqaz, bu da Qafqaz arıfları,
Bu da əhli-nazər təarüfləri,
Bu millət yolunda məsarifləri,
Bu da şanlı-şanlı məarifləri,
Bulardan dəxi boy�ə xidmət gəlir,
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Bununla belə biz neçin bəxtiyar
Ölüb-itməyək də hələ iftixar?!
De, noqsanımız hansıdır zinhar?
Bu siyrot, bu surət, bu qeyrət, bu ar...
Bizə, ya, nə nisbətlə töhmət gəlir?
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Həp əfradımızda bir əzmü səbat,
Bu əzmü səbat ilə bulduq nəcat,
Bu gün cümləmiz bəkləriz bir həyat,
Bir əhval, bir fikr, bir iltifat...
Bu əfkara qarşı nə diqqət gəlir?
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Həni bizdə, yahu, nifaqü təzad?
Həni bizdə həmdinimizlə inad?
Bu ülfət, bū rəfət, bu da ittihad!

Bax, iştə, bu məclis, bu da iniqad!
Nə mabeynə nifrət, nə lənat gəlir,
Nə böhtan, nə hədyan, nə qeybət gəlir,
Nə cib, nə cibışdan, nə rüşvet gəlir.
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

"HƏYAT" QƏZETİNİN BAĞLANMASINA GÖRƏ

Elm ayineyi-surəti-hal idi, nədən bəs,
Əcsamda ərvahə misal idi, nədən bəs,
Elm ilə vətən nikməal idi, nədən bəs,
Təhsili-ədəb, kəsb-i-kəmal idi, nədən bəs,
Millet ümənəsi bu gözəl rütbəyi dandı?
Əfsus, "Həyat" isə məmmət oldu, qapandı!

Elm idi əgər bəxş edən insan şərafət –
Millet nə səbəbdən ona göstərmədi rəğbət?
Islam əlümümdən gər olsayıdı leyaqət?
Rusi oxumuşlar bə neçin etdiə nifrat?
Bu nifratı hər gündə görüb axır utandı,
Əfsus, "Həyat" isə məmmət oldu, qapandı!

Mey nəşəsini zövq bilər, cam nə bilsin?
Ruh anladığı ləzzəti əcram nə bilsin?
Ustadın işin, işlədiyin xam nə bilsin?
Elmin, hünərin qiymətin islam nə bilsin?
Getsin qabağa qonşular, islam dayandı,
Əfsus, "Həyat" isə məmmət oldu, qapandı!

Qoy qonşular alsın hələ min dürülü fəvaid,
Qoy qonşular etsin hələ təzyidi cəraid,
Sən söylə, qəzətdən nə olur bizlərə aid?
Ancaq ikini bir elə, qoyma ola zaid,
İslamda bilmək, oxumaq cünki ziyanı;
Əfsus, "Həyat" isə məmmət oldu, qapandı!

Ögyarlar indi sənə faiqmi, deyil ya?
İslamını mahv etməyə şaiqmi, deyil ya?

Ibzali-himəm millətə layiqmi, deyil ya?
Ancaq əməlin qəti-əlaiqmi, deyil ya?
Cün qəti-əlaiq odu hər guşədə yandı,
Əfsus, "Həyat" isə məmmət oldu, qapandı!

Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun,
Millet düyünün açmağa himmət gərək olsun,
Min elm deməkdənə homiyət gərək olsun,
Sözdən nə bitər, işdə həqiqət gərək olsun!
Haqsızlığı hər gündə görüb axır usandı,
Əfsus, "Həyat" isə məmmət oldu, qapandı!

Ağrıtmış obəs başını, meyl etmə ülümə,
Yox vəq qoyan elmə, kəmalata, rüsumə,
Hər kəs cibini güdmədədir baxsan ümumə,
Xərc etsə edər dolma-badımcana, lühümə.
Hop-hop, yeməyo, içməyə bu qövm yarandı!
Əfsus, "Həyat" isə məmmət oldu, qapandı!

NEÇİN MƏKTƏBƏ RƏĞBƏTİM OLMAYIR?

Neçin məktəbə rəğbətim olmayı? –
Cibim dolmayır, dolmayır, dolmayır!

Mənə hər qəzeti bərəldir gözün,
Yazır hey qəzetlərdə məktəb sözün,
Sözün qoy deyim bir kərə lap düzün:
Bu işdən mənə bir qazanc olmayı!
Cibim dolmayır, dolmayır, dolmayır!

Oxur, bundan hər kəs qanar həqqini,
Qanan mütləq ali sanar həqqini,
Axund isə xəlqin danar həqqini,
Bununçun mənim rəğbətim olmayı!
Cibim dolmayır, dolmayır, dolmayır!

Mənə xeyirsiz olduğuyun bu kar, –
Ona bağlarım küfr adın zinhar,
Cəmaat da duymuş bunu aşkar;
Bu işdən mənə bir qazanc olmayı!
Cibim dolmayır, dolmayır, dolmayır!

Və bir da bu məktəblilər bilüümum
Oxurlar kamalınca ali ülüm,
Edirlər biza sonra yeksər hücum,
Bununçun ona rəğbətim olmayı!
Cibim dolmayır, dolmayır, dolmayır!

Əgər məktəb əmrində bilintixab
Mənə tapşırılsa ümuman hesab, –
Mən ol vəqt, haşa, edəm ictinab!?
Fəqət indilik bir qazanc olmayı!
Cibim dolmayır, dolmayır, dolmayır!

Ax!.. ax!.. Ay keçən günlərim! Vay mənə!
Hər evdən gəlirdi neçə pay mənə –

Plov, halva, bal, yağı, şokər, çay mənə.
Nə çarə ki, indi bular olmayı!
Qarın dolmayır, dolmayır, dolmayır!

Çotindr bizimçin bütün məsələ,
Bir ildə üç ehsan da keçmir olə,
Belə qalsa iş razı olluq həlo,
Bu da odlmayı, olmayı, olmayı!
Qarın dolmayır, dolmayır, dolmayır!

Yığıncaqlar indi söz ilə ötür,
Beş-üç kəlmə söz söylənir, iş bitir,
Fəqət şənimiz günbəğündən itir,
Bizo ehtiram olmayı, olmayı!
Qarın dolmayır, dolmayır, dolmayır!

AMMA, MILLƏT A!..

Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..
Az zamanda nə sorəncam etdi?! Amma, millət a!..
Öz gücün hər qövəm ifham etdi?! Amma, millət a!..
Varlığın mərdanə elam etdi?! Amma, millət a!..
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..

Basdı, keçdi əhli-İran qatlادı hər milləti,
Bildi qədrin, aldı haqqın, qovzadı milliyyəti,
Aldığı məşrutoṭı parlardı parlaq qeyrəti,
Əhsonullah, himməti-tam etdi?! Amma, millət a!..
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..

İş başında əyleşen kəslər xəyanətdən səva,
Bay, yanıldım, qoy deym, hə, lap sədaqətdən səva
Etməz oldu bir nəfər olsun da xidmətdən səva,
Var-yoxun həp bəzli-islam etdi! Amma, millət a!..
Moldayı, gördün nə iqdam etdi! Amma, millət a!..*

Əql heyrandır ki, saysın bir-bir əhrarın işin,
Qanmaq olmur, anlamaq olmur Sipohdarın işin,
Yefremin, ya Bağırin, yainki Səttarın işin,
Mərhəbalar! Vəh, nə əncam etdi! Amma, millət a!..
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..

Eyləsin Səttarı Bağır başqa bir iyma, neçin?
Ya hökumət eylesin əhrarla dəva, neçin?
Qanmiran, əlqıssa, sərdarı-Bahadır ya neçin
Bağırı təslim Səmsam etdi?! Amma, millət a!..
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..

Get, daha ol arxayın, yat, eyləmə sərsəm, kişi!
Parladı, meydana çıxdı millət, etmə qəm, kişi!
Qoy bizi taqdır edib də səyəleşin aləm, kişi,
İktisabi-izzəti-nam etdi! Amma, millət a!..
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..

AY CAN! AY CAN!

Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!..
Xalqın canı qurtardı töhmətdən, ay can, ay can!..

Qıl yaymayırdı asla zalimlərin gözündən,
Rüsvay idik cahanda malunların sözündən,
Ax, ax! Nə yaxşı oldu, iş düşdü öz-özündən,
Əlləşməmiş qutardıq zəhmətdən, ay can, ay can!..
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!..

Badi-səba, apar ver, Molla Qəvama müjdə,
Yazsin, de, Lənkəranda Molla Sələma müjdə,
Söylə, o da yetirsin cümlə əvəma müjdə,
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!..
Munbərdə rəqsə gölsin behcətdən, ay can, ay can!..

Ərz et bəşarət ilə Qafqaydakı vücudə:
Jurnal, qəzet qapandı, durma, yixil sücədə.
Hər nə bilirsin eylə qeybətdə, rubərədə,
Yazmaz dəxi yazarlar bidətdən, ay can, ay can!..
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!..

Get Qübbəyə səlam et Molla Hacı Babaya,
Söylə tutuldu cümlə jurnal, qəzet vəbaya,
Mömin müridlər ilə dur qoş səda-sədayə,
Ümmətlərin yiğilsın hər kədən, ay can, ay can!..
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!..

Yatdı qəzet yazanlar, fürsət dəxi sizindir,
Qarşıda var orucluq, söhbət dəxi sizindir,
Məsciddə mənəbə üzrə lənət dəxi sizindir.
Ayrılmaının ölüncə lənətdən, ay can, ay can!..
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!..

* Serin 3-cü bəndi 1914-cü il nəşrində getməmişdir. (Red.)

BAKİ PƏHLƏVANLARINA

Könlüm bulanır küçədə cövlənimin görçək,
Nitqim tutulur hərzəvü hədyanını görçək.

Canım üzülür əldəki qalxanına baxcaq,
Qəlbim alışır beldəki patranımı görçək.

Baxdiqca revolverinə əndamım olur süst,
Bağrim yarılır xəncəri-bürranımı görçək.

Təfriq edəməm: məstmi, hüşyarmışan sən, –
Mostanərəviş, məşyi-pərişanını görçək.

Düşdün lotuluq məşqinə, islama uyuşma,
Öldür nerədə olsa müsəlmanını görçək.

Qoy börkünü kəc qaşının üstündə, fırıldada
Kəndin kimi bir lotiyi-meydanını görçək.

Məst ol gecə-gündüz, nə bilim, yat nerələrdə,
Yum gözlerini xaneyi-viranını görçək.

Əmrədlər ilə keyfini çək bağda, çəməndə,
Bir baxma da ətfali-ciyrəqanımı görçək.

Gah “iskoroxod” çəkmə, gəhi gey “lakoroni”,
Vellən gecə-gündüzdə xuramanını görçək,

Var-yoxunu sərf eylə barişnalara, ancaq
Söy həmsəri-mozlumeyi-nalanını görçək.

Gül, gül ki, cavansan,
Əyyaşı-cahansan,
Sərəxşaları cansan!
Vaxta ki, qocaldin,
Risi döşə saldin,
Pis günlərə qaldın
Onda biləcəksən!..

ADƏTİMİZ DAŞ İDİ DƏVA GÜNÜ

Adətimiz daş idi dəva günü
Tullarıdıq əldə sapan qıjhaqıj.

Har kəsə dəysəydi edərdi haman
Bir neçə gün ahü fəğan, ufhauf.

Mərhəm olurdu, sağalırdı yara,
Əldə qalırdı yenə can sapbasığı;

İndi revolverdi, dönüm başına,
Nagəh olur gülləfəsan partapart.

Onda görürsən yixilib yanbayan
Bir neçə növrəsta cavan laybalay.

Tüf belə dövrənə ki, bədər olur
Seyri-fələk, dövri-zaman ilbəil!

Milləti-islam qırır bir-birin,
Allah aman, bu nə yaman qırhaqır!

Qardaşa bax qardaşını öldürür,
Vəhşi olub əqli-cəhan sərbəsər.

Milləti gördükcə belə hərcü mərc
Könlüm olur dopdolu qan qatbaqat.

Böylə kedərsə Bakı əldən gedər,
Qalmaz o məvadə aman hiç, hiç!

Bari, xudaya, özün islah qıl,
Ta edələr pirü cəvan sühl, sühl!

UŞAQLARA

Ey millətin ümmidi, dilü canı, uşaqlar!
Validlərinin sevgili cananı, uşaqlar!

Madərləriniz etdi sizə mehrü məhəbbət,
Ağuşı-şəfəqqətə sizi bəslədi rahət,
Validləriniz xərcinizə etdi kəfalət,
Əlminnətü-lillah, sizə yar oldu seadət.
Olduz hərəniç bir evin oğlani, uşaqlar!
Asudə gəzin indi bu dünyani, uşaqlar!

Siz sərv kimi sərkəş olub boyla boy atdız,
İllik beçə tək banlayaraq xalqı oyatdız,
Şad oldu pəder, madəriniz – bu boyaya çatdız,
Bəsdir size gəhvareyi-naz içrə ki, yatdız,
İndi buraxın balışı, yorğanı, uşaqlar!
Həm tərk eləyin xaneyi-virani, uşaqlar!

Vəqt oldu çıxıb küçədə cövlən edəsiz siz,
Hərcayı gəzib, hər yeri seyran edəsiz siz,
Cəngü codəlү qareti talan edəsiz siz,
Hər cildə girib aləmi viran edəsiz siz,
Gündə atasız bir neçə patrani, uşaqlar!
Ta öyrənəsiz şiveyi-dəvəni, uşaqlar!

Vəqt oldu həvəs etməyəsiz məktəbə, dərsə,
Təlim alasız hər nə ki, aləmdə betərsə,
Xeyri buraxıb əxz edəsiz hər nə zərərsə,
Məil olasız har işə kim, fitnəsə, şörse,
Adət qılasız hərzəvü hədyani, uşaqlar!
Siz neyləyəsiz məktəbi, mollanı, uşaqlar!

Vəqt oldu vurub yixmağa müştaq olasız siz,
Evdə gerək əvvəlcə ki, qoççaq olasız siz,
Həm validə, həm validəyə ağ olasız siz,

Dincəlməyələr ta nə qədər sağ olasız siz,
Hər gün döyəsiz madəri-nalanı, uşaqlar!
Ta əf deməyə qalmaya imkani, uşaqlar!

Hər istədiyin olmasa hasil pədərindən, –
Vur, yix, cala ta qorxuya düşsün zərərindən,
Söy ağzına cürətlə, çökimma hünərindən,
Biçarə xilas olmaq üçün şurū şərindən,
Çıxsın canı, satsın qabı, qazanı, uşaqlar!
Neylər dəxi ol sərvəti samanı, uşaqlar!

Bəsdir ki, oğul sahibi düşkün pədər oldu,
Xeyr oldu əcəb aqibəti, baxtevər oldu,
Göz nuru hesab eylədiyi dərdi-sər oldu,
Zəhmətlə əmək verdiyi cümlə hədrə oldı;
Nə ölmədi, ta kim, qutara canı, uşaqlar!
Nə tapmadı öz dərdinə dərməni, uşaqlar!

HƏR NƏ VERSƏN, VER

Hər nə versən, ver, məbada vermə bir dirhəm zəkat,
Qoy acıdan ölsə ölsün binəva kəndli və tat.

Hər nə düz versən, ver, oğlum, borcunu vermə təmam,
Hər nə alsan, al, amandır, alma kasıbdan səlam.

Hər nə etsən, et və lakin etmə meydən ictinab,
Hər nə dutsan, dut və lakin dutma bir kari-səvab.

Hər nə çəksən, çək, vəli, çəkmə xəcalət qübhən,
Harda yatsan yat, ayılma, durma hərgiz sübhdən.

Hər yerə gəlsən, gəl, amma gəlmə dərsə, məktəbə,
Hər kəsə uysan, uy, amma uyma dinə, məzhəbə.

Hər nə çəksən, cək, bəradər, çəkmə düz mizanını,
Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını.

Baxmasan eytamə, baxma, baxma, bax löbətlərə,
Gəlməsən imanə, gəlmə, gəlmə, gəl lənətlərə.

Olmasan bir xeyrə bais, olma, ol bais şərə,
Etməsən imdad, etmə, et sitəm acizlərə.

EYLƏ BİLİRDİM Kİ, DƏXİ SÜBH OLUB

Eylə bilirdim ki, dəxi sübh olub,
Mürkü-səhər tək bir ağız banladım.

Səng şikəst eylədi balı pərim,
Banlamağın hasilini anladım.

Övci-fəzadə görərək bayquşu
Səhn də qaqıldayıram indi mən.

Bir də məni vurma, aman, səngdil,
Rəhm elə, niqqıldayıram indi mən.

Ay çalağanlar, məni qorxuzmayıñ,
Mən sizə tərk eyləmişəm lanon!

Seyr eləyiz, övci-həvada uçuz,
Mən də gəzim səhnəçeyi-xanoni.

Ağlamayın, ağlamayın, cücolor,
Banlamaram, banlamaram bir daha.

Banlamamaqdır sizə əhdim mənim,
Söyləmirəm: anlamaram bir daha!

KÜPƏGİRƏN QARININ QIZLARA NƏSİHƏTİ

Qarı nənənin sözlərini sanma çərəndir,
Canım, gözüm, ay qız!
Hər kəlməsi min ləli-Yəmən, dürri-Ədəndir,
Anla sözüm, ay qız!
Çox ömr eyləyib, çox da hünər etmişəm isbat
Bu dari-cahanda.
Min hiylələri qatlamışam sinəmə qat-qat
Bu xeyli zamanda.
Min il sənə nəqlin eləsəm məkri-nisanı
Qurtarmaz, azalmaz.
Doldursam əgər məkrələ ətrafi-cahanı
Bir boş yeri qalmaz.
Cadu da əlimdən bacarıb cin də qutarmaz,
Əfsunuma bah-bah!
Mən eylədiyim məkri şeyatin də bacarmaz,
Vallah və billah!
Xoştalemişən ki, bu gün feyzi-hüzurum
Oldu sənə qismat.
Qan sözlərimi, indi sən, ey gözdəki nurum,
Qoyma keçə fürsət.
Əvvəl bu qədər bil ki, vəfadər ər olmaz, -
Aqil olur olsun;
Bir ər ki, vəfadər ola, aləmdə tapılmaz, -
Cahil olur olsun;
Zinhar, vəfa etmə tələb ər dediyindən,
Sərvəqt ol, amandır!
Asudə xəyal olma bu şohər dediyindən,
Üç-dördün alandır.
Qırx il edəsən bir kişi əmrində itaət, -
Mənzurdə bilməz;
Vəqta ki, qocaldın alacaq başqa bir övrət,
Baxmaz sənə, gülməz.
Ər dərd-qəmin çəkmə, sən öz halına ağla,
Canı bəcəhənnəm!



Tainki aiyqırı hazırlar et or dediyindən,
Öz zülmən yamandır!

Cün yuxladı, ol qat cibinə zər dediyindən,

Öz röngini yandır!

Sörrişteyi-tədbirini xəlvətco yumaqla,
Qıl könlünü xürrəm.
Tainki aiyqırı hazırlar et or dediyindən,
Ər zülmən yamandır!
Cün yuxladı, ol qat cibinə zər dediyindən,
Öz röngini yandır.
Fürsət ki, olur röngini vur hər gecə məxfi,
Fərraralıq öyrəş;
Ta bilməyə şeytan da götürdün necə məxfi,
Öyyaralıq öyrəş.
Cün şübh çayın içdi kişi çıxdı kənarə,
Bidərdü qəm oldun;
Açıldı başın, indi qıl öz dərdivə çarə,
Bunu hərəm oldun;
Ver Xansənəm et, yağ, düyü, bal, çay, şəkər alsin,
Gülqand var evde;
Artıq nə qalarsa ona da xüsgəbər alsin,
Hərcənd var evde.
Göndər usağı, Şahbacını eyle xəbərdar –
Gəlsin həlo-həlbət,
Gəldikdə götirsin necə övrətləri zinhar,
Qur maclisi-işrat.
Mindir ocağı qazqanı, qaynat samavarı,
Çal nayı, qavalı;
Mehmanlara hazır elə min dürlü naharı;
Ver külçə, qoğaltı,
Ham qaymağı, bali,
Ər fələlik etsin,
Hər gün işə getsin,
Olma ona həməqəm,
Canı bacəhənnəm!
Sən çökəmə məlali,
Qur məclisi-ali,
Pozma bu cəlali,
Ay başı bəlali!

MƏŞRUTƏÇİLƏRİN MƏCBURƏN
 HACI MİRZƏ HƏSƏN İMAM CAMEİNİ
 İXRAC-BƏLƏD ETDİKLƏRİNDƏ
 İMAM CAMENİN ZƏBAN HALI

Mən bilməz idim bəxti də bu nikbat olurmuş,
 İzzət dönlər axın belə bir zillət olurmuş,
 Çərxin, aəbə, seyri də min babət olurmuş,
 Millət aylılb, talibi-hürriyət olurmuş,
 Millətdə də, yahu, belə bir qeyrat olurmuş?!
 Yalnız, nə deyim, getdi mənim millət əlimdən,
 Torpaq başımı, çıxı tütün izzət əlimdən!

Təbrizdə gər olmuş idim cümə imamı,
 Gizlin ki, deyil yaxşı bilir mətləbi hamı,
 Pul ilə satın almış idim mən bu məqamı,
 Uydurmuş idim kəndimə bılçümlə əvəmi,
 Əbd etmiş idim şəhrdə hər püxtəni, xamı,
 Xud, mən nə bilim sübh dönbür şam olacaqmış,
 İranda da hürriyəti-islam olacaqmış?!

Tədric ilə salmışdım əla bunca dehatı,
 Bir parça çörək nökəri etmişdım elatı,
 Artırmış idim mazrəəni, ilxını, atı,
 Rəncəber eləmisişim özüümə çöllünü, tatı,
 Dərkər idi xeyrimdə ümumin hərəkəti,
 Birdən-birə getdi hamı kərrü fərim, ey vay!
 Çıxı boşə sərvət qazanan əllərim, ey vay!

Təbrizdə rahət yeyib, asudə doyardım,
 Möminləri hər töhmətə olsayı qoyardım.
 Hər axmağı, xamı quzu cildində soyardım,
 Həq söz deyənin canın alıb, çeşmin oyardım,
 Neylərdim edərdim, neccə rəng olsa boyardım,
 Səd heyf, gözəl hökmə-şəriət tələf oldu!
 Qanuni-əsası də bir əngəl-kələf oldu!

Bilməm arılar mənzilinə kim çöp uzadı.
 İllərcə təğəfüldə yatan xəlqi oydadı,
 Fitnə ağacın əkdi, hökumət yasa batdı.
 Mən hərçi çalışdım ki, kəsəm, qol-budaq atdı,
 Əhli-qərəz öz istədiyi matləbə çatdı;

Əhkəmi-şəriət dəxi bir kar görərmi?
 Bundan sora bir buğdanı anbar görərmi?

Lal olsa nolur Mirzə Cavadın dili, ey kaş!
 Ta ağzın açıb eylədi hər gizli sözü faş!
 Bir yanda yiğib Mirzə Hüseyn başına yoldaş
 Cığ-mığ edib axır başına salıldı bii daş,
 Təbrizdə ta oldu bərəngixto porxaş,
 İndi həsəbülxahişi-əhli-həsəd oldum,
 Bir dadrəsim olmadı, xarıc-bələd oldum.

Divanə edibdir mən Təbriz xəyalı,
 Maclisədə təvazödəki nimxiz xəyalı,
 Matbaخ iyi, süfrə qəmi, dohliz xəyalı,
 Sədri düyünün buyı-forəhbiz xəyalı,
 Qəndələb pürkəseyi-ləbriz xəyalı.

Bir də o gözəl günləri, ya rəb, görərəm mən?
 Bu xam xəyalı edib axır ələrəm mən!

Ya rəb, nola bir də edəm ol şəhri ziyyarət!
 Naz ilə xüramə galəm – arxamda cəməət!
 Gördükde mən yol vera bu əhli-vilayət,
 Təzim edə, baş endirə, qol bağlaya millət,
 Bir kimsədə bir söz deməyə olmaya cüret,
 Əyanları dindirsem edə faxrū mübahat;

Heyhat və heyhat və heyhat!!!
 Get yat və get yat və get yat və get yat!!!

BƏHRI-TƏVİL

UZUN DƏRYA

Ələman, sərkəş olub, gündə bir əhvalə düşən dövri-qəzannın bu dilazar, cəfakar, müxalif əməlindən ki, yaxıb ale-mi nara, qoyub avarə, xüsusun məni-biçarə ki, həmvərə yəmib ney kimi odlarə, belə cuşū xürüş eyləyirəm, sankı səmavarə döñən qəlbimə minlərcə şərərə vurulub, əski-tərim cari olur kaseyi-çəsmimdən, aman, bari-xudaya, bu nə suziş ki, düşüb cismi-nəzərə, dili-zara, kim edər dərdimə çara ki, galib orsaya taza oxumuş bir neçə parə ürəfavü üdəbalər ki, qoyub büdətə elm adını targıb və təhris eləyirlər bizi ol amri-şəniə, yəncə bunlar nə desə cyb eləməz, cünki gedib elm oxuyub, kursu tamam eyləyib, az-çox nə ola kəsb-məratib də ediblər; a kişi, tangə gətirdi məni, vali-hi bu naqqal şüərlər, hədərəndən-pədərəndən, nə bilim boymadərəndən, necə sərsəm danişrlar, nə iş olsa qarışır-lar, necə cyb axtarışrlar, necə gör yoldan azırlar, nə görür-lərsa yazırlar, necə hörməthi "qərib" olsa da fövrən tanışır-lar; qulağım batdı, nə çox-çox danişrlar, bu nə məktəb, nə məkatib, nə məratib, biziə bunlar nə münasib, əcəba, caddələ əcdadımızın irsi olub bizlərə miras-həqiqi qalan adatü-əlamat ilə əmələmizi, halımızı, cümlə bu əsfalımızı şərlə tağıyır ve təbdil ələmək fikri-şəniндə olub, bizləri hər bidətə iğfal ilə iysal eləyirlər ki, apar oğlunu ver us-qola mollasına, ayləş balavin yasına, bax bircə sən allah, buların verdiyi fitvasına: yəni öz əlinlə elə övladımı bir rus, sad əfsus ki, bir pak və pakiza müsəlman balası, xarici övladı kimi şapqa qoyub, iştot-mıştot oxuyub, axırı bir doktor olub milləti-islamda dərdə düşənə aptekanın nisfi çaxır, nisfi su əczalarını çara bilib möməni-dindarın edə qarmını murdar vəhalonki gözü surməli, saqqalı hənalı, əli təsbih-li, allah qulu, peyğəmborımız ümməti, könlündə tərəhhüm kök atıb rişə salan bir kəsə əsla, əbəda birçə xəyanət ələmək bilməyib, ömründə xərid ilə fıruşı düz olub, mişk

əvəzi müştəriyə rübb-böyan verməyən, ol həzrəti-hacul-hərəmeyni gözəl attar dükənində ki, hərgiz də siçan həndəvərindən ötüşüb fəzlə sala bilmədiyi ağızı qapaqsız qutularda ki, on ildən bəri saxlanmaq ilə ətri də, təsiri də artmaqdə olub naxoşu hər dərđü mərəzədən qurtarıb, qüssədən azad eləyən rişeyi-xətmi, külü-balunə, sənai-mərmənəki, ya həbbi-səlatin, zəgorag, behməni-piç ilə həlilə və bəlilə qala, ey yay!.. alan olmaya əzvay, gedə qış, gələ həm yay, ötə il, dolana ay, sata bilməyə mumyay, iş oldu bu da hay-hay!

BƏHRI-TƏVİL

UZUN DƏRYA

I

Ey fələk, zülmün əyandır, bu necə dövri-zamandır ki,
işim ahü-fəğandır, məni yandırma amandır, gözümün əş-
qi rəvəndir, ürəyim dopdolu qandır, hamı qəmdən bu ya-
mandır ki, neçə əhli-qələmlər, buraxıb canıma qəmlər,
qarışış dərd-bahamlar, ürəyim indi verəmlər, qazətə, jur-
nala bu küfri-şiyəmlər necə cüratə rəqəmlər yazib isla-
mə sitəmlər eləyilər ki, gərək aləmi-islamda, hər ölkə-
də, hər şəhərdə, dinarü-dirəmlər saçılıb, məktəbi-nisvan
açılib, qız balalar məktəbə hazır olalar, elmdə mahir
olalar, fezldə bahir olalar, başdan-ayağa geyələr don, ge-
dələr məktəbə on-on, dutalar siveyi-bidət, oxuyub nəhvə
hikmət, alalar dərsi-təbabət, bilələr cümlə kitabət, edələr
yazınağa adət, itə ismet, bata iffət, aman, ey vah! Ay al-
lah, bu qövm oldu na gümrəh, bu nə şiveyi-ikrah! Bu nə
zümrəyi-bədxah! Salıb aləmə pərəxaş, bular lal ola, ey
kaş, düşə başlarına daş! Xüdaya, bu na güftar, na rəftar,
nə murdar, nə biar, fənakarə bizi sövq eləmək fikrinə
amada olublar! Qız lazımdır əgər bilmək: o da ev işi,
paltar tikişi, köhnə yumnaq, yun daramaq, don yamamaq,
səhnü-səranı süpürüb, kasanı qabı üfürüb, küftə, kələm
dolması, mət halvəsi, et bozbəsi, ya lobyalı aş, bir dəxi
təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunları da
bilməsə eyb eyləməq, ancaq qız a n lazımlı bir, iki, üç
məsələni bilməyidir, bilsə olur əmrə kifayət, biri oldur
ki, gəlin getdiyi evdə bacarıb, qaynataya, qaynanaya çim-
xırıa bilsin ki, ona söz deməyə etməyə bir kimse də cü-
rət, biri də qaynı ilə sahibi mabeynina bir hadisəyi-təfrī-
qədir kim, ona dair edə hiylət ki, beş-üç gündə çox ildən
qazanılmış bu qədər mehrü-məhəbbət, ola təbdili-ədavət,

biri həm axırı ən ümidi damdabacanın, həm xoxunun,
xortdanın adlarını bilməkdə gərək soy edə övrət, nə qə-
dər faidası var bu işin gər ola diqqət ki, əgər ağlaya,
yainki dəcəlliğ edə bir tifl, nəhayət, anası söyləsə bu ad-
ları filfövr edər övladını rahət və qalar əqli selamət, ba-
şı çekməz də məlamət...

Budur aləmi-nisvan!
Budur hali-müsəlmən!
Gərəkdir edə məhdud
Öz övladını insan!

Sən, emma, həle qanma!
Inanırsan inanma!
Fərəhliən əməlindən!
Utanırsan, utanma!

II

Ey əzizim, xələfim, mayeyi-izzü şərəfim, ruhi-rəvan,
munisi-can, tabü təvan, təzə covanım ki, on ildən beridir
ömri-girənməyəm, yalqız demirəm dinimi, imanını, insafı-
mı, vicdanımı, irfanımı, həm canımı da, cümlə qonum-qon-
şu deyil, el də birlər ki, sənə vəqf eləyib, şəmū şəhər, hər
nə qədər rəncü kədər, xeyrə zərər, fitnavı şər sendən ötər
dövri-qədərdən yetişibdirəsə mənə, canıma minnətlə qəbul
etmişəm, ancaq atalıq həqqimin ifası üçün, mehrü məhəb-
bətə, na izzətlə, na halatla sənə tərbiyyə, təlim edərək,
sərv-qədin bəsləmişəm, canu dilimdən səni çox istəməşim,
bir para surf axmaq olub öz gününün nuru olan sevgili öv-
ladımı tədrisla təzyi ve təzyiq eləyən cahilü gümrəh atalar
tək səni zindani-mədarisdə müqəyyəd eləyib, elmü maarif
deyilən boş, əbos, insana cəfəng işlər ilə fikrimi, həm əq-
lini, vicdanını məhdud qılıb ruhunu incitməmişəm, zəhməti
bitməmişəm, kükçəde, bazarda öz qosdına iqdəm edə-
rək, hər günü bayram edərək, günləri axşam edərək, xoş-
ladiğın tək dolanıb, gəzməyinə razi olub, mən səni bir so-
nətə də qoymamışam, hər gece hər yerde qonaq qalmış-

ni, zövqü səfa almağını, zurna, qaval çalmağını xoşlamışam, öz başına boşlamışam, həmd xudayə ki, olubsan belə qüvvətli, məhabətli, şücaətli cəvan, şiri-jayan, bəbri-bayan; vəqt o zamandır dəxi bundan belə bir ad çıxarıb, iş bacarıb, ilxi qovub, mal aparıb, dəhrə qiyamət qoparıb, yolları məsdud eləyib, aləmi məhdud eləyib, hasili-məqsud eləyib, sən məni xoşnud eləyib adəti-quldur olasan, yol vurasan, el qirasan, gərci qaçaqlıqda tutulmaq da var, əmma, onu fikr eyləmo əsla ki, dutulsan, ələ düşsən de tərehüm-lüdür ərbəbi-hökümət, sənə eylər hamı hörmət, olasan həbsdə rahət, cörəyin gərm, suyun saf, yerin künçi-fəräğət, sənə bir kimsədə cürət olamaz etsin əziyyət, nola bir gün düşə fürsət qaçasaq qurtarasan həbsdən; əlbət ki, əgər qaçmağa da olmaya imkan, işini qot edə divan, olasan əhli-pasilyan, nə qəmİN var, sənə qurban ki, o yerlərdə nə çoxdur sən özün xoşladığın Sonya kimini qünçə-dəhon, sim-bədən, rəşki-çəmən, zülfü səmən, gözləri ahuyi-xüten, göp-gözəl, ağappaq, o ismətli, vəcəhətli, səbahətli, məlahətli madamlar, birin əlbəttə alarsan, desə rus ol, nə çətin şeydir, olarsan, dəxi bir xaç da salarsan, bu əməldən ucalar-san...

Ivan namin alarsan,
A milyanov olarsan,
Nə qədər olsa da ömrün
O yerlərdə qalarsan.

AĞLAŞMA

Nə rəvadır əğniyalar baxa ac qalana, ya rəb!
Bu nə söz ki, ac qalana oluna iana, ya rəb!

Cıxa canı ac qalanın gözünün bəbəklərindən,
Gedib işləsin, qazansın əlinin əməklərindən,
Nədir əğniyaya xeyri olarm yeməklərindən?
Yeməyib acından ölsa dəxi xoş bəhana, ya rəb!

Mənə boylə-boyla işdə deməyin söz, ey cəmaət!
Nəyimə görək ki, yekşor qırılıb öltür də millət?
Yaradan xudayı-raziq edəcək özü kəfalał,
Nə rəva baxam fəqirə, ürəyim bulana, ya rəb!

Bu qəzətçilər deyilmə ki, salıb bizi bələyə?
Elə bir iş olmamış hey verilir səda sədayə
Ki, görək kömək olunsun füqərayi-binəvayə...

Elə puldu göndərilsin o yana-bu yana, ya rəb!

Sənə nə, evin yixılsın, füqəra üçün yanırsan?
Atan oğlu qardaşındır, nə də hiç bir tanırsan!
İki gözlərimdi pulum, kişi, bir məgər qanırsan?
Önu vermək olmır axır hər olən-qalana, ya rəb!

Füqəralar əğniyanın tanısın neçin yaxasın?
Əgər acdi qarnı satsın papağın, çulun-cuxasın;
Edər əğniya da başqa işə dair öz səxasın,
Məgər azdı bəzlü bəxşı filanı, ya rəb!

Elə hey qəzet yazırsan, kişi, bircə mətləb anna!
Əməlin gör əğniyanın, yeri varsa sonra danna!
Pulunu fəqirə versin, bəs acımdan ölsün Anna!
O məgər ki, Xansənəmdir, qapıları dolana, ya rəb!

"FÜYUZAT" JURNALINDA "DƏLİ ŞAIR" İMZALI ŞAIRƏ

"Səmadan bir mələk heyrətlə deyir:
insanlar, insanlar! Nədir bu ruya-ərzi
qaplayır al-qanlar, insanlar, insanlar"
mətləli şərə nəzireyi-təməsxürənə

Səradən bir dəli şeytan deyir: insanlar, insanlar!
Nədir dünyani tutmuş elmlər, irfanlar, insanlar?
Qanan kim, qandıran kim, nəşri-irfan eyləyen kimdir?
Sizi irşad edir görmüsünüz fəttanlar, insanlar?
Ədəbdən, elmdən gər feyziyab olsa əvəmünəs,
Düşər şənű şərəfdən mollalar, işanlar, insanlar!
Sevərmi əhl-i istibdad millət huşyar olsun?
Buna razı olurmu bir neçə vicdanlar, insanlar?

Ayılmış rəncberlər, almaq istər haqqı-məşruin,
Nə yerdə qalmısız bəylər, ağalar, xanlar, insanlar?
Mühərrirlər, müfəttinlər usanmazlar, utanmazlar,
Yazarlar hərzələr, əfsanələr, hədyanlar, insanlar!
Şərəfdən çəkib el, xeyrə mail olmayın bir dəm,
Kəsin başlar, alım canlar, tökün min qanlar, insanlar!

Beşərsiz, sizdə qan tökmək töbiidir, cibillidir,
Bu fitratdən uzaqdır, şübhəsiz, şeytanlar, insanlar!
Deyilmi heyf dillərdən qübari-cəhl məhv olsun?
Neçin hər gündə qandan qopmasın tufanlar, insanlar?
Dəmadəm nəfsi-əmmarə deməkdə "üqtülül-ixvan",
Neçin salım qala başlar, bədənlər, canlar, isanlar?
Cəhalət pərdəsin çak etməyin, onda görərsiz kim,
Səradır cismələr, həm nəfsələr, şeytanlar, insanlar!..

VAY, VAY! NƏ YAMAN MÜŞKÜLƏ DÜŞDÜ İŞİM, ALLAH!

Vay, vay! Nə yaman müşkülə düşdü işim, allah!
Fəryadıma yet kim, yanıram ataşə, billah!

İslamə xələl qatmadadır bir neçə bədxah,
İsterlər ola bəndələrin tağı və gümrəh,
Etdim nə yaman əsrə təsadif, aman, ey vah!
Lahövlə vəla qüvvətə illa və billah!

Məktəblər açıb eyləyin ehsani, - deyirlər,
Məktəbdə qoyn ustu, daskamı, - deyirlər,
Pərpuç eləyin çubü fələqqanı, - deyirlər,
Dişə çıxarıñ həzərəti-mollanı, - deyirlər,
Molla qovula, yəni müəllim gələ, vah-vah!
Lahövlə vəla qüvvətə illa və billah!

Mən anlamıram kim, nola mənayı-müəllim?
Qırx-əlli manat pul ala hər ay müəllim?
Bir tazə üsulə ola ifayi-müəllim?
Pulları ala, söyləye-oxqay-müəllim?
Molla ona həsrətlə çəka küçədə ah... ah...
Lahövlə vəla qüvvətə illa və billah!

Bir ildi, bir az çox da olur, yoxdu damağım,
Nə çatmır elim bir işə, nə getmir ayağım,
Hərdən yeni bir söz danışır oğlan-uşağım,
Taqqıldayırlar, allah da şahiddi, qulağım,
Port-Artur, hürriyyət, Mancuriya, qah-qah!..
Lahövlə vəla qüvvətə illa və billah!

And olsun ötən günləre, divano olublar!
İslamə də, imanə də biganə olublar!
Billahi başım çıxmayıñ aya nə olublar?!

Hürriyyətə-mürriyyətə məstanə olublar...
Bah-bah!.. Yenə bah-bah!.. Yenə bah-bah!..
Lahövlə vəla qüvvətə illa və billah!

Ax, ay keçən illər, nola bir də dolaneydiz,
Təzə yena beş yüz il olunca dayaneydiz,
Elmi, ədəbi, fəzli, kəmalatı daneydiz,
Ey bildir, inişil, nola odlara yaneydiz!
Ta cəyləmiyeydiz də bu qafilləri agah!
Lahövlə vəla qüvvətə illa və billah!

Bilməm nə işim vardi, başım harda qızışdı,
Elm ilə belə düşmən olan qövm barışdı,
Təcdidi vəfa birle maariflə sarıldı,
Rahət yata bilməm, mənə qəm muri darişdı.
Etmekmi olar bir də bu uymuşları ikrah?
Lahövlə vəla qüvvətə illa və billah!

TÜRK ALƏMİNİN ŞEKSPİRİ OLAN
NAMİQ KAMAL HƏZRƏTLƏRİNİN
“AMALIMİZ-ƏFKARIMIZ İQBALI VƏTƏNDİR”
MƏTLƏLİ ŞERİNƏ NƏZİREYİ-TƏMƏSXÜRƏNƏ

Amalımız, əskarımız ifnayi-vətəndir,
Kinü qərəzü hirs bizə ruhi-bədəndir,
Əfəl yox, ancaq işimiz lafi-dəhəndir,
Dünyada əsərətə bütün kam alırız biz,
Qafqazlılarız, yol kəsiriz, nam alırız biz.

Əqrəb kimi neşər gücü vardırımızda,
İslam susuz olsa, su yox bardağımızda,
Hər künclə min tükü yatıb çardağımızda,
Min hiylə qurub rütbəvü ikram alırız biz,
Qafqazlılarız, yol kəsiriz, nam alırız biz.

Qafqazlı adı aləmə ikrah rəsandır,
Quldur, qoçumuz zülmədə möshuri-cahandır,
Kim dersə tərəqqi edərək, mənəco, yalındır,
Bəxlü həsədə adət edib kam alırız biz,
Qafqazlılarız, yol kəsiriz, nam alırız biz.

Biz xoşlamaniq dərsi ki, min məktəb açılsın,
Ger min də maarif sözü dünyaya saçılsın,
Məktəbdə nə hörmət ki, o samana qaçılsın?
Meyxanada votqa vurarız, kam alırız biz,
Qafqazlılarız, məst olarız, nam alırız biz.

Avropalı öz millətin ihyə edir, etsin,
Şənə şərəfi-qövmünү ihyə edir, etsin,
İnsanlıq adın dəhrdə ibqa edir, etsin,
Qəflətdə yatıb, ad batırıb, nam alırız biz,
Başa yumruq zolladırız, kam alırız biz.

SƏRHESAB

Səs ucalışdı, qoymayın!
Millət oyaşdı, qoymayın!
Rişteyi-dərsə, məktəbə
Cümlə dolaşdı, qoymayın!
İş yavalasıldı, qoymayın!

El uyuşub azanlara,
Gündə qəzet yazanlara,
Od vurulub qazanlara,
Qaynadi, daşdı, qoymayın!
Həddidən aşdı, qoymayın!

Tərk eləyin cavanları, –
Zərrəcə yoxdu qanları!
Sözləri doğru isə de
Başları saşdı, qoymayın!
Çöhra təraşdı, qoymayın!

Sehri, füsunu xoşlayın,
Şairi, şeri boşlayın,
Məktəb ilə bu firqənin
Bağrı badaşdı, qoymayın!
Nikbəti var, səsin kəsin!
Qarğı, dolaşdı, qoymayın!
Çox pis ulaşdı, qoymayın!

Kafir olub, vurun, vurun!
Rişteyi-ülfətin qırın!
Yazdığı şerini cirin!
Dinə sataşdı, qoymayın!
Küfrə bulaşdı, qoymayın!

Əqlili, şüuru, fəhmi yox,
Irzü həyada səhmi yox,

Məzhəbi, dini, rəhmi yox,
İşləri yaşıdı, qoymayın!
Ləp danabaşdı, qoymayın!
Qırıldı, qaşdı, qoymayın!
Gözdən uzaşdı, qoymayın!

UŞAQDIR

Ay başı daşdı kişi! Dinnə, uşaqdir uşağım!
Nə ədəb vaxtı, qoy söysün, ufaqdır uşağım!

Keyfina dəymə, söyə ya sənə, ya qardaşına,
Atavun goru üçün, boşda bu tifli başma!
İndicə-indicə ancaq yetir on bir yaşına,
Əqlili kosmir, hələ bir körpa uşaqdir uşağım!
Nə ədəb vaxtı, qoy söysün, ufaqdır uşağım!

Bir söyüsdən ötəri etmə əziyyət balama,
Göyərib coşma, utan, qonşuları yiğma dama,
Sənə söyüdkərli getsin başı batmış atama,
Qişqırın bağrını da yarma, uşaqdir uşağım!
Nə ədəb vaxtı, qoy söysün, ufaqdır uşağım!

Ax, nə yaxşı kişidir qonşumuz Ağcanın orı, –
Oğlu söyüdkəcə fərohdən açılır balı pəri;
Yoxsa, ay hərzə kişi, bir quru sözdən ötəri
Darixırsan, deməyirsən ki, uşaqdir uşağım!?
Nə ədəb vaxtı, qoy söysün, ufaqdır uşağım!

Kişi, az söyla 'manə bir dəxi məktəb sözünü!
Yəni məktəblə uşaq kamıl edərmış özünü?
Bir söyüsdən yana az danla bu tiflin üzünü!
Sözü ləzzətli, şirin dilli uşaqdir uşağım!
Nə ədəb vaxtı, qoy söysün, ufaqdır uşağım!

Deyilik erməni, zaye edak övladımızı,
Oxudaq gözləri açılmamış əhfadımızı,
Görmüşəm elm oxumuş heyvərə damadımızı,
Qoymaram məktəbə, bir qabil uşaqdir uşağım!
Nə ədəb vaxtı, qoy söysün, ufaqdır uşağım!



Ay başı daşdı kişi! Dinnə, uşaqdir uşağım!
Nə ədəb vaxtı, qoy söysün, ufaqdır uşağım!

TÖMEYİ-NƏHAR

Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca dari gör!
Sus, ay yazıq, fəzadəki üqabi-canşikarı gör!

Hinində daldalanma çox, həyətdə də dolanma çox,
Yiyəndəki bıçağə bax, o tiği-abdarı gör!

Gətirdiyin yumurtadan nəticə cüçə gözləmə,
Qazanda qayqanağa bax, ocaqdakı şərəri gör!

Taxıl, taxıl deyib də çox çığırma zəngəzurlu tək,
Bəyin, xanın, xanın, bəyin əlində ehtikarı gör!

Mənəm-mənəm deyənlərin inanma çox da qövlünə,
Gərəkli gündə onların qıçındakı fərəri gör!

Amandır, uyma vaizin həlavəti-kəlamına,
Əba-qəbanı qovza bax, içində zəhrməri gör!

Bu əğniyaların üzün görünçə ehtiyacda,
Get, ey fəqiri-binəva, kəfən bürün, məzarı gör!

Bu inteliklərin sözün gətirmə heç aralığa,
Oları görmək istəsən şərabı gör, qumarı gör!

Palitqadır hər işləri, alışları, verişləri.
Olarda bir əməl fəqət quru, boş iftixarı gör!

ÖVRADIMIZ, ÖZKARIMIZ ÖFSANEYİ-ZƏNDİR

Övrədimiz, özkarımız əfsaneyi-zəndir,
Əfsaneyi-zən nuri-dilü ruhi-bədəndir,
Çün hübbi-nisa lazimeyi-hübbi-vətəndir,
Əhli-vətəniz, hübbi-vətən yad alırız biz!
Dindarlıriz, gündə bir arvad alırız biz!

Yox fərq bizim hündür ilə alçığımızda,
Daim görürən iş bu qocalmış çağımızda,
Cüt-cüt durur övrət solumuzda, sağımızda,
Şəhəvat quluyuz, nəsfəndən imdad alırız biz!
Dindarlıriz, gündə bir arvad alırız biz!

Hər şam gərək üqdeyi-əşkar açılsın,
Fəvvareyi-iqbaldən amal saçılsın,
Hər sübh namaz etmədən həmmama qaçılsın,
Təthir edərək dillərə övrəd alırız biz!
Dindarlıriz, gündə bir arvad alırız biz!

Bu məşğələlər şiveyi-əşyaxı-zamandır,
Ata-babamızdan bizi miras hamandır,
Zənn eyləmə süstüz, qanımız od kimi qandır,
Bu yolda töküb qanımızı ad alırız biz!
Dindarlıriz, gündə bir arvad alırız biz!

Sair miləl övrətlə ədalət edir, etsin,
Övrət ərə, ər övrət rəğbət edir, etsin,
Hər kim ki, bir övrətlə qənaət edir, etsin,
Üç-dördün ötüb sığədə tədəd alırız biz!
Dindarlıriz, gündə bir arvad alırız biz!

Tədadi-nisa bir hünəri-sarıyəmizdir,
Tez boşluyuruz, çün bu libas ariyəmizdir,
Övrət na demək? Xadiməmiz, cariəmizdir!
Hərçənd alan vəqtədə azad alırız biz...
Dindarlıriz, gündə bir arvad alırız biz!

HƏ, DE GÖRÜM, NƏ OLDU BƏS?

Hə, de görüm, nə oldu bəs, ay balam, iddəaların?
Tutmuş idi yeri, göyü nalələrin, nəvaların...
Yoxsa qanib da eybini boşlamışan ədalərin?
Şimdə, hərif, söz haman mən deyən oldu, olmadı?

Sən demədinmi, sağlamam, yox bədənimdə bir mərəz?
Mən demədimmi, nəfəsinin əslinə hirs olur ərəz?
Sən demədinmi, şəxsimə el tapa bilməyib qərəz?
Ta ki, olundu imtəhan, mən deyən oldu, olmadı?

Öncümən əhlinin, qoçaq, sən demədinmi, bir təki
Vermeyəcək riza gələ ölkəmizə Ətabəki?
Noldu ki, tez boşaldı bəs iş görən öncüməndəki?
Köhnə qapı, haman daban, mən deyən oldu, olmadı?

Sən o deyilmidin, dedin: dumdur ümidgahımız?
Mən demədimmi, var buna dumdurı istibahımız?..
Bakı vəkili getdimi, oldumu dadxahımız?
Get, hələ xamsan, dolan, mən deyən oldu, olmadı?

Sən demədinmi, dumada rəf olur cətiyacımız?
Mən də dedimmi, çox yemə, tez pozular mazacımız?..
Qara bulutlar oynasıր, indi nadir ilacımız?
Çulğalayır bizi duman, mən deyən oldu, olmadı?

Sən o deyilmidin, dedin: var bizim ittihadımız?
Mən də, yadında var, dedim: yox buna etimadımız...
Büğzə, nifaqdır bizim qeyrətü icthiadımız...
Pərda açıldı nagəhan, mən deyən oldu, olmadı?

EY Kİ QUYI, ŞƏRƏFI-NƏFS BEÖDLƏSTÜ-BECUD

Ey ki quyi, şərəfi-nəfs beödləstü-becud,
Vey ki cüyi qühəri-tacı-kəramət zisüçud,
Səxt bizarü-maluləm mən, əzin qoftü-şünud,
Guş kon pəndi-həkimaneyi-lağlağınümud
Şərəfi-nəfs bebüxləstü-ləamət nə becud.
Hər ki in hər dü nədarəd ədəməş beh, zivücud.

Söhbət az bəzlü-səxavü-kərəmət-cud mekon,
Atəsi-cud məzən neməti-xod dud mekon,
Müstəhəqra bekərəm nayili-məqsud mekon,
Nemətirə ki, forəham şəda məfqud mekon,
Ey ki dərnemətü-nazi, bekəsi cud mekon
Ki, mühələst bedin məşgələ imkani-xulud.

Əz əgəmi-fəqr miəndiş, mədəh dil bəmələl,
Abru riz behər dər betəmənnayi-suall,
Begədayi həmə ca cəm nüma vəzrү-vəbal,
Sənəti piş məgirü-dəri-hər xanə benal,
"Ey ki dər siddəti-fəqrriyü-pərişaniyi-hal"
Düzd şo "kin do, se ruzi besər ayed mədud".

Zərər əz-fəqr çu didi, tərəfi-sud güzər,
Qəm məxor, düzdərə kon, süyii-məqsud güzər,
Hirs kon tıtzər əz atəsi-Nəmrud güzər,
Xaki-rahi ki, bərū migozəri zdü güzər,
Tanənalənd zi cövri-to bəməbud, güzər,
"Ki, üyünəstü-cüfunəstü-xüdudəstü-qüdud".

SƏBR EYLƏ!

Bəlayi-fəqrə düşdün, razi ol, biçarə, səbr eylə!
Üzün oldisə gər küləfət yanında qarə, səbr eylə!

Əsiri-qeydi-fəqr oldun, yaziq, taşlimi-hirmən ol,
Çalışma, bir işə getmə, fəqöt məyusü nalan ol,
Qəzaya çarə yox, giryən ol, üryan ol, pərişan ol,
Səbur ol, şakir ol, yəni müsəlman ol, müsəlman ol,
Çatar öz rizqi-məqsəmən, dolan avarə, səbr eylə!
Bəlayi-fəqrə düşdün, razi ol, biçara, səbr eylə!

Maaşın ta ki, təng oldu anis ol dərdü möhnətlə,
Boş ol, süst ol, ümidin qət qıl, yar ol etəlatlı,
Bunu təqdirə nisbət ver, yaşa daim rəzəlatlı,
Həvadə seyr edən insana baxma çeşmi-qeyrotlu,
Burax kəsbə, unut sayi, yapışma karə, səbr eylə!
Bəlayi-fəqrə düşdün, razi ol, biçara, səbr eylə!

Yetərkən zalimin zülmü sənə dövrü qazadən bil,
Catarkən amırın zəcri, - onu seyri-səmadən bil,
Özün öz iczini bais olurkən masovadən bil,
Bu məsəməyyəti biganadən gör, aşmadən bil,
Əzil, pamal ol, axtarma buna bir çarə, səbr eylə!
Bəlayi-fəqrə düşdün, razi ol, biçaro, səbr eylə!

Əgər çox təngdil olsan bu işdən qıl fəğan, ağla,
Girişmə başqa bir tədbirə, ancaq hər zaman ağla,
Bütün dünyadən ol çök, aşikar ağla, nihan ağla,
Qapansın gözlerin, fikrin, düşünmə, görə, yan, ağla,
Tüpür namusa, baxma nəngə, golmə arə, səbr eylə!
Bəlayi-fəqrə düşdün, razi ol, biçara, səbr eylə!

Fəqöt bir iş də görmək istər isən gör müsəlman tok,
Təhəmməl eylə cövri-mülködərə, işlə heyvan tok,
Çalış, ek, biç, aparsın boy, evin qalsın doyırman tok,

Ayılma, haqqını qanma, xəbərdar olma insan tək,
Darılma, incimə, tab eylə hər azarə, səbr eylə!
Bələyi-fəqrə düşdün, razi ol, biçarə, səbr eylə!

Əgər az-çox var isə qeyrətin kafirlərə baxma,
Bir asan kəsəbə məşğul olmaq ilə dindən çıxma,
Uşaqlarçın çörək çıxsın deyə ha, din evin yixma,
Bābalın boynuma, get fələlik et, qəlbini sixma,
Sənə iş sahibi pul verməsə, yan narə, səbr eylə!
Bələyi-fəqrə düşdün, razi ol, biçarə, səbr eylə!

Və yaxud gər əsər varsa canında zorù-qüvvətdən,
Qolun güclü, üzün qansız, dilin xalisə rəhmətdən,
Qutar bir dəfəlik dərdü-ələmdən, bari-möhnetdən,
Quduزلوq iştə bir pişə, gözəl hər dörlü senətdən:
Bas al, kas al, vur al, yix al, qoşul füccarə, fəxr eylə!
Məqamı-hörmətə çatdırın dəxi həmvara fəxr eylə!

Yanaş əşrərə, fəxr eylə!
Bulaş hər karə, fəxr eylə!
Tutulma nəngə, namusə,
Utanna arə, fəxr eylə!

BAKIDA VERİLƏN “HƏQAİQ”

JURNALININ 3-CÜ NÖMRƏSİNĐƏ KÜLLİYATI
SƏDİDƏN NƏQLƏN DƏRC EDİLMİŞ BİR
QƏZƏLƏ NƏZİRƏ

Təni-adəmi şərifəst benani-adəmiyyət
Nə həmin kəməlү fəzlast nişani-adəmiyyət
Əgər adəmi benitqəstü və beləhnü sovfi-dilkəş
Çe miyanayı-qramafon, çe miyanı-adəmiyyət
Xürüşü pilov fisincan, xung abi-qəndü fincan
Heyvan xəbər nodarəd zixxəvni-adəmiyyət
Betəbiət adəmi şo peyi sefk xuni-ixvan
Rəgü xuni adəmixur bedəhani-adəmiyyət
Əgər in dorənde xun nəbəvəd çə san təvən kərd
Həmə əmri-cindəbəzi bezəbani-adəmiyyət
Güzərəni fələ didi... tu sual kon, ziqeyrət
Bedər ay ta bini-güzərəni-adəmiyyət.

NAƏHL OLANA MƏTLƏBİ ANDIRMAQ OLURMU?!

Naəhl olana mətləbi andırmaq olurmu?!
Söz qanmayana zor ilə qandırmaq olurmu?

Könlüm sənə maildir əzəldən bəri, ey pul!
Olsam da nolur tətinə il-günü məşğul,
Sənlə görürəm kəndimi hər bəzində məqbul.
Sənsiz bu cəhan əhlin inandırmaq olurmu?!
Naəhl olana mətləbi andırmaq olurmu?!

Sənsən mənim əfzuneyi-sərmayeyi-fəxrim,
Sənlə ucalır mərtəbeyi-payeyi-fəxrim,
Gər dönsə üzün qiblədən, ey mayeyi-fəxrim,
Səndən yana göz nuru dolandırmaq olurmu?!
Naəhl olana mətləbi andırmaq olurmu?!

Canım üzülüb səndən ötür xəlqi soyunca,
Bir yatmamışam ta səni senduqə qoyunca.
Derlər manə: pul yiğmayı boşla, ye doyunca!
Eşq əhlini sövdədan usandırmaq olurmu?!
Naəhl olana mətləbi qandırmaq olurmu?!

Kasib deyiliz, sikkeyi-pulu tanırız biz,
Pul ilə olan şənű şüunu qanırız biz,
Bir həbbə zorar yetə pula odlanırız biz,
Yansın ciyərim! Dövləti yandırmaq olurmu?!
Naəhl olana mətləbi andırmaq olurmu?!

Səy eyləmişəm bir neçə il zirəkү çalak,
Hardansa keçib girmə çox sərvətü əmlak,
Bir acıza rəhm etməyiň ömr eyləmişəm pak,
İndi bu süluki yavalandırmaq olurmu?!
Naəhl olana mətləbi andırmaq olurmu?!

Bunlar keçər, indi düşüb el başqa həvaya,
Pul istənilir məktəb açılsın füqəraya,
Oğlan oxusun, qız oxusun payəbəpaya.

Kasıbları elmə ucalandırmaq olurmu?!

Naəhl olana mətləbi qandırmaq olurmu?!

Dəxli mənə na elm oxuya millət uşağı?!
Təhsili-kəmalat edə ya ümmət uşağı?!
Getsin işə bu tənbəlү biçeyrot uşağı!

Canım, gözüm, arıfları qandırmaq olurmu?!
Naəhl olana mətləbi andırmaq olurmu?!

Bizlərdə yox idi belə adət, – yeni çıxdı,
Övrətlərə tədrisi-kitabot yeni çıxdı,
Islamə xələl qədidi bu bidət, – yeni çıxdı.

Bu çeşməni bir növ bulandırmaq olurmu?!

Naəhl olana mətləbi qandırmaq olurmu?!

PA ATONNAN, NƏ AĞIR YATDI BU OĞLAN, ÖLÜBƏ?

Pa atonnan, nə ağır yatdi bu oğlan, ölübə!
Nə də tərənməyir üstündəki yorğan, ölübə!

Bu qədər qışqırıga durdu qonum-qonşu təmam,
Dəbərişməz də, veribdir, deyasən, can, ölübə!

Demək olmaz dirilər tək yatıb, əlbət, duracaq,
Ölülər yatmağıdır, yox buna payan, ölübə!

Çox sovuqdur çıxan ahəstəcə tək-tək nəfəsi,
Bədənində donuşub, laxtalənib qan, ölübə!

Cumuxub canına bitlər, birələr, hiss edəmir,
Çalsa əqrəb də hənuz cələməz amman, ölübə!

Hansi bir doktora ərz etdim onun illətini,
Dedi: çək bundan əlin, boşla, bu çoxdan ölübə!

Nə masaj ilə, nə məsnui-tənəffüsə bunun
Və nə dağ ilə olur dərdinə dərman, ölübə!

Bunu hətta düşünüb cümlə müsəlman uşağı
Hər vilayətdə deyirlər: pa atonnan, ölübə!

Məzəli lap bu ki, bir parə urus damaları
Qoşulub bunlara derlər ki: müsəlman ölübə!

Aman, ay Molla dayı, bir kitab açdır, fala bax,
Tapmasan çarəsini sən də de ordan: ölübə!

LEYLİ VƏ MƏCNUN

Ey dövlətimin zəvalı, oğlum!
Ey başı ağır bələli oğlum!

Ey məktəbü dərsin aşınası!
Ey rişteyi-elm mübtələsi!

Şad oldum o gün ki, sən doğuldun,
Min şükər elədim ki, oğlum oldun.

Derdim ki, gözəl xələf olarsan,
Bir ailəyə şərəf olarsan.

Şüglü hünorimi yad edərsən,
Atanı, ananı şad edərsən:

Dünyadən olursa irtihalim
Ancaq sənə törk olur mənalıım.

Bilməzdim olursan elmə şeyda,
Şuridə edər səni bu sevda.

Bəzi oxumuş rəfiqi-bədxah
Tədbirimi çəşdiribmiş, ey vah!

Uydum olara, səni oxutdum,
Səd heyf ki, əqlimi unutdum!

Kəsdim öz əlimlə öz ayağım,
Xamuş elədim mən öz çiragım.

Girəm bu xəta düşüb özümdən,
Göz nuri mi saçmışam gözümdən.

Sən həm niyə bunca sohv edirsən,
Göz nuri kimi uzaq gedirsin?

Bunca oxudun, yorul da bari,
Bir dəfə burax bu zəhrimarı!

Pul qalmadı, baxmışam hesabə, –
Getdi qələmə, kağız, kitabə...

Jurnalü kitab yüz-yüz olmaz,
Bu xərc ticarət düz olmaz.

Dəftərsə beş-altı cild bəsdir,
Ey naxələfim, bu nə həvəsdir!

Çernil, qrafıl, pero, karandaş
İcad edəni olaydı şil, kaş!

İnsaf eləməzmisən ki, yandım,
Puli nə əzab ilə qazandım!

Bihudə işə nə xərc edirsən,
Bu könlümü hərcü mərc edirsən!

Xərcin tükənib kəsilmir ardi,
Billah, dəxi pullarım qutardı!

Xasə əridi, üzüldü canım,
Soldu gül üzün, qaraldı qanın;

Vazeh bu ki, xəstədir məzəcİN,
Ya rəb, kim edər sənin əlacıñ?!

Nə var yeyib-içmeyin, nə xəbin,
Təhsilədir ancaq irtikabın.

Nə seyrü səfanı xoşlaysırsan,
Nə dərsü kitabı boşlaysırsan.

Mırt-mırt oxuyub mirildayırsan,
Qarğa kimi hey qırıldayırsan.

Əyyami-baharü güldür, oğlum!
Qoyma məni qəmdə, güldür, oğlum!

Həmsinnlərin səfadə, bağda,
Həməslərin çəməndə, dağda.

Bəzisi gəzib də kiştzari,
Quş əldə göztölçür şikarı;

Bəziləri bir tərəfdə xəlvət,
Adətcə edərlər eyşü-işrat;

Bəzisi olub qumarə məşğul,
Bəzisi şərabə, yara məşğul.

Hər bir nəfəri bir işdə çalak,
Hər digəri bir əməldə bibak.

Hər gün əbəveyni şad edirlər,
Hörmətlərin izdiyad edirlər.

Xoş ol əbəveynə kim, bu minval
Hər daim olur cahanda xoşhal.

ƏLMİNNƏTÜ-LİLLAH Kİ, “DƏBİSTAN” DA QAPANDI!

Əlminnətü-lillah ki, “Dəbistan”da qapandı!
Bir badi-xəzan əsdi, gülüstən da qapandı!

Hasilləri puç oldu bütün məzrəecətin,
Yel vurdı qovun-qarpızı, bostan da qapandı!

“Ülfət” kəsilib toxadı “Bürhani-tərəqqi”,
Məhv oldu “Həmiyyət”, ədəbistan da qapandı!

“Rəhbər” yorulub, yuxlaşı “Irşad”, “Təkamül”,
Aslanlara ox dəydi, neystan da qapandı!

Meydani-rəqabətdə bizim himmətimizdən
Dəva qapanıb Rüstəmi-dəstan da qapandı!

Ətfali-vətən qoy bağırıb ölsün acıdan,
Yandı analar sinəsi, püstan da qapandı!

Qoy köhnələrin daş ürəyi gül tək açılsın,
Darüzzəfəri-tazəpərəstan da qapandı!

UÇİTELLƏR

Tövqif edilmişdi mağıl Gəncə siyezdi,
Olmuşduq əcəb biz dəxi rahət, uçitellər!

Düsdü tovuğu turşuya bədbəxt “Nicat”ın,
Əyləşmədi bir ləhəzə fəraigət uçitellər!

Divan-dəronı bəndə çəkib aldı dübarə,
Bu bidat olan əmrə icazət, uçitellər!

İndi Bakıda başlanacaq, oldu bu iclas.
Olduq yenə ol məclisə dəvət, uçitellər!

Qoymur bu qapanmış bizi dünyada beş-on gün
Adətə çəkib kef, edək işrat, uçitellər!

Bilməm bu siyezdin nədir axır bize xeyri –
Hər ildə çəkək bunca əziyyət, uçitellər!!

Daim bu təşəbüsslər olur həqqiləməlsiz,
Millət pulu yox ta alaq ücrət, uçitellər!

Lazım gotirir xərc edək ancaq cibimizdən,
Həm xərc ola mayeyi-zəhmət, uçitellər!

Boylə omələ aqil olan mürtəkib olmaz,
Layiqmi cibışdانا xəyanət, uçitellər??

Yəni nə deməkdir bu ki, son pulunu xərc et,
Ta elm oxuyub dərs ala millət, uçitellər??

Millətdən ötür ağlayan axırdı olur kor, –
Məzmunlu məsoldır bu ibarət, uçitellər!

Bildir də nə zəhmətlə bu iclasa yiğişdiq,
Etdik nə qədər boş yera səhbət, uçitellər!

Lağ-lağ danışıldı ki, nədir şıə və sünni,
Lazım ki, bir olsun bu şəriət, uçitellər!

Derdiz ki, gərəkdir açıla məktəbi-nisvan,
Bir yanda dəxi məktəbi-sənət, uçitellər!

Bu hərzəvü hədyanlara kimlər qulaq asdı,
Kim verdi bu axmaq sözə qiymət, uçitellər?!

Baş tutdumu beytülmalınız, söylə, sən allah?!
Çəkdiz, mən ölüm, hiç xəcalət, uçitellər?!

İslamın ölüb yoxsa sanırdız vükələsi?
Xudsər eləyirdiz də vəkalət, uçitellər?!

Bir millətə kim, siz olasız hadiyü hamı,
Batsın yerə, ya rəb, belə millət, uçitellər!

Sidqi bu ki, bu barədə rəyimdir əlavə –
Sizlə edə bilməm də şərakət, uçitellər!

Fikrim budur ancaq olam öz keyfimə məşğul
Bu guşeyi-gülzardə xəlvət, uçitellər!

“Mey şışədə, cam əldə, ağır nəşə başımda”...
Bu şerin edəm virdini adət, uçitellər!



FƏLƏ, ÖZÜNÜ SƏN DƏ BİR İNSANMI SANIRSAN?!

Fələ, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

İnsan olanın cahü cəlali görək olsun,
İnsan olanın dövləti, mali görək olsun,
Himmat demirəm, evləri ali görək olsun;
Alçaq, ufacıq daxmani samanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Hər məclisi-alido soxulma tez arayə,
Sən dur ayaq üstə, demə bir söz ümərəyə,
Caiz deyil insanca danışmaq füqərəyə,
Dövlətlilərə kendini yekşənmə sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Fəqr ilə gına əhlina kim verdi müsavat?
Menadə də, surətdə də var bunda münafat,
Öz fazlini pulsuz edəməz kimsəyə isbat.
Bu mümtənəi qabili-imkanmı samırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Get vur çökicin, işlə işin, çıxma zeyindən.
Məqsud müsavat iso ayrıılma ceyindən,
Var nisbətin orbabı-gınaya na şeyindən?
Bir abbası gün muzdunu milyanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı samırsan?!

Dövlətliyik, əlbəttə, şərafət də bizimdir,
Əmlak bizimdirsa, əyalət də bizimdir,
Divan bizim, orbabı-hökumət də bizimdir.
Ölkə dərəbəylük deye xan-xanımı samırsan?!
Axmaq kişi, insanlığı asanmı samırsan?!

Asudə dolanmaqdə ikən dövlətimizdən,
Azığlıq edirsiz də hələ nemətimizdən,
Boylə çıxacaqsızmı bizim minnətimizdən?
Ehsanımızın küfrünü şükrənmə sanırsan?!
Axmaq kişi, insanlığı asanmə sanırsan?!
Həc bir utanırsan?!
Ya bir usanırsan?!
Əlmənnətü-lillah,
Odlara yanırsan?!

DƏRDA Kİ, RAZİ-PÜNHAN, XAHƏD ŞOD AŞİKARA

“Dil mirəvəd zidəstəm, sahib dilən xudara!
Dərda ki, razi-pünhan, xahəd şod aşikara!”

Asudəlik bu saat, yerdə göyə cahanda,
Var işə vardır ancaq İranda hər məkanda:
Tebrizdə, Sərabda, Xalxalda, Xançobanda.
Qeyrətli Şahsevəndə, hər anda, hər zamanda,
Lorlarda, Şix-Gözəldə, Keşkanda, İsfahannda,
Tehranda, encüməndə, qabnetdə, parlamanda.
İşlər, bütün həqiqət, sözlər bütün güvara,
“Dərda ki, razi-pünhan xahəd şod aşikara”.

Dalma təfakküratə, qare, ki işbu halət,
Ya kimlərin gücündən İranda etdi nəşət?
Əlyövm hər tərəfdən çarpır gözə şikayət,
Hər kasda vəcdü-şadi, hər yerdə əmnü-rahat,
Əhvali-daxiliyyə, bilkeyrү vəssəlamət,
Dadü-siteddə rövnəq, şirkətlə hər ticarət,
Xoşdil bütün cəmaat, razi bütün rəiyyət,
Asude hali-millət, dair ümuri-dövlət,
Nəzmü-nasəq mühəyyə, leşkər bütün səf ara,
“Dərda ki, razi-pünhan, xahəd şod aşikara”.

Zənn etme hazırların, səyilə bimühabə,
Bu rütbə, etilalıq, beş gündə oldu bərpa!
Yox, yox, xəta edirən, haşa və süməmə haşa!..
Gərci bular da az-çox, bir iş görübərlər, əmma,
Keçmiş binayı-xeyrin asarıdır həmanə,
Qaib müdəbbirənin tədbiridir ki, hala,
Etdikləri sədaqət bir-bir olur da peydə,
Açıqları bulaqlar cari olur serapə,

“Hətəssobuhə həyyu, ya ceyyhəssükər!”
“Dərda ki, razi-pünhan xahəd şod aşikara”.

Bunlar əbəsmi yahu, məlulə yoxmu illət?
Himmətsizin olurmu, buncu müvəffəqiyət?
İran seadətində, çoxlar edindi xidmət,
Çoxlar bu məmləkətdə göstərdi səyü-qeyrət...
Zoncümlə Nəsimreddin, - haqq eylesin de rəhmət,
Har beşdə-üçdə etdi, hər səmtə bir səyahət,
Hər bir soyahətində sel tək axıtdı sərvət,
Yüksəldi ərşə qarşı, xaki-diyarı – Dara...
“Dərda ki, razi-pünhan xahəd şod aşıkara”.

İşte bunun üçündür, iranlı bilməsərrət,
Dünyalara axıdı, olduqca gördü izzət ...
Hər şəhri qıl tamasha, hər səmtə eylə diqqət:
Məşriqdə minlər ilə, məğribdə bilizafət.
Türkiyyədə ziyadə, Rusiyədə nəhayət,
Çində, Xətədə bəh-bəh!... həp aşinayı-qürbət,
Hər suda biltəkəssür, hər kuda bizziyadət,
Iranlıdır görürsən, amma nə şanlı röyət?!
Amma nə dadlı didar, amma nə xoş qiyafət!
Hər şəxsə zahir ikən, yox ərzi-hala hacət.
Tərif üçün və bir də yoxdur dilimdə yara,
“Dərda ki, razi-pünhan xahəd şod aşıkara”.

Hə, indi də Əhəd xan, ol mənbəi-ədalət!..
“Abadii”-vətənçin minbabı-taboiiyət.
Nasir tak etmek istər, isbati-qadri-millet,
Bol-bol səyahətindən məqsudu məhz ibrət,
Cudü-səxavətinəndən mən eyləməm hekayət
Qoy madmazellər etsin tərifini nəhayət,
İrana bənzər olsun, qoy sefheyi-Buxara.
“Dərda ki, razi-pünhan xahəd şod aşıkara”.

BƏNZƏTMƏ

Sonya, ey dilbəri-pakizə-əda!
Sənə bu Naqdi bayın canı fədə!
Aşıq oldum o zamandan ki, sana,
Hər nə hökm eyledin, ey mahliqa,
Etmadım onda təxəllüf əbəda,
Diləyin oldu məraminca rəva...
“Gözəlim, şimdə nədir fərmənin?
Canı qurban sənə bu nalanın!”

Sənəmim, laləruxum, gülbədənim,
Mələyim, sərvəqəddim, simtənim,
Ey fərəhbəxş dili-pürmühənim,
Söyle, aya, günahım noldu manım,
Qarğalar məskəni oldu çəmənim?!

Kəçdi oğyar elinə yasəmenim?
El bütün oldu bu gün tənəzənim?
“Gözəlim, şimdə nədir fərmənni?
Canı qurban sənə bu nalanın?”

Ta dedin tabei-fərman ol, oldum,
Hüsnümə valehü heyran ol, oldum,
Nazənin canımı qurban ol, oldum,
Eşqdə xanəsi viran ol, oldum,
Qapıma açı ilə dorban ol, oldum,
Aqibət müstəhəq-i-nan ol, oldum,
“Gözəlim, şimdə nədir fərmənin?
Canı qurban sənə bu nalanın!”

Dil o gündən ki, düçər oldu sənə,
Bir yazıq aşiqi-zar oldu sənə,
Uydu, bisəbrü qərar oldu sənə,
Var-yoxum ta ki, nisar oldu sənə,
Bir də baxmaq mənə ar oldu sənə,
Başqa bir cəzbəli yar oldu sənə,

“Gözəlim, şimdə nədir fərmanın?
Canı qurban sənə bu nalanın!”

Əmr qıldın mənə, şeyda ol, oldum,
Eşqdə bisərə pa ol, oldum,
Yəni sərdadeyi-sevda ol, oldum,
Tərk namusa mühəyya ol, oldum,
Şənini at çölə, risva ol, oldum,
Nəzəri-xəlqdə ədna ol, oldum,
“Gözəlim, şimdə nədir fərmanın?
Canı qurban sənə bu nalanın!”

Söylədin hörmətini at, atdim,
Malını, sərvətini at, atdim,
Əhlini, külfətinə at, atdim,
Qövmünü, millətinə at, atdim,
Cümə heysiyətinə at, atdim,
Müxtəsər, qeyrətinə at, atdim,
“Gözəlim, şimdə nədir fərmanın?
Canı qurban sənə bu nalanın!”

Mənə aid bütün irsi-pədərim –
Əkinim, mülküm, evim, bumü berim
Nə zaman getdi isə yox xəbərim,
Səndə idi mənim ancaq nəzərim,
Həp sənə oldu fəda simü zərim,
Qalmadı yanmağa bir parça tirim,
“Gözəlim, şimdə nədir fərmanın?
Canı qurban sənə bu nalanın!”

Mənə əvvəlcə özün yar oldun,
Sevdiyimsən, deya, dildar oldun,
Məst ikən mən hələ, huşyar oldun,
Başqa bir fikrə həvəskar oldun,
Cümə maəmləkimə nar oldun,
Məni yox etdin, özün var oldun,
“Gözəlim, şimdə nədir fərmanın?
Canı qurban sənə bu nalanın!”

Leyk mən bunca falakətlə yenə
Varam əvvəlki sədaqətlə yenə,
Durmuşam eyni iradətlə yenə,
Baxıram kuyinə həsrətlə yenə,
Mümkün olduqca bu halətlə yenə
Sürərəm ömrümü qəflətlə yenə,
Agah olmam bu rəzalətlə yenə,
“Gözəlim, şimdə nədir fərmanın?
Canı qurban sənə bu nalanın!”

Çünki biz taifə əhlı-kərəmiz,
Mərəzi-eşqdə sabitqədəmiz,
Zadəganız, həpimiz möhtərəmiz,
Eşq meydanına yeksər həşəmiz,
Dinü dildadeyi-zibasənomiz,
İşbu vach ilə sozayı-adəmiz...
“Gözəlim, şimdə nədir fərmanın?
Canı qurban sənə bu nalanın!”

FƏXRİYYƏ

Hərçənd əsirani-qüyudati-zamanız,
Hərçənd düşçərani-bəliyyati-cahamız,
Zənn etmə ki, bu əsrədə avareyi-nanız,
Əvvəl nə idikso, yenə biz şimdə hamanız...

Turanlılarız, adiyi-şügli-sələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Zülmətsevər insanlarınız üç-beş yaşıımızdan,
Fitnə göyerir torpağımızdan, daşımızdan,
Tarac edərək, bac alırız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan...

Əslafımızda çünki həqiqi xələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Ol gün ki, Məlikşah Büzürk eylədi rəhlət,
Etdik iki namerd vəzirə təbəiyyat,
Qırğıq o qədər bir-birimizdən ki, nəhayət
Düşmən qatib ol, taxımızı eylədi qarət...

Öz həqqimizi gözləməyə bitərəfiz biz!
Turanlılarız, adiyi-şügli-sələfiz biz!

Bir vəqt olub leşkəri-Çingizə tərəfdar,
Xarozmları məhv elədik qətl ilə yekbar,
Xarəzmlərin şahı forar eylədi naçar,
Məscidləri, məktəbləri yıldızlı yere təkrar...

Həqqa ki, səzavari-nişanı şərafiz biz!
Öz dinimizin başına əngəlkələfiz biz!

Bir vəqt də dəvayı-səlib oldu mühəyyə,
Dəvada firəngilərə qalib gelib, əmma
Dincəlməyib etdik yenə bir faciə bərpa,
Öz tiğimiz öz rişəmizi kəsdi sərapa...

Guya ki, biyabanda bitən bir eləfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Bir vəqt dəxi Qaraqoyun, Ağqoyun olduq,
Azərbaycana, həm də Anatoluya dolduq,
Ol qədr qırıb bir-birimizdən ki, yorulduq,
Qırğıqca yorulduq və yorulduqca qırıldıq...

Turanlılarız, adiyi-şügli-sələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Bir vəqt salib təfriqə olduq iki qismət,
Teymur şaha bir paramız etdi himayət.
Xan Yıldırıma bir paramız qıldı itaat,
Qanlar saçılıb Ankara qopdu qiyamət...
Əhsən biza! Həm tirzoniz, həm hadəfiz biz!!!

Öz qövmümüzün başına əngəlkələfiz biz!

Teymur şahi-ləngə olub tabeyi-fərman,
Xan Toxtamış eylədik al qanına qoitan,
Ta oldu Qızıl Ordaların dövləti talan,
Masko şahına faidəbəxş oldu bu meydən...
Əlyovm uruşlaşmaq ilə zişərefis biz!
Öz dinimizin başına əngəlkəlefiş biz!

Bir vəqt Şah İsmayıllü Sultani-Səlimə
Məftun olaraq eylədik İslami dünimo.
Qoysduq iki taza adı bir dini-qədimə,
Saldı bu təşayyö, bù təsənnün bizi bimə...
Qaldıqca bu haletlə sözəyi-əsəfiz biz!
Öz dinimizin başına əngəlkəlefiş biz!

Nadir bu iki xəstəliyi tutdu nəzərdə,
Iştdəri əlac eyləyə bu qorxulu dərdə.
Bu məqsəd ilə özəm edərək girdi nəbərdə,
Məqtluların onun nəşini qoysduq quru yerdə...
Bir şeyi-əcibiz, nə bilim, bir tühafiz biz!
Öz dinimizin başına əngəlkəlefiş biz!

İndi yənə var taza xəbər, yaxşı təməşa,
İranlılıq, osmanlılıq ismi olub ehya,
Bir qito yer üstündə qopub bir yekə dəvə,
Meydan ki, qızışdı olarıq məhv sərapa...
Onsuz da ağarçənd ki, yekşor tələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

QORXURAM

Payı-piyadə düşürəm çöllərə, –
Xarı-müğilan görürəm, qorxmuram.

Seyr edirəm bərrü biyabanları, –
Quli-biyaban görürəm, qorxmuram.

Gah oluram bəhrdə zövrəqnisin, –
Dalğalı tufan görürəm, qorxmuram.

Gah çıxıram sahilə, hər yanda min
Vəhşiyi-ğürrən görürəm, qorxmuram.

Gah şəfqət tək düşürəm dağlara, –
Yangılı vulkan görürəm, qorxmuram.

Gah enirəm sayə tək ormanlara, –
Yırtıcı heyvan görürəm, qorxmuram.

Üz qoyuram gah neyistanlara, –
Bir sürü aslan görürəm, qorxmuram.

Məqberəlikdə edirəm' gah məkan, –
Qəbirdə xortdan görürəm, qorxmuram.

Mənzil olur gah mənə viranələr, –
Cin görürəm, can görürəm, qorxmuram.

Xarici mülkündə də hətta gəzib
Çox tuhaf insan görürəm, qorxmuram.

Bu küreyi-ərzda mən, müxtəsər,
Müxtəlif əlvan görürəm, qorxmuram.

Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlmən görürəm, qorxuram!..

Bisəbəb qorxmayıram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların

Fikrini qan-qan görürəm, qorxuram,
Qorxuram, qorxuram, qorxuram!..

MÜƏLLİMLƏR SİYEZDİ

Baş tutdu müəllimlərin icłası-siyezdi,
Ey yay, uçitellər yenə dərkər olacaqdır!..

Zənnimcə mənim, işbu yiğincaqda həməna
Bildirki məsail yenə təkrar olacaqdır.

Təşkil edəcəklər kişilər məktəbi-nisvan,
Qızlar oxuyub cümlə şərəfdar olacaqdır.

Hər şəhrdə bir məktəbi-sənət açacaqlar,
Oğlanlar alıb həndəsə, memar olacaqdır.

Tətbiq edəcəklər yazımı şiveyi-türkə,
Sibyan da sühülatlı xəbərdar olacaqdır.

Təsnif olunub taza kütüb türk dilində,
Hər kəs oxuyub elmlə bidar olacaqdır.

Bu bir, iki, üç məsələdə yox o qədər bak,
Olsun, bacəhənnəm, necə rəftər olacaqdır?!

Lakin bu yamandır ki, iki məzhabə rəğmən
Bir məsələ üstündə də güftər olacaqdır.

Sünnilik ilə şialiyi qaldıracaqlar,
İslama yetib rəxna, xələldər olacaqdır.

Qardaş biləcək, bir-birini şə və sünni,
Hər əmrədə həmreyü, həməskar olacaqdır.

Məzhabələri biryanlıq edib bu uçitellər,
Ancaq yavan islam adı təzkar olacaqdır.

Əfsus!.. Səd əfsus sənə, ey gözəl islam!
Kimlər sənə gör indi tərəfdar olacaqdır?!

Baş saçlı, ayaq çəkməli, mirt-mirt danışanlar
Din qədri bilib möminü dindar olacaqdır...

"TAZƏ HƏYAT" QƏZETİNDƏ "MƏHƏMMƏDZADƏ" İMZALI "SƏN DEYƏN OLDU, MƏN DEYƏN" NƏQƏRATLI ŞƏRƏ CAVAB

Lovğalaşıb, a görməmiş, çox da belə fırıldama!
Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama!
Baş-qulağın düzəlməyib, çox da basıb-guruldama!
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

Müntəzəm olmamış əməl, rövənq-i-kar olurmu ya?
Sübh tülü etməmiş vaxtı-nahar olurmu ya?
Bir gül açılmaq ilə də fəsl-i-bahar olurmu ya?
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

Qətl elədiz Ətabəki, mən ki, bu əmri danmiram.
Var yenə min Ətabəkiz, yoxsa əməlli qanmiram?
Köhna qapı bu tezliyə tazələşə inanmiram...
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

Girəm Ətabək öldü də, topü tūfənginiz hanı?
Bəhri-əməq hərbədə kəştiyi-cənginiz hanı?
Əski hamamdır, əski tas, bəs yeni rənginiz hanı?
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

Söylə mənə: vəzarəti-milliyəniz düzəldimi?
Ya uzun əl, uzun papaq qıssalaşıb güdüldimi?
Ölkənizə şəmondefer yol tapa bildi, göldimi?
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

Darı-şəfai-Tehranın get elə bir sayahotin,
Mirzə Əbülhəsen xanın gör rəvişi-tobabotin.
Tən yarı böldü zəhr ilə yekşər əcəm cəmaətin...
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

Mülki-İraqı adbaad saysam əger kəlal olur,
Tul tapar kələmimiz, qareə həm məlal olur,
İşbu səbəblə şerimiz müxtəsər ərzi-hal olur,
Dinmə, danışma, yat balam, son deyən olmayıb hələ!

Arxa su dolmayıb hələ!
Köhne idarəniz durur,
Rəngi də solmayıb hələ!

IFTARDAN BİR GÖFTAR VƏ YA MƏCMUƏDƏN BİR LÖĞMƏ

(nəzirə)

Ustad möhtərəm İkram bəyə

Atmış niqabi-hüsniñ məcmuayı-təvanger,
Məcmuədə düzülmüş eyzan xuruş sərasor,
Həsrətkeşanı-mətbəx, gürğani-bətnərvər
Cari boğaza şorbat, sari məzaqə şökkar,
Əksi-buxarı-dolma, zilli-əmameyi-sər,
Dəryayı-iştəhayə olmaqdə bəhçətavor,
Hüzzar içində əsla yox bir fəqrı müztər,
İftar vəqtindən ha, ey vaizi-süxənvor!

İş başbilənsiz olmaz!
Sərsüfrə sənsiz olmaz!

Vəqt-i-qəza ki, nəfsin cuş etdiyi zamandır,
Bilcümə ruzədarə həngəmi-əkli-nandır,
Ənvai-nazü nemət sərsüfrədə oyandır,
Lakin o löqmələr hər oyana şayagändür.
Hər su nəzər edərsən: bəydir, əmirü xandır,
Fəqr əhlina bu halət taqətgüsəndir,
İftar-ləzzətəfza, suri-səfanışandır,
Ey müstahaq, darixma, könlük əgərçi qandır!
Miskin həzənsiz olmaz!

Qəm, qüssə sənsiz olmaz!

Etdikcə mən tamaşa, gördükcə işbu kari:
Acizde inkisari, saildə iztirari,
Miskində intizarı, tacirdə ehtikarı,
Əşkim olur gözümüzden xuni-ciyyərlə cari,
Heyhat, olurmu çeşmim haiz bu iqtidarı!
Ta yanmadıqça könlüm, ey könlümün modarı?!
Əşari-ataşın-dəm yaxdıqça qolbə-zarı,
Taqlid edir təbiət mürğəni-növbəhari.

“Sair süxənsiz olmaz,
Şer isə sənsiz olmaz!”

Ey əhlü fəqrü faqə, ver şairə səlalin,
Dəmdir ki, şair olsun dildadeyi-kəlalin,
Dəmdir ki, şeri-nəğzim şərh etsin ərzi-halin,
Şayani-rəhm olunsun hər kəscə infialın,
Surətnümalıq etsin ayineyi-vüsalin.
Gözlərdə cilvələnsin insan kimi cəmalın.
Heyhat! Sümmə heyhat, xam olmasın xəyalın!
Bihimmət əğniyadən olmaz rəva süalın,
Tök ruyi-zərdin üzrə daim sırışki-alın...
Sail mihənsiz olmaz!
Möhnət də sənsiz olmaz!



Töhmət edir qəzetçilər, – məşəri-nası bir belə...
Özlərinin inan ki, yox fəhmü zekası bir belə...

TÖHMƏT EDİR QƏZETÇİLƏR, – MƏŞƏRI-NASI BİR BELƏ

Töhmət edir qəzetçilər, – məşəri-nası bir belə...
Özlərinin inan ki, yox fəhmü zekası bir belə...

Mən kimi aqıl olsalar şügl edələr oğurluğu, –
Zəhməti, rənci bir belə!.. Zövqü səfəsi bir belə...

Cümələ maarif əhlinin haləti göz önungdədir, –
Vəchi-məaşı bir belə!.. Dərdü, bələsi bir belə...

Madəri-elmə söylənir Məryəmə söylənən tühəm,
Elmin anası bir belə!.. Cəhlin atası bir belə...

Mən dəliyammi oğlumu məktəbə, dərsə sövq edəm?
Dərsin əzəsi bir belə!.. Xəlqin ədasi bir belə...

SUAL-CAVAB

- Görmə! – Baş üstə, yumaram gözlərim.
- Dinmə! – Mütəm, kəsərəm sözlərim.
- Bir söz eşitma! – Qulağım bağlaram.
- Gülmə! – Pekey, şamu səhər ağlaram.
- Qanma! – Bacarmam! Məni məzur tut,
Boyləcə təklifi-məhali unut!

Qabili-imkanmı olur qanmamaq?
Məcməri-nar içrə olub yanmamaq?
Eylə xəmuş atəşi-suzanını,
Qıl məni asudə, həm öz canını.

SOLDUMU GÜLZARIN, EY FAIQ NEMAN PƏSƏR?

"Molla Nəsrəddin" jurnalının
mühərrirlərinindən Ömrə Faiq
Nemanzadənin hökumət tərəfindən
tevqif olunması münasibatıla

Soldumu gülzarin, ey Faiq Neman pəsər?
Laləyi-nemanların oldumu xunin cigər?
Sinəna dəsti-qəza çəkdimi sixi-kədər?
Nərkisi-şəhlələrən jalçəkan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?

Söyləmədimmi sənə rahət otur heyfsən?
Çəkmə bu millət qəmin, çək özüna keyf sən!
Xana deyildir sənin, getməlisən, zeyfsən!
Eyləmədin etina qıssə haman oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?

Fayida verməz dedim etdiyin əfqan sənə,
Halına yandıqların eyləməz ehsan sənə,
Məskən olur aqıbat, guşayı-zindan sənə.
Guşayı-zindan sənə işta məkan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?**

Mən demədimmi sənə başda otur tac tak,
Durma müqabil, bəla tirinə amac tək,
"Dad məni tutdular" söyləmə dürrac tək,
Balü-pərin nagəhan, tırə nişan oldumu
Şimdi sənə mən deyən mətləb əyan oldumu?*

Mən demədimmi sənə girmə işə canilən,
Xovf elə salsaşma çox, bəylərlən, xanilən

* 3-cü və 4-cü bəndlərin son misraları kitabın 1914-cü il nəşrində
yoxdur. (Red.)

Olmagilan hem rəviş, məclisi-iranilən,
Məclisi-İranda bir şevkətü-şan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?

Mən demədimmi sənə, həzrəti-zışanları
Eyləmə davət əbos, birliya işanları,
Sən ki, yixa bilməsən, bunca pərişanları,
Məsələyi-itihad həllü-bəyan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?

YADIGAR

Möhtərəm Molla Nəsrəddin əfəndi!
Acizanə xahiş edirəm ki, bu neçə kəlməyə jurnalınızda yer verasınız.

Mərhum Həsənbeyin vəfati münasibətinə lazım idi ki, bütün Qafqazda olan şəhərlərdən biz şamaxılıların üstünə sər-salamatı telegramları çəkiləydi...

Cünki o mərhum bizim öz şamaxılımız idi, o bizim öz adamımız idi, daha doğrusu o, bizim mənəvi atamız idi.

Amma Qafqaz əhli bu barədə səhv etdilər, götürüb Bakıya telegram elədilər, nə bilim "İrsad" a yazdırılar...

Bainhəmə biz öz vəzifəmizi ifa etməkdə qüsurluq etmadık, o mərhumu yadımızdan çıxarmadıq, demək onun bizdə olan haqqını əda etdik:

Qərar qoyduq ki, onun ancaq möhtərəmə əyalına bir-cə telegram edib sər salamatı verək.

Hətta bu xüsusda çox danişdiq da, hələ də danişırıq, yeno də danişacayıq, cünki o mərhumu yadımızdan çıxarda bilmərik! Şərt telegram vurmağı deyil: hər mətbənin üstündə gərək daniş qolsun, danişlar, axırdı iş bir yerdə qərar tutar, necə ki, elə belə də oldu, yani teleqramı mevquf edib mərhumun yadigarına şəherimizdə uyezdni şqolaların birində tək birçə yetim uşaq oxutmaq fikrinə düşdük, demək ki, müsəadəməyi-əfkardan bariqayı-haqqıqtən parlatdıq!! Aferin bizo! Mərhəba bizo!

O idi ki, bu xüsusda götür-qoy elədik, götürdüq-qoyduq, qoyduq-götürdüq, qoyduq-götürdüq, götürdüq-qoyduq, birçə xırda qalmışdı ki, iş ləp düzəlsin, nagah vaxtsız xoruz kimi bir şoqorib tək sobir bu yandan bəllədi, sobirin səsina diksinib yuxudan ayıldım, bir bu tərefə, bir o tərəfə nazər saldım, gördüm ki, hamı xor-haxornan yatıb, tez kağız qoləmi götürüb bu neçə kolmanın sizə yazıb, dübarə, başımı atdım yastığa və getdim yuxu-

ya, hərçənd ev isti, yorğan-döşək qalın, yuxu şirin, heç
bir də oyanmağa umudum yoxdur, amma yənə vəsiyyət
yüngüllükdür, budur sənə deyirəm: Aşna, eyhana oyan-
dır, mabədin də yazaram. Yox, əger oyana bilmədim, nə
bir eybi varmış: yar baqi, səhbət baqi, o dünyada görü-
şüb zəbani təfsilən ərz edərəm.

SƏBİR

Ta gəlirik biz də bir az anlayaq, –
Məhzəri-ırfanda vurur tek səbir.
Ya deyirik işləri sahmanlayaq, –
Məclisi-əyanda vurur tek səbir.

İstəyirik bir iş açaq filməsəl,
Söyləşirik bir-iki il laəqqəl,
Ta deyilir pul verin, aşsin əməl, –
Ölkədə, hər yanda vurur tek səbir.

Yalxı bizi eyləməyiib mübtələ:
Səfheyi-Qafqazı tutub bu bəla;
Qaxda, Qazaxda, Şekidə bərmələ,
Şişədə, Şirvanda vurur tek səbir.

Lakin o yerlərdə gedir, durmayırlar,
Bir elə layiqli kələk qurmayırlar,
Gəncədə derlərsə vurur, vurmayırlar,
Oylə ki, Səlyanda vurur tek səbir.

Andırı qalmış nə yaman səslənir!
Söz deməyə vermir aman, səslənir!
Ox atılır, sanki kaman səslənir!
Sahəti-meydanda vurur tek səbir.

Hərzə nə şura və nə məclis bilir.
Nə düşünür yaxşı, nə bir pis bilir,
Qorxmur, utanmir, nə də bir his bilir,
Hücrədə, dükkanda vurur tek səbir.

FİSİNCAN

Sanma əzdikə fələk bizləri viranlıq olur,
Un təmənnası ilə buğda dəyirmanlıq olur.

Qarışıldır hələlik millətin istedadi, –
Ələnirsə, safi bir yan, tozu bir yanlıq olur.

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayrınlıq olur.

Kim ki, insanı sevər, – aşiqi-hürriyət olur,
Bəli, hürriyət olan yerdə de insanlıq olur.

Ey ki, dərsən, ürəfa rahi-xətadə bulunur,
Elmi-məntiqə bu söz bəhreyi-nadanhıq olur.

Ürəfa dərsən özün, əqli-xəta dərsən özün,
Düşünürsənmi bu sözdə necə hədyanlıq olur?..

Gözünü xiyrələdirmi günəşə irfanın?
Haydi, xəffaşifət, buncamı xulqanlıq olur?!

Tanırıq biz sizi artıq, demə, ha! Biz beləyik!
Tamlıq ol kişi kim, tutduğu meydanhıq olur.

Baxmasız guşeyi-çəşm ilə fəqirənə tərəf,
Yüyürüsüz ora kim, dadlı fisincanlıq olur.

ALDANMARAM Kİ, DOĞRUDUR AYİNİN, EY ƏMU!

Aldanmaram ki, doğrudur ayının, ey əmu!
Kəssin məni, həqiqi işə dinin, ey əmu!

İmanına qəsəmlə çapırsan cəmaəti,
Quldurçuluq tüsəngimidir dinin, ey əmu?

Qəlbin kimi siyah edəməzsən məhasinin,
Cümma hənaya, boşla bu təlviniin, ey əmu?

Sövmü səlatdan sənə gər çıxmasayı pul
Olmadı bunca zəhmətə təmkinin, ey əmu?

Tikmə namazını gözümə bir cida kimi,
Göstər müamiləndəki təyinin, ey əmu!

BİZƏ NƏ?

Gər bu il xəlqi təbah etdi giranlıq, bize nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bize nə?!

Biz məgər aclara vəqf eyləmişik malimizi,
Ta ki, hər müstəhəqə bəzəl edək əmvalimizi?
Biz müraat edərik ancaq öz əhvalimizi,
Daima bəsləyərik naz ilə ətfalimizi.

Atasız tifləri basdı boranlıq, bize nə?!

Tapmayır ac-yalavaclar güzəranlıq, bize nə?!

Bu da sözdürmü, qazandıqlarımız parələri
Hey verök boğmalasın Zəngəzur avarələri?
Bizlərə daxli nadir – yoxdur əger çarələri?
Qoy ağarsın füqərə gözlerinin qarələri!
Çəksin onlar gecə-gündüz nigeranlıq, bize nə?!

Tapmayır ac-yalavaclar güzəranlıq, bize nə?!

Boşla, ay Molla dayı, sən də bizi çekmə zora!
Biz sənin hiylən ilə düşmərik əsla bu tora!
Baxmariq güşeyi-çəsm ilə daha Zəngəzura!
Qarlı dağlarda soyuqdan ölenin canı gora!
Olmadı qismət o bədbəxtə aranlıq, bize nə?!

Tapmayır ac-yalavaclar güzəranlıq, bize nə?!

Bizo göstərmə, əzizim, o qəm oylaqlarını,
Yazda çox gəzmışık al güllər açan dağlarını,
Yığmışım dəhyekini, boşlamışım bağlarını,
Qiş üçün xoşlamışım Tiflis oyuncاقlarını...

Cülğayıb Zəngəzuru indi boranlıq, bize nə?!

Tapmayır ac-yalavaclar güzəranlıq, bize nə?!

Hələlik tullamışq xaneyi-viranələri,
Dolanıb kişivari-Tiflisdə kaşanələri
Tapdıq axır Lizalar tek neçə cananələri,
Çilçiraqlarla işqlandırırıq xanələri.
Zalxalar daxmasına çökdü qaranlıq, bize nə?!

Tapmayır ac-yalavaclar güzəranlıq, bize nə?!

VƏQTƏ Kİ, ƏSƏR NƏSİMİ-ZÜLMƏT

Vəqta ki, əsər nəsimi-zülmət,
Təsir bağışlayar cəhalət,
Dünyadan ədəm olur bu millet,
Hərçənd bacarmaram nabüvvət,
Amma belə göstərir zamanə:
Bixar qalır gülü-fərasət,
Ey seyra çıxan o gülüstana,
Onda oxu bir duayi-rohmət,
İndi məni kafiranə yad et!

Vəqta ki, həna satan tapılmaz,
Saqqallar olur ya ağ, ya qarə,
Baş qırımağa hiç kimse qalmaz,
Toxmi-keçələ edərlər çara,
Nə nurə, nə püştəmalü-dəllak,
Nə zəli, nə neşərə-həcamət,
Pəh-pəh nə zaman, nə aləmi-pak!
Nə lən, nə küfr, nə ləcəcət.
Onda məni aqılanə yad et!

Vəqta ki, cahanda ləfzi-kafer
Bir-bir pozular hamı lügətdən;
Nə mollanıuma, nə Mirzə Qənbər,
Yox rəncü-malal bir cəhətdən;
Insanlar olur çu cismi-vahid,
Aləm dəxi bir vəton ki, cənnət.
Nə şirk, nə mevminü, nə mülhid.
Əsrarımı bildirər töbiət;
Onda məni yanə-yanə yad et!

BƏRƏKALLAH

Sən beləsənmiş, balam, ay bərəkallah sənə!
Fisq imiş əmrin tamam, ay bərəkallah sənə!

Doğru imiş, şairin olmaz imiş məzhabı,
Kafir olurmuş bütün mirzələrin əgləbi,
Ləğvü əbəs mətləbi, ləhvü ləbə məşrəbi,
Şuğlū qəzet, telqram, ay bərəkallah sənə!

Ay adama oxşamaz, bir üzünə baxsana!
Bomboz olub saqqalın, rəngü həna yaxsana!
Mömin olub, bir üzük barmağına taxsana!
Ta ki, desin xasü am: ay bərəkallah sənə!

Yox xəberin, binəva, hiç özündən sənin,
Lap malaqanlıq yağır girdə üzündən sənin,
Doğrusu, man ürkümüzəm bəzi sözündən sənin...
Vermərəm artıq salam, ay bərəkallah sənə!

Heyf qapanmış sənin dideyi-həqbinlərin,
Mənzilinə yiğmişan partetin cinlərin,
Gözlərinə çarpmayırlı yoxsa bu bidinlərin
Surəti hər sübhü şam, ay bərəkallah sənə!

Əqlin azıb, ay yazıq, boşlamışan karını,
Cümlə deyişdirmişən kürkünü, paltarını,
Çəkmə, qalos geymisən, pozmusan ətvarını,
"Felükə felülhəram", ay bərəkallah sənə!
Ağzına olsun qadəm, ay bərəkallah sənə!

OLMUR, OLMASIN

Ata:

- Kuçədə tullan, ey oğul, sənətin olmur, olmasın!
Sənətə, dərsə, məktəbə rəğbatın olmur, olmasın!

Oğul:

- Kəsbina getməyə, ata, fürsətin olmur, olmasın!
Gündə bir arvad al, boş, qeyrətin olmur, olmasın!

Ata:

- Axşam olanda çıx çölə, gəlmə sabaha tək hələ,
Neyləsən eylə, bir belə ismətin olmur, olmasın
İffətin olmur, olmasın!

Oğul:

- Axşam olanda yax həna, düz zəvəcatı yan-yana,
Girdin o dəm ki yorğana, halətin olmur, olmasın!
Qüdrətin olmur, olmasın!

Ata:

- Tezdən ayılma bir səhər, dərsinə qılma bir nəzər,
Elm oxumaqda, müxtəsər, niyyətin olmur, olmasın!
Himmətin olmur, olmasın!

Oğul:

- Saqqalı bağlı hər səhər isti həməmə qıl güzər,
Qorxma, azarlasan egor; sohhətin olmur, olmasın!
Behcətin olmur, olmasın!

Ata:

- Uşqoladan çıxan zaman, hor yeri vurnuxan zaman,
El sənə pis baxan zaman, ibrətin olmur, olmasın!
Xiclətin olmur, olmasın!

Oğul:

– Tek həyətə girən zaman, qonşu qızın görən zaman,
Sövq ilə dindirən zaman, övrətin olmur, olmasın!
Qismətin olmur, olmasın!
Başına eşqi dolmasın!
Rişini Zalxa yolmasın!

"MOLLA NƏSRƏDDİN"İN 10-CU NÖMRƏSİNDƏ "QIZDIRMALI" İMZASI İLƏ YAZILAN ŞERLƏRƏ CAVAB

Madam ki, hamiyani-zülmət
Xoşlar ki, davam edə cəhalət;
Heyhat, bilirmi onda millət,
Tövhid nədir və ya nübüvvət?
Məktəb edir iqtiza zəmənə,
Bixar ola ta gülü fərasət.
Ey seyr arayan o gülüstənə!
Əsli yoxu bəkləmək nə hacət?
Xab et hələ, qafılənə xab et.

Tainki uyub yatan ayılmaz,
Fərq etməz ola ya ağ, ya qare;
Xəstə ki, başında huşu qalmaz,-
Dərdin düşünüb bulurmu çarə?
Ancaq ona türfə-türfə dəllək
Eylər hərə bir acəb təbabət
Ey xəstə, ayılma, etmə idrak
Həp qanını əmsə də həcamət.
Dönmə o yana-bu yanə, xab et.

Aldanma quzum, ki ləfzi-kafor
Təshih olunub çıxa lügətdən;
Madam ki, sağdı Mirzə Qənbər
Eymən deyilik bu mələnatdən.
Qoymaz ki, bu xalqı cismi-vahid
Hökümüzə olub edə maişət.
Əfsaneyi-küfri şirkü mülhid
Heyhat, olurmu tərki-adət.
Bu nöqtəni qanə-qanə xab et!

MƏSLƏHƏT

Məşədi Sijimqulunun "Molla, sənə
eyləyirəm məsləhət, söylə görüm,
evlənməm, evlənməyim?" şerhə cavab

Ağrin alım, a Məşəd Sijimqulu,
Altmışa yetdin, demə oldun ölü,
Şürk ola allaha canındır sulu,
Çox da, kişi, tutma bəşəlli pulu,*
Ver pulunu dadlı, ləzzətli zad al!
Qoy babalın boynuma, get, arvad al!

Öz dediyindən görünür övrətin
Birdir, olur evdə fənə haletin,
Var imiş evlənməyə də qüdrötin,
Bos niyə yox laəqəl üç külfətin?
Yoxsa qonum-qonşuda, axtar, yad al!
Qoy babalın boynuma, get, arvad al!

İndi ki, var elçi də Səfdər kimi,
Bir bala qız al boyu ər-ər kimi,
On-on iki sinnidə dilbər kimi,
Zülfü qara, sinəsi marmər kimi,
Qoy başını sineşinə bir dad al!
Qoy babalın boynuma, get, arvad al!

Saxlama kaftar kimi bir övrəti,
Boşla onu, basdı soni nikbəti,
Tap özünə bir sənəmi xalveti,
Bağrna bas yarı-məlek-surəti,
Sən də igidlər kimi iş gör, ad al!
Qoy babalın boynuma, get, arvad al!
Oğluñ uşaqdır, hələ xamdır, naşı,



ع. سليم لده



= Molla, sənə evləyirəm məsləhət.
= Söylə görüm, evlənməyim?

Bur, ikki ne avroqlı düz yannıuu, get arvad al!

* Bu misra kitabı 1914-cü il nəşrində yoxdur. (Red.)

Ancaq iyirmi beşə çatmış yaşı,
Çıxmaz onun bir para işdən başı,
Neyləyir evlənməyi, atsın daşı,

Öz kefİNƏ bax, kişi, dad ver, dad al!
Qoy babalın boynuma, get, arvad al!

And verirəm mən səni imanına,
Bağla həna rişinə, qıy canına,
Bir, iki, üç övrəti düz yanına.

Vermə zərər sərvətü samanına –

Sən nə qəzet qan və nə də "Irşad" al!
Qoy babalın boynuma, get, arvad al!

Fikr elə bir, kimdi bir arvad alan?
Rus, yəhudü! Deyil ərzim yalan.

İldə bir arvad ali mömin olan,
Ləzzəti bir, feyzi də mindir, inan!

Gəlməsə bir qız bu cürə, aldad al!
Qoy babalın boynuma, get, arvad al!

ŞAHNAMƏ

Şəhim, tacidarım, qəvi şövkətim!
Mələk-ehtışamım, fələk-rüfətim!

Əgər lütfə sorsan əhvalımı,
Bu naməm sənə bildirər halımı.

O gün ki, hüzurundan ətfi-inan
Edib suyi-Təbrizə oldum rəvan,

Bu əzm ilə kim, şir tək cəng edim,
Mücahidlərə ərsəni teng edim,

Fədailəri öldürüm Xan ilə,
Biyabanları doldurum qan ilə.

Rikabında bir tövəsəni-badpa,
Açılmış başım üstə zərrin liva;

Yəminü yəsarında sərhənglər,
Nə sərhənglər – Rüstəmi-cənglər!

Qoşun seyl tək rubərudə rəvan,
Həşəm xeyl tək hər tərəfdə dəvan,

Boyunlarda yeksər qətari-fışəng,
Revolverlər əldə, həməyil tūfəng.

Çəlinmaqdə şeypurlər, naylər,
Ucalmaqdə ləşkərdən ərrayylər.

Çəkilməkdə ərradədə tuplər,
Təbillərdə fəryad gup-guplər.

Bəli, mən bu fərxəndə iqbəl ilə,
Bu şövkətlə, sətvətlə, iclal ilə

Ötüb qatdadım yolların az-çoxun,
Gəlib ta ki, Təbrizə oldum yoxun.

Buyurdum, çalınsın neyü kuslər,
Və getsin xəfi şəhər casuslər.

Bu iş, fikr edirdim ki, bir dolmadı,
Ha mən söylədim bir gedən olmadı;

Gəlib qeyzə hökm cılədim ləşkərə,
Açın şəhər üç yandan od bir kərə.

Açıldıqda atəş edərdin güman
Ki, göydən yerə od yağır nagəhan.

Fədalıların təngə düşdü işi,
Ölüb ordaqa qaldı doqquz kişi.

Görüb çün bu övzai Səttar xan,
Vurub şir tək nərə çekdi fəğan:

– Mücahidlər, ey qeyratın kanları,
Qənimət bilin boyla meydanları!

Həyatın qalır bizdə son saatı,
Ağırdır bu son saatın qiyməti!

Nə bir xidmət etmişsiniz millətə –
Bütün bəstədir işbu bir saat!

Bu söz boyla təsir edib ləşkərə, –
Hamı canü dildən dedi bir koro:

– Nə ölmək, biz öldürməyə hazırlıq!
Gər ölsək də bu əmrədə şakirik!

Deyib bu sözü şəhrdən çıxdılar,
Elə qızınlardı təhrəndən çıxdılar.

Mücahidlərin cünbüşündən haman
Deyordin ki, bir məhsər oldu əyan:

Düşüb səcdayə cümlə ixlə ilə,
Niyaz etdilər niyyəti-xas ilə;

Durub bir sağa, bir sola getdilər,
Qəfildən bizə bir hūcum etdilər,

Yəmini yəsarə qatıb vurdular,
Bizi əzdilər, döydülər, qırıldılar.

Dədəm vay, məgər boylö də cəng olur?
Hələ lap uzaqdan nəfəs təng olur!

Xüsusən məgər boylö də Xan olur?
Bu sətvətə də mərdi-meydan olur?

Bu halı görüb xirələndi gözüm,
Cəhənnəm qosun, ölmüş idim özüm...

Dedim, yaxşıdır bir dağa dırmaşım,
Əlimdə səlamət qala ta başım;

Qaçıb mərd-mərdənə çıxdım dağa,
Baxırdım o yerden sola, həm sağa;

Nə gördüm, qaçır tülükü nisbət qosun,
Özün də görəydin gələrdi xoşun!

Haray basdım, ah, vah, aman, qaçmayıñ!
Davam eyləyin bir zaman, qaçmayıñ!

Sözüm batmadı ləşgarın beyninə,
Ox, ox! Batdi ox dövlətin eyninə!

Qosun qaçıdı, boşlandı meydani-cəng,
Bütün getdi yəğmaya topı-tüfəng.

Çü gördüm olur vəzi-halim təbah –
Götirdim iyirmi qazaqə pənah;

Yanan qəlbimə sanki su saçdır,
O yerdən alıb da məni qaçıdır.

Budur surəti-ərzi-halim mənim,
Mücahidlər ilə cidalım mənim.

Qəvi şövkətim, indi fərman nədir?
Buyur, mal nədir, baş nədir, can nədir??

Əgərci qaçarkən atı yormuşam,
Yenə hər nə hökmün ola durmuşam.

BİR BƏHANƏ ƏLDƏ ÜNVAN ETMƏLİ BUNDAN SORA

Bir bəhanə əldə ünvan etməli bundan sora!
Büsbütün məxluqə elan etməli bundan sora!

Nov üsulun şərə bərəks olduğun izah edib,
Köhnəni tətbiqi-quran etməli bundan sora!

Xasə bu jurnal, qəzet əmrində bir fitva tapıb,
Sadd rahi-naşri-ırfan etməli bundan sora!

Boylə iş, bunca qəzet, bunca mazet olmaz, canım!
Bunları məhkumi-bütən etməli bundan sora!

Din gedir, məzhəb gedir, qədri itir mollaların,
Çareyi-əmri-müsəlman etməli bundan sora!

Hər yetən kəndin mühərrir ədd edib min söz yazır,
Bunları mətrudi-övtan etməli bundan sora!

Kəsməli hər növ ilə olsa nüfuzun, hörmətin,
Sərbəsər avareyi-nan etməli bundan sora!

Cırmalı dəftərlərin, sindirmalı černil qabın,
Fikri tərvici-qələmdən etməli bundan sora!

Mümkin olsa lap kökündən qaldırıb bir zənn ilə
Cümə mətbuatı viran etməli bundan sora!

Siyyəma, şairləri hökmən və hötmən zor ilə
Xaric-əz-islamü iman etməli bundan sora!

Müxtəsər, her kim ki, gördün fəhmi var, bir söz qanır, –
Küfr ilə məşhuri-dövrən etməli bundan sora!

Arqadaşlar, ələman, gəl tez verib də əl-ələ,
Həm bu yolda əhdü-peyman etməli bundan sora!

Aid olmur indi bunlardan bizə bir mənfəət,
Pul verərlərsə, müsəlman etməli bundan sora!

ARZU

Nə dərs olaydı, nə məktəb, nə elmü sənət olaydı!
Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı!

Nə səndəli, nə qarandaş, nə lövhü miz, nə təbaşir,
Nə daftərə, qələmə, kağıza bu rəğbat olaydı!

Nə mədrəsə, nə müəllim, nə bu üsuli-cədidiə,
Və nə uşaqlarımızda bu qabiliyyət olaydı!

Nə əhlimizdə ayıqlıq əlaməti görünəydi,
Nə bir para oxumuşlarda bu zəkavət olaydı!

Nə hüsən olaydı cavanlarda əmr-millətə qarşı,
Nə bu cavanlar olaydı və nə bu millət olaydı!

Düşəydi daş o günə kim, qəzet-məzət sözü çıxdı,
Qəzet işin tördən nabəkarə lənət olaydı!

Nə gündə, həftədə, ayda çıxan qəzet və nə jurnal,
Nə mətbəə, nə mühərrir və nə təbaət olaydı!

Nə Şərq olaydı, nə Əqsayı-şərq, həm nə Japonya,
Nə onların hünəri xəlqə dərsi-ibrət olaydı!

Nə "Nəfxi Sur Cəhangir", nə "Məlik-Mütəkəllim",
Nə bəzi kışvari-İranda bu locacot olaydı!

Nə Türkyədə bu qanun-əsasi nəşr olunaydı,
Nə biadəb yeni türklərdə bunca cürət olaydı!

Nə xortlayaydı bu şəkl ilə "Molla Nəsrəddin", ey kaş!
Nə kalba Səbzəltərarda bu xovfü vəhşət olaydı!

O köhnələrdən əcəb kim, utanmayıb da deyirlər:
Gərək bu əsrə görə boyla, boyla adət olaydı!

Bu bişüurların ağlinə, kəmalına bax bir!
Qadam kəmaliniza! Bari sizdə qeyrat olaydı!

SƏBƏB BOYNU YOĞUN OLDU!

Qəmər möhnət füzun oldu,
Səbəb boynu yoğun oldu!
Əliflər döndü nun oldu,
Səbəb boynu yoğun oldu!

Nə üçün kişvəri-İran
Olur şəxsiyyətə qurban?
Məgor bayquş sevir viran
Və ya tale zəbun oldu?
Səbəb boynu yoğun oldu!

Nədən oldu iki dilli,
Ürekler qaldı nisgilli,
Dağlıdı məclisi-milli,
Əməller sərnigun oldu?
Səbəb boynu yoğun oldu!

Neçin məşrutə bağlandı,
Müzəvvirlər qoçaqlandı,
Qarınlar doydu, yağlandı,
Vətən darülcünün oldu?
Səbəb boynu yoğun oldu!

Qəsəm etdi inandırıldı,
Neçin rəyin dolandırıldı,
Özün dünnyaya andırıldı,
Mütii-nafsi-dun oldu?
Səbəb boynu yoğun oldu!

Nədən ləgv oldu peymanlar,
Verildi odlu fərمانlar,
Bütün odlandı quranlar,
Cinayət rəhnümən oldu?
Səbəb boynu yoğun oldu!

Nədən qalxışdı xulqanlar,
Satıldı pula imanlar,
Töküldü bigünah qanlar,
Ürəklər lağənən oldu?

Səbəb boynu yoğun oldu!

Nə üçün susdu natiqlər,
Alındı hebsə sadıqlər,
Fəqət bəzən münafiqlər
Varib nurlülyun oldu?
Səbəb boynu yoğun oldu!

Nədir təkfiri "Əxbər" in,
Nədir təhqiri "Əbrar" in,
Nədir təqsiri "Əhrar" in,
Ki, böylə qorqi-xun oldu?
Səbəb boynu yoğun oldu!

Qüruri-intihasından,
Həyə qılmaz adasından,
O "keyfi-mayışa"sından
Neçin "layəsolun" oldu?
Səbəb boynu yoğun oldu!

İSTİQBAL BİZİMDİR

Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyət!
Bizim qazqanda hərgiz oynamaz keşgiri-hürriyət!

Həni, dəson: "Girizandır vətəndən leyli-istibdad"?
Məgər görməzmisən ətrafi tutmuş xeyli-istibdad?
Bu gün İranı yeksər qaplamışdır seyli-istibdad?
Yazılıq! Ölçməkdədir xuni-cəhəni geyli-istibdad,
Hələ Təbrizdə var iştehayı-meyli-istibdad!
Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyət!
Bizim qazqanda hərgiz oynamaz keşgiri-hürriyət!

Dəmə: "TİĞİ-RƏŞADƏT XİYRƏSАЗI-ÇEŞMİ-İMKANDIR!"
De kim: təkfır üçün tığı-zəban hər yerde bürrandır!
Deyon kafir müsəlmənə sanır kəndi müsəlməndir;
Bu gün həq söyləyən har kes olursa küfre şayandır;
Gözəl bir əsrdir: qəhti-şüurü əqlü irfandır!
Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyət!
Bizim qazqanda hərgiz oynamaz keşgiri-hürriyət!

"Mücahid qalxızıb, dəson, şükuhin mülki-İranın" –
Buna təmkin edərəm çakarəni şahi-İranın?
Buna razı olurmu qeyrəti, namusu əyəmin?
Bu yol bir şanlı qurbangah dır insafın, imanın!
Nə iman vəqtidir?! Ancaq gözət xeyrin cibidənən!
Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyət!
Bizim qazqanda hərgiz oynamaz keşgiri-hürriyət!

Əvət, "səhərayı-İran doğrudan bir odlu meydandır",
Faqət ol odlu meydanda duran bir şiri-ğorrəndir,
Vəli, min hiyləgor, tülüksüfat hər yan nümayandır,
Yatıb iranlılar, nagah görərlər ölkə virandır,
Hələ qoy söyləsinlər də – mücahid namüsəlməndir,
Hələ qoy eyləsinlər büsbütün təkfiri-hürriyət!
Desinlər də – bizi lazımlı deyil tömiri-hürriyət!

NEYLİYİM, ALLAH! BU URUS BAŞDILAR

Neyliyim, Allah! Bu urus başdilar
Bilməyirəm hardan aşib-dasdalar?!
Ölkədə gündən-güna çoxlaşdilar,
Hər əmələ, hər işə çulgaşdilar,
Qoymayan, ay köhnələr, ay yaşadilar!
Heyvərlər hər yerə dırmaşdilar!

Hər biri min guna iş icad edir,
Məclis açıb nitqlər irad edir,
Şia ikən sünələri şad edir,
Sünni ikən şıxaya imdad edir,
Sanki bular bir-bira qardaşdilar,
Yoxdu təəssübleri, çəşbaşdilar!

Heç biri öz mazhəbinin hörmətin
Gözləməyir, gözləyir el qeyrətin;
Cümlesi bir yolda qoyub niyyətin,
Xoşlamayırlar atalar adətin;
Cünki na sünni, na qızılbaşdilar,
Bir yava şeydir bu başı daşdilar!

Əmr təəssüb ola bütlan neçin?
Sünni deyə şıllərə can neçin?
Şia bilə sünənni insan neçin?
Bırloşə yəni bu müselman neçin?
Hümmət edin, din gedir, ay başdilar!
Qoymayan aldatdı bizi saçdilar!

İndi ki, duydug buların niyyətin –
Cəhd eləyin pozmağa cəmiyyətin!
Bunları pozmaq bizi olmaz çətin;
Harda ki, gördüz oxuyun lənətin
Hökəm eləyin, küfrə ulğasdilar,
Dini-xudadan qırılıb qaşdilar,
Cümlesi kaflırlara yoldasdilar,
Cünki təəssübleri yox, çəşdilar!

MƏNİMKİ BELƏ DÜŞDÜ

Qəm rahnümun oldu, mənimki belə düşdü!
Dil vörteyi-xun oldu, mənimki belə düşdü!
El döndü cünun oldu, mənimki belə düşdü!
Tale mənə dun oldu, mənimki belə düşdü!
“İqbal zəbun oldu, mənimki belə düşdü!”

Sən, Məmdəli, qorxma!
Qəm çəkmə, darixma!
Dövran özünüdür!

Qasfilmişəm əhvalıma sövdayı-sərimdən,
Sövdayı-sərim etdi məni tacı-zərimdən,
Rişəm kəsilmiş demə kəskin təbərimdən,
Məsrutayı salmaqdə ikən mən nozərimdən –
Ol nurluyun oldu, mənimki belə düşdü!
“İqbal zəbun oldu, mənimki belə düşdü!”

Sən, Məmdəli, qaçma!
Naəhlə əl açma!
Meydan özünüdür!

Heç faidəbəxş olmadı tədbirlərim, heyf!
Keşf oldu bütün aləmə təqsirlərim, heyf!
Bərəks əsar eylədi təbirlərim, heyf!
Altadmadı bu milləti təzvirlərim, heyf!
Yıldızdakı... Yıldızdakı təmirlərim, heyf!
Həp kün-fəyakun oldu, mənimki belə düşdü!
“İqbal zəbun oldu, mənimki belə düşdü!”

Sən, Məmdəli, bərk dur!
Torbaları doldur!
Xırman özünüdür!

Şeypur deyil, təbl deyil, sur çalındı,
Əks eylədi surun səsi hər qəlbə salındı,
Bir şəbdə otuz illik ümuratım alındı,
Osmanlıların şahı vətəndən qovalandı,
İş döndü oyun oldu, mənimki belə düşdü!
“İqbal zəbun oldu, mənimki belə düşdü!”

Sən, Məmdəli, qorxma!
Qəm çəkmə, darixma!
Tehran özünüdür!

Sən vur işini, durma geri məkrü hiyəldən!
Mən qopladığım şeyləri hap qaplırlar əldən,
Bunlar keçər, amma hələ var qorxum əcəldən...
Sən qarnı yoğun bir şey idin ruzi-əzəldən,
Boynun da yoğun oldu; mənimki belə düşdü!
“İqbal zəbun oldu, mənimki belə düşdü!”

Sən nehrəni çalxa!
Heç baxma bu xalxa!
Ayran özünüdür!

Etdim qəsəm, amma özümü səhvə sandım,
Kamil paşalar cide edən fikrə inandım,
Baxdım sənə öz əhdimi, peymanımı dandım,
İllərcə, zamanlarca, bu gün dəndığım andım.
Tarixi-qürün oldu, mənimki belə düşdü!
“İqbal zəbun oldu, mənimki belə düşdü!”

Sən, Məmdəli, qorxma!
Qəm çəkmə, darixma!
Meydan özünüdür!

Məzlümlərin tutdu məni ahi axırda,
İncitdi xəyanətlərim allahı axırda,
Oldum Salanik qəlesinə rahi axırda,
Mənfalar ara türklərin şahı axırda,
Məcburi-sükün oldu, mənimki belə düşdü!
“İqbal zəbun oldu, mənimki belə düşdü!”

Qaç, Məmdəli, durma!
Çox sinənə vurma!
Məndən götür ibrot,
Sülh eylə, qudurma!
Vallah və billah,
İnsansan, inan, ah,
Fərman gedər əldən,
Saman gedər əldən,
Yalnız nə ki, Tehran,
Iran gedər əldən!

SATIRAM

Moldayı, salmadı el dil boğaza...
Eybi yox, gərçi qoyulduq loğaza,
Yaz bu elanımı da bir kağıza:
Açmışam Reyde geniş bir mağaza,
Çox ucuz qiymətə hər şey satıram,
Ay alan! Məmləkəti-Rey satıram!

Mağazamda tapılır hər cüra zad:
Camı-Cəm, rəyəti-Key, təxti-Qubad;
Gərçi bazarımı etməkdə kəsad
Səy edir bir para İranı najad,
Leyk mən baxmayıram, hey satıram!
Ay alan! Məmləkəti-Rey satıram!

Nə gərəkdir mənə bir munca ümur
Ki, edə qəlbim bihisşü hüzur?
Babama vermedi əl "abəki-sur",
Deyiləm naxələfū nabəşür.
Qəsri-Şirin, əsori-Key satıram!
Ay alan! Məmləkəti-Rey satıram!

İstəməm nuri, qaralıq sevirəm,
Mülki-İranı dumanlıq sevirəm,
Boşlayıb şəhri yabanlıq sevirəm,
Bəsdi şahlıq, dəxi xanlıq sevirəm,
Səbzəvar ilə Məyamey satıram!
Ay alan! Məmləkəti-Rey satıram!

Söz mənim, ev mənim, əsrar mənim,
Ərzü namus mənim, ar mənim,
Mal mənim, məsləhəti-kar mənim,
Satıram, dövləti-Qacar mənim,
Kimi nə dəxli ki, mən şey satıram?!

Ay alan! Məmləkəti-Rey satıram!

Şah məşruto-pənah olmaq işə,
El qoyan væzlə şah olmaq işə,
Guş bir əmri-süphə olmaq işə,
Şah olub homdəmi-ah olmaq işə
Xan olub, nuş elayıb mey, satıram!
Ay alan! Məmləkəti-Rey satıram!

ÇATLAYIR, XANBACI, QƏMDƏN ÜRƏYİM

Çatlayır, Xanbaci, qəmdən ürəyim,
Qavışıb lap açığımdan kürəyim.

Nola bir evdə qoyaydız qarabaş,
Verməyəydiz məni bu əbləhə, kaş!

Mən ki, damdan, bacadan baxmaz idim,
Su kimi hər torafə axmaz idim.

Hərzə-hərzə danışb gülməz idim,
Ər nə şey olduğunu bilməz idim;

Oturub ac komasında atamın,
Biş-düşün hazır edərdim anamın;

Bitleyərdim nənəmin baş, yaxasın,
Yamayardım babamın çul-çuxasın,

Tez durub sübh sağardım inəyi,
Xansənəmdən diləməzdim köməyi;

Neyləyirdim bəzəyi ya düzəyi?
Dama, divara yapardım təzəyi.

Atam əllaf, babam dülğər idi,
Qardaşım culfa, emim kargər idi,

Xanbibim falçı, nənəm bağ toxuyan,
Bızdır, haşa, yox idi bir oxuyan!

Evimizdə var idi hər nə desən:
Qatıq, ayran ilə qaymaq, nə yesən!

Nə bilirdik nə zohirmardi kitab?
Biz olan evdə haçan vardı kitab?



Sübh olunca gecəcər dängə kimi,
Yamayıy, qır qır eñin qapqa kimi

Şəh öxümüs dlu, yəzənmiş da atam!
İlf deyil, qəbilək azamus, da atam!

Büsbütün gül kimi insanlardıq,
Nə müəllim və nə dərs anlardıq.

Dəftərin andırı qalmış sözünü
Eşidib görməmiş idik üzünü.

Boylə bir tərbiyəli evdə müdam
Bəslədiz mən kimi bir sərv-i-xüram.

Vay o gündən ki, məni ad elədiz,
Elə bildiz də ki, dilşad elədiz.

Mən də sandım ki, dönüb bəxtəvərə, –
Gedirəm bir nəfər insana ərə.

Nə bilim boylə də insan varmış,
Şəkli-insanda da heyvan varmış.

Ər oxurmuş da, yazarmış da, atam!
Ər deyil, möhlik azarmış da, atam!

Ər deyil, şair imiş xanəxərab!
Fikri yazmaq, oxumaq, şüglü kitab...

Saldız axırda yaman hala məni,
Ərə verdi də bu qəffala məni.

Gah yazır, gah oxuyur, gah danışır,
Gündə bir hərzə kitabnan tanışır;

Gah gedir fikrə, bərəldir gözünü,
Məhv olur oylə ki, bilmir özünü;

Sübh olunca gecələr darğa kimi,
Yatmayırlı, qır-qır edir qarğası kimi;

Gah da bir yatsa da vəqtində əgər,
Çəkməyi yuxladığı bir o qədər.

Qəflətən bir də görürsən ki, durur.
Yandırıb lampanı çılpaq oturur;

Başlayır yatdiği yerde təzədən
Oxuyub yazmağa bir də təzədən.

Belə od olmaz, atam, boyla alo!
Od deyil, yanğı deyil, lovdur, lo!

Gah görürsən ki, miz üstə yixılır,
Baxıram halına qəlbim sixılır;

Bir qarandaş, bir-iki parə kağız
O qədər çəkmir – olur qarə kağız.

Xeyrini, şərrini qanmir bu kişi!
Yorulub bircə usanmir bu kişi!

Bizim evdə baxasan hər tərəfə –
Taxçaya, boxçaya ya kim, irəfə –

Görəcəksən bütün işqabda kağız,
Kasada, nimçədə, boşqabda kağız;

Yığılıb dağ kimi hər yanda kitab,
Evdə, dəhlizdə və eyvanda kitab.

Deyirəm, ay kişi, bir gəl özünə,
Bu nə işdir, a kül olsun gözünə!

Bu əməl etdi səni xanəxərab,
Pulların döndü bütün oldu kitab.

Oxuduqca gözünün qarəsini
Aparır, tap başının çarəsini.

Pul gedir, tabü təvanın da gedir
Üstəlik bir quru canın da gedir.

Kəsbkarlıqdan əlin çıxdı, usan!
Ər olan yerdə görüm yox olasan!

NEÇİN VERMƏYİR?

Bircə bu məşrutəni şah neçin verməyir?
Gah verir filməsəl, gah neçin verməyir?

Gərçi bu gün şah bizim başımıza sayodır,
Nami-hümayunu hər mətləbə pirayədir,
Leyk bu ancaq həman gördüyüünüz qayədir, –
Hər səso bir səs verir, kəndsi bimayədir,
Yoxsuzu olmaz demək – var... neçin verməyir?
Bircə bu məşrutəni şah neçin verməyir?

Hərəzə danışma, kişi, gözlə adəbi zinhar,
Şahımızı bilmə çox oyla soñahatı-şiar,
Əqli-səlim əhli dir büsbüütün ali-Qacar,
Verməyir, elbəttə, bir hikməti var, sırrı var.
Yoxsa bu keyfiyyətə rah neçin verməyir?
Gah verir filməsəl, gah neçin verməyir?

Yox bu işin başqa bir hikməti, ya mikməti,
Əyri otur, düz danış, vazeh edək söhbəti.
Bir kərə al boyununa var yazuğın nikbəti.
Şah cəvənbəxt işə bəs na sabob milləti
Həftədə bir aldadır, gah neçin verməyir?

Bircə bu məşrutəni şah neçin verməyir?
Gah verir filməsəl, gah neçin verməyir?

DOĞRUDAN DA, MƏMDƏLİ, QEYRƏT HƏLAL OLSUN SƏNƏ!

Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!
Bağı-şəhdə etdiyin işrot həlal olsun sənə!
Əhlinə şah olduğun dövlət həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Oldun ol gündən ki, malik rütbəyi-əcdadına,
Düşmədi el qayğıından başqa bir şey yadına,
Ədlü dada dad verdin, yetsin allah dadına!
Yaxşı bir şöhrət qazandın adına, övladına;
Getdiyin yol, tutduğun niyyət həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Afərinlər doğru yollu verdiyin peymanlara,
Əhdini ifa üçün sadir olan farmanlara,
Haftədə bir, ayda bir and içdiyin quranlara,
Aqibət hər səmtdən cəlb etdiyin mehmanlara;
Çəkdiyin bu xani-biminnət həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Müstəqillən hökmürəni olduğun İranına
Hənki xidmətdən saqındın ta toxunsun qanına?
İndi bir İran deyil, aləm güvənsin şanına...
Namına, namusuna, insafına, vicdanına...
Əqli-vicdan verdiyi qiymət həlal olsun sənə!
Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!

Altı min ildən bəri mövcud olan bir məmləkət
Görəməmişdi sən kimi bir şahi-vala-mərtəbət:
Niyətin saf, etiqadın pak, qəsdin məsədət,
Millətin şad, ölkən abad, ümdə fikrin mərhəmət...
Qoyduğun tac, örtdüyün xələt həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Arslanlar boynuna saldırdığın zəncirler,
Namvərlər qətlinə çökdirdiyin şəmsirlər,
Atəşi-qəhrü qazəblə yaxdığın təmirlər
Vəsfa şayandır, həqiqət, etdiyin tədbirlər...

Ümmi-Xaşan oğlu, bu qeyrət həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!

TƏRANEYİ-ƏSİLANƏ

Nə soxulmusan arayə, a başı bələli fələ?!
Nə xəyal ilə olubsan belə iddəali, fələ?!

Sənə dinmədikcə, əbləh, azixib yoluñ çəşirsan,
Qapıda dayanmayış da zala doğru dırmaşısan,
Qara fəhlə olduğunda bəy yaxla çulgışısan,
Bəyə bizdə görməyırsan bu qədər cəlalı, fələ?!

Nə çığır-bağır salırsan, yorulub usanmayırsan,
Ədəb ilə öz məqamın tanıyıb dayanmayırsan,
Hələ köhnə paltarından qızarıb utanmayırsan,
Başına qoyub galırsan yekə bir motalı, fələ?!

Buna bax, bu sir-sifstələ dənişir da bir ibarə!..
Gözüm ağrıyrı edəndə bu qırılmışa nəzarə...
Gətirib buraxdı kimlər buları bizim diyara?
Nə bilim haralı kasib, nə bilim haralı fələ?!

Belə idi adət əvvəl? Bəyə yalvardı kasib,
Nücəbaləri görəndə ayağa durardı kasib,
İki qat olub ədəblə bəyə baş vurardı kasib,
Var idi vəfali kasib, var idi həyali fəhlə!

Dəyişib zəmanə indi, dolanıb bütün ümurat,
Ayağı cariqilər da gəlib isteyir müsavat,
Belə əsrərə mösiət biza xoş keçərmi, heyhat!
Ayılıb yatan cəmaət, göz açıb qapalı fələ!

Ada, fəhlə, sən get əlləş, sənə günlərin ay olsun,
Get olarla söz danış kim, sənə fəqrədə tay olsun,
Başəriyyət aləmində nəyinə görə pay olsun?
Bu deyilmə baş-qulağın, a başı havalı fələ?!

Başəriyyət axtarırsan, hani rütbəvü cəlalın?
Mədəniyyət axtarırsan, hani pulu-mülkü-malin?

Əzəmiyyət axtarırsan, hani xalisən, mənalıñ?
Hani taqə-taqə şalın, a cırıq çuxalı fələ?!

Danışırsan azığın-azığın, hani qasıri-zərnigarın?
Hani Anna tək barışınan, hani Sonya tək nigarin?
Hani məclisi-qumarın, rüfəqayı-meygüsərin?
Hani nəşəyi-xumarın, a qalın qafalı fələ?!

Əgər istəsəydi allah, ki səni edəydi məqbul,
Bizə verdiyi tək, əlbət, sənə həm verərdi pul-mul.
Di utan ləyaqətindən, bari olma bunca məchul!
Quru-boş el ilə umma özünə kəməli, fələ!

Qələt eylə, etmə bir də belə boş xəyalı, fələ!
Dur itil, cəhənnəm ol, get, ürəyim daralı, fələ!

BƏZİ YERLƏRDƏ TƏSADÜF OLUNUR AŞA, ƏTƏ

Bəzi yerlərdə təsadüf olunur aşa, ətə.
Müftə görçök tuturam kəndimi bozbaşa, ətə!

Deyirəm, kaş qonaqlıq olan evlərdə bütün
Yeyib-içməkdə başım bənd ola, çulğşa ətə!

O qədər xoşlanıram tüstüsü çıxcaq kababin –
Ac pişik tek cumuram sövq ilə birbaşa ətə!

Görürəm ta əti qəssab dükanında asılıb,
Az qalır it kimi nəfsim hürə, dırmaşa ətə!

Nuş olur canıma ət, xaso o həngamədə kim,
Mən yeyəm, xırda uşaqlar baxa, aqlaşa, ətə!

Əti çox istəyirəm, leyk pulu ondan çox.
Nola, quzğun kimi ta müftə qonam laşa, ətə!

Xərc edir bir para əşxas pulun bayramda
Zəfəranaya, yağı, razyanaya, xəşxaşa, ətə!

Filhəqiqət yeməli şeydir əger pulsuz ola,
Yaramır pul verilə hər quruya, yaşa, ətə!

Pulu ancaq yaraşır çinleyəsən sənduqə,
Nə ki, xərc eyləyəsən millətə, dindəşə, ətə!

Oylə zəhləm gedir, allah da bilir, millətdən,
Oluram süst adı gəlcek, dönürəm daşa, ətə!

Adı pulsursa pulun, leyk özü can yonqarıdır,
Vermək olmur qohuma, qonşuya, qardaşa, ətə!

Verərəm dinimi, imanımı, əmma pulum
Vermərəm "Bəhlul" ağa, arxayın ol, aşa, ətə!

RƏDD OL QAPIDAN, AĞLAMA ZAR-ZAR, DİLƏNCİ !

Rədd ol qapidan, ağlama zar-zar, dilənci!
Vaqqıldama bayquş kimi, idbar dilənci!

Bu məclisimiz məclisi-ehsandır əgərçi,
Düzdüklerimiz neməti-əlvəndir əgərçi,
Ehsan füqəra kəsləroş şayandır əgərçi,
Bir adəti-ırsiyyə dəxi var, dilənci!
Rədd ol qapidan, ağlama zar-zar, dilənci!

Dövlətlilərəz, məqsədimiz eyşү sofadır,
Mehmanlarımız büsbüütün ərbəbi-qinadır,
Kökdür, yekədir, boynuyوغundur, nücobadır,
Bəydir, ağadır, ağızı dualı üləmadır,
Bışmışlırmız min cüru ləzzətli qıdadır,
Dikmə gəzünə motbəxa, biar dilənci!
Rədd ol qapidan, ağlama zar-zar, dilənci!

Dəxli biza nə boşda qalib dəstü-sualın?
Yainki acımdan mələşir əhlin, oyalın?
Bax, bax, necə çirkindir o mənhus cəmalın!
Hax-tüp üzüna, surəti murdar dilənci!
Rədd ol qapidan, ağlama zar-zar, dilənci!

Dövlətli neçin sərf edib öz bezlü səxəsin –
Əyani qoyub, doydura şəhrin füqərasın?
Töksün görüm allah üzünün şərmü hayasın!
Əl çək yaxamızdan, itil, idbar dilənci!
Rədd ol qapidan, ağlama zar-zar, dilənci!

Bir dəfə fəqir olduğunu anla da, zinhar,
Dövlətlilərin bışmışına olma həvəskar,
Yoxsa yeməyə bir zadın, Öl, canını qurtar!
Etmə bu qədər bizləre azar, dilənci!
Rədd ol qapidan, ağlama zar-zar, dilənci!

Fəqr əqli qənilərlə mülaqat edə bilməz,
Dövlətiyə insanlığın isbat edə bilməz,
Dövləti fəqir ilə müsavat edə bilməz,
Nöqsan getirər şəninə bu kar, dilənci!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənci!

GİLEY, YAXUD UMU-KÜSÜ

Get-gedə, "Zənbur" ağa, sən də çəşirsan deyəsən?!
Gah da bir məzhəbə, dina sataşırsan deyəsən?!

Sən düz adəmsən əgor sonda bu tədbir nadır?
Jurnalça çəkdiyin ol çalmalı təsvir nadır?
Qollarından sarılan kimdir, o zəncir nadır?
Dinmədikcə sənə sərhəddən aşırsan deyəsən?!
Gah da bir məzhəbə, dina sataşırsan deyəsən?!

Nədir ol həlqeyi-zəncirdə bir para süvər?
Kimi ləri göstərir yarlıq dərinindəkiler?
Şəkli-islama gülən kimdir o ifritsiyər?
Sən bu raftar ilə bizdən uzaşırsan deyəsən?!
Gah da bir məzhəbə, dina sataşırsan deyəsən?!

Açmağa bir para əsrarı edib səyyü təlaş.
Çalışırsan ki, bizə təng ola ta rahi-moşa?
Bu qəder etmə cəsarət, özünü gözlö, yavaş!
Daymadıkcə kefina lovgalaşırsan deyəsən?!
Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!

Sən bu şəkl ilə bütün xalqı oyadın da deyək,
Bizi mənfur eləyib bir yana qatdin da deyək,
Sənə nə xeyr olacaq bizləri atdin da deyək?
Boş yero boyılə bizimlə dalaşırsan deyəsən?!
Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!

Məzhəkə jurnalın əvvəl bizə, ibrottdi, dedin,
Bir para şəxşə sataşdin, bu nəsihottdi, dedin,
Bizi qatdin işə, bir növ zərafətdi, dedin,
Indi amma dəxi ciddən savaşırsan deyəsən?!
Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!

Şəxsi-islamın əgor biz qolunu bağlamışıq –
Nə günah eyləmişik? Millət üçün ağlamışıq...

Hifz edib məzhəbi, şeytanı yaxıb, dağlamışıq.
Bizi gördükdə müqəssir dolaşırsan deyəsən?!
Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!

Biz ağər olmasaq, islama nigəhban kim olar?
Beş gün ötməz ki, bu bağın gülü reyhani solar,
İxtiraati-şəniə bütün islama dolar,
Leyk sən anlamayıb işdə çəşırsan deyəsən?!
Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!

Asta-asta dəbərib qurdalaşırsan deyəsən?!
Bəzi əfsanəcılərlə yanışırsan deyəsən?!
Büsbütn məfsədələrlə bulaşırsan deyəsən?!

Ay balam, eybini qan!
Bir həya eylə, utan!
Yoxsa takfir edərik
Lapca risva olasan!

DUR QAÇAQ, OĞLUM, BAŞ-AYAQ QANDI BU

Vah!.. bu imiş dərsi-üsuli-cədid?!
Yo...x! Yo...x! oğul, məktəbi-üsyəndi bu!
Molla deyil bundakı təlim edən!
Əlhəzər et, bir yeni şeytəndi bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!

Gör necə alt-üst eləyib şeyləri:
Döndərib "a-ba"-ya "əlif-beý"-ləri,
Bidətə bax "ya" oxudur "ey"-ləri,
Sanki hürufat ilə düşmandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!

Diqqət edib baxsan ağər dərsinə –
Hər sözü təlim eləyir tərsinə;
Dəyməz o bir paslı dəmir ərsinə –
Min də desə dürçi-zərəfşəndi bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!

Verdiyi dərsi uşağa yazdırır,
Hüccə demir, hər əməlin azdır,
Gah oxudur, gah çıxarıb gözdirir.
Bir demir övladı-müsəlmandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!

Bir də görürsen ki, olub heyvərə –
Əlli uşaq banladı birdən-birə,
Dərs demə, gülməli bir məsxərə!
Molla demə, məsxəracübəndi bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!

Düz yeri bir yupyumuru şey qanır.
Həm də deyir sutkada bir fırınlar,
Ay dolanır, göy dayanır, gün yanır.
Kafirə bax, gör nə bədiməndi bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!

Bundan əzel boylə deyildi səyaq,
Dərs oxudan mollada vardı ləyaq.
Molla qoyardı başına şış papaq;
Oylə ki, bir fazili-dövrəndi bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!

İndi bütün iş dolanıb lağlağa,
Dərs oxudur hər başı fəşli çığa,
Etdiyi tadrisi ilan-qurbağa,
Dərs deyil, hərzəvü hədyandi bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!

Mən dəyişib siveyi-əcudadımı
Boylə oda salmaram övladımı,
Eyləmərəm dinsiz öz əhfadıım!
At çölə getsin, nə dəbistəndi bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!
Elm adına bir quru böhtəndi bu!

Nifrətə şayəndi bu!
Hərzəvü hədyandi bu!
Müslimi kafir qılan
Xaneyi-küfrəndi bu!

"GÜLÜSTAN" İ - SƏDİDƏN BİR
HEKAYEYİ-MƏNZUMİYYƏYƏ
BƏNZƏTMƏ

Yeki pürsid əz an şəh küştə forzənd,
Ki, ey Əbdalhəmid əz-to xirədmənd;
Səfarətxanəra mənzil güzidi,
Çera tən dədo bər mellət, nəzbədi?
Bessevdayı-Qrim əz-Rey gozəti,
Çera dər-bağı-şəh rahət nəgoşti?
Begoft: ahvalı-ma bərfi-cəhanəst,
Gəhi cün yəx, gəhi abi-rovənəst,
Gəhi bər toxtı-cəbbarı nəşnim,
Gəhi dər-ğürbət andər ca gozinim.
Mənū-Əbdalhəmid ər zende manım,
Becani-mellət atəş bərfoşanım.

BƏSDİR, BU QƏDƏR BAŞLAMA FƏRYADƏ, ƏKİNÇİ!

Bəsdir, bu qədər başlama fəryadə, əkinçi!
Qoyma özünü tülkülüyə, adə, əkinçi!

Bir üzrlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu kəc burma qapımda,
Gahi başına, gah dösüna vurma qapımda,
Lağv olma, adəb gözlə bu məvədə, əkinçi!
Lal ol, a gədə, başlama fəryadə, əkinçi!

Xoş keçmədi il çölliyyə, dehqanə, nə borcum?
Yağmadı yağış, bitmedi bir danə, nə borcum?
Əsdi qara yel çaltıyə, bostanə, nə borcum?
Getdi mənə nə fohləliyin bادə, əkinçi?!
Lağ-lağ danişib başlama fəryadə, əkinçi!

Aldı dolu əldən sərū samanını, neylim?
Yainki çayırkı yedi bostanını, neylim?
Verdin keçən il borcuna yorğanını neylim?
Ol indi palaz satmağa amadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Söz açma mənə çox çalışıb, az yemeyindən,
Canın bəcəhənnəm ki, ölürsən, demayındən!
Mən gözləmənəm, buğda çıxar, ver bəbəyindən!
Çeltik də gətir, arpa da, buğda da, əkinçi!
Yoxsa soyaram lap derinini, adə əkinçi!

Sən hey de yoxumdur, çıxarıb canımı, allam!
Vallahi oyub dideyi-giryani, allam!
Şallağa tutub peykəri-üryanını, allam!
Öz halını sal indi özün yado, əkinçi!
Lağ-lağ danişib başlama fəryadə, əkinçi!



Meyvə, meyvəsiz bitməz, olur samanı nohutum;
İşin bəzədi halatı bəzədi, əkinçi!

Cütçü babasan, buğdanı ver, dari yeyərsən,
Su olmasa, qışda əridib qarı yeyərsən,
Daşdan yumuşaq zəhr nədir, mari yeyərsən,
Öyrənməmisən ət-yağı dünyadə, əkinçi!
Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!

Lakin mənim insanlıq olub vəzi-mədarım,
Bəyzadəyəm, asayışədir cümlə qərarım;
Meysiz, məzəsiz bitməz olur şamü nəharım;
İştə belədir haləti-bəyzadə, əkinçi!
Bəyzadələrin rəsmi budur, adə, əkinçi!

NƏDİR AYA, YENƏ ÜŞYANLARI İRANLILARIN?

Nədir aya yenə üşyanları iranlıların?
Başladı cünbüşə tüğyanları iranlıların,
Nəqzi-əhd eylədi əyanları iranlıların,
Dərhəqiqət pis imiş qanları iranlıların!

Yansın iranlıların arxası, yandı ciyərim!
O yetim Məmdəlidən var yenə bir pis xəberim:
Bələ derlər ki, qoyub təxti qacıb tacı-sərim,
Sığımış konsula xaşanları iranlıların,
Dərhəqiqət pis imiş qanları iranlıların!

Əhli-İran bu qədər bişərəf olsun, nə üçün?
Düşməni-tərzi-ümürü-sələf olsun, nə üçün?
Yeni Osmanlı kimi naxələf olsun, nə üçün?
Bata, ya rəb, görüm İranları iranlıların!
Dərhəqiqət pis imiş qanları iranlıların!

Üçəcə il qoymadılar təxtidə rahət yaşasın,
Bir doyunca çıxarıb kef, edib işrət yaşasın,
Ta onun sayeyi-ədlində bu millət yaşasın,
Olsun asudo müsələmanları iranlıların,
Dərhəqiqət pis imiş qanları iranlıların!

Neyləmişdi siza, yahu, bu başıdaşı yetim?
Ya nə vicdane dəyər bir işə çulğasıdı yetim!
Hərə bir hoqqa çıxardız, karixib çəşdi yetim,
Dedi, çıxsın dəxi qoy canları iranlıların!
Dərhəqiqət pis imiş qanları iranlıların!

Sizə öz şəninə şayəstə kərəm etmədimi?
Hökəm məşruteyi-İranı rəqəm etmədimi?
Xətti-qurəni öpüb yadi-qəsəm etmədimi?
Niyə bas olmadı imanları iranlıların?
Dərhəqiqət pis imiş qanları iranlıların!

Bilmirəm, andıra qalmış bu nə hürriyyət idi?
Haradan çıxdı bu söz, ya bu necə səhəbat idi?
Ölkəmiz altı min ildən bəri bir cənnət idi,
İndi qan-qan deyir insanları iranlıların,
Dərhəqiqət pis imiş qanları iranlıların!

Hələ iranlıların bir o Sipəhdarına bax!
Bəxtiyari elinin rütbəli Sərdarına bax!
Bir, sən allah, buların şah ilə rəftərinə bax!
Bu da eyanları, ərkənləri iranlıların!
Dərhəqiqət pis imiş qanları iranlıların!

Başına cəm eləyib hər biri bir xeyli sırah
Ki, nə var? Məmdəli, düş təxtdən, olma bizi şah!
Etidilər üç günün ərzində bütün əmri təbah,
Qaçdı, – ax-vay! – deyə sultانları iranlıların.
Dərhəqiqət pis imiş qanları iranlıların!

Bundan əvvəl bu gözəl ölkədə canlar var idi,
Yaxşı-yaxşı qocalar, adlı cəvənlər var idi,
Şahı haq zilli bilən sevgili xanlar var idi,
İndi Yefremlər olub xanları iranlıların,
Dərhəqiqət pis imiş qanları iranlıların!

Bir də, yahu, nə gərək el qarışa şah işinə?
Göz açıb diqqət edə gah özüne, gah işinə?
Şah olan kəs olur ancaq özü agah işinə –
Yoxsa hər silsiləcünbanları iranlıların?
Dərhəqiqət pis imiş qanları iranlıların!

Şah bilər ölkədə hər nə götürər, hər nə qoyar,
Gah cibin, gah dörisin hər kimin istərsə soyar,
Baş kasər, ev dağıdar, can çıxarar, göz də oyar –
Min də çıxsa göye əfşanları iranlıların...
Bəcəhənnəm ki, yanır canları iranlıların!
Şahın öz əbdiidir insanları iranlıların!
Dərhəqiqət pis imiş qanları iranlıların!

VAİZ, QƏLƏM ƏHLİN YENƏ TƏHQİR ELƏYİRSƏN

Vaiz, qələm əhlin yena təhqir eləyirsən!
Ey əbri-siyəh, nuri nə təstir eləyirsən!

El cümlə dönüb olsa da kafir işin olmaz,
Təzvirini kim ki, duya tekfir eləyirsən!

Lən eyləyərək qasibə məxluqu soyursan,
Fani deyərək aləmi temir eləyirsən!

Gördüm yuxuda bağı-behiş içrə gəzirsen,
Insaf!.. Bunu sən necə tebir eləyirsən?

Tərk eylə riyani ki, riya şirkə-xəfidir,
İşbu sözü kəndin belə təqrir eləyirsən.

Mən məkrini hiss etməyə meyl etmədim əsla,
Kəndin dili-həssasımə təsir eləyirsən!

Bizdən gözünü yiğ ki, sənə aldanan olmaz,
Get onları xam tovla ki, təzvir eləyirsən!

FÜZULİYƏ BƏNZƏTMƏ

Məndə ar olsayıd ölmək ixtiyar etməzmidim?
Abrunun nolduğuñ bilseydim ar etməzmidim?

Gər şüurum olsa idi dustü düşmən bilməyə, –
Şəpsalı, Fəzlüllahı işdən kənar etməzmidim?

Anlasaydım Əsədin fikrin, Sipəhdarın işin, –
Onları məqtülü-tiğ-i-canşıkar etməzmidim?

Xaki-İranın mənə bir guşəsin versəydiłər, –
Kəndimi Əbdülhəmid tək böxtiyar etməzmidim?

Bilsə idim el məni axır belə müflis qovar, –
Var-yoxu dərcib edib əvvəl fərar etməzmidim?

Mülki-İranın düşünəydim əlimdən getməyin, –
Var ikən fürsət o mülkü tarü-mar etməzmidim?

Ah, ol dəm ki, Təqizadə mənə əl vermodi, –
Mümkün olsayıdı başın təndən kənar etməzmidim?

Qoy desinlər, Məmədəli düşdü Ədes sövdəsına...
Məncili versəydiłər orda qorar etməzmidim?

BURA SAY!

Cəmaət:

– Zilli-Sultan, bura say döydürüb aldıqlarını!
Söyüb aldıqlarını, söydürüb aldıqlarını!

Zilli-Sultan:

– Tövbə, öttövbə xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

Cəmaət:

– Sən ki, Avropada idin, niyə yorta-yüyürə
Cumndun İrana, bu viranədə düşdün də giro,
Saldın axır öz əlinə özünü ağzıbirə?
Vec bitirməz sənə, dönmə dəxi daşə, dəmirə,
Boş danışma, bura say qapdırüb aldıqlarını!
Çapıb aldıqlarını, çapdırüb aldıqlarını!

Zilli-Sultan:

– Tövbə, öttövbə xəta rəhinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

Cəmaət:

– Birbəbir yadına sal cümlə unutduqlarını,
Millətin qanın alıb şışəyə tutduqlarını,
Qış üçün axtalayıb yayda qurutduqlarını,
Gözlerin kəllənə də çıxsa, qus udduqlarını!
Boş danışma, bura say öldürüb aldıqlarını!
Bölib aldıqlarını, böldürüb aldıqlarını!

Zilli-Sultan:

– Tövbə, öttövbə xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

Cəmaət:

– Əlli il ölkədə vurmuşdun, a zalim, işini,
Sən ki, hazır eləmişdin ciyini, bişmişini,

Təməin indi nədir ya qıçırdısan dişini?
Aç belindən dəxi şəmşiri-müzəffərkeşini!
Boş danışma, bura say satdırüb aldıqlarını!
Atıb aldıqlarını, atdırüb aldıqlarını!

Zilli-Sultan:

– Tövbə, öttövbə xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

Cəmaət:

– Əhli-İranı uşaqqırdır deyə salız beşiyə
Ki, məbəda aylılıb ağlaya, durduz keşiyə,
Taki, açdı gözün iranlı, soxulduz deşiyə,
İş çətinləşdi, daduş, yiğdiğini çək eşiya!
Boş danışma, bura say asdırüb aldıqlarını!
Basıb aldıqlarını, basdırüb aldıqlarını!

Zilli-Sultan:

– Tövbə, öttövbə xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

PULA TƏVƏCCÖH

(Bənzətmə)

Nuri-çəşmanımmışan, ey pul, ya canımmışan?
 İsmatım, namusum, irzim, qeyratım, qanımmışan?
 Hörmətim, fəxrim, cəlalım, şövkətim, şanımmışan?
 Müşəffim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmışan?
 Məzhəbim, dinimmi, ayinimmi, imanımmışan?

Keçdi ömrüm şügli-təhsilinlə mövqusi-mələl,
 Dərdə düşdüm, bəstəri-həsrətdə qaldım xəstə-hal,
 Səndədir könlüm yeno etsəm cahandan irtihal,
 Son mənim ömrüm, həyatım, cövhərim, canımmışan?
 Məzhəbim, dinimmi, ayinimmi, imanımmışan?

Ah, zəlim, ah kim, oldum yolunda can fada,
 Bir doyunca qıymadım səndən alam zövqü səfa,
 İndi varisler hücumavar olub yeksər sana,
 Varisin, yaxud mənim mali-cibişdanımmışan?
 Məzhəbim, dinimmi, ayinimmi, imanımmışan?

Eyləməz varislərim mən tək səni sənduqə dərc,
 Hər biri eylər səni bir növ ilə min yerdə xərc,
 Restoranlıarda, klublarda olarsan hərcü mərc,
 Hər yetən çeynər səni, bilməm etim, qanımmışan?
 Məzhəbim, dinimmi, ayinimmi, imanımmışan?

Sevdiyim, bundan belə hini-zəvalindir sənin,
 İşbu vəch ilə könül cayı-mələlindir sənin,
 Xatırım, qəlbim, sərim vəqfi-xəyalındır sənin,
 Son məni məftün edən nazənda canımmışan?
 Məzhəbim, dinimmi, ayinimmi, imanımmışan?

Səndən el çəkməzdim olsayıdı əlimdə iqtidar,
 Lakin icbarən əcəl eylər məni səndən konar,
 Canım ağzından çıxınca söylərəm biixtiyar:
 Nuri-çəşmanımmışan, ey pul, ya canımmışan?
 Məzhəbim, dinimmi, ayinimmi, imanımmışan?

GÖTÜRÜLDÜ

Ey vay ki, heysiyyəti-millət götürüldü!
 Millətdə olan büsbütün adət götürüldü!

Yetməzdi bu kim, millatın ehərni ayıldı,
 Arif denilən bəzi füsunkarı ayıldı,
 Məcmua yazan bir para biari ayıldı,
 Şair ləqəbində neçə idbarı ayıldı,
 Yəni ki, bu əsrin bütün əşrəri ayıldı,
 Derdim, bəcəhənnəm, elin efkarı ayıldı,
 Torpaq başına, indi də tüccarı ayıldı!

Hər bir işə ol qatdı, mürəvvət götürüldü!
 Millətdə olan büsbütün adət götürüldü!

Var idi bu millətdə qabaq bir gözəl adət:
 Bir şəxsi-müsəlmən eləyən vaxtda rəhət,
 Meyyit hələ bastərdə uzansın deyə rahət,
 Qüsəl etmadən əvvəl olunurdu ona hörmət,
 Yüzlərcə edərdik ona sipara tilavət.

Hər cüzdə bir rublə çatardı biziçə ücrət,
 Bir hörmət idi bu biza, həm meyyito nisbot,
 Heyfa ki, əvaxırda bu hörmət götürüldü!
 Millətdə olan büsbütün adət götürüldü!

Tacirlərin indi doyişib tinati yekcə,
 Duymuşlar olar bızdəki niyyotları guya,
 Ehsanlar olub tərk, qazanlar sönüb, ey va..,
 Nə molla payı var, nə qonaqlıq, nə müsəmmə,
 Bişmir tarının bir tiko halvası da həttə,
 Hər fənn ediriksə işimiz tutmayırla osla,
 Ax!.. ax!.. O keçən günlərimiz noldu, xudaya!

Küfran elədik sanki bu nemət götürüldü!
 Millətdə olan büsbütün adət götürüldü!

Kim getsə idi Həccə və ya Kərbülabaya
 Zəvvar idi əvvəl o biza, ahli-duaya.

Mail o, duaya, vəli biz simü tilaya,
Görcək onu ünvan edərək bir neçə aya,
Derdik ki, gərək pak ola həmyandaki mayə
Bir xeyrli əmr idı bu biz mollarınumaya,
Heyfa ki, baxılmır dəxi nəleynə, əsayə.
Birloşdi hamı, sidqü sədaqət götürüldü!
Millətdə olan büsbütün adət götürüldü!

Şadəm gələcək günlərimiz keçsə bu nisbət,
Qorxum bu ki, gündən-güna bədər ola halət,
Bir gün gələ bidar ola bilcümələ cəməət,
Təzviri ibadətdən edə fərq bu millət,
Meydانا çıxa bizdəki hər dürlü xeyanət,
Nə töhfə gele bizlərə, nə nəzr, nə rüşvet,
Hörmət yerinə el biziə izhar edə nifret,
Hətta deyələr: - Molla, ziyafət götürüldü!
Dolma və tərək, firmiyü şərbət götürüldü!
Millətdə olan büsbütün adət götürüldü!

QEYRƏT VƏQTİDİR!

Mürtece xadimlərim! Ha, indi xidmət vəqtidir!
Yatmayın, huşyar olun, iş vəqt, qeyrət vəqtidir!

Gizli cəmiyyət yapın, möclis qurun, şura edin,
Rəşt, Zəncan irticən hər yerə icra edin,
Hər nasılə rişeyi-məşrutayı imha edin,
Heykəli-mənfuri-istibdədimi ihyə edin,
İgtişaşa başlayın, hər yerdə fürsət vəqtidir!
Yatmayın, huşyar olun, iş vəqt, qeyrət vəqtidir!

Cəhd edin göndərdiyim tehrirlər puç olmasın,
Yazdıığım, göstərdiyim təzvirlər puç olmasın,
"Məmdəli-Kazim" töken tədbirlər puç olmasın,
Verdiyim qövl, aldiğim təqrirler puç olmasın,
İndi isbatı-hüner, sidqü-sədaqət vəqtidir!
Yatmayın, huşyar olun, iş vəqt, qeyrət vəqtidir!

Sanmayın ancaq Ədesdə kefdəyəm nisan ilə,
İrtibatım yoxdur öz mülküm olan Tehran ilə,
Lafəvvallah var əlaqəm büsbütün Iran ilə,
Rəşt ilə, Qəzvin ilə, Kirmən ilə, Zəncan ilə,
Mən işi qaldırımişam, sizdən də himmat vəqtidir!
Yatmayın, huşyar olun, iş vəqt, qeyrət vəqtidir!

Sanmayın azdır bu gün İranda əvanım mənim,
Ev başı hər yerdə var minlərca dörbənim mənim,
Onlara sadir olur hər anda fərmanım mənim,
Mən bu yolda işdəyəm, var hər qədər canım mənim,
Leyk sizdən də mənə indi həmiyyət vəqtidir!
Yatmayın, huşyar olun, iş vəqt, qeyrət vəqtidir!

Bax nasıl İran bu saat halotı-böhrənadadır!
Parlamən heyrətdə, aza mərozi-tufəndadır!
Qanmayır heç kəs ki, kəsti qanda, dərya qandadır!

Müxtəsər hər vəchlə məşrutə min nöqsandadır!
Etməyin qəflət, bu fürsətdən qənimət vəqtidir!
Yatmayın, huşyar olun, iş vəqt, qeyrat vəqtidir!

Görməyirsizmi, kişi gəh söz, gəh istəfa verir,
Xeyrəsizmi mənsəbindən əl çəkir, yekcə verir?
Ya Nəcəfdən müctəhid müftə magər fitva verir?
Sanma bu fitvaya bihəqqül-əməl imza verir...
İş aparmaqın bu gün dünyada fürsət vəqtidir!
Yatmayın, huşyar olun, iş vəqt, qeyrat vəqtidir!

BİR DƏSTƏ GÜL

İranlı deyir ki, ədl ilə dad olsun,
Osmanlı deyir ki, millət azad olsun,
Zahid nə deyir? Deyir ki, qarım dolsun,
İranlı da, Osmanlı da bərbad olsun!

Tacir arayır ki, bir ticarət yapsın,
Amil çalışır bu yolda xidmət yapsın,
İş mollalarındır ki, çalsın-çapsın,
Yatsın, dursun, qüslü-cənabət yapsın.

Jurnal, qəzəta çıxır ki, millət oxusun,
Hər bir əsərindən alsın ibrot, oxusun,
Rusca oxumuşlara bu iş ar goılır,
Derlər, bunu qoy qarə cəmaət oxusun.

Zənn etme ki, zikrə, səcdəyə dalmaq üçün
Zahid yüyürər məscidə ecr almaq üçün,
Dün çaldığı səccadəyi satmış da yemiş,
İndi yüyürər əlavəsin çalmaq üçün.

DAŞ QƏLBLİ İNSANLARI NEYLƏRDİN, İLAHİ?

Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!

Bir dövrdə kim, sidqü səfa qalmayaçaqmiş, -
Bilməm belə dövrənləri neylərdin, ilahi!-

Məzlumların göz yaşı dərya olacaqmiş, -
Dəryaları, ümmənləri neylərdin, ilahi?

Səyyadi-cəfakardə rehm olmayacaqmiş, -
Ahuləri, ceyranları neylərdin, ilahi?!

Bağın, əkinin seyrini bəylər görəcəkmiş, -
Toxm əkməyə dehqanları neylərdin, ilahi?!

İş rəncberin, güc öküzün, yer özünüňkü, -
Bəyzadələri, xanları neylərdin, ilahi?!

Höküm eyləyəcəkmiş bütün aləmdə cəhalət, -
Dildadeyi-irfanları neylərdin, ilahi?!

Surtuqlu müsəlmanları təkfirə qoyan bu
Döşdükli müsəlmanları neylərdin, ilahi?!

Yaxud buların bunca nüfuzu olacaqmiş, -
Beş-üç bu sükəndənləri neylərdin, ilahi?!

Qeyrətlə danosbazlarımız iş bacarıkən, -
Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!

Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, -
Evlərdəki nisvanları neylərdin, ilahi?!

Tacirlərimiz Sonyalara bənd olacaqmiş,
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!

Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb!
Baxdıqca bu hikmətlərə heyran oluram həp!

BARIŞNALARA DAİR

Ey gül, nə acəb silsileyi-müşki-tərin var,
Ahu nəzərin var!
Vey sərv, nə xoş can alıcı qəmzələrin var,
Həm işvələrin var!
Aldatdi cavanlarımızi nazü kirişmin,
Firuzeyi-çəşmin!
Xurmayı saçında nə bəla təlxı-bərin var,
Zəhrin, şəkerin var!
Başdan ayaga şöhd kimi safsən, ey şux,
Şəffafsan, ey şux!
Amma məkəsi-nəhl kimi niştərin var,
İncə kamərin var.
Əbnayı-vəton vəqf eyləyir vəslinə canın,
Həm ruhi-rəvanın,
Hətta qocalardan da neçə bəxtəverin var,
Yaxşı xəberin var.
Etdin saçını "qufravat," vurdun üzə "rumyan" –
Cövlən elə, cövlən!
Bir ev nə münasib sənə, hər evdə yerin var,
Hər yerdə orın var.
Ancaq demə tacirlərə eşqin əsər etdi,
Divanəsər etdi.
Amillərə tüccardan artıq əsərin var,
Fəthin, zəfərin var.
Mektəblilər içrə deyil az söhbəti-ruyin,
Keyfiyyəti-muyin.
Dərsi-qəmi-əşqin oxuyan min nəfərin var,
Aşiftələrin var.
Qafqazlı müsəlmanlar edərsə səni qaib,
Fikr etmə əcaib.
Iranlı müsəlmanları tək əbdi-dərin var,
Min dərbəderin var.
Xud sanma ki, meyxanədə çoxdur sənə üşşaq,
Didarına müştəq.



Əbnayı-vəton vəqf eyləyir vəslinə canın,
Həm nəhəfəyin var.

Həttat qocalardan da neçə bəxtəverin var,
Yaxşı xəberin var.

Məsciddə dəxi bir neçə xuninciyyərin var,
Şuridəsərin var.
Bilməm nə füsun eylədin, ey fitneyi-əyyam,
Uydu sənə islam?!
Hər şəhrdə, hər bəldədə bəs cansüpərin var,
Dildadələrin var.
Aşıq arayıb aləmi seyr eylədin amma,
Xeyr eylədin amma,
Bir zövci-həlal ilə dolaşsan zərərin var,
Xovfin, xətərin var.
Hər xami-təmə aşıq ilə ülfətin olmaz,
Ünsiyyətin olmaz;
Varın yox edən sərxaşa əvvəl nəzərin var,
Sonra həzərin var.
Gövhər saçılır, zər saçılır yar yolunda,
Dildar yolunda.
Ey bəhr, sanırsan sənin ancaq gühərin var?
Vey kan, zərin var?
Hop-hop, demə bixud ki, mən uydum o nigarə,
Bax əhli-diyarə.
Ey qafil, özündən sənin ancaq xəbərin var!
Xunabi-tərin var,
Dərdin, kədərin var,
Çox dərdi-sərin var,
Bu köhnə başında
Tazə xəbərin var.

Millət belə batdı,
Ümmət ilə yatdı.
Xud, söylə, ay axmaq?
Daşı kim oyatdı?
Dinmə, xətərin var!

QAMÇI

Bəxtəvər kimlər idi aləmdə?
Deyə, məndən cəldi mölla sual.
Möllanın kəndini göstərməm də:
Etdi təsdiq, həmi qət məqal.

BAKIDA BİR KƏNDDƏ MÜHAVİRƏ

Kəndli:

– Denilir, elm oxuyun, sözləri hər anda biza,
Bunu təsdiq ediyor ayeyi-quran da biza,

Axund:

– Hansı qurandır o ki, onda yazılmış bu xəbor?
Şiə mollası yazan türkicə quransa əgər,
Mən onun yazdığı qurana yaviq durmayıram,
Maşa ilə yapışib, ol də belə vurmayıram.

Kəndli:

– Xub, buyur sünni yazan bir neçə təfsiri oxu,
Elmin icabı üçün ondakı təqdiri oxu!

Axund:

– Ox, apar bir yana at sünni yazan təfsir!
Başına doysın onun tərcüməsi, tohriri!
Bizlərə molla filankos yazan asar gərək!
Biz olaq ondakı məzmunu xəbərdar gərək!

Kəndli:

– O yazıb: yer öküzün buynuzu üstündə durur,
Biz gərəkdir inanacaq ki, kişi boyla buyurur?!

Axund:

– Buna şübhən də var?

Kəndli:

– Əlbəttə, inanmam bu sözə!

Axund:

– Nələtulla, a gavur, şəkk ediyorsan öküzo?!

BİMƏRHƏMƏT ƏYANLARINA ŞÜKR, XUDAYA!

Bimərhəmət əyanlarına şükr, xudaya!
Bu sahibi-milyanlarına şükr, xudaya!

Millət qəmine baxmayan ənzari-kərəmli
lyşani-zəvi-şanlarına şükr, xudaya!

İş bilməyən ancaq yemək-içməkdən əlavə,
Bu canlı dəyirmanlarına şükr, xudaya!

Bidadi-bəradərlə olan qanına qəltən
Qafqazdakı qurbanlarına şükr, xudaya!

Xassə Bakı şəhrində, o şöhrətli məkanda
Dəryə tek axan qanlarına şükr, xudaya!

Xunxar olan əfradı-bəni-növünə daim
Bu vəhşiyü ğerranlarına şükr, xudaya!

Qurd isə, şəğal isə biyabanda olurdu,
Şəhər içəri bu heyvanlarına şükr, xudaya!

Gözlənməyən ədnalığın icadına ciddən
Himmət edən insanlarına şükr, xudaya!

Həmməmdə övrətlərə qudlurluq edən bu
Qeyrətli müsəlmanlarına şükr, xudaya!

Sakit oturan boyla cinayətlərə qarşı
Bu sahibi-vicdanlarına şükr, xudaya!

Bilməm nə zaman qəhrin edər aləmi bərbad?!
Səbr etdiyin avanlarına şükr, xudaya!

Həll olmadı könlükündəki nisgilli müəmmə...
Təcdid edirəm mətləi, məbədi var əməmma...

MƏKTUB

Molla dayı, etmə şərərat belə,
Ortalıq salma ləcəcət belə!

Gündə çıxarma yeni bir qaida,
Məktəbi bilma belə bafaidə,
Milləti bənd etmə əlif-baida,
Söyləmə "səfəs" belə, "qərşət" belə!

Cox da sənin tək deyiləm naxoləf
Ta olam aqı-pədərəni-sələf,
Elmlə övladımı etməm tələf –
Min də desən söz belə, söhbət belə!

Elm nədir, fəzli nədir qanmaram,
Ataşı-elma alışib yanmaram,
Son edən iğvalara aldənmaram,
Vermə əbos kəndinə zəhmət belə!

Cəhəldə bir qələyi-istadəyəm,
Aləmi məhv etməyə amadəyəm.
Adiyi-tiryakü meyü bədayəm,
Etmisəm ömrümədə mən adət belə!

Tikmə, kənar ol, gözüma milləti!
Neyləyirəm milləti, milliyyəti?!
Oldu başım dəng, dəyiş söhbəti,
Az söyle millat belə, ümmət belə!

Mən fəqət öz əmrimi samanlaram,
Xeyrim üçün aləmi viranlaram,
Mən nə cəmaat, nə vəton anlaram, –
Yansa vəton, batsa cəmaat belə!

Yox gözüm əsla füqəra görməyo!
Xud, füqərəni nə rəvə görməyo?
Gözdə əger olsa ziya görməyo –
Göstər ona pul belə, dövlət belə!

AY HARAY!

Ay haray, bir neçə şair, neçə şair kimilər
Qoymayıñ döndərələr Gəncəyə Şirvanımızı!

Yeni məktəb denilən bidotin icrası ilə
Bir də bərbad edələr xaneyi-viranımızı!

Kafir olduqları yetməzmi ki, bu hərzələrin,
İstəyirlər çəkələr küfrə müsəlmanımızı!

Ey bizi elmə dəlalət eleyənlər, bilirik,
Qəsdiniz elm deyil, səlbdir imanımızı!

Saxlıraq hörməti-islamı, daha doğru desək,
Açmariq məktəbə hərgiz də cibisdanımızı!

Deyilik biz nuxalı, gəncəli, ya kim bakılı, –
Belə boş işlərə vəqf eyləyək ehsanımızı!

Istəyirdiz bizi bir fənn ilə iğfal edəsiz, –
Necə gördüz sizi təkfir edən əxvanımızı?!

Kafir etdikmi nəzərgahı-cəmaətdə sizi?!
Təmədizmi bizi, gördüzmü də viçdanımızı?!

Gedin indi özünüzdən, dəxi bizdən də deyin!
Ala bildizmi hələ məktəbə sibyanımızı?!

YAŞAMAQ İSTƏR İSƏK SIRF ƏVAM OLMALIYIZ

Yaşamaq istor isək sırif əvam olmalıdır!
Atüb insanlığı, bılıcılə həvəm olmalıdır!

Yaşamaq istor isək dəhrda əmmiyyət ilə,
Elmə, fənnə, üdəbayə baxalıñ nifrat ilə,
Uyalım fitnələrə əldəki vəhşiyət ilə,
Yatalım bastəri-qəflətdə uzun müddət ilə,

Püxtəlikdən nə yeter, biz hələ xam olmalıdır!
Yaşamaq istor isək sırif əvam olmalıdır!

Balışa baş qoyalım, yorğanı bərdüş edəlim,
Pənbeyi-qəfləti yox, zeybəqi dərguş edəlim,
Xabi-övham görüb seyl kimi cuş edəlim,
Qeyrotü himməti-islamı fəramuş edəlim,

Dusta mayeyi-qom, düşmənə kam olmalıdır!
Yaşamaq istor isək sırif əvam olmalıdır!

Fikr tədris edən əşxası kənar etməliyiz,
Hər nəsil olsa bu bidinləri zar etməliyiz,
Ölkədən bunları məcburi-fərat etməliyiz,
Vətəni, milləti xoşbəxt diyar etməliyiz,

Boylaca naili-məqsədü məram olmalıdır!
Yaşamaq istor isək sırif əvam olmalıdır!

Başqalar çox da balonlarla edir seyri-həva,
Biz bu seyri edirik xabdo hər şübhü məsa,
Qövli-axundu unutdurunma ki, vəz etdi sona:
Dəhr fanidir, əzizim, ona uyma obəda!

Tərk-i-dünya ilə firdovs xüram olmalıdır!
Yaşamaq istor isək sırif əvam olmalıdır!

Nə bilirsən həla sən sahneyi-röyada nə var?!!
Əhl-i-zahir nə qanır aləmi-mənada nə var?!!

Hər nə var – xabdə var, yoxsa bu dünyada nə var?!
Yaxşı yat, qol-qanad aç, uç, gör o məvədə nə var?!
Həzzi-röya ilə məşğul-mənəm olmalyız!
Yaşamaq istər isək sərf əvəm olmalyız!

Yat, dolaş cənnətə-əladakı rizvanlar ilə,
Qol-boyun ol, məzələş huriyü qılmanlar ilə,
Ye, iç... artıq kefə bax cümlə müsəlmanlar ilə,
Qoy bu dünyani bu kafırlarə, şeytanlar ilə,
Biz məlekətlərə uğub ali məqam olmalyız!
Yaşamaq istər isək sərf əvəm olmalyız!

Qoy olar kəşfi-bədaye eləsin sənət ilə,
Paroxod, ya vaqon icad eləsin zəhmət ilə,
Biz verib pul minərik, yol gedərik rahət ilə,
Nə münasib ki, rəqabət edək hər millət ilə?!
Biza ağılıq edən əhlə qulam olmalyız!
Yaşamaq istər isək sərf əvəm olmalyız!

ADƏMİ ADƏM EYLƏYƏN PARADIR

Adəmi adəm cyləyən paradır,
Parasız adəmin üzü qaradır,

Qoy nə əslin, nəcabətin olsun,
Nə nəcibana halətin olsun,
Baş-ayaq cyb içində olsan da –
Tək bu aləmdə dövlətin olsun;
Adəmi adəm cyləyən paradır,
Parasız adəmin üzü qaradır.

Olmasın fəhmin, əqlin, idrakin,
Var nə qəm, ta ki, vardır əmlakin;
Atəşi-xanə suzi-millet ikən –
Hər kosin səcdəgahıdır xakın;
Adəmi adəm cyləyən paradır,
Parasız adəmin üzü qaradır.

Olmayırlar, olmasın da insafın,
Dut qanın sişə içrə əsnafın,
Ta ki, var əldə bəş puçuq quruşun –
Mötəbərsən gözündə əşrafın;
Adəmi adəm cylayən paradır,
Parasız adəmin üzü qaradır.

VERMİR A!..

Mən ölüm, Molla, bizim Xankişinin qanına bax,
Evinə, mənzilinə, mülküne, eyvanına bax,
Puluna, alverinə, servotü samanına bax,
Nəfisinə, hirsinə, ınsafına, vicdanına bax,

Gör bu qan ilə bunun şəninə ehsan yaraşır?
Ya hələ yiğmağa pul, etməyə milyan yaraşır?
Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

Ac, yaniq kimso deyildir, yeməyə var çörayı,
Yeməyə var çorök, əmma buna dözmür ürəyi,
Həvəsi yiğnağadır, yiğnağadır hər gərəyi,
Arizusu budur: altundan olaydı direyi!

Gör bu niyyətlə bunun şəninə ehsan yaraşır?
Ya hələ yiğmağa pul, etməyə milyan yaraşır?
Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

Var sürlə qoyunu, ilxi ilə at, öküzü,
Olsa da min bu qədər mal-qarası acı gözü,
Eləyir səcdə pula, bu sözə qaildir özü,
Sanma böhtən atrıram, kəndi deyir işbu sözü,
Gör bu hirs ilə bunun şəninə ehsan yaraşır?
Ya hələ yiğmağa pul, etməyə milyan yaraşır?
Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

Qocalıb ötmədədir yetmiş-i-həştədi yaşı,
Yoxdur oğlu-uşağı, bir qardır, bir də başı,
Günbəgündən çoxalıb artmadadır mülki maşı,
Düz deyil arşını, ölçüsü, torazusu, daşı;
Gör bu nəfs ilə bunun şəninə ehsan yaraşır?
Ya hələ yiğmağa pul, etməyə milyan yaraşır?
Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

Gündə on şahi ilə cümlə ümuri dolanır,
Bavücudin ki, dəmadəm əməli zorbalanır,

Başqası pul sanayanda bunun ağzi sulanır,
Başlaysır hürməyə nəfsi, təməi qurcalanır,

Gör bu nəfs ilə bunun şəninə ehsan yaraşır?
Ya hələ yiğmağa pul, etməyə milyan yaraşır?
Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

Deyirəm ölməyini, ay kişi, bir al nəzərə,
Övrətin, malın ilə çatmalıdır başqa əra,
Əl bulşdırma, deyir, kari-qəzavü qədərə,
Bəlkə məndən qabaq övrət cumacaqdır səqərə?

Gör bu niyyətlə bunun şəninə ehsan yaraşır?
Ya hələ yiğmağa pul, etməyə milyan yaraşır?
Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

Deyirəm, bari bir az pul ayır ehsanın üçün,
Məktəbə vəqf ela xeyrat olaraq, şənин üçün;
Söyləyir, get bu duamı oxu öz canın üçün;
Vermərom bir qara pul da belə hədyanın üçün!

Gör bu qeyratlı bunun şəninə ehsan yaraşır?
Ya hələ yiğmağa pul, etməyə milyan yaraşır?
Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

Molla, bu barədə zəhmət də əgər olsa sana,
Yaz bizim əqli-məariflərə elan elo, ta
Bir də, məktəb pulu ver, söyləməsinlər buna ha!
Dün eştidim ki, dəxi etməyəcək şərmü həya.

Apaçığ söyleyəcək: – Vermirəm al!... Vermirəm al!...

Gör bu şəm ilə bunun şəninə ehsan yaraşır?
Ya hələ yiğmağa pul, etməyə milyan yaraşır?
Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

YOX, YAZMARAM

Molla dayı, çox bərk daşır qazanın?!.
Başçısısan hər yoldan azanın!
Baharindan görünmeyir xəzanın,
Çünki hər yerdən var neçə yazarın;
Burdan da man xəbər yazım, yazmayım?
Yox, yazmaram! Amma, hələ qoy yazım...
Qismot olsa, bundan belə yazmaram,
Toxunmasa sözüm elə, yazmaram.

Yazdıǵıma yalan-palan qatmaram,
İşan kimi rüşvət pula yatmaram,
İmanımı Hac Kazıma satmaram,
Boşsan, deyib Fəxrini aldatmaram,
Məsləhətsə əger yazım, yazmayım?
Yox, yazmaram! Amma, hələ qoy yazım...
Fürsət olsa, bundan belə yazmaram,
Girə bilsəm daşqın selə, yazmaram.

Kəbin kəssəm doşab kimi axmaram,
Göz altındañ Fəxri tərəf baxmaram,
Ənkehətünə tolleqtüyə çaxmaram,
Hac Bədəli yandırıban-yaxmaram,
Daldə gedib söyər: yazım, yazmayım?
Yox, yazmaram! Amma, hələ qoy yazım...
Möhlət olsa, bundan belə yazmaram,
Elə yazsam, bilə-bilə yazmaram.

Dövlətliyi yaltaqlanmaq bilmərəm,
Qəmlı ikən yalan yero güləmərəm,
Pristavin çökəməsini silmərəm,
Hörəmətimi gözlərəm, əksilmərəm,
Mollahğa dəyər, yazım, yazmayım?
Yox, yazmaram! Amma, hələ qoy yazım...
Qismot olsa, bundan belə yazmaram,
Əgər pocta yazsam, telə yazmaram.

Qumarbazın hədiyyəsin almaram,
Bir şübhəli pul kisəmə salmaram,
Üzə salib gücənə qonaq qalmaram,
Qonaq qalsam cibin-zadın çalmaram,
Əzənim əldən gedər! Yazım yazmayım?
Yox, yazmaram! Amma, hələ qoy yazım...
Növbət olsa bundan belə yazmaram,
Davam etsə duman, yelə yazmaram.

Eylədiyim vəzə inannam özüm,
Eldən qabaq cybimi qannam özüm,
Qövlümə, felimə dayannam özüm,
Pis hərəkət etsəm utannam özüm,
Halim olar betar, yazım, yazmayım?
Yox, yazmaram! Amma, hələ qoy yazım...
Hacət olsa, bundan belə yazmaram.

Dalda qeybət, üzə sənə etmərəm,
Gizli söyüş, zahir dua etmərəm,
Xalqı görçək riya-miya etmərəm,
Riya etmiş olsam həya etmərəm
Allahımdan məger? Yazım, yazmayım?
Yox, yazmaram! Amma, hələ qoy yazım...
Halət olsa, bundan belə yazmaram,
Uysam məkrə, düsəm felə, yazmaram,
Qovlansam da evdən çölə, yazmaram,
Uyub sənə öz yolumdan azmaram!

MOLLALAR, TALEYİMİZ OLDU ƏCƏB YAR BU GÜN

Mollalar, taleyimiz oldu əcəb yar bu gün,
Misyonerlər də biza çıxdı həvadər bu gün!

O ki, məktəbləri məhv etmək idi niyyətimiz,
Yox idi əldə və lakin ona bir qüdrətimiz,
Məktəb artıqca azalmaqdə idi hörmətimiz,
O açıldıqca qapanaqdə idi sənətimiz,
Günbəğün zaid olurdu qəmimiz, möhnətimiz,
Arqadaşlar, sevinin oldu rəva hacatımız!

Qəmimiz bitdi, fərəh oldu nümunədər bu gün,
Misyonerlər də biza çıxdı həvadər bu gün!

Misyonerlər, o gözəl fikirli ərbabi-düha
San-Peterburqda etmişlər əcəb bir şura
Ki, müsəlmanlar açan buncu məkatib nə rəva, –
Oxudub həndəse, təlim edələr coğrafiya,
Hikmətü heyətü tarix ilə elmi-əşya,
Bu işə bizdə təhəmmül ola bilməz haşa!

Çalışın, himmət edək dəfinə zinhar bu gün!
Misyonerlər də biza çıxdı həvadər bu gün!

Misyonerlər bu gözəl əmrə edərkən iqdam –
Biz neçin lal oturub eyləməyək bəhsə dəvəm?
Xasə bu elmlərin biz üləməyi-islam
Etmişik bir kərə təhsilini islamə həram,
Bunları bilməz ikən biz, niyə övladı-əvəm
Oxuyub, adəm olub, eysəsin ağazı-kələm?

Şimdi fırsat var ikən görməli bir kar bu gün,
Misyonerlər də biza çıxdı həvadər bu gün!

Misyonerlər, görün allah sizə ehsan eləsin,
Biz kimi sizləri də daxili-iman eləsin,

Qoymadız çünki müsəlmanları tügyan eləsin,
Yeni məktəbləri allah özü viran eləsin!
Uçurub dam-dışını xak ilə yeksan eləsin!
İndi qoy məktəb açanlar gedib əfəgan eləsin!..

Qalsın hər yerdə müəllimləri bikar bu gün,
Misyonerlər də biza çıxdı həvadər bu gün!

"ŞAİR" LƏRİMİZƏ NƏZİRƏ

Ey alnın ay, üzün günəş, ey qaşları koman,
Ceyran gözün, qarışqa xəttin, kakılım ilan.


Alma çənən, çənəndə zənəxdan dərin quyu,
Kipriklərin qamış, dodağın bal, tonin kətan.

Boynun surahi, boy-buxunun bir uca çınar,
Əndamın ağ gümüş, yanağın qırmızı ənar.

Xalın üzündə buğda, başında saçın qürab,
Qah, qah!... qəribə gülməlisən xaniman xərab!..



Ey alnın ay, üzün günəş, ey qaşları koman,
Ceyran gözüm, qarışqa xotin, kakılım ilan.



QOCALAR MARŞI

(Bənzətəmə)

Bir qocayam çaq nər kimi yaşaram!
Dörd arvadı biri-birinə qoşaram!
Bir ildə üç-dördün alıb boşaram!
Qoca kişi yalnız yatmaz... m!

Barmağımı aeqiq üzük taxaram,
Saqqalıma çox-çox həna yaxaram,
Hər yerdə bir arvad görsən baxaram.
Qoca kişi yalnız yatmaz... m!

Oruc tutub, namazımı qılaram,
Dəsmalımı göz yaşına bularım,
Huriləri virdimdə arzularım,
Qoca kişi yalnız yatmaz... m!

Bir möminəm əba-qaba bürünnəm,
Nəzərlərdə məlek kimi görünəm,
Bir uşaqlın illər ilə sürünnəm,
Qoca kişi yalnız yatmaz... m!

On yaşında uşaqların başına,
Əl çökərəm gah gözüne, qaşına,
"Xod" verərom gecə-gündüz maşına
Qoca kişi yalnız yatmaz... m!

Axırətim, imanım var, dinim var,
Ariflərinən ədavətim, kinim var,
Bir xoruzam əlli yerdə hinim var,
Qoca kişi yalnız yatmaz... m!

CANIN ÇIXSIN

Cannı çıxsın gözündən, qanmaya yedin!
Qanib da hər işi odlanmaya yedin!

Cəhalət risməninq qırımayaydin!
Əvəmünnasdan ayrılmaya yedin!

Sənəni, hənzəli bal tək yeyaydin!
Hərifin maşrabincə söz deyaydin!

Bütün mövhümunu təsdiq edeydin!
Başında noxta ardınca gedeydin!

Nə tədbir indi, iş işdən keçibdir,
Sözün dildən, ətin dişdən keçibdir...

Usan, etmə şikayət bizdən əsl!
Get öz baxtından eylə indi şəkva!

Nə üçün hüsnü qübhü anladın da?
Bütün el yetmiş iken banladın da?

Öpəydin əl-ayağın cüstü çalak,
Olaydin sən dəxi bir mömini-pak!

Çek indi tutduğun karın cəzasın!
Eşit hər səmtdən lənət sedasın!

ZAHİDA, GƏL SOYUNAQ BİR KƏRƏ PALTARIMIZI

Zahida, gəl soyunaq bir kərə paltarımızı,
Çıxaraq zahirə batındıki əşkarımızı,
Pişgahi-nozəri-xəlqə dutaq varımızı,
Görüb onlar dəxi təhqiq eləsin karımızı,

Hər kimin ağı qara işə utansın, a balam!
Bəlkə illorcə yatanlar bir oyansın, a balam!

Hələlik gəl unudaq, filməsal, öz lafımızı,
İddiamızca açaq ayineyi-safimizi,
Alaq ayınəyə qarşı bütün əsnafımızı,
Göstərək onlara insaf üçün, əsnafımızı,
Hər kimin ağı qara işə utansın, a balam!
Bəlkə illorcə yatanlar bir oyansın, a balam!

Nola bir ləhzəlik olsun ataq əlqabımızı,
Çıxaraq hörməti calib olan əsvabımızı,
Toplayaq bir yero adamımızı, əhbabımızı,
Məhəzəri-nasə qoyaq sıratı adabımızı,

Hər kimin həli fəna işə utansın, a balam!
Bəlkə illorcə yatanlar bir oyansın, a balam!

Gəl yazaq şərt üçün öz tərcüməyi-halımızı,
Həm də doğru olaraq şərh edək əhvalımızı,
Xəlq tətbiq eləsin halımızı, qalımızı,
Anlaşınlar da, nolur, qayeyi-amalımızı,

Hər kimin qəlbə qara işə utansın, a balam!
Bəlkə illorcə yatanlar bir oyansın, a balam!

KİM NƏ DEYƏR BİZDƏ OLAN QEYRƏTƏ?

Kim nə deyər bizdə olan qeyrətə?
Qeyrətimiz bəllidir hər millətə!

Biz qoca qafqazlı ığid ərlərik,
Cümə hünərməndlərik, nərlərik,
İş görəcək yerdə söz əzberlərik,
Aşıqik ancaq quru, boş söhbətə,
Kim nə deyər bizdə olan qeyrətə?!

Çırmanıraq keçməyə çay golməmiş,
Başlayarıq qızmağın yay golməmiş,
Söz verək indi – bir ay golməmiş,
Asta qaçıb dürtülərik xəlvətə...
Kim nə deyər bizdə olan qeyrətə?!

Cümə cahan yatsa da biz yatmarıq,
Qeyrəti-milliyəmizi atmarıq,
Əhlimizi başqlalara satmarıq –
Bir quruşa, bir pula ya bir çetə,
Kim nə deyər bizdə olan qeyrətə?!

Bizdə görünməz nə fəsadü nifaq,
İşləməyə bir-birimizdən qoçaq,
Bax, budur islami götirdik qabaq!
Boylaca xidmət olunur millətə!
Kim nə deyər bizdə olan qeyrətə?!

Bir işə min himmətimiz var bizim,
Bax, neçə comiyyətimiz var bizim!
Bunda gözəl niyyətimiz var bizim...
Ay bərkallah, bu gözəl niyyətə!
Kim nə deyər bizdə olan qeyrətə?!

Hansı məkatib ki, onu açmadıq?
Hansı sonaye ki, para saçmadıq?
Verdiyimiz sözden uzaq qaçmadıq?

İşlərimiz yetdi bütün surətə,
Kim nə deyər bizdə olan qeyrətə?!

Bax, neçə darülacezə, dari-elm!
Bir neçə məktəb, neçə asarı-elm!
Bizlərik, əlbəttə, xəridar-elm!
Çatmışq ondandı belə hörmətə,
Kim nə deyər bizdə olan qeyrətə?!

Bizdə nə fələ tapılır, nə gəda,
Bizdə nə sail və nə bir binəvə,
Bəxtəvər övladımıza mərhəba!
Baş aparıb hər biri bir sonətə,
Kim nə deyər bizdə olan qeyrətə?!

Etmişik ifa atalıq mehrini,
Çəkmişik övladımızın fikrini,
Ömrümüz olsa görərik bəhrini,
Onda ki, onlar uyacaq sırqətə,
Həbsdə mösgül olacaq işrətə,
Fəxr edərik biz də bütün millətə!
Kim nə deyər bizdə olan qeyrətə?!

Ay bərkallah bu gözəl niyyətə!..

VƏZ ETDİYİN İNANDI, SƏN AMMA İNANMADIN

Vəz etdiyin inandi, sən amma inanmadın!
Ya lilaçob, məgər yorulub bir usanmadın?!

Yatlıqca xabi-qəflət ilə millətin sənin,
Vəqf oldu layla söyləməyə xidmətin sənin,
Hər gün genəldi daireyi-hörmətin sənin,
El uğradıqca feqro, sışib sorvətin sənin,
Millət arıqladıqca kökəldi ətin sənin,
Rüşvət haramdır, dedin, aldin, utanmadın!
Mali-yetimə – od – deyə uddun da, yanmadın!

Qəssabxanəni bize dərüləmanan dedin,
Doğru libasına bürünüb min yalan dedin, –
Olduqca müştəbeh: "Qələt etmə, inan!" – dedin,
Kim yaxşı söylədisə ona min yaman dedin,
Qeyzə gəlib bərəldi gözün, lantaran dedin,
Bir vəqt olar tanır səni hər kimsə, qanmadın!
Bu məhz bir söz idi – həqiqətdə sanmadın!

Fəssad olub da milləti daim damarladın,
Hər kas əlindəkin yera atdı qamarladın,
Cifə dedikcə mali-cahanı toparladın,
Fani dedikcə mülkə, – imarət hamarladın,
Sərrışteyi-mədaxili möhkəm yumarladın,
Rüşvət haramdır, dedin, aldin, utanmadın!
Vəz etdiyin inandi, sən amma inanmadın!

Qövli-sərih ikən, əcəba, "mən kəfər" sözü,
Etməkdəsen bəhaneyi-təkfir hər sözü,
Zənnim budur ki, ortada gər olsa zər sözü
Hərgiz danışmasan belə alçaq, hədər sözü,
Viçdanə, abruya, həyaya deyər sözü,

Bir vəqt olar tanır səni hər kimsə, qanmadın!
Ya lilaçob, məgər yorulub bir usanmadın?!

Cildi-qənəmdə oldun əcəb qorgi-canşıkar,
Nəfsin susub yorulmayaraq oldu töməxar,
Hiyələn duyuldu, şimdə sonə olmaz etibar,
Əsrəri-müxtəfilərin olduqca aşıkar –
Qalsın deyə sohayifi-deftorda yadigar –
Bir vəqt olar tanır səni hər kimsə, qanmadın!
Ya lilaçob, məgər yorulub bir usanmadın?!

BİR BÖLÜK BOŞBOĞAZIQ, HEYVƏRƏLİK ADƏTİMİZ

Bir bölüm boşboğazıq, heyvərəlik adətimiz,
Doludur lənət ilə, qeybət ilə səhbətimiz,
Oxumaqdan payımız yox, yazidan qismətimiz,
Bu əvamlıqla belə hər sözü təfsir edərik,
Mümkin olduqca, müsəlmanları təkfir edərik.

Hər sözə çulğasarıq, hər bir işi qurdalarıq,
Harda bir nur görürsək ona qarşı olarıq,
Bəzində diş qıcıdır, bəzinə quyrıq bularıq,
Bizə hər kos çörək atsa onu tqədir edərik,
Mümkin olduqca müsəlmanları təkfir edərik.

Deyilik naşı bu işdə, - ağarıbdır yalımız,
Bilirik dini-müsəlmani bu gün öz malımız,
Üzüqirxiq deyilik, - bir şəlodir saqqalımız,
Tərpədib xeyrə onu aləti-təzvir edərik,
Mümkin olduqca müsəlmanları təkfir edərik.

Gedərik məscidə hər gün, qılıraq onda namaz,
Xüşkə möminlik edib, başlayırıq razü niyaz,
Məscid olsun, - alarıq satsa çocuqlar biza naz,
Bu uşaqbazlılığı biz zöhd ilə təstir edərik,
Mümkin olduqca müsəlmanları təkfir edərik,

Danışib-söyləşərik hər necə ünvan olsun,
İftira, ləğv, əbəs, hərzəvü hədyan olsun,
Hər kəsa bağlayarıq hər cüre böhtan olsun
Qoy bizim dİN evimiz olsa da viran olsun,
Güç verib zikrə, cinan qosrını tamir edərik,
Mümkin olduqca müsəlmanları təkfir edərik.

Mömniyik, keflənərik arzuyi-cənnət ilə,
Oxumuşlar adını yad edərik lənət ilə,

Düşmənlik elm ilə, insaf ilə, hürriyyət ilə,
Biz bu əfsanələri cəhl ilə tonfir edərik,
Mümkin olduqca müsəlmanları təkfir edərik.

Ölkəni seyr edərkə hər cüre insan görürük,
Ancaq öz nəfsimizi pak, müsəlman görürük,
Bu xəyal ilə yatıb huriyü qılman görürük,
Xabi-sadiq deyə bu halatı töbir edərik,
Mümkin olduqca müsəlmanları təkfir edərik.

AY NƏNƏ, BİR QIRMIZI SAQQAL KİŞİ

Ay nənə, bir qırmızı saqqal kişi!
Ağzı dualı, qoca baqqal kişi!

Zöhdülü, təqvalı, dili şükrlü
Sürməli gözlü, dodağı zikrli,
Əqlili kifayətli, dərin fikrli
Qəlbə mohəbbətli, xoşəhval kişi,
Ağzı dualı, qoca baqqal kişi!

Molla ədalı, sofı kirdarlı,
Mərsiyəxan qanlı, mürid arlı,
Hacı əməlli, məşədi karlı,
Nitqi həqiqətli, sözü fal kişi,
Ağzı dualı, qoca baqqal kişi!

Bir kişidir, ay nənə, lan çox fağır
Gəzmədə yüngül, danışqıda ağır,
Sir-sifətindən elə bil nur yağır,
Görəməmişəm bir buna timsal kişi,
Ağzı dualı, qoca baqqal kişi!

Söyləyir: Ax! Ax! Nə gözəl çağ idi
Onda ki, rəhmətlik atan sağ idi!
İş bu dükanda mənə ortağ idi,
Gündə satırdı nə qədər mal, kişi,
Ağzı dualı, qoca baqqal kişi!

İndi sənindir bu dükan sərbəsər,
Göl, get, otur, dur, ye, iç, ol bəxtəvər,
Qəm yəmə, doldur cibinə xüsgəbər,
Ağrını alsın qoca baqqal kişi,
Rüstəmi-dəstənə dənən Zal kişi!

Bir belə yaxşı kişi olmaz, nənə,
Gündə verir ləbləbi-kışmiş mənə,

Söyləyir, oğlum, saba tez gəl gənə,
Qoyma qomindən ola pamal kişi,
Ağzı dualı, qoca baqqal kişi!

Gah başımı, gah gözümü əlləyir,
Gah budumu, gah dizimi əlləyir,
Gah çənəmi, gah üzümü əlləyir,
Bir para söz də deyr ehmal, kişi,
Ağzı dualı, qoca baqqal kişi!

ABDULLA CÖVDƏT BƏYİ TƏQLİD-TƏMƏSXÜRANƏ

Bir cibimdə əskinasım, bir cibimdə ağ mənat,
Olsun, olsun, qoy çox olsun boyla ləzzətli həyat!
Pişgahı-çəsmi-canımda vətən etsə vəfat, –

Olsun, olsun, qoy çox olsun boyla ləzzətli həyat!

Qarşıma təzim üçün səf bağłasa kuhsarlar,
Axsa aclar didəsindən cuyi-cuşışbarlar,
Baxmaram, ancaq çoxalsın kassada dinarlar,
Olsun, olsun, qoy çox olsun boyla ləzzətli həyat!

Xuni-əxvan ilə qoy olsun vətən bir laləzar,
Zalimanın zülmü hörgiz etməsin vicdانا kar,
Tək ucalısın şənimiz, olsun təəyyüs bərqərər,
Olsun, olsun, qoy çox olsun boyla ləzzətli həyat!

Şimdi bəzəl etməm, mənə lazım şu imranın sonu,
Cün pula möhtacdır dünyada hər anın sonu,
Bərcəhənnəm, olmasın yeksər müsəlmanın sonu!

Olsun, olsun, qoy çox olsun boyla ləzzətli həyat!

Ceynənlidə millətin, neylim, hüquqi-əqdəsi,
Ya ki, heç bir yerdə yoxdur hörməti, şəni, səsi,
Boylə-boylə sözlərin mən olmaram baziçəsi!
Olsun, olsun, qoy çox olsun boyla ləzzətli həyat!

Müxtəsər, çəkmə yanımıda bir da vicdan namini,
Ac qalib, zar ağlayan bikəs yetiman namini,
İstəsən könlüm açılsın – söylə milyan namini!
Olsun, olsun, qoy çox olsun boyla ləzzətli həyat!

DOĞRU DEYƏN OLSAYDI YALANCI USANARDI

Doğru deyən olsayıdı yalançı usanardı,
Avarə qalanlar dəxi bir söz də qanardı.

Sabitqadəm olsayıdı əgər yar vəfadə, –
Aşiq dəxi qaçmazdı bələdan, dayanardı.

Əqval ilə əmal bir olsayıdı, yaqınan,
Bunca denilən sözlərə məxluq inanardı.

Münsif həqə həq, batılı batılı söləsəydi,
Əlbəttə ki, nəhaq söləyen şəxs utanardı.

Şəxsiyyə qərez yatmışa laylay deməsəydi,
Qəflətlə yatan gözlərimiz bir oyanardı!

Gər ağızı külekli kişilər püfləməsəydi,
Bir şəm ki, asudə yanır, həm də yanardı.

Həq söyləyənin küfrünə hökm cyləməsəydi
Həqgu məgər öz fikrini gizlərdi, danardı?

DİL BƏR

Ey dilbəranə tərzdə cövlən edən çocuq!
Yekşor "musurmanın" ürəyin qan edən çocuq!

Hər taifə baxar sonin əqlü kəmalına,
Əxlaqına, xisalına, fikrü xayalına,
Ancaq "musurman" aşiq olur gül cəmalına,
Yetmək diler nə növ ilə olsa vüsalına,
Ey həsrətin çökənləri nalan edən çocuq!
Ey dilbəranə tərzdə cövlən edən çocuq!

Ey tifli-sadə, gəzma soqaqlarda boyyla förd,
Alicənab əmülərini bilmə çox da mərd,
"Ey kəbki xoşxüram, koca mirevi begərd?
Gürə moşo ki, qorbeyi abid nəməzər kərd!"
Yoxdur neməzə sidq ilə iman edən, çocuq!
Ey dilbəranə tərzdə cövlən edən çocuq!

Hər güşədə sənə tapılır min fədayilər,
Risi hənali, sürməli gözülü vəfayilər,
Sofi müridlər, məşədi, kərbəlayilər,
Can tak soni kənara çəkər pullu dayılər,
Hər yerdə az deyil səni mehman edən, çocuq!
Ey dilbəranə tərzdə cövlən edən çocuq!

Tərif edər səni göra hər möhtərəm kişi,
Toqqim edər sənə bir ovuc səbze-kışmışı,
Xam olma, alma, anla nədir bunların işi,
Məsum olan məzəc ilə yox səbza sazişi,
Olmaz dübərə dərdinə dərman edən, çocuq!
Ey dilbəranə tərzdə cövlən edən çocuq!

Çox nükte var, sən anlamasañ, anlar aşiqin,
Ol nüktəyə çəkər sərū samanlar, aşiqin,
Ol baxəber, olub neçə əyanlar aşiqin,
Molla Həbiblər, Hacı Qurbanlar aşiqin.
Əlqıssə, çoxdu canını qurban edən, çocuq!
Ey dilbəranə tərzdə cövlən edən çocuq!

ƏRDƏBİL

Altıñ illik ömrüm oldu səndə bərbad, Ərdəbil!
Bir də namərdəm əğər etsəm səni yad, Ərdəbil!

Zənn edirdim mən bütün aləmdə İrəndən səvə
Bir fərəhabad yer yoxdur o samandan səvə,
Övrət olmaz hüsnda Fatma, Tükəzbandan səvə,
Var imiş Rusiyədə min-min pərizad, Ərdəbil!
Bir də namərdəm əğər etsəm səni yad, Ərdəbil!

Ey vətən, huri göründüm səndəki övrətləri,
Derdim ol hurilərin sənsən yaqın cənnətləri,
İndi heyrənam baxıb gördükçə bu ləbətləri,
Hər birində başqa lozzət, başqa bir dad, Ərdəbil!
Bir də namərdəm əğər etsəm səni yad, Ərdəbil!

Haliya Bakudəyəm, Baku demə bir xüldzar,
Xassə dörə sahili bir löbatistani-tatar,
Hər tərəf ağa-çağ madamlar, bir-birindən gülüzər,
Türfə dilbər, töhfə bir sey, yaxşı bir zad, Ərdəbil!
Bir də namərdəm əğər etsəm səni yad, Ərdəbil!

Min mənim tək kablaysı bir Sənyanın dildədəsi,
Min mənim tək pak-din bir rumkanın ifdədəsi,
Min mənim tək məmənin bilməm nolub socəddəsi?
Bəndlilik qeydindən qırıb olmuşdur azad, Ərdəbil!
Bir də namərdəm əğər etsəm səni yad, Ərdəbil!

Beş deyil, on beş deyil, hər yan baxırsan, - var madam;
Ev madam, mənzil madam, balkon madam, talvar madam,
Sirk madam, qəstən madam, passaj madam, bulvar madam,
Müxtəsər, əqlim çəşib, ey dad bidad, Ərdəbil!
Bir də namərdəm əğər etsəm səni yad, Ərdəbil!

Gərçi İrəndən çıxarkən başqa idi niyyətim,
Niyyətim kosb idi, vardi kosbi-kara qeyrətim,
Qeyrətim razi deyildi ac dolansın külfətim:

Yox göztümdə indi nə külfət, nə övlad, Ərdəbil!
Bir də namərdəm əger etsəm səni yad, Ərdəbil!

Bəs ki, artıq bunları gördükcə hərdəm rəğbətim,
Rəğbətim artırsa da lakin qavışmır həsrətim,
Həsrətim bir şeydir, ancaq düzəlmir halətim!

Halətim təskini-nəfsə qılınır imdad, Ərdəbil!
Bir də namərdəm əger etsəm səni yad, Ərdəbil!

Qorxudurdu çıxmamışkən ölkədən qurban məni,
Çulğayıbmış qəflətimdən vəhşət dəhşət məni,
Indi bu gördükərimdən mat edib heyrət məni,

Özlüyümdən çıxmışam, əfsus!.. fəryad!.. Ərdəbil!
Bir də namərdəm əger etsəm səni yad, Ərdəbil!

Tazədən bərgəst edib bir də cavan olsaydım, ah!
Şıq geyimli bir cavani-xoşnisan olsaydım, ah!
Bu pərilərlə döyünca həmzəban olsaydım, ah!

Dəhrdə beş gün yaşardım xürrəmű şad, Ərdəbil!
Bir də namərdəm əger etsəm səni yad, Ərdəbil!



Ey mədəni, mənzil mədəni, həlqən mədəni, təlyar mədəni,
Muxlisər, əqlim Əşib, ey dad hıdəl, Ərdəbil!

OXUTMURAM, ƏL ÇEKİN!

Oğul mənimdir ağor, oxutmuram, əl çekin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çekin!

Gərçi bu bədbaxt özü elmo havəskardır,
Kəsbi-kamal etməye soyi dəxi vardır,
Mençə bu işlər bütün şiveyi-küffardır.
Dinə zərərdir, zorər, oxutmuram, əl çekin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çekin!

Bəs ki, uşaqdır hələ, yaxşı -yaman sanmayırlar,
Elmin əbəs olduğun anlamayırlar, qanmayırlar,
Sair uşaqlar kimi hər söza aldanmayırlar.
Eyləyir ömrün hədər, oxutmuram, əl çekin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çekin!

Eyləmərəm rəhm onun gözdən axan yaşına.
Baxşın özündən böyük öz qoçu qardaşına,
Ölsə də verməm riza şapqa qoya başına.
Kafir ola bir nəfər, oxutmuram, əl çekin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çekin!

Uşaq mənimdir, baba, dəxli nədir sizlər?
Kim sizi qoyum edib hökm edəsiz bizlər?
Yatmaram əsla belə dina dəyər sözlər!
Bir kərə qan, müxtəsər, oxutmuram, əl çekin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çekin!

Qoysanız öz oğlumu mən salım öz halimo?!
Sənətimi öyrədib uydurum əhvalimə,*
Dün bu oxutmaq sözün ərz elədim alıma,
Söylədi: "haza kəfor..." Oxutmuram, əl çekin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çekin!

* Kitabın 1914-cü il nəşrində "əhvalimə" avazında "öz halimə" kimi
getmişdir.



Bəsdi, cəhənnəm olun, bunca ki, aldatmısız,
İndi beş ildir tamam dinimə əl qatmısız,
Sevgili övladımı kafire oxşatmısız,
Duydum işin sərbəsər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Satmaram öz əqlimi siz kimi laməzhəbə,
Raziyam oğlum gedə qabra, nə ki, məktəbə!
Məktəb adın çəkməyin, – mələbedir, mələbə!
Əlhəzər, ondan həzər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Bəsdir o bildikləri, kaş onu da bilməsə!
Canıma olsun fəda bir də üzü gülməsə!
Taki, o zehnindəki fikrləri silməsə
Sanma ola bəxtəvər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Fikrimi verməm əbos siz kimi nadanlıara,
Sövq edəsiz oğlumu bir para hədyanlıara,
Çünki xəyanətçisiz cümlə müsəlmanlıara,
Mənzilinizdir saqər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!

BƏXTƏVƏR

Oğlumuz, ay Xansənəm, bir yekə pölvən imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

Durmuş idim küçədə, bir də nə gördüm, həman
Ağrısını alduğum Feyzi golir lap piyan.
Çatcaq urub bir qoca saili qusdurdu qan,
Gözlərinə döndüyüm sanki bir aslan imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

Sən ölüən, qoy hələ olsun əməlli cəvan,
On beşə çatsın yaşı, cürətin etsin eyan,
Bir quoç olsun bu kim, aləmə salsın fağan,
Hər kəs ona söyləsin: Rüstəmi-dəstan imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

Yaxşı olub mən bunun bəxtini çöndərmədim,
Bir para pis işlərə fikrini döndərmədim,
Qonşumuzun oğlu tək məktəbə göndərmədim,
Doğrusu, məktəb demək güşeyi-zindan imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

Məktəbə getsəydi bu boyla qalırıdı mögər?
Dərs ilə olmazdım bir ala-gic dəngəsər?
Axşamacan mirt-mirt, heyvərolik, əlhəzər!
Məktəbə məxsus olan hərzəvü hədyan imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

Həm də olurdu uşaq dərs ilə bödetiqad,
Məzəbə rəxnə vurub, dino salardı fəsad,
Dininə, ayınınə etməz idi etiqad,
Oğlumuzun, şükər kim, zati müsəlman imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

Nəslimiz insan imiş!
Elmü ədəb qan imiş!
Baisi-xızlan imiş!
Doğrudan, ay Xənsənəm,
Can sənə qurban, Sənəm,
Nəslimiz insan imiş!..

MİLLƏT ŞƏRQİSİ

Qeyrot edib çalışdin, düşdün qabağa, millət!
İndi bir az da dincəl, baş qoy yatağa, millət!

Har yerda, hər məkanda hər dörlü iş qayırdın,
İslamə xidmət etdin, məzħobləri ayırdın,
Yüzlərcə cövqə yapdin, minlərcə söz buyurdun,
Hər gündə bir cəmaat atdin qraşa, millət!
İndi bir az da dincəl, baş qoy yatağa, millət!

Uyquda ikən aləm, əfradını oyatdin,
Cümələ miləl içində öz şanını ucaltdın,
Hörmətli ad qazandın, ali möqama çatdin,
Əhsən, sad əhsən, əhsən bu tömtərəşa, millət!
İndi bir az da dincəl, baş qoy yatağa, millət!

Minbəd ciddü cəhdin yoxdur bizə lüzumu,
Zira ki, əsri-halın bambaşqadır rüsumu,
Məktəb sevir cəmaat, təqqis edir ülumu,
Tərcih edir vəqonu ata, ulağə, millət!
İndi bir az da dincəl, baş qoy yatağa, millət!

Seyr etmeye fəzani icad olub balonlar,
Bir yandan avtombillor, bir səmtdən vəqonlar,
Hər ixtirə dair təsis olur salonlar,
Vallah bular aziblər başdan ayağa, millət!
İndi bir az da dincəl, baş qoy yatağa, millət!

Bunlar bütün cahanın əsbabi-etilası,
Onlar əsiri-dünya, biz axırət fodası,
Beş gündür ömrə-dünya, yoxdur onun böqası.
Bizeçə xətadır uymaq boyla məzağa, millət!
İndi bir az da dincəl, baş qoy yatağa, millət!

İslam üçün gərəkməz kafırların şuarı,
Qoy onların ucalsın həq qəsr-i-zərnigarı,
Biz gözlərik fəqət bir eyvani-xüldzarı,
Ol yerdə hürilərlə döllüq otağı, millət!
İndi bir az da dincəl, baş qoy yatağı, millət!

VAQİYEYİ-YUBİLEYKARANƏ

Girdim yerim başında qayqu,
Gördüm gecə bir qəribə uyqu.

Bir şəhrdayəm ki, cümlə dəhri
Gəzsən, bulamazsan oylə şəhri;

Ləzzətli suyu, gözəl havası,
Var behcəti, zövqü, ham səfəsi;

Əhli bütün əhli-fəzlü insaf,
Həq mömin-pak, müslimi-saf;

Şəhri-füzəla, diyari-irfan,
Momin yatağı, qədim Şirvan.

Əlqissə, gəzib bu şəhri yekca,
Hər bir yerin eyledim təmaşa;

Gəzdikcə adam görünmür, ancaq
Bir səmtdə vardı bir yığıncaq.

Vaxta ki, bu izdihamı gördüm,
Mən də o yera qoşub yüyürdüm;

Baxdım ki, əzim bir cəmaət,
Eyzən ürəfa, əvət, həqiqət!

Lakin, nə üçündür işbu əhval,
Sordum, birisi dedi bu minval:

“Rahi-mədəniyyəti tey etdik,
Bir şəxsi-əzizə yubiley etdik”.

“Əhsən – dedim, – ən gözəlcə bir şey.
Xaqanı üçünmü işbu yubiley?

Ya seyyidi-paki-Zülfüqarı
Yad etdiz o şairi-diyari?

Yoxsa Məlikov Həsənbəyi-pir,
Əlyövm olunur vətəndə təqdir?

Əkdiklärəi danələr göyərdi,
Boh, bəh, necə dadlı meyvə verdi!

Yaxud, de görüm, müdürü-“Kəşkül”
Ünsizədə Səid məqul,

Etdikləri içtihadə nisbət
Millətdən alır bu gündə qiyət!

Yainki o Seyyidi-Əzimi
Şad etdiz o şairi-nədimi?

Yoxsa Qənibəyov Mahmudu təbcil
Etmək səbəbincədir bu təşkil!

Məhmudbəyov ol Həbibi yoxsa?
Alqışladız ol ədibi yoxsa?

Yaxud, de görüm, müdürü-“Rəhbər”
Məhmudbəyəmi bu etinalər?

“Lal ol, – dedi, – Zülfüqar kimdir?!
Xaqaniyi-namdar kimdir?!

Kimdir Məlikov Həsənbəyi-pir?
Millət onu çoxdan etdi təkfir!

Kimdir, nəçidir o Ünsizədə?
Həp dinimizi verirdi bade!

Ya Seyyid Əzim kimdir, oğlan?
Bir şair idi yazardı hədyan!

Mahmud və Həbib, ya Məcidin
Çəkmə adını o üç ...n!

Ömründə heç namaz qılmaz,
Bunlar üçü də namaz qılmaz.

Yubileydir bu, həba deyildir,
Var qiyməti, kəmbəha deyildir;

Hər elmi ufaq müəllim əsla,
Layiq olamaz bu feyzə, illa.

Layiq belə yubileya ziyadə
Əlhafız əfəndi Şeyxzadə.”

İşbu sözü söyləyib də təkrar,
Istərdi edə bir az da küftər.

“Dinmə, – dedim, – oldu qıssə möfləhum,
Rumi ki, dedin qaziyə məlum...”

Dərpərdə olan rümuza qandım,
Bu halda xabdan oyandım.

Gördüm bu rübəni mükərrər
Təbim ediyor dəmadəm əzbər:

Qanuni-qəvaidi-təbiət
Qoymuş bu cahanda boyla adət:

“İnsandakı cəhldən ziyadə
Haqsızlar edərlər istifadə”.

QIRMANC

Ey pulluların sofası, novruz!
Tacirlerin aşinası, novruz!
Bir millətə eyd ikən, nədən bəs,
Oldun füqəra əzasi, novruz?!

OSMANLILAR, ALDANMAYIN, ALLAHİ SEVƏRSİZ

Osmanlılar, aldanmayın, allahı sevərsiz!
İranlı kimi yatmayın, allahı sevərsiz!

Şad olmayın, ey sevgili millət vükelası,
Osmanlıda cari ola qanuni-əsası!
Qanuni-əsası demo, iranlı əzasi,
Iranlıların başlarının qanlı bələsi,
Oğlanları ölmüş analar matəmi, yası,
Derlərsə size var bu işin sonra sofası –
Aldanmayın, aldanmayın, allahı sevərsiz!
İranlı kimi yatmayın, allahı sevərsiz!

Əvvəlcə verirlər sizə hürriyyəti-əşkar,
Yeni, danışib fikrinizi eyleyin izhar;
Vəqta ki, danışdır, vüzər oldu xəbərdar,
Mütlaq görəcəklər ki, cibidənə zərər var,
Her fənn ilə olsa qovacaqlar sizi naçar,
Cünki bu yiğincaqda olur həqqiniz inkar,
Yaxşı budu toplanmayım, allahı sevərsiz!
İranlı kimi yatmayın, allahı sevərsiz!

Girəm ki, tərrüzlər edib də vüzəraya
Bir növ ilə öz fikrinizi soxduz arayo,
Ta çatdı xəbor bir para müfsid üləmaya,
Mirzo Əli Əkbərlər əlin açdı duayo,
Təkfir oxu, lənat topu dəydi ürafaya,
Varmı elə bir şəxs edə əhrarı viqaya?
Bu əmri obəs saymaym, allahı sevərsiz!
İranlı kimi yatmayın, allahı sevərsiz!

Ya liliçəb, osmanlılar, aya nə qanırsız?
Qanuni-əsası verilib ya imanırsız?
Mir Haşimü Fəzlüllahınız yoxmu sanırsız?

Əksik deyil onlar, vəli, sizlər nə tanırsız!
Bir gün taniyib onları labüb əsanırsız,
Ancaq əsanırsızsa da, qanə boyanırsız!
Qansızları gic qanmayıñ, allahı sevərsiz!
İranlı kimi yatmayıñ, allahı sevərsiz!

Bir vəqtde bizlər də olub xürrəmə xəndan,
Sandıq ki, veriblər bizi hürriyyəti-vicdan,
Sükr etdik, adamcılardı olub daxili-insan...
Övladımızı saxlamadıq xanədə pünhan,
Hac Mirzə Həsən qırx lotuya verdi bir oğlan,
Bu mollanümalər desələr: bizdə var iman,
Yox, yox, ona tovlənməyin, allahı sevərsiz!
İranlı kimi yatmayıñ, allahı sevərsiz!

MƏN ŞAHİ-QƏVİ-SÖVKƏTƏM, İRAN ÖZÜMÜNDÜR

Mən şahi-qəvi-sövkətəm, İran özümündür!
İran özümün, Rey, Təbəristan özümündür!
Abad ola, ya qalsa da viran, özümündür!
Qanuni-əsasi nədi, fərman özümündür!
Sövkət özümün, fəxr özümün, şan özümündür!

Vermişdi atam gər siza qanuni-əsası,
Bir molla kişiyydi, var idi hilmi, höyəsi,
Bilməzdi nədir, leyk ümuratı-siyası.
Eh, hamşarı, son əynina gey bitlibi labisi!
Xələt özümün, taxtı-zorəfşan özümündür!
Sövkət özümün, fəxr özümün, şan özümündür!

İranlı deyil, cümlə bilir Məmdaliyəm mən,
Gürgani-cofavü sitəmin çəngəliyəm mən,
İranlıların başlarının əngəliyəm mən,
Sorram, içərəm qanlarını – çün zəliyəm mən,
Laşə özümün, ət özümün, qan özümündür!
Sövkət özümün, fəxr özümün, şan özümündür!

Gördüz ki, necə sizləri tədib elədim mən!
Baqqal balasın leşkorə sərtib elədim mən!
Ataşla yaxıb möclisi toxrib elədim mən!
Qurani danıb, andı da tekzib elədim mən!
Sövgənd nədir, əhd nə, fərman özümündür!
Sövkət özümün, fəxr özümün, şan özümündür!

Osmanlıda gərçi ucalır bir para səsər,
Alqışlayır ol səsərli həp qırımızıfaşlar!
Qəm çıkməyin, ey köhnələr, ey köhnəpəroslor!
İranıma tosır edəməz boylə nəfəslor!
Bundan sora bu ölkədə meydən özümündür!
Məxluq özümün, xəncəri-bürran özümündür!

Təbrizlilərin kor idimi gözleri əvvəl?
Bir yerdə keçirdik gecə-gündüzləri əvvəl,
Həqqimda yox idi oların sözləri əvvəl,
Şah etdi lər İrana məni özləri əvvəl,
İndi nə deyirlər dəxi? Dövran özümündür!
Qızlar özümündür, gözəl oğlan özümündür!

İranlı gərək ömr edə zillətdə həmişə,
Nikbatdə, əsarətdə, məzəllətdə həmişə;
İranlı gərək can verə qurbətdə həmişə!
İranlı, itil, get, yaxamı bitdə həmişə!
Xaqqan özümün, kişvərü saman özümündür!
Sövkət özümün, fəxr özümün, şan özümündür!

NƏ YAZIM?

Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü bədi eyleyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni tar yazım,
Kəci kəc, ayrıni ayrı, düzü həmvar yazım,
Niyyə bəs boyla bərəldirsən, a qare, gözünү,
Yoxsa bu ayinədə ayrı görürsən özünü?

Serə məşgul edərək xatiri-qəm-mailimi,
Qoyuram qənşərimə kağızımı, çəmiliyi,
Gəlirəm yazımağa bir kəlmə, - tutursan olimi,
Qorxuram, ya nə üçün, - çünki kəsirson dilimi!
Ey əcəb, mən ki, sədəqət yolunu azmayıram,
Hələ gördüklorının dördə birin yazmayıram!

Hələ mən dördə birin yazmayıram, karina bax,
Üstümə gündə söyürsən, bu qədər arına bax,
Özün insaf elə, əşkarına, ətvarına bax,
İstəməzsən yazam! Öz eybli kirdarına bax,
Kişi, sən eybini qan, mənlə ebəs cəng eləmə!
Özünü, həm məni bu barədə diltəng eləmə!

Görür ərbabi-qələm qayeyi-amalınızı,
Məndən artıq yaza bilməkdə ikon halımızı, -
Yazmir onlar dəxi on dördə bir əfalmızı,
Özünüzsüz olara yazdırın əhvalınızı...
Yoxsa bu eybidən aləmdə mübərradır olar?
Böyle alçaq yazardan min kəro əladır olar?!

Necə mən dördə birin yazımağa eyman deyiləm
Qorxur on dördə birin yazımağa həm əhli-qələm;
Sən əger söz verəsən: "Qorxma, qıl əhvalı rəqəm..."
Vəz-halin yazılırla zili zili, bəmi bəm, -
Ela bir hala düşərsən ki, tükün biz-biz olar,
Əyninə geyməyə şey tapmasan, astar üz olar!

SUAL-CAVAB

Cəvan və qoca

- C – Şəhri-molumunuzun vəzü qərarı necədir?
Q – Həmdüllah, necə görüdüsə Nuh, öyləcədir!
C – Yeni məktəb açılıbmı vətən övladı üçün?
Q – Az deyil Adəm açan mədrəsə əhəfədi üçün!
C – Oxuyurmu qəzəto şəhrinizin ohli tamam?
Q – Bezi sarsaq oxumuşlar oxuyur, mən oxumam!
C – Ölkənizdə açılıbdırımi qiraətxanə?
Q – Tazələr açmış id, qoysuq onu virən!
C – Ac qarındaşlara infaq edilirmi, əmri can?
Q – Onu görməzmi xuda, el niyə versin ona nan?!
C – Bivə övrətlərin əmri alınırmı nəzərə?
Q – Canı çıxsin, o da getsin yəna bir təzə ərə!
C – İttihad əmrinə dair damışsızmı bar?
Q – Bir paramız damışır, leyik boğazdan yuxarı.
C – Sünniyü şia təəssübələri ləğv oldumu ya?
Q – Na dedin? Küfr damşdin! Cıraram ağızını ha!
C – Qabili-ərz sözüm yox, məni əfv et, gedirəm...
Q – Bəcəhənməm ki, gedirsən, səni xud mən nedirəm?
Buna bax, ağızna bax, surəti-idbarına bax!
Başının şapqasına, etdiyi güftərinə bax!..



Buna bax, ağızna bax, surəti-idbarına bax!
Başının şapqasına, etdiyi güftərinə bax!

QOYMA GÖLDİ!

Xandostu, amandi, qoyma, goldi!
Didari yamandi, qoyma, goldi!

Vay, vay! Deyəsən boşar deyil bu!
Bir şəklə uyan təhor deyil bu!
Allahı sevərsən, ər deyil bu!

Ərdodu, qabandi, qoyma, goldi!
Didarı yamandi, qoyma, goldi!

Ol gün ki, adaxladız, utandım,
Oğländi, dediz, örin, inandım,
Ər boyla olurmuş, indi qandım...

Xandostu, amandi, qoyma, goldi!
Kirdarı yamandi, qoyma, goldi!

Qorxdum, ay aman, yarıldı bağrim,
Bir nazik ipə sarıldı bağrim,
Gup-gup döyüňüb darıldı bağrim,
Çanım oda yandı, qoyma, goldi!
Kirdarı yamandi, qoyma, goldi!

Dudkeş kimí bir papaq başında,
Ağ tükləri bəlliidir qaşında,
Lap çox qocadır – babañ yaşında,
Xortdandı, çoxandi, qoyma, goldi!
Kirdarı yamandi, qoyma, goldi!

Iyronmışım ağızının suyundan,
Qətran qoxusu golir buyundan,
Lap doğrusu qorxmuşam xoyundan,
Bir əfi iləndi, qoyma, goldi!
Kirdarı yamandi, qoyma, goldi!



Dudkeş kimí bir papaq başında,
Ağ tükləri bəlliidir qaşında.

Lap çox qocadır – babañ yaşında,
Xortdandı, çoxandi, qoyma, goldi!

Soməəmiz kəbeyi-chram idı,
Ax!.. Necə kef çəkməli əyyam idı!

Ax!.. NECƏ KEF ÇƏKMƏLİ ƏYYAM İDİ

Ax!.. Necə kef çəkməli əyyam idı,
Onda ki, övladı-vətən xam idı!

Öz həqiqi-məşruini bilməzdi el,
Çöhreyi-hürriyyətə gülüməzdi el,
Gözlərini bir kərə silməzdi el,
Qəzətəya, jurnalə əyilməzdi el,
Daim eşitdikləri övham idı,
Ax!.. Necə kef çəkməli əyyam idı!

Ölkədə bunca yox idı eybcu,
Neyləridikə görünürdü nikü,
Xəlqdə didarımıza arzu,
Bizdə var idı nə gözlə abru...
Hörmətimiz vacibi-islam idı,
Ax!.. Necə kef çəkməli əyyam idı!

Millətə çatdıqça qəm, əyyaş idik,
Hakimə – yar, amira qardaş idik,
Qibleyi-taətgəhi-ovbaş idik,
Harda aş olsaydı ora baş idik,
Hər gecə, hər gün biza bayram idı!
Ax!.. Necə kef çəkməli əyyam idı!

Gərçi riya idı bütün karımız,
Kar ilə bərəks idı kirdarımız,
Leyk haman var idı miqdaramız,
Höccət idı hər kəsə göftarımız,
Xalqın işi bizləre ikram idı,
Ax!.. Necə kef çəkməli əyyam idı!

Eybimizi çulgalamışdı əba,
Hər nə gəlirdi boşalırdı qaba,
Kim nə qanırı, – nədi zehdü rəba?
Naxoşa xaki-dərimizdən şəfa,

Bizlər idik xəlqin inandıqları,
Piri-hidayət deyə qandıqları,
Nur görürərdi qarandıqları,
Bizdə idı cümlə qazandıqları,
Kim biza pul vermasə bədnam idı,
Ax!.. Necə kef çəkməli əyyam idı!

İndi adamlar deyəsən cindilər,
Cin nədi, şeytan kimi bidindilər,
Lap bizi ovsarladılar, mindilər,
Ay keçən əyyam, olasan indilər!...
Onda ki, övladı-vətən xam idı,
Ax!.. Necə kef çəkməli əyyam idı!

MAHI-RƏMƏZANDIR

Mahi-rəməzandır, yenə meydan da bizimdir!
Meydan da bizim, ərsədə cövlən da bizimdir!

Sərsüfrədə ərbabi-niam məhzərimizdə,
Ezaz ilə, ikram ilə dövrü bərimizdə,
Min neməti-əlvan düzülüb qənsərimizdə,
Sövdayı-plov, şuri-çigərtma sərimizdə,
Firmi va tərək, dolma, fisincan da bizimdir!
Boşqabda müsəmmayi badımcان da bizimdir!

Sail, qapıdan baxma bize, pis göz atarsan!
Çox qanqıma, durram, elə vurram ki, batarsan!
Ruzi sənə hər yerdə müqəddərə çatarsan!
Bir şey əlinə keçməsə, son ac da yatarsan!
Biz nazu niəm əhliyik, ehsan da bizimdir!
Ehsan da bizimdir, şərəfli şan da bizimdir!

Səbr eylə hələ, yağılı qarınlar dolar isə,
Dövridə plov qalmağa imkan olar isə,
Gər sür-sümüyündən bu təəmun qalar isə,
Bir şey yetişər həm sənə qismət olar isə.
Şimdi hələlik süfrə də, qazğan da bizimdir!
Şərbət de bizim, kasə də, fincan da bizimdir!

Sən hər qapıda min kərə yahu da deyərsən,
Bir köhne libas olmasa, cecim də geyərsən,
Bir paslı çörək düşsə yavansız da yeyərsən,
Gər düşməssə, ac qalmağı da maşq eləyərsən,
Biz möhtərəmik, neməti-əlvan da bizimdir!
Qaymaq da bizim, qəhvə də, qəlyan da bizimdir!

Asudə burax bizləri öz halımız ilə,
Zəhmət çəkib iş görmüşük əqvalımız ilə,
Ruzi deşiyi açmışlıq iğfələmiz ilə,
Zidd isə də əqvalımız əmalımız ilə,

Əlyövm yenə servətü saman da bizimdir!
Tacir də bizim, bəy də bizim, xan da bizimdir!
Əyan da bizimdir!
Fərman da bizimdir!
Çünki rəməzandır,
Meydan da bizimdir!

Topla qohum-qardaşını, Mir Haşim!
Durma, götür qaç başını, Mir Haşim!

QABLA DƏXİ MARFAŞINI, MİR HAŞİM

Qabla dəxi marfaşını, Mir Haşim!
Durma, götür qaç başını, Mir Haşim!

Qəsb edəli məsnədi-peyğəmbəri
Dəkkeyi-baqqal elədin mənbəri,
Lobya, noxud satmağa oldun cəri,
İndi dəxi xoşlamayırlı müştəri
Künçütünü, xəşxasını, Mir Haşim!
Durma, götür qaç başını, Mir Haşim!

Həq səni məhkum elədi taətə,
Səcdə üçün adəmi-hürriyətə,
Etдин iba omri-rübubiyətə,
Eyləmedin səcdə, di gal lənətə!
Süzmə dəxi göz-qasını, Mir Haşim!
Durma, götür qaç başını, Mir Haşim!

Əbrahə tək əzm elədin fil ilə,
Kəbə evin yixmağa tacil ilə,
Dəsti-xuda teyri-əbabıl ilə
Başınızı deşdimi siccil ilə?
Qırıldı yar-yoldaşımı, Mir Haşim?
Durma, götür qaç başını, Mir Haşim!

Sən o deyildinmi, edəndə qiyam
Səcdə edərdi sənə yeksər əvəm?
İndi olar da ayılıb bittəmam,
Qiılmadı heç yerdə sənə ehtiram,
Atdı cəmaat daşını, Mir Haşim!
Durma, götür qaç başını, Mir Haşim!

Neyləyəsən, xəlqə sözün batmadı,
Hiyolərin bir kəsi aldatmadı,
Çərxəçilər də usanıb yatmadı,
İndi ki, əhrara gücün çatmadı –

Səndə günah qalmadı, qurban sənə!
Səy elədin, çatmadı meydən sənə,
Qaldı fəqət həsrəti hirman sənə,
Çünki həram oldu fisincan sənə,
İndi ye öz bozbaşını, Mir Haşim!
Durma, götür qaç başını, Mir Haşim!
Yardımı Səttar başını, Mir Haşim?!

... XANƏ *

Həli-məczubum görüb qare, demə divanədir,
Nəreyi-şuridəmi zənn etmə bir efsanədir,
Şairəm tabim dəniz, şəri-tərim dürdanədir,
Behcətim, eyşim, sərurim, vəcdim ehəranədir,
İncizabim cürəti-mordaneyi-mordanədir,
Afrinim hümməti-valayı-Səttar xanədir.

Ta ki millet məcməin Tehranda viran etdilər,
Türkler Səttar xan ilə əhdü-peyman etdilər,
Zülmə istibdədə qarşı nifrat elan etdilər,
Milletə milliyətə can nəqqi qurban etdilər,
Ayeyi-“zibhi əzim” itlaqı ol qurbanədir,
Afrinim hümməti-valayı-Səttar xanədir.

Həq mədədkar oldu Azərbaycan ətrakına,
Ali-Qacarıñ protest etdilər Zöhhakına.
Ol şəhidanın salam olsun rəvani-pakına.
Kim, tökülmüş qanları Təbrizi Tehran xakına,
Onların connət deyildir mənzili, aya nədir?
Afrinim hümməti-valayı-Səttar xanədir.

İşə Səttar xan, baxız, bir növ iqdamat edib,
Bir vezirü şahı yox, dünyani yekşer mat edib,
Irzi-islami, vətən namusunu yüz qat edib,
Hörməti-heysiyyəti-milliyətin isbat edib,
İndi dünyının tovəccöh nöqtəsi Iranədir,
Afrinim hümməti-valayı-Səttar xanədir.

İşə Səttar xan, baxız, İranı ihyə eylədi,
Türklük, iranlılıq teklifin ifa eylədi,
Bir rəşadət, bir hünər göstərdi – dəva eylədi,
Dövlətin bir eynini dünyada risva eyledi,

Qaçmayıb pərvanə tek oddan, demə pərvə nədir,
Afrinim himməti-valayı-Səttar xanədir.

Afərin təbriziyən, etdiz acəb ahđa vəfa!
Dostü düşmən el çalıb cılör sizə sad mərhəba!
Çox yaşa, dövlətli Səttar xan əfəndim, çox yaşa!
Cənnəti-əlada peyğəmbər sizə cılör dua,
Cün bu xidmətlər bütün islamədir, insanədir..
Afrinim himməti-valayı-Səttar xanədir.

* Kitabın 1914-cü il nəşrində şərin hər yerində Səttarxan sözü ...xan kimi verilmişdir. (Red.)

MƏNİM TƏK

Səd şürk ki, yox indi bu saətdə mənim tək
Bir mömmini-pakizə bizim kətdə mənim tək!

Sabiqdə ki, əyyami-tüfəliyyətim idi,
Əhli-nəzəri valeh edən surətim idi,
Ərbəbi-həvəs məsti-meyi-vüsətim idi,
Vəqtə görə bir para əməl adətim idi...
Bir tifl ola bilməzdə ləyaqətdə mənim tək,
Hacı əmirlərə ola səhbətdə mənim tək!

Vəqtə ki, cavan oldum, iyirmi beşə çatdım,
Əvvəlki işin vəqtü ölüsdü, onu atdım,
Əmma demə tənbəl kimi bir guşədə yatdım,
Açma işin üstün ki, nə aldım və nə satdım..
Ancaq görüyorsan ki, bu saətdə mənim tək
Yox bir kişi dövlətdə bizim kətdə mənim tək!

Hər şügli üçün ərbəbi ilə durdum, oturdum,
Hər seydi şikar etmək üçün damımı qurdum,
Hər vaxt münasib olaraq fənnimi vurdum,
Tapdum yeni bir hiylə, olardan geri durdum,
İndi baxasan cümlə cəmaətdə mənim tək,
Haşa, görəsən bir kişi taətdə mənim tək!

Gördüm bu cahan əhlini mən çünki məcazi,
Əvvəlcə olub məşhədi, vangah hicazi,
Həddən qayıdırıb aldım olə şügli-namazı,
Saldım araya məsəleyi-tulü dirazı,
Gördüm ki, doxi yoxdur həqiqətdə mənim tək
Bir mömmini-pakizə bizim kətdə mənim tək!

Qare, sözümüz dərk elə, gər varsa şüurun,
Fəndin var isə örtülcək cümlə qüsərun,
Gər sədə isən min də eger olsa hüzurun,
Zülmət görünüb dideyi-müfsidlərə nurun

Təkfir edəcəkdir səni elbəttə, mənim tək
Min mömmini-növ saxtə hər kətdə mənim tək!
Hasıl, nə sayaq isə, bu saətdə mənim tək
Yox bir kişi hörmətdə bizim kətdə mənim tək!

İSTİQBALIMIZ LAĞLAĞDIR

Hadinin "İstiqbalımız parlaqdır"
ünvanlı şerîna nâzîra-təməsxüranə

Inanmam, söyleme artıq ki, feyzabad olur aləm,
Yağar imkani-rəhmət, bağı-ədlü dad olur aləm,
Doğar xurşidi-hürriyyət, bütün azad olur aləm!
Xəyalı-xamə düşmə, bilmə bir gün şad olur aləm!
Bu ikən vəzimiz, çox çəkmədən bərbad olur aləm!

Nə istərsən, canım, al çok, yetər fəryadi-hürriyyət!
Nə yapsın köhnələrlə dilbəri-növzədi-hürriyyət?
Bütün əxvanın ikən səngidil, cəlladi-hürriyyət!
Xəyalı-xamə düşmə, bilmə bir gün şad olur aləm!
Bu ikən vəzimiz, çox çəkmədən bərbad olur aləm!

"Oxu, təhsil ilə ehrazi-hürriyyət qılarsın..."
Bu söz pək doğrudur, əmma hanı məktəb, hanı irfan?
Qalırkon ölkəmiz məktəbsizin, övladımız nadan,
Xəyalı-xamə düşmə, bilmə bir gün şad olur aləm!
Bu ikən vəzimiz, çox çəkmədən bərbad olur aləm!

Təcəlla etdiyin gördük o məhbubi-dilaramın,
Fəqət al qana qəltan olduğun da gördük islamın,
Başından çıxmadiqca Rey həvası şahi-gümnamin,
Xəyalı-xamə düşmə, bilmə bir gün şad olur aləm!
Bu ikən vəzimiz, çox çəkmədən bərbad olur aləm!

Əgər sən görmedinsə zövqünü gülzari-əkvanın,
Yaqın et, man da görməm bir səfəsin ol gülüstənin,
Sənə məndən sora ya dəysilirmi hali dövrənin?
Xəyalı-xamə düşmə, bilmə bir gün şad olur aləm!
Bu ikən vəzimiz, çox çəkmədən bərbad olur aləm!

HADİNİN "RƏHGUZARI MƏTBUATDA BİR ŞÜKFEYİ-MAARİF" ÜNVANLI ŞERİNƏ NƏZİREYİ-TƏMƏSXÜRANƏ

Rəhguzarı məslugatda bir möhtaci-masarif

Ey dərbədər gəzib ürəyi qan olan, çocuq!
Bir loğma nan üçün gözü giryan olan, çocuq!
Əşkili abrusu da rızan olan, çocuq!
Mətlubu nan, qazandığı hirman olan, çocuq!

İnsan kimi bilinsə idi qədrü qiymətin –
Açmış olurdu məktəbi-milli cəmətin,
Dərk etmək istəmir hələ bu fezli millətin,
Qalsın nihan vədiyə-fitri-məhərətin;

Ey ehtisami-milləti talan olan, çocuq!
Ey dərbədər gəzib ürəyi qan olan, çocuq!

Ey gövhəri-fitadə-bəgil, qal nihan hənuz,
Sərraft-qərdən deyil islamyan hənuz,
Məşğul xurdü xabır ərbəbi-şan hənuz,
Var ortalıqda səhəbəti-dəvəyi-nan hənuz,

Yox gövhəri-səadətə xahan olan, çocuq!
Ey dərbədər gəzib ürəyi qan olan, çocuq!

Haqlı deyil o kim sənə der: var qəbahətin;
Monca qəbahət işə olur hali millətin...
Etsəydi təribiyət səni əhli-vilayətin –
Sailliye qalırmıdı hərgiz də roğbatın?

Başsız qalib ayaqlara üftan olan, çocuq!
Ey dərbədər gəzib ürəyi qan olan, çocuq!

Ey nəxleyi-vəton, əsəf olsun bu halına!
Kim, bəxş təribiyət edənən yox nihalına!
Bilməm nələr golur şu qarantalıq xəyalına..
Baxdıqca yalı balına, yandım məlalına!

Ey vadiyi-səfaləti puyan olan, çocuq!
Ey dərbədər gəzib ürəyi qan olan, çocuq!

Olsun əsəf o millətə kim, bixəyaldır,
Yaxud xəyalı kəndinə teksiri-maldır;
Yavrum, quzum, yatanlar ayılmaz, mahaldır,
Ancaq mənimki nalo, səninki sualdır...
Ey mən kimi tonəffüro şayan olan, çocuq!
Ey dərbədər gəzib ürəyi qan olan, çocuq!

ÜÇ ARVAD

Ax, bu uşaqlar necə bədəzatdılар!
Lap deyəsən cin kimi bir zatdılар!

Bic-velədüznalərə söz batmayır,
Min də nağıl aç, birin aldatmayır,
Keçdi gecə, mətbəe ol çatmayır,
Sübhə olar indi, biri də yatmayır,
Noşomizə yaxşı xələl qatdılар!
Ax, bu uşaqlar necə bədəzatdılар!

Hey yaziq arvad işi samanlayır,
Gah Fatını, gah Sadığın yanlayır,
Zeydi söyür, Kamiləni danlayır,
Körpə deyil, hər biri söz anlayır,
Əsl həqiqətdə də bədəzatdılар!
Lap deyəsən cin kimi bir zatdılар!

Bir dali şeytan deyir, aç bad başın,
Gəl bu haramzadələrin at daşın,
Bir-birino qat bacisin, qardaşın,
Öz bədənin, üz bölgəzin, kas başın,
Gör məni axır kimə oxşatdılار!
Ax, bu uşaqlar necə bədəzatdılар!


Bir para bidinlər olub bədgüman,
Derlər: uyub arvada hacı filan,
Hər gecə Qəzvinə sürür karvan...
Sübhə də gərməbədə eylər mokan.
Leyk qaranlıq yera daş atdılar!
Doğrusu, bunlar dəxi bədəzatdılar!

Çox da məni bilməyin əqli-məcəz,
Qəsdim odur, məsələ olsun toraz,
Qüsəl müsəvi ki, deyil dəstəmaz.

Qüsl ilo bir rükətə mindir namaz...
Xasə çatır feyzə üç arvatdilar!
Bəxtəvər olsunlar, əcəb çatdilar!
Bir neçə şeytana da ox atdilar!

Gərci səvab əmr-ibadətdədir,
Əfzoli-feyz əhməzi-taətdədir,
Leyk o feyzi ki, nəhayətdədir,
Mənəcə, həman qüslü-çənabətdədir.
Heyf manı bu gecə toxdatdilar!
Ax, bu uşaqlar necə bədəzatdilar!?

Bağrimi çatdatdilar,
Sinəmi oxlatdilar,
İl gecəni sübhə tek
Bircə mögor yatdilar?!



Nesunza Yayıylı Xəlil qızıldilar!
Ax, bu əşşələr neçə bədəzatdilar!

Kicdi iğeo, müdafiə ol çatmayaç
Səhnən tür mali, mən da zəmmayaç.



Məşər bular devil övladı-pakı dindarım?
Tuturlar uşqulularla məkin bu boyda, bu boyda!

BU BOYDA

Nədir olur bu çocuqlar əyan bu boyda, bu boyda?
Hara gedir bu yazıqlar, aman, bu boyda, bu boyda?

Öyinlörində buluz, başlarında baftalı şapqa,
Alınlarında urus tək nişan bu boyda, bu boyda!

Məgər bular deyil övladı-paki-dindaran?
Tuturlar uşqularda məkan bu boyda, bu boyda!

Əcəb bu kim, buların da əcəb həyaları vardır.
Böyük adam tək oxurlar haman bu boyda, bu boyda!

Bular görək hələ əbcoddə hıqqana qoraştda,
Kitabi-elmi oxurlar rəvan bu boyda, bu boyda!

Ana dilin belə bilmir iyirmi yaşı cavanlar,
Bilirlər indi bular beş lisan bu boyda, bu boyda!

Lisani-müxtalifa bilməsi hələ belo dursun,
Qanırlar örz nədir, asiman, bu boyda, bu boyda!

Məsaħəti-küreyi-ərzi qıt-qıtə tanırlar,
Deyirlər, seyr eləyir xakdan, bu boyda, bu boyda!

Bütün kəvakibi bir-bir öz adalarla sayırlar
Ki, seyr edir hərosi hər zaman, bu boyda, bu boyda!

Hənuz bir-ikini bilməyən zamanları ikon
Edirlər elmi-hesabı boyan bu boyda, bu boyda!

Yəqin ki, bunlara təlqin edir bu bilməyi seytan...
Və gər nə bunca bilərmi olan bu boyda, bu boyda?

Amandı, qoymayın övladınız azib çıxa yoldan!
Ola bu yaxşı vələdlər yaman bu boyda, bu boyda!

A KİŞİ

Durma, yixıl yat hələ, Fahrat kişi!
Əsri görüb qalma belə mat, kişi!
İndi olub yorğanın üçqat, kişi!
Saqqalını bir-iki yırqat, kişi!
Çek başına yorğanını, yat, kişi!

Əvvəli-şəbdən uzanıbsan belə,
Rahəti yatmaqda qanıbsan belə,
Yaxşı da, əlhəq, inanıbsan belə,
Lakin inanmam, usanıbsan belə,
Çek başına yorğanını, yat, kişi!

Ömr ötüşüb, baş ağarıb un kimi,
Diş tökülib, saqqal olub yun kimi,
Sinə çöküb, bel bükülib nun kimi,
Gərçi olubsan qoca meymun kimi,
Leyk yenə rubəhi-mələn kimi,

Tez götürüb tiryakını at, kişi!
Qalyanını çığla, xoruldat, kişi!
Bir qədər öz sinəni toxdat, kişi!
Çek başına yorğanını, yat kişi!

MÜFTİNİN RƏYİ İLƏ KƏŞFİ-VÜCUHI-NİSVAN

Müftinin rəyi ilə keşfi-vücuhi-nisvan
Şərda cayızmiş, - hökm ediyormuş Quran;
Müslimə övrətə baxmaqdə da yoxmuş hörət,
Övrətin əl-üzü övrət ki, deyilmiş, ay can!

Pəs yazıq zadayı Neman nə deyirdi, əcəba?
Ya ona lən edən oğlan nə deyirdi, əcəba?
Həzəratı-üləmədə pas o cünbüş nə idi?
O zaman cümlə müsləman nə deyirdi, əcəba?

Nə deyirdi Şəkinin, Gəncənin imanlıları,
Tiflisin bir para məzhəbçi dəliqənləri,
Culfanın, Naxçıvanın, Ordubadın hampaları,
Bakının zorbaları, Lənkəranın canlıları?

Şimdi, yahu, bu tuhaf işlərə vicdan nə deyir?
Əql nə hökm ediyor, ya buna irfan nə deyir?
Hərə Qurana verir istədiyi mənəni,
Aç, oxu, bunlara gör həzrəti-Quran nə deyir?

Nə deyir - bəlliidir ərbəbina, mən bilməyirəm,
Bir para mollə kimi hiyləvü fən bilməyirəm,
Deməz allah iki mənəli sözü qullarına,
Bu qədər anlamışam, başqa sūxən bilməyirəm.

YATMISAN, MOLLA ƏMI, GÜRCÜLƏR İCRƏ HƏLƏ SƏN

Yatmişan, Molla əmi, gürcülər içrə hələ sən!
Nə olur ta bu müsəlmanlıqda da bir gələsən,
Bakıda bir neçə gün rahət edib dincələsən,
Hacıclarla olasan hər gecə həmməşgələ sən,
Görəsən bir para yerlərdə nə canlılar var, əmi!
Necə kef çəkməyə xəlvətcə məkanlılar var, əmi!

Dolaşış bulvari hər gün gözəsan biminnət,
Xassə, axşama qalarkən bir-iki-üç saat,
Görəsən orda neçə oğlan, uşaq, qız, övrət, –
Cümlesi sim-bədən, zöhrə-cəbin, məh-tələt,
Xubru, qafiyəmə, qonça-dəhanlılar var, əmi!
Özün insaf edəsən, ta necə canlılar var, əmi!

Ol yerə sanma çıxır seyra fəqət hərcayılar,
Yox, yox, orda gəzənin eksəri mömin sayılar,
Lap sanın tək əmilərdir və mənim tak dayılar,
Pak, mömin hacılar, məşhədilər, kablayılar,
Həpsinin səcdədən alınında nişanlılar var, əmi!
Dəyişik donda gəzən mərsiyəxanlılar var, əmi!

Cümlesi ağız dualı, bütünü əhli-namaz,
Əldəki səbheyi-soddanaları tulü diraz,
Dilim, ağızım qurusun şəkkə düşürsem də bir az!
Demirəm mən nə şeyidbəzd, nə də kim beçəbaz...
Bir para cüntü xəta yollu gümanlılar var, əmi!
Nə işim, bəzi gümanlıarda ziyanlılar var, əmi!

Demirəm bulvara bunları nə xəyal ilə gəliş...
Kişilər bəlkə də bir başqa meal ilə gəlir...
Bu qədər var, – dəyişik surati-hal ilə gəlir...
Qəmū həsratlı gedir, dərdü molal ilə gəlir...
Bilmirəm bunda nə əsrarı-nihanlılar var, əmi?
Bildiyimcə desəm, aya, inananlılar var, əmi?

ƏZRAILİN İSTEFASI

Əzrail ərz edərək söylədi: "Ey rəbbi-ənam,
Bir təbib, iştə, bu il qullannı qırdı təmam.

Mən edinçə hələ bir ölməli bimari hələk,
O alır ölməməli min nəfərin canını pak.

Verdiyin canlıları min-min ki, bu zalim alacaq,
De görüm, qul deyə, yahu sənə bəs kim qalacaq?

Qoy alım canını bari, qoparım məhşərini,
Yoxsa, billah, qırcaq qullarının eksərini.

Bu tamənnamı qəbul eyləməz olsan hala,
Kərəm et, ta əməlindən verayım istefə.

Başqa bir xidmətə nəsbən məni qıl minnədar,
Əzrail olmağı ver işbu təbibə zinhar".

ÇOX DA DEMƏ SƏRVƏTÜ SAMANLIYAM

Çox da demə sərvətü samanlıyam, ey filan!
Boldu pulum, bir neçə milyanlıyam, – bir utan!
Möhtərəməm, mötəbərəm, şanlıyam, – dur, dayan!
Məşhədiyəm, kəblayıyam, haciyam, naciyam,
Dinliyəm, imanlıyam, ərkanlıyam,
Həm əli quranlıyam.

Sənəda deyək din də var, iman da var, – filməsəl,
Ev dolusu neməti-elvan da var, – bibedəl,
Xəz-küləcə, sərvətü saman da var, – çox gözəl,
Ev-eşik, eyvan, mütəəddid otaq, – təmtəraq,
Yağlı plov, dadlı fisincən da var,
Şərbəti-reyhan da var.

Qonşuda lakin neçə üryan da var, – qış, boran...
Giryə də var, nalevü əfəgan da var, nimcan...
Sən ki, şəriətçisən, ey binəvə, qıl həya!
Şəridə axır nə, bir ehsan da var,
Həqqi-müssəlman da var...

İndi get insaf elə,
Aç başını, ver yelə,
Məzhibü iman sözün
Vird eləmə bir belə!

DÖRD DILLİ QIRMANC

Zaqafqaziya müftisi Hüseyin əfəndi cənabları deyir ki:

Kəşfi-vəch etmək deyil övrətlərə şərən həram, –
İşə quran, işə asar, işə məfhumi-kəlam!

"İşiq" qəzeti müdərəsi Xədicə xanım cənabları deyir ki:

Müslimə övrətləri məsturə olmaq istəriz, –
İşə söz, işə eməl, işə müvafiq bir məram!

Şamaxı camei müdərrisi Əbduldaxılıq əfəndi cənabları deyir ki:

Müslimə övrət fəqət el, üz açar indəssəlat, –
İşə ayat, işə əxbar, işə əshabi-kiram!

"Molla Nəsrəddin"da deyir ki:

Müfti oylə, Əbdu boyla, həm Xədicə soylo der...
İşə oylə, işə boyla, işə soyla, vassalam!

QIRMANC

Bütün Avropada kəmyab ikən, amma Bakıda
Nə sobəbdənse bu il oldu firavan yubiley.
Göndərilsin zaqaz indi Bakıya Şirvandan,
Orada çünki satılmaqdadır ərzan yubiley.

Məmdəli:

— Sevgili sultan babam, söyle, sənin fikrin nədir:
Mən ki, bir şux madmazel eşqində əldən getmişəm.
Şəhrdən şəhərə gəzib Avropanı uğraşmışam,
İt qızı ram olmadı, hər dürlü ilhah etmişəm.

Həmid:

— Məmdəli, artıq maranqozluq maraqım qalmamış,
Kərki, müşarı yiğib başqa evə göndərmışəm,
Ölkədə tək-tək vəba var, derlər, ondan qorxmuşam,
Xanəmə daru yiğib bir aptekə döndərmışəm.

AVROPADA MƏMDƏLİNİN EŞQBAZLIĞI

Məmdəli:

— Rəhm et mənə, can madmazel!
Könlüm olub qan, madmazel!
Bir baş Ədesdən gəlmisəm
Ardınca, canan madmazel!
Gör hali-biaramı, Dil bisükundur, gəl mənə!
Eşqim füzündür, gəl mənə!

Madmazel:

— Rədd ol, a zalim Məmdəli!
Şahi-mazalim Məmdəli!
Artıq həyəsiz görməyə
Yoxdur məcalim, Məmdəli!
Get, get ki, zülmündən votən
Dəriyayı-xundur, gəlmənəm!
Boynun yoğundur, gəlmənəm!

Məmdəli:

— Mən öz yerimdə şah idim,
Şahi-fələk xərgah idim,
Şənim, cəlalım var idi,
Axır nə, zillullah idim;
Iranda çox yerdə yenə
Şənim məsundur, gəl mənə
Eşqim füzündür, gol mənə!

Madmazel:

— Sən bir dəni mərdudsan,
Her şəndən mətrudsan,
Bir müstəbid Şəddadsan,
Bir müstəqil Nəmrudsan,
Min dəfa onlardan dəxi
Zülmün füzündür, gəlmənəm!
Boynun yoğundur, gəlmənəm!

Məmədəli:

– Zənn etmə, İran sərbəsər
Olmuş mənimlə kinəvər;
Əlyövm İranda yena
Var nökərim min-min nəfər;
Onlar bütün qorgi-əcəl.
Millet qoyundur, gəl mənə!
Eşqim füzündür, gəl mənə!

Madmazel:

– Doğru bu, lakin əhli-kar
Az olsa da İranda var;
Məncə, bu xain niyyətin
Etmez isabet zinhar,
Çünki sonin halın cünum,
Şəxsin zəbundur, gəlmənəm!
Bəxtin nigundur, gəlmənəm!
Fikrin də dundur, gəlmənəm!
Karın oyundur, gəlmənəm!
Söz müxtəsər, bir dəfə qan:
Boynun yoğundur, gəlmənəm!

YUXU

“Heyvərə”, ey müdürü-əhli-füsün!
Bir yuxu görmüşəm, de, xeyir olsun!

Görürəm mən dünən gecə yuxuda –
Yenə de sakın olmuşam Bakuda.

Bakuda, leyk lap uzaqlarda,
Gəzirəm bir para soqqlarda;

O soqqlar ki, ruzi-fitrətdən
Ari idı bütün nəzafətdən;

İndi, səd mərhəba, səfalanmış,
Nuri-fanus ilə ziyanlanmış;

Yox ikən sabiqən gedis-gəlişi,
İndi bir başqa rəng alıbdır işi;

Qapılardan çıxiş, giriş vardır,
Bunda, əlbəttə ki, bir iş vardır...

Görürəm bunda bəzi əyani,
Həpsinin var nəcabəti, şanı;

Qapını birbəbir döyüür, danışır,
Bəzisilə hələ təzə tanışır.

Söz alır, pul verir, rica ediyor,
Ayrılı-ayrıla dua ediyor;

Bəzinə iştəhayı-mədə verir,
Bəzinə başqa-başqa vədə verir...

Istədim anlayam – nə işdir bu,
Nə alışdır bu, nə verişdir bu?

Məni xis basdı fərti-heyrətdən,
Heyf, oyandım o xabi-rahətdən!

İndi, ey "Heyvərə", varınsa hünər,
Söylə təbirini bilirsən əgər?!

O soqqlar, o şəxslər, yahu,
Kimdir aya, nədir, nə işdir bu?

Nizədar

Təbir

"Nizədara!" Edib yuxun təsir,
Güş ver, mən edim onu təbir:

Gördüyündür Bakı qlasnları
Ki, təmizlətdilər küçə-bazarı;

Gecələr gəst edib yığurlar "səs",
Arifə bir işarə olmuş bəs...

AĞLADIQCA KİŞİ QEYRƏTSİZ OLUR

Ağladıqca kişi qeyrətsiz olur,
Necə ki, ağladı İran oldu.

O zaman ki, bezikib şah qaçıdı,
Mürtecelər dəxi pünhan oldu,

Parlamən parladi əzəsi ilə,
Dedik, İran yena İran oldu;

Məclis içər ümənəy-i-millət
Nami-milliyətə şayan oldu;

Düzəlib işlərin əksik-gərəyi,
Millətin dərdinə dərman oldu.

Leyk biz işbu təmənnada ikən,
Bax ki, İranda nə dəstan oldu:

Hər yetən keçdi cəmaat başına,
Hər öten silsilacünban oldu;

Yetdi bir mərtəbəyə surəti-kar, –
Parlamən qəhvəçi dükkan oldu;

İçilən çay, yeyilən yağlı plov,
Çekilən hoqqavü qolyan oldu.

Parlamandır, balam, axır burada
Kim danışdı, nə söz ünvan oldu?

Hansı bir məsələdən bəhs edilib,
Hasili millətə elan oldu?

Yox, əfəndim, yanlış zənn etmə,
Sanma iş layiqi-vicdan oldu;

Doğru, gərçi üfüqi-İrandan
Şəmsi-məşrutə dürüxşan oldu,

Yəni millət işi millət əlinə
Verilib məsələ asan oldu,

Şimdi öz işlərini icrayə
Dəstə-millətdə bir imkan oldu.

Leyk bildinmi büzürgəni-vətən
Belə iş gördü ki, şayan oldu?!

Çırmanıb iş görəcək yerdə, yazıq,
Vay, dədəm, vay! deyə giryən oldu,

Gözlülər başladılar ağlamağa,
Kurlər də ona xəndan oldu.

İş yatıb qaldı arada ölü tək,
Nə ona meyl, nə iman oldu.

Əsl mətləb unuduldu, lakin
Fəri-karı hamı cuyan oldu.

Gördü meydanı adamdan xalı
Hərə bir əzmə şitaban oldu.

Hər kəs ancaq bacarıb aldı ləqəb,
Daxili-zümreyi-ərkan oldu;

Dürtülüb soxdu özün parlamana, –
Parlamən məcməi-irfan oldu.

Pah, nə çoxdur bütün İranda ləqəb!
Kimi bəy oldu, kimi xan oldu...

Cıxdı meydana mülöqqəb kişilər,
Bəxtəvərlər hamı əyan oldu.

İş necə oldu, onu alma xəbor,
Bayaq ərz etdim, o nisyan oldu...

Bir deyən olmadı, ey xanəxərab,
Məmləkət xak ilə yeksan oldu!

Siz hələ aşığı-səydayı-ləqəb,
Budamı layiqi-insan oldu?!

Ləqəb iş görməz, əfəndim, kişinin
Adı ya Samü Nəriman oldu.

Kişi dən istənilen işdir, iş,
Kim ki, iş yaptı o zişan oldu.

De görək, şimdə müqəddəs vətənin
Hansı bir müşkülli asan oldu?

Ancaq iş gördü ləqəb "fabrikası"
Bütün işlər ona qurban oldu.

İndi qandınsa işin əngəlini,
Dəmə, Iran niyə viran oldu?!


NƏ XƏBƏR VAR, MƏŞƏDİ?

- Nə xəbər var, məşədi?
- Sağlığın!
- Az-çox da yena?
- Qəzət almış Hacı Əhməd də...
- Ba! Oğlan, nəmənə?
- Sən özün gördün alanda?
- Belə nəql eylədilər...
- Dəxi kim qaldı, xudaya, bu vilayətdə mənə?!
- Bu işə pəs o ləninin də işi qullabidir,
- Dini, imanı danib, yoldan azıbdır, babidir!

- Dəxi bir başqa xəbər?
- Hacı Cəfərin oğlu Vəli,
- Uşkolaya qoyub oğlun...
- O qurumsaq da?
- Bəli!
- Sənə kim nəql eləyirdi bu sözü?
- Bilməm kim idi.
- Oylə işə ona da min kərə lənat deməli...
- Bu işə pəs o ləninin də işi qullabidir,
- Dini, imanı danib, yoldan azıbdır, babidir!

- Dəxi bir başqa xəbər yoxmu?
- Tanırsan Qəfir?
- Nə Qəfir? Hansı Qəfir?
- Mirzə Mənafin pədəri.
- Tanıram!
- Dün o da bir şübhəli kəslə danışb...
- Kim deyirdi?
- Yedici Xənsənəm arvadın əri.
- Bu işə pəs o ləninin də işi qullabidir.
- Dini, imanı danib, yoldan azıbdır, babidir!

- Yenə bir başqa xəbər varmı?
- Bizim qonşu Kərim...



Ba! Oğlan, nəmənə?
Bu işə pəs o lənin də işi qullabidir!

- A... A... A...
 - Bəli, hə... hə...
 - O nə qayırıb, de görüm?
 - "Molla-Nəsrəddin" alıb, həm özü, həm oğlu oxur.
 - El bütün kafir imiş ölkədə, yoxmuş xəbərim...
- Bu isə pəs o ləinin də işi qullabıdır.
Dini, imanı danıb, yoldan azıbdır, babıdır!
- Mənə bir boylə xəbər çatdı: Səməd dam-daşını
Satıb, unversetə göndərmək üçün qardaşını...
 - Bu xəbər doğrudur, ancaq bunu da bilməlisiz:
Özü də çəkmə geyib, saç da qoyubdur başına...
Bu isə pəs o ləinin də işi qullabıdır,
Dini, imanı danıb, yoldan azıbdır, babıdır!
- Bir belə söz də deyirlər ki, sizin Kalba Aşır,
Yeni məktəbçilər ilə gecə-gündüz yanaşır...
 - Bəli, düzdür bu dəxi...
 - Heyf o dövlətdən ona!
Dövlət azdırı onu, dini-xudadan uzaşır...
Bu isə pəs o ləinin də işi qullabıdır,
Dini, imanı danıb, yoldan azıbdır, babıdır!
- Doğrudurmu ki, Bədəl də qoyub ağızin yabana,
Danışır bir para sözlər ki, dəyir rövzəxana?
 - Bəli, qurbanın olum, lap o çıxıb məzhəbdən!
- Görməyirsənmi, şışib boynu, dönüb bir qabana?
Bu isə pəs o ləinin də işi qullabıdır,
Dini, imanı danıb, yoldan azıbdır, babıdır!
- O qurumsaq Cəbi də gözləməyir hörmətimi,
Burda, orda, belə derlər ki, edir qeybətimi...
 - Bəli, həq bu işin üstə onun arvadına söymüşəm!
- Borcun odur - gözləmison qeyrətimi...
Mən də hər daim ona yağıdıraram lənətimi,
Başlayıb dəvətimi, ərz edib hacətimi,
Vəqfi-nisfrin edərəm həm günümü, saotımı,
Deyərəm xəlqə: bu bidinin işi qullabıdır,
Siz də lənət oxuyun, çünki bu mələk babıdır!

BİLMİRƏM

Mən belə əsrəri qana bilmirəm,
Qanmaz olub da dolana bilmirəm...

Axtaxana, dağda dana böyüdü,
Mən böyük ollam haçana bilmirəm...

Derlər utan heç kəsə bir söz demə,-
Həq sözü derkən utana bilmirəm...

Neyləməli göz görür, aqlım kəsir,
Mən günəşti göydə dana bilmirəm.

Şiddəti-seylan ilə baran tökür,
Bir koma yox, daldalana bilmirəm...

Derlər usan, hərzəvü-hədyan demə,-
Güt gətirir dard, usana bilmirəm...

Derlər otur evdə; nedim kasibəm,
Kəsb eləməzsəm, qazana bilmirəm...

Derlər, a qanmaz di yixıl, ölü qutar,
Hə balam, doğrusu, ay dadaş, mən dəxi,
Məsləhət ondan o yana bilmirəm...

XƏSİSİN HEYFİ, VARİSİN KEYFİ

Ey pul! Ey zövqi-dilü ruhi-tənə qüvvəti-can!
Biəbi əntə və ümmi sənə canim qurban!

Əhli-aləm arayıb axtarır, ey can, səni,
Hərə bir növ qılır dərdində dərman səni,
Bir para şəxs előyir mayeyi-ehsan səni,
Qədrini bilməz, edir millətə qurban səni,

Aşiqəm mən sənə ancaq olasan munisi-can,
Biəbi əntə və ümmi sənə canim qurban!

Mailəm, cümlə bilir, dövləti-didarına mən
Ki, baxam sübhü məsa şövq ilə rüxsarına mən,
Dinimi, məzəhbimi sərf edəm işarına mən,
Dəyməyim batsa cahan dirhəmə dinarına mən,
Müstəhəqlər qala sonduquna yekşər nigəran,
Biəbi əntə və ümmi sənə canim qurban!

Ehtiramən səni hər gündə ziyyərat edərəm,
Vacibüttaəsən, ancaq sənə tətə edərəm,
Çəkerəm nazını, teksirinə xidmət edərəm,
Nəməkү nanū penir ilə qonaqt edərəm,
Daş düşər başıma çatса sənə bir həbbə ziyan,
Biəbi əntə və ümmi sənə canim qurban!

Bəslərəm can kimi, ey sevgili sərməyə, səni.
Etmerəm sərf abəs məscida, mollaya səni,
Ala bilməz oxusa minbir-iki aya səni,
Vermərəm ac-yalavac əhli-təmənnaya səni,

Göre bilməz üzünü sail, ağor qussa da qan,
Biəbi əntə və ümmi sənə canim qurban!

Bir günüm sənsiz ağor keçə min əfşan edərəm,
Səndən ötrü bütün əvladımı gityan edərəm,
Qeyrətü şənimi hifzində nigəhan edərəm,

Bir gün öz canımı hətta sənə qurban edərəm,
Şad olur varisim, əmma gedərəm mən nigəran!
Biəbi əntə və ümmi sənə canım qurban!

Ah, səd ah, gedər ruhi-rəvanım dərkəkə,
Mollalar hazır olur dəfnimə əldə çərkəkə,
Səni varislerimə eyləyər onlar tərəkə,
Eşidən olsa görər kim, çıxır ahüm falekə,
Baxaram qəbrdə hasratlı, xəsarətlə, aman!
Biəbi əntə və ümmi sənə canım qurban!

Sanma varis mənə rəhmət oxuyub heyf çəkər,
Səni taqsim edərək hər biri bir seyf çəkər,
Orda-burda, nə bilim, məsrəf edib keyf çəkər,
Hərə bir Annanı, Sonyani tutub zeyf çəkər,
Deyər: ey sərv-qədü lalə-rüxü qönçə-dahan,
Biəbi əntə və ümmi sənə canım qurban!

NƏFSİN QƏRƏZİ, ƏQLİN MƏRƏZİ

Ey nəfs, fərz bildiyim üçün niyayışın
Daim edəm gərək gecə-gündüz sitayışın,
Dinim və məzəhibim, əməlimdir nümayışın,
Şimdə nedir bu yolda mənə, söylə, xahişin?
İfaiy-əmri-vacib-lizamın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!

Gər olmasam bir işdə rəis, – eylərəm fəsad.
Mehrү vəfanı tərk edərəm, başlarım inad.
Seyimlə əlfirəqa döñər vəzi-ittihad,
Bir para şəxslər mənə etməzsə inqiyad,
Mən özbəyəm, itaötü-formanın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!

Bir şəxsin olsa aqlı ağar min mənim qədər –
Heç olmaram riza ola təhsin mənim qədər!
Görsem ki, xalq edir onu təyin mənim qədər –
Bir hiylə eylərəm, edəməz cın mənim qədər...
Sanma ki, məkrü hiyıldə nöqsanın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!

Təhti-rəyəsatimdə rəvan olmayınca kar,
Ya olmayınca qəbzeyi-hökümündə iqtidar,
Bir əmri-xeyri istər edə kim ki, intişar –
Cüretlə eylərəm onu filfövr tarımar,
Şəxsi-qərozla cümləni heyranın eylərəm.
Məndən əmin ol, aləmi qurbanın eylərəm!

Bir iş ki, xeyrim olmasa əncamə vermərəm,
Min çılpaq olsa da, birinə camə vermərəm,
Öz şanu cahimi bütün islamə vermərəm,
Dərdi-vətənlə mən səni talano vermərəm,
Əhli-diyarı zülm ilə giryanın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!

Çünkü müəzzzəz olmağa çoxdur təfəkkürüm,
Əmsalin ehtiramına artır təhəssürüm,
Mən, mən demaklə cümlə bilir var təkəbbürüm,
Olsa nolur neçə büləhaya təşəkkürüm,
Onlarla vəsl-i-rışteyi-peymanın eylərəm,
Məndən əmin ol, ələmi qurbanın eylərəm!

Bir gün gələr, olar da bilərlər xəyanətim,
Məndən tənəffür ilə qaçarlar cəmaətim,
Onda yəqin qopar başıma öz qiyamətim,
Artar qəmim, gedər fərahım, izzü şövkətim,
Əhdil pozub əgərçi mən üşyanın eylərəm,
Ey dad, haray! nə növ ilə samanın eylərəm?!

HƏMDÜLLAH Kİ, BU GÜN BƏXTƏVƏR OLDU BAŞIMIZ *

Həmdüllah ki, bu gün bəxtəvər oldu başımız,
Gəldi novruz, demək, artı bir il də yaşıımız,
Bütün əqvama görə gorci çox azdır yaşıımız,
Bavūcudin ikidir bir sonadə il başımız:
Biri novruz, biri mahi-məhərrəmdir, əmu!
Birisə mayeyi-işrot, birisə qəmdir, əmu!

Bu səbəbdən bir il ələmət də iki pay edərik:
Bir payı on bir, ikinci payı bir ay edərik,
On bir ay nala çekib, ağlayıb ax-vay edərik,
Bir ayı labəlli-kışmış yeyib, oxqayı, edərik.
Çünki bu eyd biz İslamda əzəmədir, əmu!
Şiveyi-məzħəbi-Zərdüst, əsori-Cəmdir, əmu!

Bu bir ayda geyinib sallanarıq behçət ilə,
Əlli-əlli olaraq ev gəzərik işrat ilə,
Gəzərik hər evə, hər manzılı cəmiyyət ilə,
İçərik çay, yeyərik hil noğulu ləzzət ilə,
Çox da ev sahibinin iş-güçü dərhəmdir, əmu!
Eyddə borc eləmək dəbə-müsəlləmdir, əmu!

Tapdı vaxta ki, ərab leşkəri atraka zəfor,
Dini-abaimizi eylədi həp zirə zəbor,
Biz də atdiq bütün adatımızı, bircə məgar
Bu mübarək günü taqdis ilə bu ana qəder
Saxladıq, çünki biz İslama çox əlzəmdir, əmu!
Bərşikəstə olan ərbab məgar kəmdir, əmu!?

Leyk bu eydimizin bircə qüsürü yenə var:

* Bu şerî mərhum xəstə olduğu zaman, ömrünün axır çağlarında
yazdığından yarımcıq qalmışdır.

BİR MƏCLİSDƏ ON İKİ KİŞİNİN SÖHBƏTİ

(balaca felyeton)

Vəkil

Həqsizə həqli deyib bir çox günahə batmışam.

Həkim

Dərdi təşxis etməyib qövm-əqraba ağlatmışam.

Tacir

Mən həlal ilə həramı bir-birinə qatmışam.

Rövzəxan

Ümmətin pulun alıb mən gözlərin ıslatmışam.

Dərviz

Nerdə bulsam çox açıb min-min yalan söz satmışam.

Sofı

Ruzü-şəb həq-həq deyib, mən hər kəsi oynatmışam.

Molla

Gündə bir fitva verib, məxluqu çox aldatmışam.

Elm

Qəti-ümmid etmişəm yeksər bu qövmi atmışam.

Cəhl

Ortada keyf eyleyib mən həm mərama çatmışam.

Şair

Bülbülə, eşqə, gülə dair yalan firlatmışam.

Əvəm

Anlamam hərgiz, cəhəlet bəstərində yatmışam.

Qəzetçi

Mən cəridəm dolmaq üçün mətləbi uzatmışam.

BALACA FELYETON *

Məşruto xəbəri İran kəndcildərin qulağına yetişdiyi zaman
bir nəfər qoca əkinçi əkinin içində səcdəyə yixilib dedi:

- Səd şürk ki, oldu nuru-baran,
Məşruto ilə bu xaki-Iran,
Rəxnə yetişib binayı-zülmə,
Yer qalmadı kəntxudayı-zülmə,
Zülmün, sitəmin çırğayı söndü.
Iran yenə bir behiştə döndü,
Hakimlərin ixtiyarı bitdi,
Dehqanların iżtirarı bitdi,
Bundan sora rəncərə zöyüməz,
Nahəq yera binəvə söyülməz,
Salmaz bizi mülkədar rəncə,
Qurmaz biza bir daha işgəncə,

Yaziq bu şeri oxur-oxumaz nagah divan məmurları tövəfindən bir nəfər fərras hazır olub əkinçinin əhli-əyalının
gözü öündə qollarını bağlayıb at qabığında (piyada) ayaq-
la onu ərbəbin qapısına götürdü.

Ərbəbin gözləri qızarmış, əlində bir təlimi dişari çıxıb
əkinçini gördükde dedi:

- Ha... kəndci bir ay keçir ki, xırmən.
Ötdü nərlərdə qalmışan sən?!
Məhsulu bütün özün götürdüñ!
Ərbəba nə pişqəş götürdin?!
Bostandakı meyyvacatı dardın,
Aya, de görək biza nə verdin?!
Nə buğda, nə arpa çatdı səndən,
Nə lobya-noxud, nə paxla, ərzən,
Lazım sənə indi min üqubət,
Ta iibrət ala bütün raiyyət!

* "Nasimi-Şimal" qəzelindən tərcümə

Bıçarə əkinçi boynu çiyində, tamam bədəni əsə-əsə,
qorxa-qorxa baş endirib ərz etdi:

- Allaha qəsəm ki, mən fəqirəm,
Köç-külfət əlində dəstgirəm,
Ətfali-səğira pasibanəm,
Avareyi-əklü-şürbü-nanəm,
Məlum cənabımızdır ərbəb!
Bu il quraq oldu tapmadıq ab.
Əkdiklərimin tamamı yandı,
Fəryadlarım göyə dayandı.
Vallah, özümüz də qalmışq ac,
Bir parça quru lavaşa möhtac.

Ərbab kəndcindən bu sözləri eşidincə ağızı gopürmüş,
gözləri hədaqədən çıxmış bir halətdə:
- Uşaqlar falaqqə, çubuq hazır edin, od yandırın, şış qızdırın.

Bu əsnada dörd nəfər zalim əllərində şallaq bıçarə
kəndçinin ayaqlarını möhkəm bağlayıb falaqqaya salıb
döyməgə başladılar.

Ərbab - Vur, vur ki, gətirməyibdir arpa,
Əkinçi - İnsan dözməz bu şarpa-şarpa,
Ərbab - Vur, vur ki, bir az da məst-kaməm,
Əkinçi - Canim çıxar, vurma, bidəvaməm.
Ərbab - Vur, vur ki, nə yağ verib nə qaymaq.
Əkinçi - Vurma ki, deyil inəklərim sağ.
Ərbab - Vur, vur ki, bunu qudurtdu məclis,
Əkinçi - Vurma... məni hakim etdi müflis,
Ərbab - Məşrutə bunu xarab edibdir,
Əkinçi - Zülmün məni dilkəbab edibdir,
Ərbab - Nürriyət edib bu şumi gümrah.
Əkinçi - Fəryada yetiş amandır, allah...
Əla lənatullahi-əliəlkuməzləmin.

YEKƏ TAZİYANƏ

Təbriz müxbirinə

Müxbirüsseltənəyə şəkk edəcəksənmi yenə,
"Diplomatlıqda" bu il çaldığı kusilə belə?

Bax, necə bir yekə Təbrizi məhərrəmlikdə
Aldı üç min tumanə cümlə nüfusilə belə;

Hansı məbləğlə bu sövdəni bitirdi, acaba,
Füqərayı-vətənin odlu fülüsilə belə...

Sən hələ əncümən əzəsini vəsf eylə, yazıq,
Əncümən çoxdan ayaqlandı rüüsiliə belə...

Görməyirsənmi ki, azad edilir fitnəçilər,
Tutulur əmnü əman əqli xüsusiilə belə.

Nə ki, İranda törənməkdə idi Məmdəlinin
Səltənət təxtinə öz nohs cülusilə belə.

İndi Təbrizdə də nəşət edən onlardı,
Bu hərisin də o əfkari-nühusilə belə.

Məncə, təqdirə səzadır, kişi, seytandan alıb
Kamil öyrəndiyi elmilə, dürusilə belə.

Xainin boynuna həp vizri, vəbəli vətənin -
Müslimi, gəbri, nasarası, məcusiilə belə.

HAMISINI TAPA BİLİRƏM, BİRİNİ TAPA BİLMƏYİRƏM

Bir belə məsol vardır ki, "doğru damışanın papağının qulığı yırtıq olur".

Mən bu barədə çox fikirləşirəm ki, əcəba doğru damışanın papağının qulığı niyə gərək yırtıq olsun?

Fikirləşirəm, fikirləşirəm... axırda yəqin edirəm ki, hələ gərək belə de olsun.

Məsələn, götürək ki, Məhəmmədcəfər ağa vəfat edir, bir qədər pulu, mülkü, malı və neçə nəfər uşaqları da qalır.

Təsbihən hacı molla Feyzi əmi, bu imanını allah kamil eləmiş kişi, hər nev olursa uşaqlara qəyyum olub və hər ixtiyarı da yedi-təsərrüfünə keçirir.

Söz golisi uşaqların anasına naməhrəm olmasın deyə, nikah da oxudur. Bəli, müsəlman olan adam gərək belə olsun... və səqirlərin pulundan çox xərc olmamaqdən ötrü nökrələri– zədləri da azad edir.

Ancaq uşaqlar nökrələrin xidmətlərini dəröhədə edə bilirlər, eləməsələr də yaramaz; cüntki hacı əmi şapalaqlayar... Qaldı ki, mülk, mal və pul, onları da icarəyə və müamiləyə verib işlədirdi.

Bəli, vəqt o voqt olur ki, uşaqlar böyüyürlər, indi gərək hacı əmi uşaqlara hesab versin.

Hesab işə barmaq hesabından başlanır, yanında yatır, palçığa batır, elə qabil bir şey qalmayırlı ki, hacı əmi uşaq-lara versin, burasını isteyirəm ərəbcə deyim ki, başa düşən olmasın: deməli ki, hacı əmi "bəllətű" edib "həzmi-rabə" dən ötmüş olur.

Hə, indi deyəcəksən ki, bu sözlərin yuxarıda deyilən misal ilə nə münasibəti var?

Yox, əzizim, bir dayan, qoy sözümüz ayağa kimi deyim, gör münasibəti var, yainki, yoxdur.

Vəqta ki, iş bu məqamə yetişir, camaat arasında bu söz damışılır, məsələn, bir qəzet müxbiri də bu sözləri eşidir.

götürüb qəzətə yazdırır.

Hərçənd hacı əmim öyle israfçı adam deyil ki, ildə beş on manat verib bir qəzətə abune olsun və yainki, gündə bir şahı verib bir nömrə alıb oxusun, ancaq qonşudan alıb oxuduğu müftə qəzətdə nagah görür ki, bu əhvalat yazılıb, hələ onda kişinin acığı tutub iki əlli bir qapaz müxbirin başına elə ilisdirir ki, yazığın papağının qulığı nədir ki, öz qulığı da yırtıq olur. Odur ki, deyirəm hələ belə da gərək ol-

Amma burada yenə bir az fikirləşirəm, fikirləşirəm ki, hacı əmi müxbirin başına qapazı nə üçün ilisdirirdi?

Tapiram ki, hacı əminin elədiyi əməlini yazdıqına görə... fikirləşirəm ki, müxbir bu sözləri yalandan yazmış, yoxsa doğrudan?

Tapiram ki, doğrudan yazmış.

Fikirləşirəm ki, bu əməl yaxşı əməl deyil imiş, hətta hacı əminin xüsgə möminliyinə də yaraşan əməl deyilmiş.

Fikirləşirəm ki, bəs hacı əmi qapazı öz başına ilisdirməyib müxbirin başına nə üçün ilisdirdi və halonki, bu əməli işleyən hacı əmi özü imiş, müxbirin taqsısı nə imiş? Əcəba buralarını herci fikirləşirəm, tapa bilməyirem ki, tapa bilməyəcəyəm. Deyirəm, görəsən diqqət edim, bunu tapa bileyəcəyəm mi?

Tapa bilməsəm də hacı əmini başa sala bileyəcəyəm mi?

Amma heyhat!.. İndi hər kəs bunu tapa bilsə və hacı əmini də başa sala bilsə, buyursun, bu iş mənim işim deyil!..

TAPDIM!.. *

Qoy sağ olsun başımız, düşməsin əsla ayağa!
O bizi torqa qoyub gərçi satıb yandırdı;
Bir qədər Şol... suyu şimdə iki yüz iyirmi beşə
Bize içdirmək ilə yanğımızı qandırdı.


MƏMDƏLİ DEYİR Kİ...

Nasirülmülk, sənə boylə gümanım yox idi
Ki, bu tezliklə qohumluq odunu sərd edəsən;
Mən Ədesdən sürünəm Berlina didarın üçün,
Qapına üz tutam ümmid ilə, sən tərd edəsən,

* *Həqiqot*"in 142-ci nömrəsindəki tapmacaya cavab.

NASİRÜLSƏLTƏNƏ BAKIDAN İRANA EZAM OLDUQDA

Məncə İrana əbəs əzm ediyor Nasiri-mülk,
Göz öndən görürəm: çünkü budur İrani,
Var ikən “parlamən” içrə bu qədər qasiri-mülk,
Bir nəfər Nasiri-mülkün nə olur imkanı?



Sosyete dədili-dədili şorbat,
ləkicə qonaqlar oldu fincan.

Dərvazədə əlli-fəqir – "Ya rəb!..
Ya rəb!.. Çığırın zəlalət ilo!

RƏCAYİZADƏ MAHMUD ƏKRƏM BÖYİN "YAD ET" ÜNVANLI ƏŞARİNA NƏZİRƏ-TƏMƏSXÜRƏNƏ

Vəqta ki, qopur bir evda matəm,
Təşkil edilir büsati-əhsan,
Məlumlar oyloşib müəmməm.
Təfrīh ilə əllərində qolyan;
Eş sahibinin xəyalı bərhəm,
Əfsikə qonaqların fisincan,
Bışdikə qazan-qazan mütənəcəm,
Gəldikə tabaq-tabaq badimcan –

Ya et məni, yağılı-yağlı yad et!

Vəqta ki, əsas olur mürötəb,
Məcmuəyi-nazü-nemət ilə,
Sərsüfrədə səf çökür müəddəb,
Eyzən nüceba mətanət ilə,
Dərvazədə əhli-faqr – "Ya rəb!..
Ya rəb!.." Çağırın zəlalət ilə,
Sərsüfrədə dadlı-dadlı şorbat,
Içdikə qonaqlar əldə fincan.
Dərvazədə həsrətü-nədamat,
Olduqca nasibi-müstəmondan –

Yad et məni, qomlı-qomlı yad et!

Vəqta gətirir bir əhli-sərvət,
Minheysi-zəkat bir qəder pul;
Seyfül-üləma edib icabət,
Övrada olur və leyk məşgul,
Yeni ki, müqoddəsem hoqiqət.
Mən fazili-əsr, xəlq-mofzul,
Məbləğ təkülüb hüzura lay-lay,
Olduqda həvaleyi-cibisən,
Həqqulfüqoraya şeyx: "Oxqay,
Bəllötü" deyib udanda pünhan –

Yad et məni, gizli-gizli yad et!

QIRMANC

1

El çökir namını min lənət ilə,
Mən eli yad edirəm rəhmət ilə;
Nə elin lənətinin bir kəsəri,
Nə mənim rəhmətimin bir əsəri,
Mən nə müstəvəcibi-lənəm, zira,
Nə də el, rəhmətə, qüfranə seza.

2

Molla Ərəszadənin... vay, yeno mabədi var!
Yazdırığının yox sonu, "ənənə" mabədi var;
Gündə çıxan qəzətənin bircəsi boş keçməyir
Bir gecəlik mətləbin bir sənə mabədi var...

3

Təbrizdən "Molla Nəsrəddin"ə göndərilən kağızların müfəttişinə

Ey müfəttiş, yollanan kağızları axtarma çox,
Hökmi təftiş eləyən əşxası get təftiş qıl;
Qorxma, yavrum, Molla Nəsrəddin əmin xain deyil,
Xaini-millət olan hükkəmdən təşviş qıl.

4

Oylə bir tərcümə ki, ruh-Şekspir görçək,
Ağladı ruh-Otelloyla bərabər özüne.
"Ax, mütərcim" deyə bir odlu tüpürçək atdı,
Şübhəsiz düşdü o da tərcüməkarın gözünə.

5

Bayram töhfəsi

Ey tökən mollaların kamına şərbət, novruz!
Əğniyalarla quran məclisi-işrət, novruz!
Səndə hər kəs sevinir, bəs niyə ancaq füqəra
Çəkir övladını gördükdə xəcalət, novruz?!

TAZİYANƏLƏR

1

Kimdir arif, deyə sordum, dedilər, əsər görə;
Arifin imdi nə dini vo nə imanı olur.
Bunu bildim, tanıdım, zahidi sordum, dedilər;
Zahidin heç şeyi olmazsa, cibisdəni olur.

2

Oğlunun vasiteyi-xilqötü olmaqla fəqət,
Atılıq borcunu ifa edəməz insanlar;
Atılıq borcu iyi tərbiyənin qeyri deyil.
Yoxsa bir işdədir insanlar ilə heyvanlar.

3

Deyirdik bir zamanlar biz komali-foxrü himmətə
"Cəhəngirana bir dövlət çıxardıq bir əşirətdən!"
Bu gündə iftixar etsək sözədr fərti-qeyrətə.
Kərəmkarano beş dövlət yetişdirdik rəiyətdən!

4

Mütlaqiyətdə əbd şəklində
Mütəşəkkil olan nifaqü təzad,
Dövri-məşrutədə siyaset ilə
Mülki-İrana salmasına fəsad?

5

Dün oxurkon bir müdürü-məktəbin məktubunu,
Min qələt gördüm qarışmış bir vərəq imlasına;
Uf... yaziq millət, dedim, bilsəyдинiz məktəb nodır?
Boylolar düşməzdə təlim etmənin sevdasına.

6

Əlhəzər qoyma baxa öksimə zahid ki, onum,
Nuri-həq, dideyi-xudbinino zülmət görünür;
Qoy bu ayinəyə ol pak-nəzər baxın ki,
Bütün əşyadə ona nuri-həqiqət görünür.

Qəzətlər tövqifini yalnız Sipohdar əkməyir.
Bizdə də əksik deyildir boyla biidraklar!
Çarparaq cari olan bunca məarif seylinin
Qarşısın sədd etməyə qabilmidir xəşəklər?

Sanma bir məsləki təqiblə möhkəm qalaram,
Əlli arxin suyunu gündə bir arxa calaram,
Kefimin gəlməsinə bax, nə gərek yaxşı, yaman?
Mən gohi mixi, gohi nəli döyüb tapdalaram.

Cənnətdəki hurilori, qılmanları allah
Qovdum, deyə bir vəhylə etsə səni ifham,
Zahid, mən ölüm, gizləmə, aç sidqini söylə,
Sən bir də edərsənmi namaz əmrinə iqdam?

Kəndli deyir ki:

Bakıda nafiz ikən əllidən artıq üləma, –
Rəməzan eydini tak bircə gün elam etdi;
Yenə az-çox bərkət varsa bizim qəryədədir:
İki alım hərəsi bir günü bayram etdi.

Bakılı deyir ki:

Rəməzan eydinin icrasını horçənd bizi
Həzərati-üləma bircə gün elam etdi;
Biz o bir gündə də açdıq dükan, aldıq, satdıq,
Ancaq onlar qara mexluq ilə bayram etdi.

Ər dedi: – Ağlayıram bəs ki üzüm çirkindir, –
İldə bir görsəm əgger ayinədə surətimi.
Övrət arz etdi ona: – Yahu, səni hər gün görürəm,
Nə qədər ağlayıram, şimdə düşün halətimi...

Tərcüman deyir ki:

Be tomimi-lisani-madər, əz hər ki, be Peterburq
Yeki alim furustənra mən əz millət rica karəm.

Millat deyir:

Şəbi eyd əst, yar əzmən çəğəndər püxtə mixahət
Xayaləş miroşəd mən gənci Qarun ziri-sər darəm.

İranlılar deyir ki:

Bunca qeyrət ki, biz etdik vətən uğrunda bu gün,
Yarın İranımız, əlbəttə ki, bir babət olur;
Biz bu qeyrətbə bütün aləmə foxr etməliyiz
Ki, ufaq dövlətimiz bir neçə zor dövlət olur.

İdrakdır müsibətə mizan, əvət, əvət,
İdraksızların ola bilməz müsibət;
İdrakinin məratibinə bağlıdır fəqət
Hər bir kəsin tutulduğu ənduhü möhnəti.

Dərdim oldur ki, mənə ariz olan dördlərin
Etmişər bir gecə-gündüzə biri məndə sabat;
Mənə ol mərtəbədə dərd hücum eylər ki,
Bir dəqiqliq belə qalmaz biri sabit, heyhat!

Bir əzmdə sabat edəməz əhli-ehtiyac,
Pul qarşısında aciz olur foqrū miskinət;
Lakin şu ehtiyacı yixarsa yixar o kim,
Sərmayeyi-həyatı ola elmiü mərifət.

Söylə, təqsiri nədir tapdalayırsan yazıçı?
Boylə işlər çox olur cümləsi şeytan işidir.
Etdiyin cürmünü şeytan adına çıxma, onun
Yox bu işdən xəbəri, söylə müsəlman işidir.

Qlasnı seçkisini qoydu dum müzakirəyə,
Çatur sezon ki, yenə əlbəəl gəzə rüşvət.
Qlasnı olmaq iki şərto bağlıdır ancaq:
Birinci rüşvət, ikinci hədə, fəqət xəlvət.

Bakıtlar deyirlər ki:

Şamaxılılar kimi işsiz, kifayəsiz deyiliz
Ki, tel vuraq dumaya biz ana lisani üçün;
Klübda, bağda, qoruqda var o qədər işimiz
Ki, ev, uşaq yada düşmür, o Anna canı üçün!

Dilənci deyir ki:

Əl açıb sail olmağın xoşdur,
Gərçi bir həbbə sim isə diləyin.
O sofılana sıraqtından kim,
Kəsilə bir fülüs üçün biləyin.

Çox təəccüb edirəm tərzi-cədidiə, ki, onu,
Əcnabiler oxuduqca hünər izhar ediyor,
Halbuki millətimizdən onu kimsə oxuyur,
Qaliba həzrəti-allahı da inkar ediyor.

Gərçi pərvaz etdi "aeroplən" dünən bir quş kimi,
Aləmi heyrətdə qoydu elmü-irfan namına.
Leyk bizlər tək, hələ qadır deyildir uçmağa, –
Rəxti-xab içərə yatarkən hürü-qılman namına.

Cümələrdə dükən açmaz bakılı,
İstəsən gəz Bakının hər yerini.
Ancaq, ancaq arasından qapının,
Sey satıb razi edər müştərinil!..

Öymə nəsəbi, öyməyə sayışta həsəbdir.
Gördük o mülövvəsləri kim, pakı-nosəbdir
Hərçənd ki, dünyada oğul varisi-əbdür.
Ən xeyirli miras, voli, elmü-ədəbdür,

Oğurlardan da bədəxlaq qumarbazlardır,
Çünki bu firqədə onlar kimi cürot yoxdur.
Gərçi bunlarda da, onlarda da vicedənə görə
Seyü-namusü-haya, himmətü-qeyrət yoxdur.

Hər kiçiklər, kiçik ikən böyükür.
O nədir ki, böyük ikən kiçilir?
Bu kiçilmək fəqət müsəlmanın,
Boynuna her bir əmrədə biçilir.

Mülki-Şirazə Zilli-Sultanın
Yenə hakimliyi müqərrər isə,
Kim deməz ömrü bitti İranın –
On min ilden daha müəmmər isə?

Zilli-Sultana, amandır, verməyin İrana yol,
Rəhm edin bir korrə xəlqülləha, allah eşqinə!
İşbu millət xainin, mən, son deyil, aləm tanır,
Yalxı xəlqülləh deyil, allah satar şah eşqinə.

Saxtə bir xətti-xam ilə mənə kağız yazıb
Ey məni təhdid edən min dörlü təkidat ilə!
Boylə "xordan geldi, dur, qaç!" sözələrin get tiflə de.
Zatını Sabir tanırkən qorxmaç övhamat ilə.

Hatifdən gələn bir nida deyir ki:
Görəsen Məmdəlinin yaptığı əfəli nədir?
Bu seyahətdən onun qayeyi-amalı nədir?

Zilli-Sultan ilə, aya, nə içindir bu görüş?
Naibüssəltənəyə ya deyəcək hali nədir?

32
Vyana telegrafları deyir ki:
Qardaşoğlu, əmidir, Məmdəli, Zilli-Sultan,
Sənə nə ta bilesən bunların əqvalı nədir?
Şübhələnmə, yox onun gizlincə bir başqa işi,
O gedir ta görə Avropanın əhvalı nədir.

33
"Naye Fraye Press" qəzeti deyir ki:
Bizi pək doğru xəbərlər yetişir İrandan,
Yazıyorlar ki, işin surəti, əşkəli nədir.
İstəyir Məmdəli hürriyyətə bir zərbo vura,
Yoxsa Avropada bica onun işğalı nədir?!

34
Berlin mətbuatı deyir ki:
Bizcə, Rusiya bilir Məmdəlinin möqsədini
Ki, bu fikrindən onun hali nə, iqbali nədir;
Yenə İrana onu şah edəcəklər deyəsən,
Gör bu şah olsa yaxşı millətin əhvalı nədir!?

35
Rusiya mətbuatı deyir ki:
O özü gəzməyə çoxdan bəri müştəq idi,
Ona lazıim deyil İran nədir, əmsali nədir!
O siyasi işə hərgiz də qarışmaz, cünki
Özü çox yaxşı bilir ki, bu işin dali nədir...
Məclis ol vaxt ona bir çət də məvacib verməz, –
O zaman Məmdəlinin söyləyəcək qalı nədir?
Naibüssəltənə ilə bu səfərdə ancaq
Görüşüb söyləyəcək: keyfi nədir, hali nədir;
Gələcək məsədətiçin danışib İranın –
Ona yol göstərəcək surəti-ikmali nədir.

36
Məşhur professor Vamberi deyir ki;
Eylə aşığıları var Məmdəlinin İranda –
Cənimi fidyə verər, mülkü nadir, malı nadir!
Naibüssəltənəyə – əksinə tənzimatın –
Məmdəli hər nə desə yap, onun ehmalı nadir!

37
Biz də deyirik ki:
Görəsen boyla ağırdañ yatan iranlıların
Üste saldıqları yorğanların əşqalı nədir?
Daşmışdır, kütümüşdir, ahənə fuladmışdır?
Yox, ölüm yorğanıdır, bunlara əmsali nədir!

38
"Tərcümani-həqiqət" deyir ki:
Xəstəmiz Əbdülhəmid artıq sağaldı, səmriddi,
Şimdiki halilə məmənunyyət izhar eyləyir;
Sey yeyir, çalğı çalar, gahi yazır, gahi oxur.
Vaxtını bəzən də dülgerliklə imrər eyləyir.

39
Əbdülhəmid deyir ki:
Sanma kəsmək, doğramaq, yonmaq misilli şeklärin
Olmuşam maşğulu ol gündən ki, nəccar olmuşam;
Ləfəvəlləh hökmüranlıq etdiyim günlərdə də
Kəsmişəm, kəsdirmişəm, sultani-cəbbar olmuşam.

40
Derlər, İran günbəgündən xar olur, əlbəttə ki!!
Səhhətin hifz etməyən bimər olur, əlbəttə ki!!
Bir diyarın ki, olur ayəni yekşər cibdust
Zilli-Sultan çağrilır, sərdar olur, əlbəttə ki!!
Kamiran mirzalərin töşviqidir ki, "bəst" do
Öyəşənlər büsbütin biar olur, əlbəttə ki!!
Söyləyir bunlar ki, şah Qacar ikən naib ona,
Bizcə, həmənəli olan Qacar olur, əlbəttə ki!!
Məndən olsa Məmdəli layiqlidir naibliyə,
Onda İran bir gözəl gülzər olur, əlbəttə ki!!

Almaniya imperatoru Vilhelm deyir ki:
 Möhtərəm iranlılar, sizdən təmənnamız budur:
 Bir də İran hifzini bızdən təmənna etmeyin;
 Çünkü rusun, ingilisin xatiri bızdən sinar,
 İncinərlər; siz dəxi artıq toğalla etmeyin.

Aləmi-insaniyyət də deyir ki:
 Növpərvər, rəhmgüstər, mədələtfər Vilhelm,
 Bir də ali namimi dillərlə icra etməyin;
 Çünkü vicedanın o nazik xatiri sizdən sinar,
 İncinər; artıq ona minbəd iyza etməyin.

*Eynüddövlənin istefasından dolayı bəstə girmək istəyən
 Tehran tacirani-qeyrətməndənlərinə!*

Bəstə iqdam eləyin, ey tacirani-mötəbər!
 Qaliba, vardır ümidi, baxt yar olsun size!
 Olmayıñ razı ki, Eynüddövlə istefa verə!
 İştə Təbriz, iştə Eynüddövlə, ar olsun size!

Hatif deyir ki:
 Bəs Şamaxıda məktəbi-nisvan
 Açıcaqdin, buna güman çox idi...

Müdir deyir ki:

Bəli, onda müəllimə qızımın
 Bakıda çünkü məktəbi yox idi.

Osmancıdan tərcümə türkə bunu bilməm
 Gerçek yazıyor Gəncəli yainki hənəkdir,
 Mümkün iki dil bir-birinə tərcümə amma,
 "Osmancıdan tərcümə türkə" nə deməkdir.

Şimdı hər millət edir nəfsiən irfana fəda,
 Vətən övladı üçün elma, dəbistana fəda.
 Qara məxlüq deyil, bızdəki ariflər də
 Vətən övladın edir nəfi-cibidənə fəda

Sipəhdar deyir ki:

Arximed: "Bir nöqtə bulsaydım ona bilistindən
 Qaldırardım cürmi-ərzı" – söyləmişdir; leyk mən
 Qaldırardım büsbütün İranı da, Turanı da
 Kisəmə girsəydi ancaq bir beş-on yüz min tūmən.

"Sədə"nin 162-ci nömrəsinə

Şairəm, əsimin ayınəsiyəm,
 Məndə hər kəs görür öz qas-gözünü;
 Necə ki, dün "birisi" baxdı mənə,
 Gördü ayınədə ancaq özünü.

Bir müdürin ki, keçməyə qoluna
 Qolu bulvarda bir gözəl sənəmin, –
 O neçə milləti çəkər qabağı,
 Ya sədəsi nasıl çıxar qoləmin?

Etila etdikcə, yüksəyə təyyarolər –
 Görməyə nail olur hər yanda alçaq yerləri,
 İşbu qanunu bizim mənsəblilər bilsəydi, ah,
 Bir kərə görsovdi də alçaqdakı müzətlər...

Hansı alçaq bir əlin qeyd etdiyi xətdir o ki,
 Büsbütün taqqıro şayan xatolrin olasıdır?
 Mən bunu hər əqli-vicdandan sual etdim, dedi:
 Xelina Əbdülhəmidin çökdüyü imzasıdır.

- Yoldaşım, yatmışmışan?
- Yox, bir sözün varsa, buyur.
- On manat qərz istərəm...
- Yox, yox, bəradər, yatmışam.

Lənət sənə, ey cəhl, nə bidad ediyorsan!
Hər gün yeni min malənət icad ediyorsan!
Sərməşq edərək Habilü Qabil hərəkatın –
Qardaşları qardaşlara cəllad ediyorsan!
Nakəslərə imdad ilə, bikəslərə bidad –
Bir gör kima yardım, kimə bidad ediyorsan!?

Qafıl yaşamaqdansa gözəl kardır ölmək,
Hərçənd ki, qəflətdə dəxi ardır ölmək.
Zənciri-cəhalətdə bu alçaq yaşayışdan,
Cahil, sənə dar üzrə sözavardır ölmək!

Öylə qorxmam “biş”dən kim, qorxuram “cidvar”dən,
Yardən olmam əmin, olsam da gər əgyardən;
Qorxmuram vəhşiyəti-qorgəni-insanxardən
Qorxuram insan-sifət, vəhşi-təbiət yerdən.

Səfəl tacir deyir ki:
Bir neçə ildir ki, uyub işratə
Bilməmişəm əmri-ticarət nədir;
İmdi deyirlər, hacı, borcun da var...
Çox da var, ondan mənə xiffət nədir?
Xiffəti qeyrətli edər, mən ki, heç
Bilməmişəm dəhrdə qeyrət nədir.

Bildir ihyayı-Səmərqənd etdi İran taciri,
Məktəb açdı, xalqı xürsənd etdi İran taciri,
Gördü əlsizlər, ayaqsızlar da insan tek oxur -
Məktəbi bilmərrə dərbənd etdi İran taciri.

Şamaxıda

Əsrı-bistümdür, səhab altında qalmaz şəmsi-elm,
Bir zaman tələt aşar, pərtvə saçar, zülmət qaçar,
Məktəbi-nisvan lüzumu her kəsa məfhüm olar,
Şeyxzadə açmaz isə, xahərim Gövhər aşar.

... lam deyir ki:

Şeyxülislamların, müftüyi-islamların
Hankısı satmadı on müslümü bir tərsaya?
“Satdı gülzari-behişti iki bugdaya babam,
Satmasam naxəlefəm mən onu bir arpaya”.

Gündə üç kağızı, beş kopyanı imza edərək
Rayevski çəkiyormuş nə mərətib zəhmət!..
Kişinin zəhməti çoxkən uçtillərdən də
İyirmi min donluq ilə eyləyir imrəni-həyat.
Uçtillərsə fəqat ilde alır doqquz yüz,
Gündə beş saat edir əlli uşaqqın xidmət.
Var ikən məsələdə bunca təfəvüt, əcəba,
Rayevski utanırı dediyindən? Heyhat!

İştə bir heyəti-təhəririyə
Bulunur en uca bir məşğalədə...
Göstərir xalqa nazafət yolunu,
Bəhs açır gündə birər məsələdə;
Lakin öz fikrinə bərəks olaraq,
Yaşayır kendisi bir məzbələdə.

Ey dilbəri-hürriyət, olandan bəri aşiq
Könlüm sənə, çarpışmadadır ruzuz şəb ilə!
Derlərsə eğer işbu sobəbdən mənə fasıq,
Yek müftəxirəm mən də bu ali laqəb ilə!

Qurulubdur, yenə meydani-həyahayı-süxən,
 Yazılır şer, açılır pordəyi-mənayi-süxən;
 Şair olmaq hünarından başı bibəhrə ikən
 Girişib oğruluğa Mirzəli Ağayı-süxən;
 Əşrəfin gündə birən danə rübaisi ilə
 Özünü ədd ediyor şairi-danayı-süxən.
 Nə gözəl söyləmiş ol Vəhbii-ustadi-kələm,
 O böyük xazəni-rövşəndilü kalayı-süxən:
 "Sırqəti-şer edənə qəti-zəban lazımdır,
 Boyladır şəri-bəlağətdə fətavayı-süxən".

ÜRƏFA MARŞI

İnteligenlik, gözərik naz ilə,
 Ömr edərik nəşəyi-dəmsəz ilə;
 Həftədə bir dilbəri-tonnaz ilə
 Həmdəm olub işləri samanlarıq.
 Ay bərəkallah, nə gözəl canlarıq!

Xoşlamarıq bir para nadanları,
 Şiveyi-nisvani-müsəlmənları,
 Neyləyirik Fatma, Tükəzbanları?
 Annaları, Sonyaları yanlarıq.
 Ay bərəkallah, nə gözəl canlarıq!

Bir para biəqlü fərasət biza
 Eyləyir isnadi-qəbahət biza,
 İstəyir etsin də nəsihət biza,
 Bir bunu qanmir ki, biz irfanlarıq.
 Ay bərəkallah, nə gözəl canlarıq!

Kimseyə yox daxlı ki, biz işratı
 Xoşlayırıq, boşlayıraq küləfəti,
 Guşeyi-qəstində olan ləzzəti
 Xaneyi-viranda haqq anlarıq?
 Ay bərəkallah, nə gözəl canlarıq!

İnteligenlik, bu ki, böhtan deyil,
 Türkü danışmaq biza şayan deyil,
 Türkü dili qabili-irfan deyil,
 Biz buna qail olan insanlarıq...
 Ay bərəkallah, nə gözəl canlarıq!

Türk qəzeti verso də aqlə ziya
 Mən onu almamə olımə mütlöqa,
 Çünkü müsəlmanca qonuşmaq bana
 Eybdır! Öz cybimizi anlarıq!
 Ay bərəkallah, nə gözəl canlarıq!

Yox işimiz məcməi-islam ilə,
Püxtə nasıl söhbət edər xam ilə?
Çünki klublarda sərəncam ilə
Hər gecə bir mətləbi ünvanlarıq,
Ay bərəkəllah, nə gözəl canlarıq!



Niyaziyirk Fatihi, Tukozbanları!
Annalar. Sənyalıları yanarıq!

BƏNZƏTMƏ

Sevdayı-məvəddətdən,
Xali görünür başlar.

Biganə bilir yeksər,
Qardaşları qardaşlar.

Gözlər dəxi qan saçsın,
Bitsin saçılan yaşlar,

Ağlar bizə torpaqlar,
Dağlar, dərələr, daşlar.

Zinhar! Edəlim xidmət,
İnsanlığa yoldaşlar!

Qeyrət, a vətəndaşlar!
Himmət a vətəndaşlar!

*Ərdəbil hakimi Rəşidülmülkə
Şeyx Sədi deyir ki:*

Ey qolçomaq, əlsizlərə çox eyləmə azar,
Zənn etmə ki, daim belə qızığın qala bazar...
Min zülm çatır xalqa dilazarlığından,
İyidir sənə ölmək bu cahandarlığından!

Eşidirik ki:

O zamanda ki, Rəhim xan yetişib Təbrizə,
Həzrəti şamü səhər did olunur, bus edilir;
İnqilabi adı cəbrən taxılır ehrarə,
Hər nasıl hiyələ ilə olsa da məhbəs edilir.

Menşikov deyir ki:

Məktəbə düşmən olan bəz müqəddəs (?) üləma
Astraumova yazmaz da təşəkkür nə üçün?

Kişi Xoqəndə məktəbləri bağladı bütün...
Bir rizanaməyə bunlarda təəzzür nə üçün?

Deyreper deyir ki:

Elm olduğu yerdə dinü dəyanət,
Din məsoləsi cəhl təqazası deyilmə?
Təbəd olunan məclisi-şurayı-düvəldən
Avropanın ərbəbi-gənisəsi deyilmə?

"Əhməd Midhət" deyir ki:

Dinsizlik ilə kəsb olunan bir mədəniyyət,
İnsanlığın olduqca bəlayası deyilmə?
Məhdi mədəniyyət ki, deriz mülki-firəngə,
Vəhşiyətin ən qorxulu səhrası deyilmə?

Məmdəli deyir ki:

Rusiyə diplomasiyasına bağladım ümnid,
Zənn eylədim ki, dərdimə bundan dava olur;
Umdum ki, şah edər məni İranıma yənə,
Gec-tez nəsil olursa da kamim rəva olur;
Xassa nəzərdə vardi Potstam görüşməsi,
Bundan əmin idim ki, mənə etina olur;
Lakin mənim bu fikirlərim xammış bütün,
Söz yox, müxbəbətin işi boş xülyə olur.
Rusiyə sanki şahlığına olmalı riza, –
Almaniya diplomasiyası şayəd riza olur;
Türk eylədim bu xatırə Russiyyə mülküñü,
Artıq Frankfurtda işim cabəca olur...

Mühərrirlərə

Təlimət dair odlu yazılmış məqalələr,
Zənn etmə, mülətəhib olaraq xalqı yaxmayır...
Yox, yox, cəməət anlamış elmin məziyyətin,
Əmma, nə çarə, daldakı mələn buraxmayıñ!

Təziyə

Görünçə şəxs bir ərbəbi-sərvətin üzünü –
Görür mücəssəm olan bir ləəmetin yüzünü.

Gözüm ağarsın əger – yüzdə, mində, milyonda
Görürsə ölkədə bir əhli-himmətin üzünü!

Qəmim ki, var mənim ancaq budur: qiyamətdə
Ki, bir də görməyələm işbu millətin üzünü!

Dindirir əsr bizi, dinnəməyiriz,
Açılan toplara diksiməyiriz;
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz;
Qus kimi göydə uşar yerdəkilər,
Bizi gömdü yerə mənbərdəkilər.

Zahidin əksimə düşəcək nəzəri-xudəbini –
Görür ayineyi-safimədə o bir bidini,
Zənn edər aqlı-qosırılə o mənhus mənəm.
O məna lənat edir, mən deyirəm amini;
Gec-tez, olbatə, kəsər bir bu qədər lənat onu.
Yerdə qalmaz mənim aminim, onun talını.

Kurd çalğıqça boru çinqənə oynar, derlər, –
Bir misaldır ki, demiş Türkiyə izanlıları.
Bir tuhaf çalğı ilə oynadıbor avropalı
Şimdil yunanlı ilə bir sürü osmanlıları.

Xəyyamdan tərcümə

Xaca! Aldatma bizləri sözünə,
Bize yox, get nəsihət et özünə.
Görübərən gözün düzü əyri,
Bizdən ol çek də çarə qıl gözünə.

Şanlı gördükə məni sanki edir qövr fələk,
Min kələk çıda edir başıma filfövr fələk.

Namurad olmağın oldisə muradi oldum.
Şimdil bilməm nə murad ilə edir dövr fələk?

Asiman oldumu surax iki gün güldü üzüm
Ki, mükafat olaraq buncə edir kövr fələk?!

Artıq oynatma məni sən dəxi, ey eşqi-cünun,
Mən özüm oynayıram çalsa da hər tövr fələk!

Şimdilik rəqsdayız, ta görelim kim yixılar;
Mənə dil, eşqü həvəs, hütü həməl, sövr fələk?

Arif çalışır ki, millət azad olsun;
Zahid çağırır ki, məscid abad olsun;
Söz boyunu qarxmallılarından ki, deyir:
Bir madmazel olsun ki, pərizad olsun.

... deyir ki:
27 iyunda vəqe olan zəlzələ münasibətilə
Öylə səngindir ki, əsqali-təəqqübən yüküm, –
Gündə min tərpənsə yer, tərpənməz əsla bir tüküm.

TƏBRİZ HAKİMİ MÜXBİRÜSSƏLTƏNƏYƏ

Yapdığın hiyləni hər gündü qəzetdə oxudum,
Axırında yənə gördüm ki, yazılmış: "Sonu var"
Nə xəbərdir deyə sordum; dedi müxbir ki, hələ
Birini göstərirəm, işbu rəqəmdən onu var.

Dehr bir müddət oldu mənzilimiz,
Onda həll olmaz oldu müşkilimiz;
Yaşadıqça çoxaldı düşmənimiz,
Nə edək, doğru söylədi dilimiz...

Əcdadına çəkdi, pədərin mütləq unutdu,
Məbusları məclis ilə atışə tutdu;
Bir mərtəbə zülm eyladı ki, Məmdəli mirzə,
Zöhhakə də, Çingizə də min rəhmət oxutdu.

MÜHAVİRƏ

- Qafqaz ehli üç il ərzində nə emal eylədi?
- Məktəbə hər yerdə onlar himmət ibzal eylədi.
- Mərhəba! Səd mərhəba!
- Bəs bu az müddətdə məktəblər qapandı ya nadan?
- Həp çocuqlar dövreyi-təhsili ikmal eylədi...
- Mərhəba! Səd mərhəba!

Tumanov izn alır ki, Şirvana
Siğnağdan çəkə dəmir yolunu;
Buna, amma bizimkilər nə deyir?
Boşlayırlarımı Kürdəmir yolunu?

Övrət almaq, boşlamaq, övlada ad qoymaq kimi,
Nəsnələrdən ücrət almaqçın Qazan mollaları
İttifaq etdisə də, lakin cənabət qüslünün
Muzdunu heyfa unutdu xatiri-valaları.

DƏRYADA QƏRQ OLAN

İRANLILARIN YETİMLƏRİNƏ TƏSƏLLİ

Iki yüz qərq olan iranlıların
Qiymətin bildi açəb qonsulunuz!
Istədi "Merkuri"den yüz qırx min...
A yetimlər, sevinin, var pulunuz!

Bəs deyilmiş bunca Mehdilər xüruci, indi də
Volqadan bir təzə Mehdi xalqı iğfal eyləyir.
Cahiliyyət hökmfərmadır ki, hər şəxsi-müzill -
Mehdiyəm namilə xəlqülləhi izlal eyləyir.

QURBAN BAYRAMI

Bayram olcaq sövkətlilər, şanlılar,
Dövlətilər, pullular, milyanlılar,
Tir boyunlar, şış qarınlar, canlılar
 Qurban kəsir Xəlilullah eşqinə,
 Fəqir sual edir allah eşqinə.

Iki qonşu bir-birinin milləti,
Hər ikisi bir peyğəmbər ümməti,
Biri kəsir qurban, bışırırtı,
 Bayram edir Xəlilullah eşqinə,
 O biri də baxır allah eşqinə.

Bir qonşunun oğlu geyir, sallanır,
Qalstuk keçirir, qıraxmallanır,
Atası da ona baxır hallanır,
 Fəxr előyir Xəlilullah eşqinə,
 Qonşuya baxmayır allah eşqinə.

Görürsənmi bizim Hacı Pirini,
Paylamayır etin ondan birini,
Qonşu sorur barmağının kirini,
 Hacı yeyir Xəlilullah eşqinə,
 Yatır, şışır, köpür allah eşqinə.

Dedim, Hacı, gözlə işin birisin,
Diqqət elə irolisin, gerisin,
Ver məktəba qoyunların dərisin,
 Elm oxunsun Xəlilullah eşqinə,
 Çocuqları yad et allah eşqinə.

Dedi, bizdə dəri vermək sınağı
Yoxdur, versəm ollam arvad qınağı,
Basdırıraq onda xəmir çanağı,
 Bərəkətdir, Xəlilullah eşqinə,
 Saxlayıraq evdə allah eşqinə.

ƏLİQULU QƏMKÜSARA CAVAB

"Təhvili-ibarət" sözünü "tərcüma" qanmaq,
Məktəbli çocuqlar da bilir kim, bu xətadir
Bir boyla xata kəlmə mühərrir qələmindən,
Cari olur isə ədəbiyata bəladır.

MÜTƏFƏRRİQ ŞERLƏR

RUHUM

Ruhum, ey şahbazi-ülviyyət,
Himmətimtək fəzadə pərvaz et!
Uç! Uç! Övci-səmadə pərvaz et!
Təngnayı-bədəndə var xiffət.

Aşıyani-bədəndə tutma qərar,
Yanma sən də mənim kimi nara,
Bulamazsan məlalimə çarə,
Sixılırsan, lətifsən, zinhar!

Boşla bu cismi, cism mən deyiləm;
Sana müşkül olursa hicranım –
Mən sənin, sən mənim dilü canım,
Mən sənin kəndinəm, bədən deyiləm!

Hara getsən səninlə mən də varam,
Şu bədəndə fəqət əsiriz, zar.
Ölməyimlə sevinməsin əgyar, –
Aləm olduqca mən dəxi duraram!

Bir səfa bulmadıq bu aləmdə,
Başqa bir aləmə varıb gedəlim;
Bir ovuc xakı xakə tərk edəlim
Mədfəni-şumi-ali adəmdə!

Mən gedərsəm, var olsun amalim!
Yaşasın şəhriyari-hürriyyət! *
Yaşasın şəhriyari-hürriyyət!
Mən gedərsəm var olsun amalim!

* Kitabın 1914-cü il nəşrində son bənddəki hürriyyət sözlerinin avəzinə nöqtələr qoyulmuşdur. (Red.)

TƏRANEYİ-ŞAİRANƏ

Süluく şairin eynən sofa deyil də, nədir?
Vətənpərəstə bu məslək rava deyil də, nədir?

Nasıl da əsrə görə məzħar olmasın şair?!
Füadı lövheyi-giytinüma deyil də, nədir?

Xəyalı məsədətü etilayı-əhli-vətən,
Şüarı millətə mehrü vəfa deyil də, nədir?

Səriri-səltənəti-şairanə malikinin
Livayı-himmiəti izzətgüşa deyil də, nədir?

Vəleyk caizəcəluqla vəsgfu şair
Şu məsləkində yovuncu gəda deyil də, nədir?

Pula sitayış edən şairin bu qəhbəliyi,
Nehayət, əqbəh olan bir əda deyil də, nədir?

Düri-xəzineyi-əhli-kəmal ikən əşar,-
Xəzəf bahasına satmaq cəfa deyil də, nədir?

Mədihəguların əşarı abruları tək
Nisari-xaki-dəri-əğniya deyil də, nədir?

Təməllüqatə yaxışmaz təbiəti-şair -
Bu şivə məsləki-əhli-riya deyil də, nədir?

Riyanı tərk edəlim zahidi-riyakarə,
Dürənglik biza nisbet xəta deyil də, nədir?

Təbəsbüsətla hasil olan beş-on günlük
Ömürdən isə bir ölmək səza deyil də, nədir?

Qulamı-himmat olan şəiri-qəzəlxanın
Zəbani, nitqi həqaiq əda deyil də, nədir?

Deməm ki, şair olub həcvi-nasə aç dilini,
Əminə həcv, - kəmali-əda deyil də, nədir?

Qərəzlə bir kəsə ithami-lağvkarənə
Zəhi qəbahəti-əqlü zəka deyil də, nədir?

Deməm ki, fasidi vəsf et; saqın fəsadından!
Yamana yaxşı demək nasoza deyil də, nədir?

Vəleyk cadeyi-insafdan kənar olma
Ki, rahi-ədl sirati-hüda deyil də, nədir?

Rizayı-həqqi gözət, get rəhi-həqiqatla,
Bu yolda gəlsə bəla, həq riza deyil də, nədir?

Əli, şikəncəyi-əhli-diyarə o Sabir,
Bələyi-hübbi-vətən lülvələ deyil də, nədir?

EYDİ-MEVLUDİ-NƏBİ

Füzulidən təzmin

Həmdülillah ki, bizə şamil olub lütfi-xuda,
Bu mübarək günü dərk etməyə ömr etdi vəfa,
Eydi-mevludi-nəbidən gözümüz tapdı ziya,
Qılın ey milləti-mərhumə bu gün vəcdü-səfa,
Əşrəqət min fələkilbehçəti şəmsün və biha,
Mələəlaləmə nurən və sürurən və beha,

Aləmə zahir olub mərhəməti-xalıqi-küll
Aşikar oldu bu gün batını-qürani-müdill,
Doldu afaqə səfa, oldu cəhan gülşəni-gül
Mülki-dünyaya qədəm basdı o hadiyyi-sübül
Çıxdı bir gün ki, ziyanında təmamiyyi-rüsü!
Oldu məhv öylə ki, xurşid ziyanında süha.

Çöhrəyi-hur işıqlandı cəmalinə görə,
Taqi-kəsra yiğilib taqi-hilalinə görə,
Qızarıb rəngi-şəfəq arizi-alinə görə,
Bəzənib cənnəti-firdevs visalinə görə,
Rütbeyi-hikməti-merac vilasınə görə
Hükəma fiqrəyi-dun, fəlsəfə cəmi şühəda,

Bu gününün məymənətindən açılıb babi-nəim.
Bu günün hörmətinə bağlanıb əvvabi-cəhim,
Bu günün məsədətindən saçılıb dəhrə nəsim.
Bəzənib dərri-nübüvvətlə bu gün beyti-hərim,
Oldu bazarı-cəhan rəvnəqi bir dərri-yətim,
Ki, deyil iki cəhan hasili ol dərrə bəha.

Sabira! tök fərəhindən üzünə əşki-tərin,
Sinsa bazarı nolur əşkinə nisbət gühərin,
Asitani-Şəhi bəthaya nisar eylə sərin,
Sidqlə tut ətəyin həzrəti-Xeyrülbəşərin,
Ey Füzuli rəhi-şərini tut ol rahibərin,
Bu təriq ilə zəlalətdən özün eylə rəha.



Etiqadınca, yatar-yatmaz qıcar qılmanızı,
Ol səbəbdənir namaz üstündə də yatmaq diler.

ZAHİD ÖLMƏKDƏN QABAQ MƏQSUDİNƏ ÇATMAQ DİLƏR

Zahid ölməkdən qabaq məqsudına çatmaq diler,
Cənnətə uyqu ipiylə bir kəmənd atmaq diler.

Etiqadınca, yatar-yatmaz qıcar qılmanızı,
Ol səbəbdənir namaz üstündə də yatmaq diler.

Əbləhin fikrincə cənnət bir Buxara şəhridir,
Beççə tək qılmanızı bulduqça oynatmaq diler.

Məqsədi sövmü səlatindən bu imişkən, yaziq,
Həm xudanı, həm də məxluqatı aldatmaq diler.

Uyquda axtardığın zahirdə, ya rəb, tapmasın!
Yoxsa illik taətin biryolluğa satmaq diler!

Rindü risva gördüğün zahid görərsə, şübhəsiz,
Şübhəsin, səccadəsilə böylə fırlatmaq diler.

Küfrün iksir olduğun zahid, amandır, bilməsin,
Yoxsa bir zərrə bulub imanına qatmaq diler!

NÖVHƏYİ-MİLLİ

Va həsrətə ki, bərhəm oldu tifaqi-millət!
Milliyət ictimain pozdu nifaqi-millət!

Əmnü-rəfahü-röfət təbdil olub fəsada,
Mehrü-vəfəvü-ülfat təqyir olub inadə,
Qur'anımız olurkən dai bir ittihadə,
Şəri-şorifə saldı min infıraq millət!

Təbliğə başlaşıdır çün peygəmbri-nikunam,
Əmri-rəsalətində ancaq götirdi islam,
Bir dini, bir xudanı islama qıldı elam.
Ta bir tifaqə dair olsun vifaqi-millət!

Əshabi-pakı oldu xidmət güzari-islam,
Tutdu cəhanı cünbüş-züliqtidarı-islam,
Çünki təməddün idi ümdə şüari-islam,
Qavzandı evci-ərş taqi-rəvəqə-millət!

Nəşr etdilər şüari-islamı hər diyarə,
Bilittifaq olundu xidmət bu intişarə,
Bilməm kim etdi axır islami parə-parə,
Xalq oldu firqə-firqə döndü məzaqı-millət!

Kim xidmət etdi ey dil islame, ittihadə?
Kim keçdi başı-candan bu məsləki-vəfada?
Məzlumi-Kərbələni gör, dəşt-i-Kərbələdə,
Xiyüşü-təbarin etdi bəzli-tifaqi-millət!

Sabir! Hüseynə peyrəv olmaq gərək və illa,
Mən müslimən deməklə, yetməz sübütə dəvə,
Bax, gör nə şəvqlə baş verdi əzizi-Zohra,
Olsa nolur bu yolda həm istiyaqi-millət!..

İLTİHABI-TƏƏSSÜRATIMDAN YENƏ BİR ŞÖLƏYİ-CƏHANSUZƏM

Ələman! Ey şahi-Yəsrub-mədfənə-Məkkə-vətən,
Ya nabiiyyərrhmə, ey məhbubi-rabbi-zülmənən,
Şəri-pakində həram olmaqdə ikən sui-zənn,
Ümmətin salim deyil bu xislatı-məzmunədən,
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır!
Gül könüllər qoñçələr tek bağıri qan olmaqdadır!

Nəşoyi-sidqü-səfadən əhli-dil olmaqdə most,
Sağrı-ixlas olur səngi-malamətdən şikəst.
Etmədən təhqiqi-mətləb olub zahirpərost,
Cahilü-nadan büləndü-aqılı-hüşyar pəst,
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır!
Gül könüllər qoñçələr tek bağıri qan olmaqdadır!

İstiqamət birlə sərv etdikdə meyli-etidal,
Tİşəyi-xərratdən toxlis üçün bulməz məcal,
Bir faraqot bulmuş ikən qəlb olur cayı-mələ,
Gündə min tazə bələya uğrayır əhli-kəmal
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır!
Gül könüllər qoñçələr tek bağıri qan olmaqdadır!

Ey bəsa müslim ki, itham ilə takfir eylənir,
Ey bəsa ali, güməni-bədən təhqiq eylənir,
Sıdqi-kizbə, mehr-büyükü-kino təbir eylənir,
Müxtəsər sidqü-sədaqət əhli takdir eylənir,
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır!
Gül könüllər qoñçələr tek bağıri qan olmaqdadır!

Dəst-i-qəlb-işkən cəsuri-payı-himmət kəm qərar,
Kari-batıl hökmfarma, çeşmi-həqbin pürxumar,
Bəxt tire, yar sadə, çərx koc, el hiyoləkar,
Əsr namərd, əhl bilmə, omr müşkil, elm xar,
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır!
Gül könüllər qoñçələr tek bağıri qan olmaqdadır!

Ya nəbiyyəl-müslimin! Ey haq-təala rəhməti!
Çox fənadır əmrimiz, dərk cılə hali-ümməti,
Getdi izzət, batdı şevkət, tutdu zillət milləti.
Ələman, sümələman (ya mən ileykə hacəti).
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır!
Gül könüllər qönçələr tek bağlı qan olmaqdadır!

TƏBAƏT

- Sərmayeyi-irfanı nasıl kəsb edər insan?
- Təhsili ülüm ilə olur rütbəyi-irfan.
- Elm isə olur hansı məkandan biza vasil?
- Məktəbdə kitab ilə olur söyle hasıl.
- Ənvai-kütüb buldu na mərkəzdə təzayid?
- Ol mətbəədən aləmə bəxş etdi fəvayıd.
- Kəşf oldu kimin sayeyi-sayındə bu sənot?
- Göstərdi Hotenberq bu sənotda məharət.
- Kəfi olub icrası üçün sərvəti bari?
- Məfluk olub icrayə varınca bu şiar!
- Yetdi necə bəs mövqeyi-ikmalə bu sənot?
- Etdi iki sərvətli zəvət ilə şərakət.
- Şirkətlə mögər boylaço müşkül olur asan?
- Şirkətdədir icrayi-əməl, nəfi-firavan
- Etsək nə olur biz də belə şirkətə iqdam?
- Sus, söylə biza təfriqəni, ta edek əncam...

ƏQVALİ-HİKƏMİYYƏDƏN MÜQTƏBİS BİR MƏNZUMƏ

Könül ol talibi-hikmət, – o hikmət kim, həqiqətdir,
Həqiqi hikmət ancaq hüsn-i-siyratdən ibarətdir.

Hakimi-kamil olmaqçın deyildir çox bilik lazımlı, –
Fəqət iqnai-nəfsə müqtədir olmaq kifayətdir.

Zəlalat əqli hər şeyi gec anlar, gec də hökm cılalar,
O kəs kim, doğru yollu fəhm edər – əqli-fəzilətdir.

Olur aləmdə şəxsin himməti miqdari-fikrincə,
Nə himmət gözlənlər ondan ki, əfkari qəbahətdir?

Pədərlər madərin nəshindən əsla təlxam olma, –
Səni təkdirü təsir etsə də bir datlı şərbətdir.

Doğuşda ayrılrıken müxtəlif surətlərə insan,
Məmatında onu yeksan qılan xaki-nədamətdir.

Cənabi-həq o bəhri-bigirani-mərhəmətdir kim,
Ona mülhəq olan insan şərəfyabi-seadətdir.

MÜSƏLMAN VƏ ERMƏNİ VƏTƏNDƏŞLARIMIZA

Əsrimiz xahiş edərkən ittifaqı ittihad,
Cümələmiz emniyyət içərə almaq istərkən murad.
Beynimizdə yox ikən bir guna əsbabi-tezad,
Bu vətən övladına arız olub büğzü inad,
Müslimlər ermənilər beyninə düşdə fasad,
Yoxmu bir sahib-hidayət, yoxmu bir əqli-rəşad?!
Ey sükəndanın, bu günler bir hidayət vəqtidir!
Ülfətü ünsiyyətə dair xitabət vəqtidir!

Iki yoldaş, iki qonşu bir vətəndə həmdiyar,
Əsrlərlə ömr edib sülh içərə bulmuşkən qarar
Fitneyi-iblisli-mələkən oldu nagah aşikar...
Gör cəhalətdən nə şəkər düşdü vəzi-rüzigar!
Qətlü qarat, bişümarı şəhrü qəryə tarimar...
Ələman, bu fitnəyə cara qıl, ey pərvərdigar!
Ey sükəndanın, bu günler bir hidayət vəqtidir!
Ülfətü ünsiyyətə dair xitabət vəqtidir!

Fitnələr kim, fas olur, bilməm nə halətdən törər.
Əql bavar cıloməz kim, adomiyyətdən törər.
Müsəlimiyətdən ya yaxud erməniyyətdən törər,
Şübə yoxdur, cəhəldən yainki qoşləndən törər.
Bu müsibətlər bütün büğzü ədavətdən törər.
Bu ədavət mütləqa hali-zəlalatdən törər;
Ey sükəndanın, bu günler bir hidayət vəqtidir!
Ülfətü ünsiyyətə dair xitabət vəqtidir!

Haqqı xalqa bildirib dəfi-zəlalat etməli,
Gün kimi taman edib pamalı-zülmət etməli,
Nabəca bu işlərin dəfinə qeyrət etməli,
Xatırı-müğbərrədən rəfi-küdürü etməli,
Çarəsəz-sülh olub dəfi-xüsumat etməli,
Sabira, beynənlilik tədbiri-ülfət etməli!
Ey sükəndanın, bu günler bir hidayət vəqtidir!
Ülfətü ünsiyyətə dair xitabət vəqtidir!

NİTQƏ XİTAB

Ey natiqeyi-bədiəpərdəz!
Vey səhbəti-dilfırıbin əcəz!

Ey məhbəti-feyzi-asımanı,
Miftahi-xəzineyi-məani!

Sən məxzəni-hikmət idin axır,
Sən mənşəi-himmet idin axır!

Bir tutiyi-xoşbəyan idin sən,
Bir dürçi-dürərfeşan idin sən;

Əflaki-süxən sitarəsiyidin,
Gülzari-vətən həzarəsiyidin;

Düşdün neyə bəs bu halə əlval?
Bilməm nə səbəbdən olmusan lal?

Ey bülbülüm, ol təranəpərdəz,
Qıl bağlı-bədəndə nəğmə ağaz!

Fəryad elə bir dəm aşıqanə,
Söylə dili-zarū natəvənə:

Key qönçə, açı ki, şimdə dünya
Gülzari-təməddün oldu yekca!

Gəl dişrə bu pərdeyi-xəfadən,
At pardəni məzheri-xudadən;

Sən aləmi-əkbəri-xudasən,
Sən ayneyi-cəhannümasən;

Mahiyətini haqır sanma,
Azadələri əsir sanma;

Səndə yaradıb bədii-əflak
Əqlü hünerü şüurü idrak;

Aləmdə nə var – var səndə,
Sərmayeyi-etibar səndə;

Dur, dur ki, tükəndi leyli-zülmət,
Əhrarə açıldı sübhi-dövlət!

Aşıqləri iştıyaqə düşdü,
Hər kəs ayılıb qabağə düşdü.

Onlar ki, səninlödir müasir –
Hər elmü fünnunə oldu mahir.

ANALAR BƏZƏYİ

Gər olsa nisadə elmü irfan
Övladə edər bu yolda iman.

Əksə olaraq bu müddəəanın,
Olmañ isə elmi bir ananın –

Övladə çatar haman cəhalət,
Nə aql olur onda, nə fərasət;

Bitərbiyəliklə tifli-məsum
Axırda olur səfilü məsum;

Sarıdır çünki işbu halət, –
Həmcinsinə eyləyer sirayət.

Gözlənsə gərək hüquqi-nisvan,
Ta kamil ola vüsəqi-nisvan.

Elm ilə olur hüsuli-izzət,
Elm ilə olur nüfuzi-millət.

Elmə çağırır bütün əvamı
“Əl-elmü fərizətün” kəlami.

ANALAR BƏZƏYİ

Bəzək, bəzək ki, deyirlər, cəvahirat deyil,
Cəvahirat bu gün ziynəti-həyat deyil.

Nədən cəvahirə fəxr eylosin görək nisvan?
Cəmədə fəxr isə şayani-ümmühat deyil.

Həqiqi validənin on şərəfli bir bəzəyi –
Ədəbli, uslu çocuqdur, tocommülət deyil.

O madərin ki, yox övlado hüsni-tərbiyəsi, *
Səzayı-məkrəməti-namı-validat deyil.

Həyata layiq olan ziynət – elm gövhəridir
Ki, boyla bir dirilik qabili-məmat deyil.

* Kitabin 1914-cü il nəşrində bu misra düşmüdü. (Red.)

TƏRBİYƏ

Ümmətin rəhnüması tərbiyədir,
Millətin pişvəsi tərbiyədir.

Tərbiyətlə keçir ümuri-cahan,
Hər işin ibtidası tərbiyədir.

Valdeynin təbii övlada
Nəzəri-etiñasi tərbiyədir;

Cünki övlad neməti-həqdir,
Şükri-həqqin ədasi tərbiyədir.

Necə kim, bir ədibi-mümtazın
Dərsi-hikmət ədasi tərbiyədir.

Cahilin də zavallı övlada
Şiveyi-narəvəsi tərbiyədir;

Öyrədir tiflə sui əxlaqi,
Qaliba, müddəəsi tərbiyədir.

Tərbiyat elmisiz deyil məqbul
Ki, onun müqtəzası tərbiyədir.

ZAHİDLƏRƏ

Aç dilini, yum gözünü zahida,
Vird oxu, heç anlama mənasını!

Baxma bir ibretlə bütün aləmə,
Görmə həqin nuri-təcəllasını!

Xüsk ibadətlə, quru zöhdələ,
Anlama sən eşq müəmmasını.

Zöhdü öyüb cıləmə inkari-eşq,
Şəxs bular eşqlə mövəlasını.

Qeysə əbəs vermə cünun namını, -
Görmeyərək surəti-leylasını.

Güşeyi-xəlvətdə oturma kişi!
Bilmə həqin guşədə məvasını.

Qəsdin eger yar isə gəl, göstərim,
Varsa gözün eyle tamaşasını.

Sənətə bax, saneinə pey apar,
Dərk elə keyfiyyəti-inşasını.

Leyk hanı səndə bəsirət gözü, -
Ta görəsən vəchi-dilarasını?

Hu çəkib axır gəzəsən kubəku,
Tərk edəsən zöhd müsəllasını.

Küfrdə təqlid edəsən şairə,
Zikr edəsən şeri-müqəffasını.

NÖVHƏ

Ərsəyi-aləmin yenə vəzi bələli görsənir!
Yoxsa səbatı-aləmin hini-zəvali görsənir!

Ayinəyi-cəhanda bir surəti-qəm nümalənir,
Vəqayı-Nuhdur mögər kim yenə ibtidalənir?
Yoxsa sinini-aləmin günləri intehalənir!
Ya ki, möhi-mühərrəmin tazə hilali görsənir!

Ey üfűq, olma münçeli ərsəyi-faceat üçün,
Etmə əyan hilalını matəmi-kainat üçün,
Tiqi-cəfaya kəsmə bu təşnələri Fərat üçün,
Nəhri-Fərata bax, necə mai-züləli görsənir!

Ey açılan sabahi-qəm! Şam ol, açılma bir zaman!
Yəsrübü-Məkkə sərvərin salma bəlayə ələman!
Gərçi İraqə cəlb edir miri-Hicazi kufiyən.
Leyk bu yolda onların özgə xəyalı görsənir!

Getmə, dur, ey qətari-qəm! Gör, ucalan nəvaları,
Çəkmə, diyari-qürbətə bu vətən aşınaları,
Düz deyil əqli-kufənin əhdləri, vəfələri
Əhd şikəndir aqibət, gərçi vəfəli görsənir!

Giryəyi-zarum etmedi aləmi qərqi-esqi-tər,
Cəni-cəhani tutmadı atəşə odlanan ciyər,
Başla fəqanə bari ey bülbülü-təbi-nevhəgər.
Sənələ bələli Sabirin başı bələli görsənir!

TƏHƏSSÜR

*İstənilir ittifaq,
Göstərilir infraq...*

Olsayıdı səfa zümrəyi-irfan arasında,
Qalsayıdı vəfədən əsər əyan arasında,
Dursayıdı sədaqət bəylə, xan arasında,
Qalmazdı kədər zərrəcə insan arasında!

Dai bə üxüvvət olur ikən biza Quran,
Əmr cılçılar ikən birliyə peyğəmbəri-zışan,
Tapmazsan iki müttəfiqürəy müsəlman,
Qafqazda olan bir neçə milyan arasında!

Dinməz acəba, məni-Quranı bilənlər,
İslami belə təfriqədə xar görənlər,
Aya oxumazlar nə üçün dini bölənlər,
(Kanu şiyəən) rəmzini Quran arasında!

Axır bu nə təfriqü-təxəllüfdür ey ümmət?!!
Əldən gediyor, dinləməyirsizmi, bu millat?!!
Ta key bu təxəllüf, bu təfərrüq, bu ədəvət,
Bir dİN, bir islamü bir iman arasında?!!

Vabəsto müsəlmanlaradır qeyri-islam!
Etsin də gorak müslüm olan xidməti-islam!
Əfsus ki, bi hümmət olub milləti-islam!
Dünyada olan müxtəlif ədyan arasında!

Bir idir olur zülmə tarac müsəlman,
Ətraf bölgələrdə qalır ac müsəlman,
Aya, nə rovadır ola möhtac müsəlman,
Gün rizqinə, bir bölgə müsəlman arasında?!!

İslamımızı etməliyiz böyləmi ehya?!!
İmanımızı qılmalıyız böyləmi ifa?!!

İslam o deyilmi ki, ciyər güşəyi-Zəhra
Baş verdi yolunda susuz, al-qan arasında!

Biz milletə lazımmı deyil bu təbərijyət?
Biz ümmətə vacibmi deyil, qeyrəti-millət?!
Ey yay ki, qeyrət oxuyur bizlərə lənət.
Milliyyətə xidmət edən insan arasında!



Təmənzəsan iki məntəqiqarçox müsəlliman,
Bir din, bir İslami hər iman arasında!“

Dai hər uñuxvat olur ikən biza Quran,
Ömr cıfır ikən həlliyo peygəmbəri zığan.

MƏNLƏM YAŞÜKÜRÜLLAHLƏM YAŞÜKÜRÜLNƏS

Həddinə işaretü inşad və nəzm edilmişdir,
Tərk edər kimi ki, şükri neməti-naz.
Etmiyor vaqıən xudaya senas,
Şakiran vəsaili nemət,
Olur əlbəttə naili nemət.
Artıq etdükcə şükri ifasın,
Hasıl eylər könül təmənnasın.
Şükr, şükürdə həlavət var,
Şükürdə izdiyade nemət var.
Neməti-naza şükr edən əl-həqq.
Həzrəti həqqə şükr edib mütləq.
And haqqında çünki külli əsas,
Həqqə racədi şükri neməti-naz,
Şükr sərmayeyə ibarətdir,
Şükr pərvanəyə itaətdir.
Ey xuda fəzlinə rica edirəm -
Mən nasılı şükrünü əda edirəm.
Ki, dəqiqə-dəqiqə, anba-an,
Sabırə nemətin olur şayan.

QƏZƏL

Məftuni-səri-zülfünə qüllab gərəkməz,
Rəncuri-ləbi-ləlinə innab gərəkməz.

Mehrəbə sücud etmərəm, ey qibleyi-məqsud,
Qaşın görənə sədəyəi-mehrəb gərəkməz.

Aç zülfünү, divanələri bir yerə yiğma,
Bu firqaya cəmiyyəti-əsbab gərəkməz.

Yatma xəmi-zülfündə nigarın belə rahət,
Aşıqləro, ey xəstə könül, xab gərəkməz.

Mən nəşayi-ləli-ləbi-canən ilə məstəm,
Saqı, məna minbəd meyi-nab gərəkməz.

Hicrində rəvadır ciyərim qanı tökülsün,
Çəşmindən anan qətreyi-xunab gərəkməz.

Sirab eləyib ləli-ləbin Sabiri, ey şux,
Təbdarı-qəmi-eşqinə qəndab gərəkməz.

QƏZƏL

Gər istəsen ki, fitneyi-aləm oyanmasın, –
Dövri-qəmərdə əqrəbi-zülfün dolanmasın.

Göster çəməndə nərgisə hər şam gözlerin,
Ta sübh olunca xabi-ədəmdən oyanmasın.

Yox məndə tab vəsilinə, göstərmə ruyini,
Pərvanə şəm gərsə nə mümkündü yanmasın.

Kuyin rəqibə məskən olub, gəlmərəm dəxi,
Nə görməsin gözüm və nə könlüm bulanmasın.

Sirri-dəhanini demə naəhl zahidə,
Qoy bixəbər qalib belə əsrarı qanmasın.

Canım çıxar çıxanda xətin gülüzarda,
Eylə xətin təraş, qoy ömrüm uzanmasın.

Derlər, nəvidi-vəsl verib yar Sabirə,
Xam olmasın, bu mətləbə hərgiz inanmasın.

QƏZƏL

Istəsən könlüm kimi zülfü-pərişan olmasın, –
Ol qədər cövr et mənə ah etmək imkan olmasın!

Dərdi-eşqin qəsdi-can etdisə, mən həm şakirəm,
Istərəm cismimdə dərd olsun, dəxi can olmasın!

Qoyma əgyar eyləsin kuyində kövələn, ey pəri!
Əhrimənlər maliki-mülki-Süleyman olmasın!

Ateşin ruyində əfi tək yatıb geysulerin,
Türfə cadudur ki, mar atəşdə suzan olmasın!

Dərlər, aşiq-küş nigarım qətlime amadədir, –
Allah, allah, bir səbəb qıl kim, pəşiman olmasın!

Mübtəlayi-dərdi-eşqəm, əl götür məndən, təbib!
Eylə bir tədbir kim, bu dərdə dərman olmasın!

Sabira, ümmidi-vəsl ilə qəmi-hicranə döz,
Hansi bir müşküldi kim, səbr ilə asan olmasın?

QƏZƏL

Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm,
Kipriyimlə asitanən gərdini pak eylərəm.

Ta ki, gördüm sağəri-səhbədə əksi-surətin,
Ömrəldərdir kim, cəhanda xidməti-tak eylərəm.

Eşqini asan bilirdim, çəkdi iş risvalığa,
Şimdə risvayı-cəhan oldum, nədən bak eylərəm?

Boynuma saldım o ziyba tələtin zülfü-kəcincin,
Türfə caduyəm, füsuni-mari-Zöhhak eylərəm.

Vəsə ümmid olsa hicrində bu çarı ünsürü,
Əşki-çeşmim seylinin mövcündə xəşək eylərəm.

Urma şanə zülfünə, narahət etmə könlümü,
Zülfünə dəydikcə şanə könlümü çak eylərəm.

Sabira, torpağa saldı sayə rəna dilbərim,
Gər məlek olsam da labüb səcdeyi-xak eylərəm.

QƏZƏL

Xosrovi-hüsünən əzizim, sən imişsən tacı,
Xublar cümlə səinin dərgahının möhtaci.

Qabi qövseyi-qasıń, leyletül-əsra zülfün,
Tapmışan mərtəbəyi-hüsndə sən meracı.

Tökülüb zülfə-siyah arizi-alın üzrə,
Kəbəyə çöl ərəbi mane olur hüccaci.

Zairi-kuyinəm ey məh qoy öpüm xalından,
Həcəri öpməyənə xalq deməzlər hacı.

Kəc nigahilə dələr bağrimizi müjganın,
Bu ox atmağı kim öyrətdi sənə qıyqacı?

Gecə-gündüz səri-kuyində sizildar Sabir,
Neyləsin, qovma qapından kəsilib illaci.

QƏZƏL

Sərū hər tuydə min aşiqi nalanın var,
Məğər ey şux nə bir cismidə min canın var.

Leyliyə Qeys olur aşiq sənə min-min leyli,
Axtarırsan gənə bir aşiqi əcəb qanın var.

Xahişin tərki dil canıdı mən həm etdim,
Söylə, ey yar, görüm şimdə nə fərmanın var?

Eydi əzhada qoyun kəsmə boyun qurbanı,
Aşiqi zar kimi kəsməyə qurbanın var.

Süzi binaləyi pərvanəni gör, ey bülbül,
Səhni gülzarda ancaq sənin əlqanın var.

Hər mərəz çarəsini eyləmək asandı, təbib,
Mərəzi eşqə nə tədbir, nə fərmanın var.

Sabira, qərq edər axır səni bu seyli bəla,
Olma qafıl belə kim dideyi giryanın var.

QƏZƏL

Ey şux, genə həmdəm olub kakılı zülfün,
Təhris edir ol kafiri seydi-dilə zülfün!

Dinü dilimi qarət edib, eyləməz insaf,
Şimdi nə təmənna ilə eylər gilə zülfün?

Hər ləhzə vurur sinəmə min navükü-dilduz,
Müjganın ilə yoxsa dəyib dil-dilə zülfün?

Heyrətdəyəm, aya ki, nədir fitneyi-Harut,
Ey şux, məgər sehr oxuyub Babilə zülfün?

Tənha səfər etmə, gəl apar canımı, əmma
Bu sırrı nihan saxla, məbada bilə zülfün.

Aldatdı könül mürğünü ol daneyi-xalın,
Dami-rəhi-eql oldu o pürsilsile zülfün.

Sabir kimi qorq oldu gözüm yaşına cismim,
Tutmub əlimi çekmedi bir sahilə zülfün.

QƏZƏL

Viranə Şəmaxidə mənə gənc tapılmaz,
Bir gənc bu viranədə birənc tapılmaz.

Püstani-sənəm tek iki limu ələ keçməz,
Bir ənəbi-dilbər kimi narənc tapılmaz.

Rüx tutmağa dərgahında bir şah bulunmaz,
Fərzini-xirəd seyrinə şətrənc tapılmaz.

Bu bağdə bir növgülü-bixar görünməz,
Bu bəzmdə bir dilbəri-biğənc tapılmaz.

Bu xaneyi-şəşdərdə iki kəb atılmaz,
Bu təxteyi-heyrətdə şəşü pənc tapılmaz.

Tərsadə pəri-ruy gözəl çoxdu və lakin
Sən tek gözəl, ey dilbəri-Kərkənc, tapılmaz.

Şirin söz ilə saldı o ahunu kəməndə,
Sabir kimi bir rindi-süxənsənc tapılmaz.

QƏZƏL

Ey dil, amandı, sırrını biganə bilməsin!
Ahəstə zülfü-yarıdə yat, şanə bilməsin!

Düşdün xəyalı-daneyi-xal iştiyaqınə,
Ey mürğü-rəf, tizpər ol, danə bilməsin!

Ey yar, can fədayı-qədəmi-mübarəkin,
Ahəstə qıl xürəm ki, həmxanə bilməsin!

Qeyrət hələk edər məni – açma cəmalını,
Göstərmə şəmə ruyini, pərvanə bilməsin!

Bir ləhəzə bazmı-yarda dilşadəm, ey könül,
Aram tut, bu metləbi biganə bilməsin!

Ey ahi-sərd, urma nəfəs zülfü-yarə sən,
Bir dəm qərar tut, dili-divanə bilməsin!

Zahid edərsə eşqda təkfir Sabiri,
Zahir gözilə Kəbəni bütənxanə bilməsin.

QƏZƏL

Qoyma gələ saqıya! Zahidi meyxanəyə,
Dönməyə meyxanəmiz məscidi-viranəyə,

Urma gireh zülfünə, cyla həzər ey sonəm!
Oxşamasın şəklidə səbhəyi-soddanəyə,

Hirz ilə, efsun ilə olmaz elaci-cünün,
Eşq sözündən siva, söz demə divanəyə,

Çünki üzüldü əlin zülfü-pərişandan
Dərdini bari söyle, xəstə könül şanəyə.

Badayı-təlx içərə bu noşayı-şirin nədir,
Qoydu məğər dilberim ləbləbi pimanəyə,

Aşıqi məşq ilə yandırır eşq atəsi...
Xasə müəssirdi bu şəm ilə pərvanəyə

Sabir, o cənnət rüxün gəndümi-xalın görüb,
Az qalib Adəm kimi aldana bir danəyə.

ŞƏKİBAYİ

Yar getdikcə təhəssür dili-şeydadə durar,
Ömr vardıqca həvəs aşiqi-risvadə durar.

Seyli-tən oylə təməvvüclə alib dövrü bərim –
Bənzərəm bir qocaman dağa ki, dəryadə durar!

Döysə də canımı minlərca məlamət ləpəsi –
Zövraqı-himmətim əvvəlkə təmənnadə durar!

Bisütun sinəsinə dəysə də min tişə yenə
Cövrə təmkin edərək darduğu məvadə durar!

Nəqdi-can isə bəhayi-tələbi-yar işə,
Can bekəf aşiqi-sadiq belə sövdadə durar!

Nə qəm, uğrataba da bir gün məni ifnayə zaman,
Mən gedərsəmsə məramım yenə dünyadə durar!

Durmuşam pişü pəsi-təndə, Sabir, necə kim,
O əliflər ki, pəsü pişi ətenadə durar! *

ƏNİN

Uçduñ, ey ruhi-pürfutuhı-Həsən!
Uçuşun iżtirarı-təndənmi?
Qoca bülbül, niyə savuldun sən?
Ya səfa bulmadın çəməndənmi?

Ey həqiqi mücahid-i-islam!
Noşri-ırfanda etdiyince dəvəm –
Səni alamə yaxdı yoxsa əvəm?
Gedişin kəsrəti-mihəndənmi?

Yoxsa əkdikcə toxm sidqu səfa
Səni tekdir edirmiş əhli-cəfa?
Gözledikcə bu yolda şərti-vəfa, –
Görmediñ yardım əhli-fəndənmi?

Ey “Əkinçi”, məzariatında
Bulmadınsa səmər heyatında,
Işta həngameyi-məmatında
Bu tonəbbüt deyil Həsəndənmi?

Leyk millet fəqət sıfatın üçün,
Mütəzəkkir nüuti-zatın üçün,
Əsəfa, bir bina somatin üçün
Yadigar olmasın da səndənmi?

Həsənim, şimdı qıl behiştə xüram,
Onda Seyyid Əzimə söyle sələm;
Key məlin şairi-bədii-kələm
Bir xəber tutmasın vətəndənmi?

Ürefə məskəni olan Şirvan
Cühəla xabgahıdır olan;
Bizi iğfal edən bu nüktə haman
Kəndimizdən deyil, zəməndənmi?

* Bu qızılın mağtabı məzmununu Xəqani Şirvanının “Cənan istədim pişupacuton ke istəde əlfəhaye at ona” beytindən iqtibas etdiklərimizi acizənəxətə edirik (Sabir).

HACI MƏCID ƏFƏNDİNİN VƏFATINDA DEYİLMİŞDİR

I

Ey müsibətzadə dindşalarım, etdiķe nəzər,
Görürəm mən sizi bir başqa müsibətdə bu gün!

Aman allah! Bu nə halət, bu nə tufani-bəla?
Tapıram sizləri kim vərtəyi-heyrətdə bu gün!

Əcəba bir yeni afətmi yetib ya nə üçün?
Bulanırsız belə bir hali-felakətdə bu gün!

Baxııırsınız nə səbəbdən belə heyran-heyran,
Nigərənsiniz niyə bu beyti-ibadətdə bu gün!

Nəzəri-heyrətiniz məscidü-gəh mənbədir,
Axtarııısız kimi mehrabi-ibadətdə bu gün!

Əsəfa! Sinayı-mehrabda çak etmadımı?
Görübən böylə yara sinayı-ümmətdə bu gün!

Siz deyilsiz fəqət ol alimi-pakı arayan,
Açıb ağışunu kürsiyyi-xətabət də bu gün!

Bax nəsil məscidə bir hüzn qonur, guya kim,
Tapmayır yarını bir böylə cəmaətdə bu gün!

Çəkilib göylərə zikr etdiyi tehlili dəxi,
Döşənib toprağı səccadayı-taət də bu gün!

Hardasan? Ey pədəri-mənəviyi-əhli-vətən!
Vətən evladı yanır atəşı-fırqətdə bu gün!

Əbədi hicrinə tab avəri-qəm bulmazidin
Etməsəydi xəlefin çəlvə neyabətdə bu gün!

Müstəfa hörməti-zışəninə ya rəbbi-məcid!
Ruhunu eylə düagu bizə cənnətdə bu gün!

Mütəħid olmada tevfiqini qıl ümmətə bəxş,
Hissi-milliyət oyandır dili-millətdə bu gün!

Yaşat aləmdə məhəbbətlə, üxüvvətlə bizi,
Necə kim ömr ediriz eyni-üxüvvətdə bu gün!

Onun evladına, axvanına ver acri-cəzil,
"Sabir" et xişü-təbərn bu müsibətdə bu gün!

II

Cünki vücudi-alim bir neməti-xudadır.
Nemət ki, getdi əldən qan ağlamaq rəvadır!

Əhli-həqqin əvamə nisbat deyil vəfatı.
Bil, alimin həyatə təbdil olur məməti
Batında həm müsibət çulğar mükəvvinati
Ancaq görür o göz kim, menzuri-ibtiladır

Tərk eylədikdə alim bu ariyət sərəni,
Olduqda didələrdən əyib deyil də fani
Mülki-bəqadə eylər bir seyri-cavidəni
Xasani-bəzmi-həqlə həmxaneyi-bəqadır!

Ancaq biz ağlarız öz hali-fikarımızın,
Zahir olan bələya əhli-diyarımızın,
Ümmidgah itirmiş iytami-zarımızın,
Nemət ki, getdi əldən fəryadımız sözadır!

Ey alimi-həqiqi! Qaldıqça ad səndən,
Olmazmı zikri-xeyrin dillərdə yad səndən,
Cün yadigar qaldı bir ittihad səndən,
İsmiñ Məcid olurkən mədin də bərmaladır,
"Sabir" müsibətdə didadəyi-bəladır.

MƏKTƏB ÇOCUQLARINA YALANÇI ÇOBAN

Bir çoban bir gün etdi dağda haray:
"Canavar var, - dedi, - gəlin ey yay!"

Əhli-qəryə yüyürdü dağ tərəfə,
Getməsin ta qoyun, quzu tələfə,

Bunları müzətərib görünce çoban.
Gülməgə başlayıb dedi: "Yalan!

Siz bunu sanmayın həqiqətdir,
Damağım gəldi bir zərafətdir!"

Binavalar qayıtdı, leyk çoban,
Yenə bir gün dağ üzrə qıldı fəğan.

"Canavar var!" - deye bağırdı yenə,
Qəryə əhlin kömək çağırdı yenə,

Kəndçilər etdilər dübarə hücum.
Yenə oldu yalanlığı məlum.

Doğrudan bir zaman bəəzmi-şikar,
Qoyuna gəldi bir neçə canavar.

Hərçi dad cılədi çoban, yahu!
Eşidənələr dedi: yalandır bu!

Bu səbəbdən hərayə getmədilər,
Ona heç etina da etmədilər.

Canavarlar yedi bütün qoyunu,
İştə, oğlum! Yalançılıq vyunu!

Bax, yalançı tanıldı çünkü çoban,
Doğru derkən, sözü göründü yalan.

Hərgiz oğlum, yalan demə ki, xuda,
Dust tutmaz yalançını əbəda!

Həm də xəlq içərə hörmətin olmaz,
Izzətin, qədrü-qiyəmətin olmaz!

"Evi yandı yalançının, - derlər, -
Ona bir kimsə etmədi bavər".

UŞAQ VƏ PUL

Küçədən bir çocuq yüyürdü evə,
Bir bumajnik bulub dedi bu nevə:

– “Ana, gəl, gəl ki, dövlətə çatdıq,
Pullu olduq, seadətə çatdıq”.

Dedi xatun ki: “Söylə ey fərzənd!
Noldu kim, olduq indi dövlətmənd?

Görəyim ver, nədir, nədir bu oğul?
Dedi: “Buldum bunu içi dolu pul.

Yol gedən bir qoca kişi nagah,
Düşürüb keçdi, olmadı agah;

Görmədən kimsə, mən qoşub aldım,
Tez qaçıb kəndimi evə saldım”.

Anası oğlunun cinayətini,
Görərək zahir etdi nifrətini.

Dedi: “Oğlum! Nə sərd imiş qanın,
Ki, buna razı oldu vicdanın?

Tifli-məsum ikən günah etdin,
Kəndi vicdanını təbah etdin;

Niye verdin fənaya doğruluğu,
İrtikab eylödin bu uğruluğu.

Hic zənn etməm, özgənin mali,
Bizi zəngin qılıb, edə ali!

Yox, yox, oğlum inan ki, xar olarız!
Ərzəli-əhli-ruzgar olarız!

Xain olsaq əgər bu dünyadə,
Irzü namusumuz gedər bədə;

Gözümüz müntəhayi-zilletdən,
Baxamaz kimsəyə xəcalotdən.

Gərçi pul çox fərəhfəzadır, oğul,
Leyk namus pək bəhadır, oğul!”

Ey oğul, hacatı xudayə dile,
Dərdinin zati-kibriyaya dile;

İSKƏNDƏR VƏ FƏQİR

Gün öndən bir acizü müztər
Yol kənarında tutmuş idi möqər;

Ona bir çox miçək dərişmiş idi,
Yazığın haləti qarışmış idi.

Əzəmətlə keçərkən İskəndər
Onu görçək tərəhhüm etdi məgər:

– “Ey fəqir, ehtiyacını göstər,
İstə məndən nə xatırın istor!

Dərdini söylə ta dəva edəyim,
Nə isə hacətin rəva edəyim!”

– “Padşahım! Sənə rica edərim:
Bu miçəklərdən iştika edərim;

Hökəm qıl, ta uğub da getsinlər,
Məni bir ləhzə rahət etsinlər”.

– “Bah, adam! Hacət istə də bari
Ki, ona hökmümüz ola cari;

Əbəda yox bu işdə imkanım,
Deyil onlar müttii-fərmanım”.

– “Padşahım, bu əczin ilə əcəb
Mənə dersən ki, hacət eylə tələb?

Halbuki çox nəhifdir bunlar,
Hər sinifdən zəifdir bunlar;

Yox ikən səndə bir ufaq qüdrət,
Mən nasıl səndən istəyim hacət?”

Cümlənin dərdinin dəvəsi odur,
Acizin, qadırın xudası odur.

AZARLI KƏNDÇİ

Xəstə olmuşdu bir nəfər dehqan,
Gecə-gündüz edirdi ahü fəğan.

Gəldi həmsayəsi əyadatınə,
Qonşuluq həqqinin rəyətinə,

Dedi: "Həmsayə, var nəyə meylin,
Nə yeyərsən, nə isteyir könlən?"

Dedi: "Əzbəs ki, halətim yoxdur,
Yeməyə hic rəğbətim yoxdur".

Dedi: "Meylin olurmu aluya,
Təmi meyxoş, qızıl gəvaluya?"

Dedi dehqan: "Əcəb, əcəb, yeyərəm,
Sənə min dəfə, çox sağ ol, deyərəm".

Dedi: "Qişdır, hənuz, həmsayə,
Meyvə fəsli deyil, dayan yaya".

Dedi dehqan: "Nəinki yayə qədər,
Bəlkə sağ qalmarım bir aya qədər;

Məni tezdən əcəl təri bürüyər,
Yay olunca sümüklərim çürüyər".

İşbu təmsilə məzheriz biz də,
Xəstə dehqanə bənzəriz biz də;

Əğniya görçək ehtiyacımızı –
Gösterir bizlərə ilacımızı;

Söyləyirlər ki, var həmiyyətimiz,
Qoymarız puç ola cəmaətimiz.

Hər kəs öz rəyini deyir məqul,
Ta ki, söhbat olur yiğilsin pul;

Dərmiyan eylədikdə pul sözünü
Hər kəs işdən kənar edir özünü;

Söyləyir, vəqt yox bu təşkilə,
Bu işi saxlayaq gələn ilə...

CAMUŞ VƏ SEL

Bir kişi saxlayırdı bir camuş,
Su qatırdı südə, edirdi füruş.

Yağdı şiddetlə bir yağış nagah,
Kişinin vəzi-hali oldu təbah.

Tutdu dünyani sellerin cuşı,
Dər-zaman aldı, getdi camuşu.

Kişi ağlar göz ilə qıldı fəğan;
Söylədi oğlu: "Ağlama, baba can!"

Çünki bu südlərə tüfeyl oldu,
Qatdığın su yiğildi seyl oldu.

İndi camuşunu apardı isə,
Başına məhşəri qopardı isə,

Söyləmə kim, felək qəzasıdır ol,
Tutduğun işlərin cəzasıdır ol!".

MOLLA NƏSRƏDDİN VƏ OĞRU

Mollanın börkünü çalıb oğru,
Yüyürüb qaçdı bir bağa doğru;

Baxmadı oğrusu gedər nərəyə, –
Özü ancaq yüyürdü məqbərəyə.

Mollanı gördülər durur orada,
Dedilər: "Durmuşan neçin burada?"

Dedi: "Bir oğru börkümü çaldi,
Qaçdı getdi, başım açıq qaldı".

Dedilər: "Oğru qaçdı, getdi bağa,
Burada boş oturma, dur ayaga,

Bağda doğru get, eyləmə ehmal,
Oğrunu tap o yerdə, börkünü al".

"Nəmə lazıim, – dedi ki, – bağ haradır,
Oğrunun aqibət yeri buradır".

ÖRÜMÇƏK VƏ İPƏKQURDU

Bir örümçək özün çəkib durdu,
Dedi fəxr ilə: "Ey ipəkqurdu,

Nə kəsalətlə iş görürsən sən?
Niyə bunca ağır hörürsən sən?

Gəl mənim sənətimdə sürətimi
Görüb iqrar qıl məharətimi:

İşə gircək tamamını hörürəm,
Az zamanda necə çox iş görürəm".

Baxdı, güldü ona ipəkqurdu,
Sərzeniş etdi, tənələr vurdı,

Dedi: "Bərfərz olsa hər yerdə
Toxuyursan böyük, kiçik pərdə;

De görüm, onların nədir səməri?
Bəlkə də hər kəsə çatır zərəri!..

Leyk məndə yox isə də süret,
Yapığım işdə var ağır qiymət:

Aləmə faida verir karım,
Hər kəs ister ola xəridarım."

TƏBİB İLƏ XƏSTƏ

Bir təbibə gedib də bir bimar
Dedi: "Mədəmdə ağrı bir şey var;

Bir dəva ver, mənə ilac eylə,
Ölürəm, çareyi-məzəc eylə".

Tutdu nəbzin tabib onun dorhal:
"Nə yemişsən?" – deyə edincə sual,

Dedi: "Yanmış çörək yedim, doktur,
Yediyim bir əlavə şey yoxdur".

Baxa qaldı təbib onun sözüna,
İstədi bir dəva tökü gözüna;

Xəsta: "Mədəmdir ağrıyan, a gözüm,
Yoxsa məfhumunuz deyilmi sözüm?"

Dedi doktor ona ki: "Ey ahməq,
Eybli olmasa gözün mütləq,

Yanmış ətmək yeməz idin asla,
Bu səbəblə yaran tökülsə dəva".

QOCA BAĞBAN

Bir taqım gənc yol kənarından
Keçərək bir bağın cıvarından,

Gördülər yüz yaşında bir bağban
İşləyir bağda səy ilə hər an;

Titrəyə-titrəyə eli, bir də
Alma çərdəkləri əkar yerdə.

Gülərək etdilər sual: "A qoca,
Yüz yaşında nədir bu hal, a qoca?"

Dedi: "Yer şumlayıb cəfa çəkirəm,
Torpağa alma çərdəyi əkirəm".

Dedilər: "Bunda bir səlahin yox,
Sən bu gün var isən, sabahın yox;

İndi ədkiklərin nə vəqt çıxar?
Bu çıxınca səni zəmanə yixar...

Rahət ol, çəkmə boş yerə zəhmət,
Olamaz meyvəsi sənə qismət!"

Dedi: "Əkmışlər, almışz, yemişz,
Xeyrlə yad edib dua demişz;

Əkəriz biz daha yeyənlər üçün,
Əhli-xeyrə dua deyənlər üçün".

QARINCA

Gördülər bir qarınca bir məlxə
Daşıyır qarşısında sürət ilə;

Dedilər: "Mura bax ki, bunca yükü
Qaldırır bir zəif qüvvət ilə".

Dedi: "Sus, qüvvəti-bədənə deyil,
Çəkerəm qüvvəti-həmiyyət ilə".

Ey oğul, murdən götür ibrət,
Get ağır işdə işla qeyrat ilə.

Ufacıq işləri hünər sanma,
Boylə işlər keçər sühulət ilə.

Hünər oldur ki, bir böyük əməli
Edəsən həll min süübət ilə.

Kişilər himməti dağı qoparır,
Kişi ol, dağ qopar həmiyyət ilə!

Xassə, icrayi-əmri-millətdə
Pişkam ol kəmali-cürət ilə!

Vətən uğrunda, millət eşqində
Bəzli-can et xüluş-niyyət ilə!

İş apar, baş gedərsə qoy getsin...
Ad qalır, bəs deyilmə, millet ilə?!

MOLLA NƏSRƏDDİNİN YORĞANI

Gecə yatmaq zamanı çatmışdı,
Molla Nəsrəddin evdə yatmışdı.

Nagəhan küçədə ucaldı səda,
Vurharay düdü, qopdu bir qovğa.

Molla, ciyində yorğanı, dərhal
Küçəyə çıxdı müzterib əhval;

Gördü bir yanda bir ağır dəstə,
Sanki minmiş adamlar üst-üstə;

Iştadı dəstəyə torş getsin,
Bu yiğincəq nədir, sual etsin;

İşbu əsnadə bir nəfər tərrər
Yorğanı qapdı nagəh, etdi fərər.

Molla bu qissədən pərişan-hal
Evinə döncək övrət etdi sual:

“De görüm, küçədə nə var, a kişi?
Bu nə dəvadır, anladınmı işi?”

Dedi: “Yorğan üçün imiş bu təlaş,
Yorğanı qapdilar, kəsildi səvaş”.

MƏKTƏB UŞAQLARINA TÖHFƏ

I

Doğar insan ata ocağında,
Bəslənər valido qucağında.

Ata hər gün gedər işə, çalışar,
Nə qədər zəhmət olsa da alışar;

Sevəməz kəndi istirahətini,
Arar övladının sədətini.

İşləyər, cismi qan-tərə boyanar,
Hər nasıl olsa da çörək qazanar.

Ana övlada vəqf edər özünü –
Yumamaz, yummasa uşaq gözünü;

Sübə tek binəva çəkər zəhmət,
Kəndi övladına verər rahət;

“Layla-layla” deyə çəkər keşiyin,
Min məhəbbətlə yelləyər beşiyin.

Ah, bizlər çocuq ikən nə qədər
Vermişik valideynə rəncü kədər!

Şimdə biz onları əvəz edəlim,
Onların xahişincə yol gedəlim.

Soralım hər zaman rizalərini,
Alalım xeyrli dualərini.

“Payı altındadır behişt ananın” –
Bu hədisi-şərifdir, inanın!

Bizə lazımsa həqqə qul olalımlı,
Valideynə müti oğul olalımlı.

Ataya hörmət etməyən çocuğun,
Anaya xidmət etməyən çocuğun

Nə olur kəndi nəfsinə xeyri?!
Nə də ondan vəfa görər qeyri!

Şübhəsiz, xüsrdən kənar olmaz,
İki dünyada bəxtiyar olmaz.

II

Ey uşaqlar, uşaqlıq əyyami,
Gələn əyyamın ondadır kami.

Kim ki, qeyrətlə zəhmətə alışar,
Kəsbi-irfana ruzü-şəb çalışar,

Zəhməti mayeyi-səadət olar,
Yaşadıqça həmişə rahət olar.

Kim ki, tənbəlliye məhəbbət edər,
Daim əyləncələrlə ülfət edər,

Keçirər vaxtını cəhalet ilə,
Bütün ömrü keçər səfələt ilə.

İşə evlad, siz bu hali görün,
Bu iki vazeh ehtimalı görün,

Vəqtdən daim istifadə edin,
Elm təhsilini iradə edin,

Çalışın, biniyaz olun çalışın,
Elm ilə sərfəraz olun çalışın,

Gələcək günlərin səadətini,
Qazanın fəzlü-fəxrü-izzətini,

Sizdədir millətin ümid gözü,
Hal ilə söyləyir sizə bu sözü,

Dinleyin yanğılı sədalərini,
Eşidin atoşın nəvalərini,

Oxuyun, millətin nicatı olun,
Ta əbəd baisi-həyatı olun!

HƏVƏS

Həvəs sövq eylər insanı həyatə,
Ətalət cəlb edər şəxsi məmətə;

Həvəs isal edər zati səfayə,
Ətalət mübtəla eylər bəlayə;

Həvəs pirayeyi-əqlü hünərdir,
Ətalət mayeyi-iczü kədərdir;

Həvəsdən nəşət eylər həp fəxarət,
Ətalətdən törər min-min xəcalət;

Həvəs səhrası əmniyyətfəzadır,
Ətalət təngnasi bir xətadır;

Həvəs birlə tərəqqiyat dərkər,
Ətalətdən əməl mənkusū idbar.

DUA

Qırın möğfürət qıl ya ilahi
Müzəffər din vəfali padişahi.

Bu hal zarə məhrumana məzalə
Məlali nəfs məhmunanə məzalə
Xülsü qəlb məsumanə məzalə
Sənə ərz eyləriz biz ya ilahi
Qırın möğfürət qıl ya ilahi
Müzəffər din vəfali padişahi.

Xüdəvəndi karima kordekara
Onuya rəhmətinlə qıl modara
Olur kən fəvt, edib islami shaya
Seadət rütəbəsin aldı kehəri
Qırın möğfürət qıl ya ilahi
Müzəffər din vəfali padişahi.

Müqəddəs fikri pak əqli, zekasi
Vətən övladının oldu bəqası
Verib İranı qanun əsası
Bütün İranın oldu qibləgahı
Qırın möğfürət qıl ya ilahi
Müzəffər din vəfali padişahi.

Həmai, ruhini xüldi aşıyan et
Uzat əqdəsi connəti məkan et
Mübarək qəbrini rüşki cənan et
Ayırma rəhmətindən son bu şahi
Qırın möğfürət qıl ya ilahi
Müzəffər din vəfali padişahi.

Onnan qanun pakın payidar et
Vəliəhdin musavate ixtiyar et
Rəiyyəti dost, hürriyyəti şuar et

Şərəflənsin bir yolda öz vəcəhi
Qırın məğfirət qıl ya ilahi
Müzəffər din vəfali padişahı.

Şahi İyran Məhəmməd şah əzəm
Özün əmr eyləsin əvvəl zati əkrom
Ola qanun ədl iyle münəzzəm
Umüri dövləti mülki sipari
Qırın məğfirət qıl ya ilahi
Müzəffər din vəfali padişahı.

"ŞAHNAMƏ"DƏN TƏRCÜMƏ

Tus və Giv pəhləvanların ovlaqdan bir gözəl
qız gətirməkləri və Keykavusun o qızı
xatunluğa götürməyi

Bələ nəql edir möbidi-huşyar
Ki, Tus etdi bir sübh əzmi-şikar;
Olub Giv Gudərz ona ham inan
Dəxi bir neçə şir-dil pəhləvan,
Əl üstündə şəhbəzi-şəhinşikar,
Şikar itləri seyd üçün biqorar.
Sürüb at Deguy doştına yetdirilər,
O yerdə firavan şikar etdilər.
O sahra idi türklə həmcivar,
Qurulmuşdu xərgahlar bışumar.
Baxanda galırdı gözə börməla,
Uzaqda əcəb cəngəli-basəfa.
Qabaqça ravan Tusü Givi-çavən,
Gəlir dalda ham bir neçə pəhləvan.
Sürüb at, olub varidi-mürğzar,
Təfərruc edirdi iki namdar;
Bərabərdə cilvə edib nagəhan
Məlek çöhrəli bir qız oldu oyan;
Gözel qız, voli, misli aləmdə yox,
Bu qış, göz bəni-növi-adəmdə yox.
Ona söylədi Tus: "Key gülüzar,
Nədən bişə içrə tutubsan qərar?"
Cavabən dedi nazonin: "Key süvar,
Atamdan cəfa görmüşəm bışumar;
Keçən şəb Əlub mastı-camı şərab,
Gəlirkən məni görçək etdi şitab,
Çəkib qətlime tığı-zəhr-abğun
Ki, etsin məni qarqi-dəryayı-xun;
Məbada məni öldürə bigünah –
Götürdim bu xəlvət məkanə pənah".
Nəcadin sual eylədi pəhləvan,

Ona Xubçöhr etdi bir-bir bəyən:
 "Ki, var nisbətü şənilə rüfatim,
 Firidun mənsubdur nisbatim".
 Dedi Tus: "Key rəşki-tabondo mah,
 Piyada necə eyledin qəti rah?"
 "Piyadə deyildim, – dedi, – ey cəvan,
 Yoruldu atım, boşladım mən, inan;
 Var idi mənim bir edəd gövherim,
 Gülbəndi-mına və tacı-zərim,
 Məni yolda bir qorxuya saldılar,
 Əlimdə nəyim var issa aldılar.
 Ayılsa atam məstlikdən haman
 Məni tapmağa hökm edər bigüman;
 Edər ayrıldıqdan fəğan madərim,
 Dayanmaz, gələr mehriban madərim".
 Danışdıqca ol ləbəti-nuş-xənd
 İki pəhləvan oldular pay-bənd:
 Dedi Tus Givə: "Mən at çapmışam,
 Bu nazlı nigarı əcəb tapmışam!"
 Dedi Tusə Giv: "Ey sıpəhdari-şah,
 Məgər müttəfiq etmadık qəti-rah?
 Əgər pəhləvanlıqda sen fördən,
 Həqiqət sőlə, gor cəvannardsən?"
 Düşüb göft-guya iki sərfəraz,
 Tərrüzləri çökdü tulü diraz;
 O həddə yetişdi işin surəti
 Ki, qatlı eylösünər o mehtələti.
 Bu həlt görüb namvarlər ayan
 Miyançı olub geldi bir pəhləvan,
 Dedi: "Vermayın rəy şurū şərə,
 Tərəhhüm edin bu maləkmənzərə;
 Bu ziyyə nigarə müləzim olun,
 Varın, xidməti-şahə azim olun,
 Nə fərمان edərsə şəhi-hökmdar
 O formana möhkum olun zinhar!"
 Görüb cəngulər bu rəyi səvəb,
 Haman etdilər barigahə şitab.
 Cü Kavus gördü o mahin üzün
 Düşüb iştıyaqə itirdi özün,
 Sipəhbudlərə söylədi padşah:

"Gözəl faidə verdi bu rənci-rah;
 Maral iso, ahu issa bu şikar
 Belə seyd olur layiqi-şəhriyar".
 Döniüb eyledi Xubçöhr xıtab:
 "Ki, ey arizindən xacıl afitab,
 Gözəldir üzün, safdır tələtin,
 Nə bir dudmanı yetər nisbatın? "
 Dedi nazənin: "Hissi-dilşadiyəm,
 Firidun Gərşivaz övladıyım.
 Həm Əfrasiyabə yetər nisbətim,
 Var-övlədi-Tur ilə cinsiyətim".
 Dedi padşah: "Eh mahi-asiman,
 Sənə mərhəba, bəxtin imis cəvan!
 Yəqin tapmasayıdun hüzurunda ca
 Nəcadın, cəmalın olurdu fəna;
 Sənin layiqin qəsri-şəhdir müdəm,
 Kəniniz ola məhrülər temam,
 Təfəxürlər et tacə, toxla,
 Səni baslarıram man gözəl bəxtə".
 Dedi Xubçöhr: "Ey şəhi-tacdar,
 Hüzurunda olsam gərək bəxtiyar!"
 Giranmayə on at doxi tacgal
 Hər iki sıpəhdarə göndərdi şah.
 Haman dam edib Xubçöhrı ravan
 Hərəmxaneyi-eyşə şəh, dərzəman
 Yaraşdırıcı maşşatələr zivarı.
 Bəzəndirdilər ol maləkmənzeri,
 Geyindirdilər oynina förd-förd
 Ci zərbəftü atlaş, ci dibayı-zord;
 Olub zərnisan tacə sərfəraz
 Şəbistənə qoydu qədəm yarı-naz,
 Keçib toxtı-tac üzrə tutdu qorar,
 Cavahir olundu bu eyşə nisar...

Siyavuşun anadanlığı və Rüstəmin ona Zabilistanda tərbiyə verməyi

Bir ol qədr dövr etmədi ruzgar
 Ki, gülgəzli şad etdi xürrəm bahar,
 Yetib axıra doqquz ay şad ona.

Xuda verdi bir tifli-növzad ona.
 Xəbər verdilər şahə mövluddən
 Ki, şad ol bu mövludi-məsuddən;
 Əcəb saftələt, əcəb nikru,
 Məgar göz görübdür belə ruyu mu?
 Olub şah Kavus məsrurū şad,
 Siyavuş qoydu o mövludə ad;
 Edib həzrəti-haqqaya şükrü sipas,
 Teləb qıldı bı mahir encümüşinas.
 Müncəccim öz elmində huşyar idi,
 Rümuzi-nücumə xəbərdar idi;
 Baxıb talein gördü aşuftədir,
 Bu mövludun iqbalı çox xüftədir;
 Hüzuri-şəhər arzi-hal eylədi,
 Şəhi bu xəbər pürmələl eylədi.
 Ziyadə mükəddər olub şohriyar,
 Bu hal ilə ta keçdi bir ruzigar.
 Vəli, bi gün etdi Təhəmtən vürud,
 Hüzuri-şəhənşəhə qıldı dürud:
 "Ki, ey əfsərin erş pirayesi,
 Bu tiflin mən olsam gərək dayası,
 Gözüm nuru tek xatırın istərem,
 Gərək mən ona tərbiyat göstərem".
 Şah isə təfəkkür edib bir zaman,
 Bu omra riza verdi qolbi haman.
 Qoşub Rüstəmi-Zalə şahzadəsin,
 Rəvan etdi ol sərv-i-azadəsin.
 Təhəmtən berabər Siyavəxşə
 Vürud etdilər Zabile Rəşxlə,
 Gőzəl bir gülüstanda layiq beşah
 Siyavəxşə baxş etdi aramgah;
 Mühəyyə qılıb Rüstəmi-namidar
 O şahzada məşqində ağazı-kar.
 Əzel öyrədib şiveyi-girü bənd,
 Süvariyü tirü gəmanu kəmənd;
 Verib sonra talim bəzni-nışat,
 Meyü məclisi şiveyi-inbisat;
 Nəbərd içərə mahir at oynatmağı,
 Şikarında ahuyə ox atmağı,
 Məharətlə gürzi-giran vurmağı,

Mətanətlə qalxan çəkib durmağı.
 Bəzəndi Siyavuş hər adabla,
 Bəli, gül toravətlərin ablo.
 Belə şirdil oldu ol namər, —
 Bərabər ona qalmadı bir nəfər;
 Keçib bir zaman oldu bir pəhləvan
 Şikarında vermezdı şira aman.
 Dedi Rüstəma bir gün: "Ey piltən,
 Varımdır təmənnayı-əzmi-vətan!
 Məni dəhrda biniyaz eylədin,
 Verib tərbiyat sərfəraz eylədin.
 Hüzurunda kasb eylədim çox hünər.
 Məni cəlb edir indi şövqi-pədər;
 Nolur görə şəhər arcümənd olduğum,
 Sənin tərbiyənlə bülənd olduğum!"
 Münasib görüb bu sözü pəhləvan
 Fürüstədələr etdi har su davən
 Ki, olsun mühəyyə osasi-səfər,
 Siyavəxşə layiq libası-səfər.
 Daxi əsbü tığlı sananı sıpər,
 Zərü simü toxğu güləhü kəmər.
 Xəbərlərlə alındı atrafdən
 Mülükəna xalətlər əsrafədən,
 Siyavəxşə təşrifü inamlə;
 Bəzəndirdi ezamü ikramlə;
 Yəminü yəsarında səf-səf sıpah
 Edirdi bu cahū cəlale nigah.
 Gedirdi onunla Təhəmtən bəhəm
 Ki, şəhzadəye yetməsin bir oləm.
 Cəhan ohli bu eyşə dişdən olub,
 Qəməq qüssədən cümlə azad olub.
 Hami eyşü işrət şiar etdilər,
 Zərü simü ənbər nisar etdilər,
 Siyavəxşə Rüstəm firavan sıpah,
 Mənəzil sürüb, etdilər teyyi-rah.

Rüstəmin Siyavuşu İrana gətirməyi

Olub ta ki, Kavus-Key baxəbər,
 Buyurdu, açıldı livayi-zəfər.

Götürdü sipahi-giran Givü Tus,
 Çalındı neyü nayü şeypurü kus.
 Busati-torob cümlə saz etdilər,
 Rəvan oldular, pişvaz etdilər.
 İki fövə edib bir-birin didü bus,
 Döyüldü iki səmtdən toblu kus;
 Bu didar ilə şadman oldular,
 Dəri-qəsri-şaha rəvan oldular.
 Pərostarlar məcməri-udlu,
 Nəvazəndələr çənglə, udla.
 Sərafrazlar müntəzəm səfəbosof,
 Sipəhdarlar müntəzir hər toraf,
 O şəhzadəyə şahrah açıldılar,
 Xürəm cylodikəcə gūhər saçıldılar.
 Görüb toxtin üstündə Gavi-səri,
 Diraxşəndə, xurşid tek əfsori
 Düşüb səcdəyə qıldı əvvəl namaz,
 O, məbədində etdi razü niyaz,
 Sora mahzəri-şahə etdi səlam.
 Sipəhbus olub şad, fərxəndəkam,
 Alıb bağına basdı şəhzadəsin,
 Bülənd etdi şəhər serv-iştədəsin.
 Sual eylədi cümlə halatını,
 Bayan etdi Rüstəm kəmalatını.
 Nişimən ona verdi firuzə təxt,
 Mürəssə nişanı mülukana rəxt.
 Görüb oğlunu cümlədən sərfəraz,
 Düşüb səcdəyə etdi şükri niyaz:
 "Ki, ey səne-i-nurū nar, aferin,
 Ola sününa səd həzar aferin!
 Məni sərbüləndi-cahan eylədin,
 Müəyyəd qılıb hökmürən eylədin;
 Səadət-qərin etdin ezazla,
 Xüsüsən bu fərzəndi-mümtazla!"
 Bu hali görüb məclis əyanları,
 Qoşun bəyləri, dövlət ərkanları
 Deyib mərhəbalər o məhmənzərə,
 Sipas etdilər həzrəti-davərə.

Bu cəşnə baxıb iftخار etdilər,
 Zorù simü göhor nisar etdilər,
 Pas ol dəm buyurdu şohi-nikpey,
 Xidivi-cəhandar, Kavusi-Key:
 "Görək leşkar etsin sūrū nişat,
 Sūrū nişatə açılşın būsat!"
 Büzürgani-İran qurub dəstigah,
 Bəzəndi tolalatlı qosri-şah.
 Nə bir qosri-şah oldu arastə,
 Nə tonha sipah oldu arastə.
 Bəzəndi bütün şohru bazarı bağ,
 Ağaclar olub hər bir cilçraq;
 Əyan oldu hər səmtdə min sūrū,
 Hər ev oldu bir məclisi-eyşü sur.
 Bu minval hər həftə, hər sühbü şam
 Sūrū nişat eyledi xasü am.
 Tamam oldu bir həftə, əmr etdi şah,
 Səfaralıq etdi düberə sipah.
 Açıldı dəri-gəncü bəbi-kərəm:
 Gūhər saçdı eyzən səhabı-kərəm:
 Zerü simü möhrü küləhü kəmər,
 Əmudü sənanı xədəngi sipoz,
 Tila kiso-kiso, gūhər ovc-ovc,
 Xədəm dəsta-dəsto, həşəm fove-fove,
 Dürü ləlü yaquṭı zər keyl-keyl,
 Süturani-tazi-nəsəb xeyl-xeyl,
 Libası quması-zəri dəst-dəst,
 Xəzü tirmeyi-pürbəhə bəst-bəst
 Edib bəxş, verdi rəvac oğluna,
 Məgor vermedi taxtū tac oğluna;
 Deyildi sözavarı-əfsor honuz,
 Cəvan idi ol mahmənzor honuz.

İzdiyad

Vəli, etdi şəfqətlə bir dəm nigah,
 Belə söylədi oğluna padışah:
 "Ki, ey nayibim, yadigarım, oğul!
 Gültüm, gülsənim, növbəharım, oğul!"

Demə sərbüləndəm ki, şahzadəyəm,
 Əsarət nədir, man ki, azadəyəm;
 Mühəyyadirər təxtü tacım mənim,
 Nədir kimsədən ehtiyacım manım?!
 Sənə, qaliba, elm olur ehtiyac,
 Tapar elmə mülkü dövlət rəvac.
 Demə irsi-əbdür manə tacı-zər,
 Sənə irdidin bəlkə elmi-pədər.
 Zərin tacına eyləmə iftişar,
 Hünər birlə ol taca minnətgüzər.
 Ədab iktisabında çox şayiq ol,
 Vücudunla təxti-zərə layiq ol;
 Rəfiyyətnəvəz ol, adalətşiar,
 Rəfiyyətlə dövlət olur bərqərər.
 Demə, eylərəm tacı səndən diriğ,
 Vəli, qıl təkamüləde seyi-bəliğ.
 Səninçin bu tacı-şəhi bəslərəm,
 Haman sərbülənd olmağın istərəm!”

Tərcümə

Bu minval ilə yeddi il hər zəman
 Edirdi Siyavəxşı şəh imtəhan.
 Hər işdə onu gördü huşyardır,
 Dəxi tacə, təxtə səzavardır;
 Qurub bəzmi-işrat şəhi-ərcümənd
 Siyavəxşı tac ilə qıldı bulend.
 Məramə çatıb gördü monzurini,
 Yazılı pərnian üzrə mənşurini.
 Guhistanı bəxş etdi lütfən ona
 Ki, olsun o məvaya fərman rəva.

Südabənin Siyavuşə aşiq olmağı

Bu əhvaldən keçdi bir ruzigar
 Ki, şad idi hər halda şəhriyar.
 Oturmusdu bir gün Siyavəxşu şah
 Ki, Südabə varid olub nabəgah
 Siyavəxşı görçək olub maili,

Yanib nari-eşqə, alışdı dili,
 Vücudu dönüb bir torazı-noxə.
 Əsar etdi guya ki, atış yoxa.
 Nihani ona göndorub xadimin:
 “Siyavaxşə get söylə, key möhcəbin,
 Təəccüb ki, bir ləhzo aya niyo
 Xürəmə cyləməzsan horəmxanoya?”
 Galib elçi peyğəmin etdi bayan,
 Bu sözənən bərəsüftə oldu evən,
 Dedi: “Mərd olur mərdələməkələm,
 Horəmxanə nisan vəcindir moqam”.
 Fürüstədən yetmodi kari-eşq,
 Giran oldu Südabəyə bari-eşq;
 Özü etdi şəkbir qəsdi-məram,
 Bəri-şahi-İranə qıldı xürəm.
 Hüzurində ərz etdi: “Key şəhriyar,
 Sənin mislini görməyib ruzigar,
 Cahan fəxr edir əhdü peyvəndino,
 Xüsusən bu forzəndi-dilbandino;
 Nolur serferaz etsu xahərlərin,
 Hərəmxanədo görsə madərlərin;
 Şəbistana göndər o möhtəlit
 Ki, var bıdə didarının hösroti;
 Fəraqında tor-çəsmü xumindiliz
 Ki, didarına cümləmiz mailiz;
 Pərəstis qılıb zərnisar eyləriz,
 Vürudiə biz itişar eyləriz”.
 Dedi şah: “Varımidir sona etimad,
 Sevirsən onu yüz anadan ziyad”.
 Siyavəxşı şah dorhüzur eylədi.
 Ona mehriban-mehriban söylədi:
 “Sevor hər görün ohlı-vicdan sonı;
 Gözəl xalq edib pak yəzdan sonı,
 Xüsusən qohumluq qanı cuş edər,
 Səni gərsə hər kəs dorağus edər;
 Əbos sanmaq olmaz roğ-nisboti,
 Rəğə-nisbot icab edər ülfəti;
 Horumi-horom içəro var xahorin –

Məhəbbətli Südabə tek madərin.
 Səbistanə get, bir dəm ol həmnişin,
 Görüb eyləsinlər sənə afərin!”
 Siyavuş bu sözdən edib iştibah,
 Onu xırıldandırdı güftari-şah, —
 Məbad inki şoh bir gümən eyləyir,
 Bu sözlə məni imtəhan eyləyir.
 Ki nazik xəyal idi çirə zəban,
 Qəvi-əqlü biyina dilü bədgüman.
 Nəzərdən keçirdi dili-razını;
 Bu əmrin sərəncamı ağazını:
 “Əgar xud gedərsəm şəbistana mən
 Əmin olmaram məkri-Südabədən”.
 Bu mətləbdə seyri-xəyal eylədi,
 Şəhə boyle bir ərzi-hal eylədi:
 “Ki, ey möhtəşəm şəhi-aləmxərac,
 Mənə lütf edib vermişən təxtü tac.
 O gündən ki, bu aftabi-bülənd
 Saçıb torpağı nur, edib ərcümənd —
 Hələ görməyib dideyi-ruzigar
 Sənin tek qəvi-əql bir tacdar;
 Nə mislin var əndazəvü cahla,
 Nə manəndin ayın ilə, rahla;
 Məni göndər aqillər iclasına,
 Cəhanbinlərin bəzmü şurasına;
 Mənə nizəvü tirdən söylə gəl,
 Kəməndi-ədugirdən söylə gəl;
 Söлə səhbəti-təxtü adabi-bar,
 Dəxi bəzmi-rudü meyū meygüsar;
 Nə fəzlə məni sövq edər qasri-şah, —
 Zənan səhbəti aqladır saddi-rah”.
 Dedi şah Siyavəxşə: “Şad ol, oğul!
 Kəmalinca dünyada yad ol, oğul!
 Pəsəndidədir cümlə halətlərin,
 Manı valeh etdi bu səhbətlərin;
 Nə fərman edərsən dürü-guş qıl,
 Nə əndişən olsa fəramuş qıl;
 Şəbistanda vardır sənin xahərin —

Çü Südabə bir mehriban madərin”,
 Siyavuş dedi: “Cün olur bamdad,
 Gəlib cılərəm əmrinə inqiyad.
 Nə fərmayışın olsa man sameamə,
 Mənə har nə hökm eylossen tabeəm”.
 Var idi vəfa yollu bir mərdi-pir,
 Adı Hirbüd şəxsi-rövşən-zomir;
 Ümərati-aləmdən agah idı,
 Əmini-horamxaneyi-şah idı.
 Ona söylədi şəh ki: “Ey huşyar,
 Olur ta ki, gün qeybdən aşkar.
 Hərimə Siyavəxşə ol rovan,
 Itaöt qıl etsa nə hökm ol cəvan,
 Söлə sakinanı-horamxanəyə
 Ki, ezaz olunsun o fərzanəyə;
 De Südabəyə eylosin zər nisar,
 Güləbü gülü müşkü əñbor nisar.
 Mübarək qidumunda xahərləri
 Nisar eylossen cavahirləri”.
 Çü gün çıxdı, məhv oldu zülməti-şəb.
 Siyavuş golib xidmətə ba adəb.
 Edib şaho kürnüş o gordenforaz.
 Düşüb torpağı öpdü xaki-niyaz.
 Ona padişah iłtifat eylədi.
 Səmimana çox nüktələr söylədi,
 Və bəd istədib Hirbüdə möhəzərə.
 Neçə söz dedi ol vəfəpərvərə.
 Bərabər Siyavəxşə dərzəman
 Onu qıldı dövlətsoraya rovan.
 Və lakin o şahzadəyi-nikbin
 Deyildi bu getməkdə qolbon əmin.
 Fərəz oldu cün pordeyi-izzü naz —
 Hərmə ahli etdi bütün pişvəz;
 Şəbistən dolub atrla, ban ilə.
 Əbirə gülü müşkü reyhan ilə:
 Xürəm eylədikcə qədəm-bor-qədəm
 Saçılırdı yaqtü lələ dirəm,
 Salınmışdı bəzən içə dibaci-Çin.

Tökülmüşdü hər yanda dürü-səmin;
Calınmaqdə nayü neyü sazlər,
Tərənnümədə yeksər xoşavazlər;
Könüllərdə didardən min sürür,
Ayaqda mey, alda qədəh, başda şur.
Şəbistan demə – bir behişt-i-bərin,
Gözəllər – nümayəndeyi-huri-eyn.
Siyavuş olub daxili-bəzmi-naz,
Nə gördü ki, bir təxti-zərrin təraz
Olub ləlü piruzə ilə nigar,
Bəzəklənmiş almas ilə şahvar;
O təxt üzrə Südabeyi-məhcəbin
Oturmus cü huri-behişt-i-bərin;
Başında onun əfsəri-sərvəri,
Ayağın öpər türfə geysuləri.
Ötərkən sarapardadən ol cəvan –
Onu gördü Südaba nagəh əyan;
Düşüb iztirabə, itirdi özün,
Enib təxtdən xake qoydu üzün,
Durub basdı ağuşuna can kimi,
Qucub iyəldi dəstə reyhan kimi,
Üzündən, gözündən öpüb səvqədən,
Doya bilməyirdi belə zövqdən;
Edib həzrəti-həqqə şükrü səna,
Deyirdi ki: "Bu sanətə mərhəba!
Şənin tək o şahin ki, fərzəndi yox,
Rəvadır desəm hiç peyvəndi yox".
Siyavuş bilib, qandı bu ülfəti
Ki, Südabənin xud nədir niyyəti,
Dayanmaqsızın ötdü ol növəvan,
Görüb etdi xahərlərin şadman;
Ona etdi xahərləri aferin,
Nişiməngəhi oldu təxti-zərin.
Olub onlara bir zaman dilnəvaz,
Yenə eylədi övdət ol sərfəraz.
Harimilər oldu bütün vəsgfü:
"Ki, əhsən Siyavəxş-i-fərhəngcə!
Nə rəna gözəldir, nə ziyyə cəvan!"

Sözü cani-ruh, özü ruhi-can".
Hərəmxanədən çıxdı ol növəvan,
Hüzuri-şahə gəldi qıldı bəyan:
"Ki, gördüm hərəmxaneyi-dövlətin,
Səzavari-təqđir olan səvkətin,
Cəlalın şəhəni-əcəmdən ziyad,
Firidunü Huşəngü Cəməndən ziyad;
Ola paydar izzətin baxtla.
Xəzayinlə, övrəng ilə, təxtlə!"
Bu güftərdən şad olub şohriyar
Bazəndirdi eyvani cün növbəhar:
Meyūr sağıru bərbətə sazla,
O gün eyşü nuş etdilər nazlo.
Bülənd oldu cün leyleyi-nüsfəm,
Şəbistənə Key-Kavus etdi xüram.
Edib rayı-Südabədən fahsi-hal,
Komalı-Siyavuşdan etdi sual.
Bəyan etdi Südabə: "Key şohriyar,
Hələ görməyib dideyi-nuzigar
Siyavuş tek bir gözəl növəvan,
Komalı ədəbla fəridi-cəhan!"
Dedi padişəh: "Ətsə tale mədəd,
Əgar ətsə rüsdə bu ziyyə volad.
Gərəkməz ki, yetsin ona bəd nozər,
Edilsin gərək badnəzordan həzər!"
Cavabında Südaba ərzü bəyan
Edib söylədi: "Ey şəhi-kamran!
Baxılsı əgar rəyi-azadəmə –
Onu eylərəm vəsl öz əvladimo:
Ona verrəm öz qızlarından birin –
Vəcəhətdə cün huri-xildi-bərin,
Verər türfə fərzəndi-dilbənd ona.
Ki, olsun vəcəhətdə manond ona:
Deyil az horəm içərə düxtərlərim,
Fələk tək füruzandır əxtərlərim.
Mələk-suratü gülrxü möhcəbin,
Düri-bəhri-Key-Airişü Key-Paşın".
Dedi şoh: "Bu motəlab məramımcadır.

Məramımcadır, çünki kamımcadır".
 Siyavuş gəlib məhzərə nimi-şəb,
 Sitayış edib öpdü xaki-ədəb.
 O bəzni içərə biganələrdən hanan,
 Ona etdi şəh möhrəmanə əyan:
 "Var, oğlum, səmimana bir niyyətim,
 Bu niyyət olub mayeyi-behcətim;
 Adın aləm içərə ola payidar,
 Ki, səndən qala bir gözəl yadigar;
 Necə sən moni etmişən şadikam,
 Səni həm edə nayibin zindənam.
 Belə tapmışam əxtarından nişan,
 Necə kim deyib möbidi-nikdan
 Ki, olsun vacahətdə manənd ona,
 Verən türfə fərzəndi-dilbənd ona,
 Və ya xani-Key-Arişə qıl nigah,
 Beyən bir pariruyi-huriyyəcəh;
 Sərapərdeyi-Key-Pəşinə nəzər
 Edib də qəbul eyla bir simbər
 Ki, səndən qalar türfə bir yadigar,
 Cahan içərə ol həm olur şəhriyar".
 Siyavuş dedi şahə: "Bir bəndəyəm,
 Nə forman edərsən sərəfkəndəyəm;
 Rəvədir kimi rayın etsə pəsənd
 Ki, şahanə rayındırən sudmənd.
 Vəli, bilsə Südabə verməz riza,
 Bu əmrə onu eyləmə aşına.
 Mən isəm onu baxəbər etməzəm,
 Şəbistanının bir dəxi getməzəm!"
 Bu güftardən xəndənak oldu şah,
 Dedi: "Etəmə Südabədən iştibah
 Ki, Südabə çox mehribandır sənə,
 O bir madəri-canfəsandır sənə,
 Səzadır ola əmrəndən baxəbər" ... *

* İşbu mənzumə dəxi natamam qalmışdır.

MEYDANA ÇIXIR...

(küçük həkayə)

Mahmud mənəvi bir tərbiyənin, bir tərbiyeyi-diniyyənin
 ağışı-himayəsində böyükmiş, hayatı-ictimaiyyətdəki telxili-
 yi-xudkamidən zərrə qədər nəsibədar olmamışdı. O, həyat-
 tını köyünün gözəl dağları, meşələri, çəmənləri, suları arası-
 nda böyütmüş; mösiatın, zövqün, xüsusiələmə-cədidiñ,
 əsr-i-tərəqqinin tokamlıldan xəbəri yox idi. O, allahın yolu-
 lunda səbhəyi-bihüddudunu çökəmdən başqa bir maşgəlli-
 yi-maddiyyəl bilmişdi. İnsaniyyatın məmələkətindən təzə
 adı, təzə sədasi hənüz eçidilməyə başlığı vaxt Mahmud
 istığraqı-xamuşı içinde təcəlliyyatı-təbiyyəsinin əşarimütə-
 sovfiyəsilə domğazdı...

Gözəl dağlar, gözəl çəmənlər, gözəl sular, – bunlar tə-
 biyətin vəsaiti-ilhamıdır. Hər ruh öz nəsibəyi-irşadını onlar-
 dan alar... Mahmud da təbindəki ilhamati-mütaaliiyyəsini o
 kimi şeylərə məclüb görüyordu. Vətənin yeni-yeni sözloru-
 ni eşitdikcə, millətin növü-nəmiquini gördükcə, fitrətində
 mərkəzə on hiss-i-atəşin işnişə başlıdı. Əvvəldən voton və
 millət qayğısı yadına golməzək, imdi votən, millət fəryad-
 larını əyyuqə çıxarıyordu. Fəqət çə-sud? Na bu fəryadı eşi-
 dəcək cəmaət, nə də bu hissiyatı anlayacaq millət vardi...

Bu hissiyatı-təsəvvüfün, təsəvvüf deyil, hissiyatı-tə-
 səvvüb və cəhalətin içinde yaşamamaq imkani baş göstərdi.
 Züləm içinde nur şəbərə-təbəni-bəşəriyyət üçün an bii-
 saf düşməndir. Mahmud da cələ oldu... Öz odası, öz əqrə-
 bası, öz ailəsi onun xəsmi-canı oldular... O da öz ciyərpa-
 rələrini bu uğurda – elm, hərriyyət, insaniyyət, mədəniyyət
 uğrunda fəda etdi... İgtirab etdi... Öz mühiiti-ictimaisin-
 de birəcə məsələ-i-rifən və mədəniyyət bildiyi (.....) və
 geldi. Ox, artıq orada rahat idi, məsrur idi, məsud idi...
 Onu üzünə qarşı tekfiri-təloin etmiyorlar. Onun hərriyyəti-
 fikriyyəsinə... asarı-qələməniyyəsinə cəbr ilə müqəbili etmi-
 yorlardı. Hərgəh ki, onun şəhərindəki rəfahi-maisəti yox-
 du, fəqət səyi-qələmi ilə, namuslu, qeyrətli adıla ədəbiyyə-
 atı-milliyəsi arasında bir mövqei-mümtaz kəsb etmişdi...

O yazıyor, çalışıyor, bəşəriyyətə mərhəmət, şəfqət göstəriyordu. Bulunduğu yerdə bir əfkari-cədidi darülfirfanında işgal etdiyi mövqeyi-tədrisi onun güzərişi-həyatına xadim olacaqdı. İmdi hürr, asudə bir fikrə malik. Müştəri!

Parastışkarı bulunduğu həyatı-mətbuatı da bir kərə daxil olsa, artıq muranə olsa da, edəcəyi bu xidmetlə zövqimənəvisini təmin, vicdanının qəleyanını toskin edəcəkdi. Elə də oldu. Yaxından tanıdığı bir qəzetənin əzayi-amile-si sırasına girdi. Mətbəənin pərişan və qasqvətəngiz həyatını daha bilməyen bu adam on az icrət xidmətilə fəxurata çalışıyordu.

"Ruhum bu səydən məhzuzdur. Güç olsa da dəvam edəcəyəm; çünki qayyezi-əməlim millətə xidmətdir!" deyordu. O əzayi-mətbuatın səyyanən həpsinə hörmət, məhəbbət göstərir, onları müslühi-insaniyyət biliyor... Onları, əq-dəsi-əvəməni-ilahi olan – "Mənim indimdə on böyük ehsan, - beynəlbaşar təməni-səlah və səadətə xadim olanların qulluğuudur!" – fərمانını icraya müvəkkil biliyor.

Fəqət, heyhat!.. Təsadüf onu oylə aldatdı ki, bütün qeyzi-qəlbisi bir anda müdhiş bir qüvvəyi-müddəxirə kimi patladı. Qəzetənin müdürü yüksək adı, təbənə dəni, vicdanını mənfaəti-şəxsiyyəsi uğrunda payimal etmiş bir saxtakar idi...

O heç bir vaxt inanmayordu ki, boyla bir vicdan, boyla adı bir ləamət mətbuatı-milliyəsinin bir üzvi mühüməndə bulunsun; lakin gorəkdi ki, bu həqiqəti layiqlə öyrənsin. Parastışkarı olduğu bu sahəfi-mətbuatı boyla alçaq və müxərrib bir mikrobun nə surətlə yapışdığını öyrənmək istəyordu.

Bir gün vəzifəsilə məşğuldulu. Mürəttiblərdən birinin şəkvayı-mütəzəllimanəsini eşitdi. Təsiri artdı; riqqatı-şəriyyəsi həycana göldi. Taziyaneyi-atəşbar olan xameyi-cəvvalından qeyri-ixtiyari bir qaç misra töküldü. Pek acı idi. Özü də ağladı. Daha müteyəqqiz, daha maraqlı bir surətdə tədqiqi-mühitə başlandı... Oh, pak borbad, pak mələn bir həyat... hər kəs nifrat ediyor; şəxsən mərufu olan hər kəs onu mənfur, ləin, adı biliyör... Fəqət, heyhat! Bir vərəqeyi-mətbuatının sahibi, əfkari-ümmüyyətin şəxsən tanımadığı bu cöhləyi-siyahi-şeytənət hala ortada dolanıbor,

yaşayor...

Mahmud daha ziyadə tədqiqatda bulundu... Oh, işin içində girdikə, müləvvəs bu adam insanıyyət, məarif, vətən düşməni imiş! Bir vəsileyi-ittihad və ittifaqın parışanı və izmehlalına da sabəb oluyor. O darüttəhsilin təkamülü arasında oynadığı rollar ilə inqirazına da badi olmuş... Bütün həyati-təəlimiyyə onu telin etmiş.

Daha, daha... evət o hətta yəni oyanan və bu yenilik uğrunda başlar veren, qanlar tökən bir millətin ofradi-mosəməsi arasında da ixtifaf salıbor və bulanq suda balıq ovlayacaq; artıq hər tərəfdən özünə qarşı çevrilən onzəri-istikrahın onündə fəsəd ilə təməni məsiş edəcək... Mümkün olursa yaşadığı məmləkətin qanuni-istibdadına müraciət edərək kondisindən mədə bütün mətbuatı-mövcudonin də soddan çalışmaqmiş!!!

Heyhat, heyhat! Bir qəzəto müdürü... boyla bir dəni, boyla binaması olsun!..

Mahmud bir dörlü fikrino bu hələ siğdirmiyordu və mətbuat içinde boyla bir lövnin əfkari-ümmüyyə-milləti aldaraq ləkələdiyinə töhəmmül edəmirdi.

Nəhayət, işin meydani-sübət və əloniyyətə çıxmazı evet, bu razıl məxlügen, bu müzürr boşar parçasının yox olması gərekdi.

Mahmud zaten başarıyyətin ridayı-din arxasında aciz, səfəl, biidrak məxluqları hiylə və riya ilə iğfal edən abai-istibdadın həpsini telin edərək çəkilmişdi.

Şimdə də qeyri-votoniyyo, həmiyyəti-milliyəyonın kürsiyi-xitabəti, sahifəyi-təbligi möhtorun bir vəsitiyə-irşad olan qəzetənin də pərdəyi-nifqə və sıqaq olmaq üzrə istemal edildiyinə görünçə, büsbüütün cahanda şayani-ətimad bir şey olmadığına qail olacaqdı.

Fəqət ömrünün üçdə ikisini bir əməi-cəhl içində keçirdiyi halda əvaxiri-əyyamında xəyalına aşiq olduğu mədəniyyətin anvari-feyzafeyzindən binasıb olmaq – bir intihəri-mənəvidən başqa bir şey deyildi. Təhəmmül edə bilmədi. Dərunində bir hüzni-yetimənən doğdu. Vəchan morarəti-şərbətiyyəsi görünməyən bu adamın gözlərində şimdə sönük, yorğun bir şöleyi-nifrat fişqirirdi. İnsanlarda bu hal nadirən görünür; lakin bu kimi əlayimi-yachiyıyo oylo dərin əsrəri-ruhiyyənin tərcüməni olur ki, bunu məhsusatı-

madiyyə ilə təbliğ və ifadə qeyri-qabildir. Bu kimi infialati-mənəviyyət əsasında arzu edilən hər şey səmimidir, həqiqidir. Adətə icabət qəbul, indəllah mühəqqəq olan xüluşinyyət, istə o halın vücudu deməkdir. Xüşü və xüzu oylə bir həyəcanın əsabi təhrif etməsindən başqa bir şey deyildir.

* * *

İdarəyi tərk etmeye qərar verdi. Bu qərarın dəhşəti o anda vücudunu sarsırdı. Daimağında bir ixtilali-zehni hüslə gedirdi. Məişəti-nəfsi deyil, iaşeye-eyalə... kiçik, məsum, bircəcik yadigarı-heyətinin nəşayi-istiqbali gözünün öündə təcəssüm ediyordu. Boyunu büküldü. Bədəni donmuş bir cism kimi tərliyordu.

Əvət, oradan alacağı icrətin gündəlik hissəsi müdirin ancaq bir çay sərfinə toqabül etdiyi haldə, bù qənaəti-sabırnayı istəhəqərin kəndisini edilən müämileyi-bişüürə də boyun bükməyə məcbur idi.

Şair həyatın boyla möhlük bir zərbəsinə şimdidiyə qədər dəhət təsədүf etməmişdi.

Bu təsədüf onun qəlbində bir etimad oyandırdı. Bu etimad, özüne zülmü, etisafı rəva görənin müqərrər izmehləli idi. Bu hissi-qəbləlvüq ruhuna təsəllibəxş oldu. Gözlərində hüslü-əməldən mütvəlli bir şöleyi-intiqam parladı. Yenə səndü. Vətənində müləvvəs də olsa, bir cüzi mətbuatın məhvi sürünənindirdi.

Başqa bir idarəyə intişiyyə qərar verdiyi vaxt mütəredid idı; qəbulu məşkuk idi. Müraciət etdi. Naümid bir ricat, bir vasileyi-qahr daha çıxdı. Ən ziyyəde məzheri-əmən və etimad olduğunu səcayayı-maqbuləda yena bir hakimiyəti-mütəəbbidə arzusu istişmam ediyordu. İğbirarı-dəruni gedikcə təzayid ediyor. Hər gün bəlkə yüzlərcə beyt söyləyəcək qədər iti olduğu qəriheyi-ibdat şimdə təəllümatidərəniyyəsini tafsır edəcək bir kəlmə bulmaqdən aciz idi.

Çıldırmış kimi soqqa çıxdı. Bütün soqqlarda bir vəlvəleyi-məişətin hay-huyi-şəmadəti beynini sarsırdı. Görüyor, məcməi-ənam olan mahal, bir səmayimizə altında elektriklə nurlanmış şivəri-şəbanə halında görünüyor idi. Muziqə bandosunun vüqur və mühəqqəq ahəngi-ruhnəvəzi təbdili-hissiyyatına yardım etdi.

Öz mövqei ilə mühitindəki bu cəmaət şəbistanını müqaiyəsəyə başladı.

Hər kəsin üzündə bir əsəri-sürur var; gülüyollar, oynayollar, qoşuyollar... Aşinalər, əhibbələr bir-birini ibtisam-mevvəddətkarənələrlə salamlıyor. Tek, birçə tek özü, fikridir. Artıq onun səmayi-ilhamatında bir tülüi-möhtəşəm doğmayaq; afaqi-həyəti möişətin qara bulutları altında görünməz olmuşdu.

Geniş Millət bağının müntəzəm xiyanəti altında dalğın-dalğın qadınların ənzari-dil-pəziri onu cəzb edəməyordu. Kəndi-kəndinə gəziyordu. Hər biri birer sövdai-məgrurun hakimi odd edilən təsviri-hala müvafiq bir kəlmə bulmadığına pək mütəəssir idi.

Bağın hücrə bir güşəsinə getdiyindən xəbəri yoxdu. Bir əlini umuzuna toxunduğuunu uyuqdan aylırcasına bir təhakkü hiss etdi.

- Həzər! Bu pərişani-əşkar na? Dünyamı görmüyorsan ki! - deyən rəfiqini boğazına tixilan boğuş bir səda ilə salamladı.

Arqadaşı demişdi ki:

- Səninkı işi bitirdi. Artıq qəzetə çıxmıyor...
- Əcəb! Nə üçün?
- Nə üçün olacaq, artıq bütün heysiyəti-müləvvəsəsini her kes tanıyor. Zəton... dən para də heç kəsa çatdırımıyorki...

Artıq indiyə qədər bütün bu binəva millətin müqəddəratına, taleinə bi pis ləkə salan əfali-müləvvəsə "meydانا çıxıyor" və daha bu qoyun sürüsüne bənzəyen insanların heyvaniyyəti əbədi qalmayacaq ki, əlbət:

"Zalimlərə bir gün dədirər Həzərət Allah: *

* "Hophopnamə"nin sonrakı nəşrlərində nöqtələrin yerində "Tallahi laqəd asərəkkələhü əleyna" cümləsi əlavə olunmuşdur. (Red)

Mərhüm Sabir əfəndinin naxoş olduğu
halda Tiflisdən rəsiqi Abbas Səhhətə
yazdığı axırıncı məktubları.

Qardaşım Səhhət!

Qardaşım Səhhət!
Müalicədən ötrü Tiflisə gəldikdən sonra sənə məktub yaz-
mamışam; zira ki, halim müsaid olmayıbdır. Mirzə Cəlil və
Həmidə xanım cənablarından çox raziyam. Bilmirsən mənə
ne qədər ehtiram edirler! Bu neçə müddətdə tamam məxarı-
cımı və zəhmotılı mütəhəmməl olmuşlar. Mənim mehman-
xana ya xəstəxanada yatmağıma razi olmadılar, öz evlərində
mənzil vermişlər. Xülasə, bilmirəm na dildə ilə təşəkkür edim;
rabbi-təala həzrətləri evez versin. Bu qədər bil ki, öz evim-
dən artıq mənə pərvəstərmiş edirlər. Doktorları cəm edib, kon-
sultasiya yapdılar; doktorların bəzisi operasiya, yəni amaliy-
yatı-cərrahiyə icra etmək lazımlı bildi. Mən teklif etdilər ki,
ciyərindəki illət kəməlinca biza malum və müşəxxəs deyil-
dir; razi olsan, amaliyyatı-cərrahiyə yaparıq; ciyərlərdən
köşkəm lazımlı isə, kəsərik, yox, lazım deyilsə, yenə kəsdiyi-
miz yeri tikib, əlac edərik.

Dedim:

Dedim:
- Bağışlayasınız, doktor efendiler! Menim qarnim portmanat, kise deyil ki, istediyiniz kimi açib qapayasınız. Bəlkə kasqinç, sonra emələ gəlmədi!

Mənim bu sözüm həkimlərin çox xoşuna getdi, gülüşüdüler. Və buradakı əhibba da doktorların qəti söz vermədiyinə görə emalıyyat icrasına razi olmadılar. Hələlik daxili müalicə ilə müdara edirəm. Doktor Kasparyans mənə müalicə edir.

Mövla görəlim neylər.

Neylərsən gözəl eylər.

Baqi ixlas və iradat.

Qardasim: Θ. Sabir.

15 jyun 1911

Qardaşım Səhət!

Məktubun yetişdi. Evdən, uşaqlardan bir əndazeyəcən nigarlığım rəf oldu.

Qaldı ki, mənim əhvalım, sabiqdə sənə möktub yazdımım
haldə indiki haldan min dəfə yaxşıraq idi; özüm öz badbatlı-
yım bəis oldum. Doğrusu, Mirzə Cəlil və Həmidə xanım
cənablarının həddən artıq ilfitatlarından xəcalot çəkdiyimə görə¹
çalışdım ki, balkı bir az tez səhhət tapımı, daha da xəstəliyim
şiddət elədi. Boylö ki, burada bir nəfər Qandamirov adlı dok-
tor var, - İran konsulunun məxsusi hökimidir, Rusiyada və Yev-
ropa təhsil etmişdir, osmanlı türkçəsi ilə də gözəlcə dəmirşir,
- getdim onun yanına. Məni müayinə etdi, soruşdu ki, kimdən
elac edirson? Dədim:

- Doktor Kasparyansdan.

Dedi:

- Kasparyans iyi bir doktordur, lakin bir qader ixtiyarlaşmış. Doğrusu, onun bu ibarəsi qaytədə mənim xoşuma getdi. Türklərə məhəbbətimin kəsərindən xayal etdim ki, bu adamin danışığı yalnız mənə olacaqdır.

Ondan əlac istədim. Mənə bir həb və bir içmə dörmən yazdı. Dedi ki:

- Bu həbdən gecələr yatan vaxtda iki döndə atarsan, o içmə dərmandan da iki saatda bir xörək qaşığı içərsən. Bir az vaxtda bütün-bütünə səhhətəyab olarsan, işsizlənərsən. Vətonunə gedib, qəzətlərdə manjı madh edərsən.

Bu adamın yazdığı davaları Mirza Colil canabalarına məsləhət etməmiş adım. Çünkü biliirdim ona məsləhət etseydim, razi olmayıacaqdı. Həkim iki həb demişdi, mən gecə bir dənə həb adım. O qədər məni ishalə apardı ki, daha taqötüm qalmamışdır. Xəcalətimdən əhvalatı Mirza Colil canabalarına deməyə utandım. Yenə de doktor Kaspanyansı rucu etmişəm də, lakin həyatmdan bilkülliyyə qəti-ümidiöm. Axır nəfəslərinin olduğunu dörk edib də, bu məktubla sənə əhvalimə xəbor verirəm. Bir qədər babət olar isəm. Şəməxayı qayidacagam. Məndən Mahmud bayə salın et. Mehdiyə Hacınski canabalarına ayrı məktub yazmaq fikrin-deym. Lakin əlim dəha qələm tutmur. Əhli-əyaləmi sizə, sizi də allaha tapşırıram. Ölürsəm, qəm etmərom; çünkü bilirom siz monim asarını təb etdirsiniz. Baci vəssəlam.

Qardasın: Θ. Sabır,

27 VIII 1911

MÜNDƏRİCAT

Milletin vicdan səsi (<i>Vaqif Sultani</i>)	3
Sabirin tərcüməyi-hali (<i>Abbas Səhət</i>)	9
Millet necə tarac olur olsun, nə işim var	17
Ol gün ki, sənə xalıq edər lütf bir övlad	18
Bilməm nə görübdür bizim oğlan oxumaqdan	20
Qocalıqdan şikayat	22
Bakı şəhərlərinə	23
Cəhd eyle, sən ancaq nəzəri-xəlqdə pak ol	25
Türk şairlərinin sırrı amadı Füzulinin bəzi qəzəllərinə nəzirə-təməsxürənə	26
Ah eylədiyim nəşeyi-qolyanın üçündür	28
Bir gül	29
"Heyat" qəzətinin ikinci ilində "Gop-Gop" imzalı "Qoy məktəbə tohsili-ülüm eylosın oğlum, daş olsa da, qəlbini onu mum eylosın oğlum!" nəqərətlə səra nəzirə-təməsxürənə	30
Tərənpənə, amandır, bala, qəflətdən ayılma!	32
Qaç, at basdı!	33
"Heyat" qəzətinin bağlanmasına görə	36
Neçin məktəbə rəqəbtim olmayı?	38
Amma, millat a!..	40
Ay can, ay can!	41
Bakı pohlevanlarına	42
Adatımız daş idi dava günü	43
Uşaqlara	44
Hər nə versən, ver	46
Eyle biliirdim ki, dəxi sübh olub	47
Küçəgiron qarının qızılara nəsihəti	48
Məşrutoçılın möcburun Hacı Mirzə Həsən İmam caməini ixrac-bələd etdiklərində imam camenin zəban həli	50
Uzun derya (<i>Bahri tavil</i>)	52
Uzun derya (<i>Bahri tavil</i>)	54
Ağlaşma	57
"Füyuzat" jurnalında "Doli şair" imzalı şaire	58
Vay, vay! Nə yaman müşkülo düdüdü işim, allah!	59
Türk aləminin Şekspiri olan Namiq Kamal həzərlərinin	

"Amalımız-əşkarımız iqbali vətəndir" mətləvi şerino nəzireyi-təməsxürənə	61
Sorhesab	62
Uşaqdır	64
Təmeyi-nohar	65
Övrədimiz, əzkarımız əfsaneyi-zəndir	66
Ho, de görüm, nə oldu bos?	67
Ey ki quiyi, şərəfi-nofs beadlıstü-be-cüd	68
Səbr eyle!	69
Bakıda verilen "Həqaiq" jurnalının 3-cü nömrəsində külliyyati-	
Sədidiq neqlən dərc edilmiş bir qəzəlo nəzirə	71
Nəşrlə olana mətəbə andırmış olurmۇ?!	72
Pa atonnan, nə ağır yatdı bu oğlan, ölübə?	74
Leyli və Məcnun	75
Əlminnötü-lillah ki, "Dəbistan"da qapandı!	78
Uçiteller	79
Fələ, özünü sən də bir insanmı sanırsan?!	81
Dərdə ki, razi-pünhan, xahod şod aşikara	83
Bənzətme	85
Fəxriyyə	88
Qorxurain	90
Müəllimlər siyezdi	92
"Taza Heyat" qəzətində "Mohammedzadə" imzalı "Sen deyən oldu, mən deyən" nəqərətlə səra cavab	93
Iftardan bir göftər və ya məcmuədən bir lögəmə	95
Töhmət edir qəzətçilər, - məşəri-nası bir belə	97
Sual-cavab	98
Soldumu gülzərin, ey Faiq Neman Posor?	99
Yadigar	101
Səbir	103
Fisincan	104
Aldanmaram ki, doğrudur ayının, ey amu!	105
Bize nə?	106
Vəqtə ki, esər nəsimi-zülmət	107
Bərkəllah	108
Olmur, olmasın	109
"Molla Nəsrəddin" in 10-cu nömrəsində "Qızdırmañ" imzası ile yazılış şərfləri cavab	111
Məsləhət	112

Şahnamə	114
Bir bohanə eldə ünvan etməli bundan sora	118
Arzu	119
Səbəb boynu yoğun oldu!	120
İstiqbal bizimdir	122
Neyliyim, allah! Bu urus başlıdır	123
Mənimki belə düşdü	124
Satıram	126
Çatlayır, Xanbacı, qəmdən ürəyim	128
Neçin verməyir?	131
Doğrudan da, Məmdəli, qeyrot hələl olsun sənə!	132
Tərəneyi-əsilanə	134
Bəzi yerlərdə tasadüf olunur aşa, etə	136
Rodd ol qapıdan, ağlama zar-zar, dilənci!	137
Giley, yaxud umu-küsü	139
Dur qaçaq, oğlum, bas-ayaq qandı bu	141
"Gülüstən"-i-Sədədən bir həkayeyi-mənzumiyyətə bənzətmə	143
Bəsdür, bu qədar başlama faryadə, ekinçi!	144
Nadir, aya, yena tışyanları iranlıların?	146
Vaiz, qələm əhlin yənə təhəqir eləyirsən	148
Füzuliyyə bənzətmə	149
Bura say!	150
Pula tövəccöh	152
Götürdü	153
Qeyrot vəqtidir!	155
Bir dəstə gül	157
Daş qölbli insanları neylərdin, ilahi?	158
Barışnalara dair	160
Qamçı	162
Bakıda bir kondo mühavirə	163
Bimərhəmət əyanlarına şürə, xudaya!	164
Məktub	165
Ay haray!	166
Yaşamaq istor isək sərf ovam olmaliyiz	167
Adəmi adəm eylöyən paradıt	169
Vermir a!..	170
Yox, yazmaram	172
Mollalar, taleyimiz oldu ocah yar bu gün	174
"Şair"lərimizə nəzirə	176

Oocalar marşı	177
Canın çıxsin	178
Zahida, gol soyunaq bir kərə paltarımızı	179
Kim no deyər bizdə olan qeyrətə?	180
Vəz etdiyin inandı, sən amma inanmadın	182
Bir böyük boşboğazlıq, heyvərlilik adətimiz	184
Ay nənə, bir qırımıq saqqal kişi	186
Abdulla Cövdət bayı toqlıd-təməsxürəno	188
Doğru deyən olsayıdı yalançı usanardı	189
Dilbor	190
Ərdəbil	191
Oxutmuram, ol çəkin!	193
Baxtəvər	195
Millət şorqısı	197
Vaqfiyyə-yubileykaranə	199
Qırmancı	202
Osmalılar, aldanmayın, allahı sevərsiz	203
Man şahı-qavı-sövkətom, İran özümündür	205
Nə yazım?	207
Sual-cavab	208
Qoyma geldi!	209
Axt.. Neca kef çəkməli ayyam idı	210
Mahi-roməzandır	212
Qabla dexi marfaşını, Mir Haşım	214
Xano	216
Mənim tek	218
İstiqbalmız lağlıqdır	220
Hadinin "Rəhguzarı mətbuatda bir şüküfeyi-maarrif" ünvanlı şerino nəzireyi-təməsxürəno	221
Üç arvad	223
Bu boyda	225
A kişi	226
Müftinin rayı ilə kaşfi-vücühi-nisvan	227
Yatmışan, Molla omı, gürçülər içro holo son	228
Əzraılın istefası	229
Çox da demə sorvəti samanlyam	230
Dörd dilli qırmancı	231
Qırmancı	232
Avropada Məmdəlinin eşqbazlığı	233

Yuxu	235
Ağlıdiçə kişi qeyrətsiz olur	237
Nə xəbər var, maşadı?	240
Bilmirəm	242
Xəsisin heyfi, varisin keyfi	243
Nəfsin qarazı, oqlın mərəzi	245
Həmdülliləh ki, bu gün bəxtəvər oldu başımız	247
Bir məclisdə on iki kişinin söhbəti	248
Balaca felyeton	249
Yeka təziyanə	251
Hamisini tapa bilmirəm, birini tapa bilməyirəm	252
Tapdim!	254
Məmdoli deyir ki...	255
Nasırılsəltənə Bakıdan İrana ezam olduqda	256
Rəcayizada Mahmud Əkrəm bəyin "Yad et" ünvanlı əşarəne	257
nəziro-təməsxürənə	258
Qırmanc	259
Təziyanələr	271
Ürəfa marşı	273
Bənzətme	277
Təbriz hakimi Müxbirüsseltonəyə	278
Mühavirə	278
Döryada qərq olan iranlıların yetimlərinə təselli	279
Qurban bayramı	280
Əliqulu Qəmküsara cavab	282
MÜTƏFƏRRİQ ŞƏRLƏR	
Ruhum	285
Tərəneyi-şairanə	286
Eydi-Mevludi-Nəbi	288
Zahid ölməkden qabaq məqsudinə çatmaq diler	289
Növhayı-milli	290
İltihabi-təssərütündən yena bir şöleyi-cəhansuzəm	291
Təbaot	293
Əqvalı-hikəmiyyədən müqtəbis bir mənzuma	294
Müsləman və erməni vətəndaşlarımıza	295
Nitqə xıtab	295
Analar bozəyi	295
Analar bozəyi	295

Tərbiyə	300
Zahidlərə	301
Növə	302
Təhəssür	303
Mənləm yaşkurullahəm yaşkürünnəs	305
Məftuni-səri-zülfünə qıllab gərkəmzəs (Qəzəl)	306
Gər istəsən ki, fitneyi-alam oyannması (Qəzəl)	307
İstəsan könlüm kimi zülf-i-perişan olmasın (Qəzəl)	308
Kuyini xunabeyi-çəşmimlə nəmnək eylərəm (Qəzəl)	309
Xosrovı-hüsünən azizim, son imişən tacı (Qəzəl)	310
Sərū hər murdyo min aşiqi nalanın var (Qəzəl)	311
Ey şux, genə həmdəm olub kakılı zülfün (Qəzəl)	312
Virana Şəmaxidə mənə gənc tapılmaz (Qəzəl)	313
Ey dil, amandı, sırrını biganə bilməsin (Qəzəl)	314
Qoyma gelə, saqıya! Zahidi meyxanəyə (Qəzəl)	315
Şəkibayı (Qəzəl)	316
Ənin	317
Hacı Məcid Əsfəndinin vəfatında deyilmişdir	318
<i>Məktəb cocuqlarına</i>	
Yalançı çoban	320
Uşaq və pul	322
İskəndər və fəqir	324
Azərlı kondəj	326
Camus və sel	328
Molla Nəsreddin və oğru	329
Örümçük və ipəkqurdu	330
Təbib ilə xəsto	331
Qoca bağban	332
Qarınca	333
Molla Nəsreddinin yorğanı	334
Məktəb uşaqlarına töhfə	335
Havəs	338
Dua	339
"Şahnamə"dan torcümə	341
Meydانا çıxır... (kiçik hekaya)	355
Mərhum Sabir əfəndinin naxış olduğu halda Tiflisdən rəfiqi	
Abbas Səhətə yazdığu axırıncı məktubları	360

MÜTƏFƏRRİQ ŞERLƏR

Əski əlifbadan çevirənlər:
Aqil Gəncəli, Aqil Hüseynov

*Direktor: Oqtay Hüseyinli
Redaktor: Fatma Hüseynova
Bədii redaktor və üz qabığının
rəssamı: Rəhile Məmmədova
Dizayner: Azər Sadıqbəyli
Mətni yiğən: Qalina Naumova*

Yığılmağa verilmiş 18.09.2001. Çapa imzalanmış 22.01.2002.
Kağız formatı 60x90 1/16. Ofset çapı. Fiziki ç. v. 23,00. Rəngli şərti ç. v. 6,00.
Tirajı 500. Sifariş 31. Qiyməti müqavilə ilə.
Kitab "Turan" nöşrlər evində hazırlanıb çap edilmişdir. Bakı. Şərifzadə küç. 3.
Lisenziya № 022066.
Kitabın topdan satışı ilə bağlı aşağıdakı telefona müraciət
edo bilorsiniz: 32-11-48

MILTON

